

Mir Colal



*Azərbaycan xalqının sevimli yazıçısı,
görkəmli pedaqoq, Əməkdar Elm Xadimi*

Mir Cəlal Paşayevin

əziz xatırəsinə həsr olunur.

№ 2014
22.50

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
31 yanvar 2008-ci il tarixli
Sərəncamına əsasən görkəmli
yazıçı və alim, Əməkdar Elm
Xadimi, professor Mir Cəlal
Paşayevin 100 illik yubileyi
respublikada, xarici ölkələrdə
və YUNESKO miqyasında
qeyd olunmuşdur.

Mir Cəlal

103124

FOTOSƏNƏDLƏR,
ƏLYAZMALAR,
EPİSTOLYAR İRS

II

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası ARXİV



NURLAR
BAKİ-2014

115 (2=A₂)⁷⁻⁸+ 116 (2=A₂)⁷⁻¹⁹ + 1216 (2A)

Müəllif və tərtib edib nəşrə hazırlayan:

Teymur ƏHMƏDOV

filologiya elmləri doktoru, professor

Redaktor:

Ədibə xanım Paşayeva

Nasir:
Hacı İsmail Allahverdi

T. Əhmədov. "Mir Cəlal: Ömrün mənali anları". İki ciddə (II cild)
Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2014, 380 səh., şəkilli.

Kitab Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşunas alim və publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilib. Orijinal tərtibatlı kitab iki ciddən ibarətdir. İkinci cild – albom-kitabda Mir Cəlalın hayatı və mühiti fotoskilərlə müşayiat olunmuşdur.

Kitabda ədibin əsərlərinin sohñə həyatına, onun epistolaları ırsınə və şəxsi arxivindəki çap olunmamış əlyazmalarına xüsusi bölmə ayrılmışdır. Bu məlumatlar Mir Cəlal Paşayevin həyatını və yaradıcılığını daha dərindən öyrənməyə imkan yaradır.

Oxuculara təqdim olunan albom-kitab Mir Cəlalın hayatı, fəaliyyəti və ədəbi ırsı ilə maraqlanan tədqiqatçılar, ədəbiyyatsevərlər, müəllim və tələbələr üçün qiymətli mənbədir.

ISBN: 978 - 9952 - 490 - 18 - 3 (dəst)

ISBN: 978 - 9952 - 490 - 21 - 3 (II cild)

© T.Əhmədov, 2014
© NURLAR, 2014



Mir Cəlal

İnsan doğduğu zaman hayatı gecə və gündüzə bölünür. Gündüzlerin işığı və aydınlığı, gecələrin zülməti və əzəməti ilə nəinki qoşa yaramıb, eləcə də, biri o birinin nəticəsi və davamı kimi mühümdür. Əzəldən hamı üçün adı olan bu həyat tərzi, yəqin ki, insana elə ilk saniyelərdən dünyasını məhz belə – birmənalı olmayan, təzadrlarla dolu, xeyrli və şərli təbiətindən xəbər verir. Belə ki, səhərin kallığı kiçik uşaqlıq illərini, günortanın sərbəstliyi yeniyetməliyi, gündüzün asudəliyi cavanlığı, axşamüstüünü müdrilikli 50-dən sonra, axşamların soyuğu qocalığı, gecələrin əlacısızlığı və zülməti isə hayatın sonunu xatırladır. Amma bu son da hələ son deyil: gecə çəkilir və səhər açılır. Qocalar dünyadan köçür, uşaqlar dünyaya gəlir. Belə olmalıdır və belə də olur. Yəni hayat davam edir...

Mir Cəlalin mənəvi hayatı yənə də davam edir. Əlbəttə, ən çox o səbəbdən ki, o, yazıçıdır, alimdir. Sırr deyil ki, yazıya pozu yoxdur və əsl yazıçı dünya dördüncü dərəcədə durur, yaşayır. Amma tək bu deyil. Davam edən həyat Mir Cəlalin yaşadığı günlərin, ayların, dəqiqələrin və anıların daxilində, bizim qəlbimizdə və hafizamızdə yaranır. Bizim dedikdə isə bir çox insanlardan: doğmalardan, qohumlardan, dostlardan, tanışlardan, həmkarlardan, yeniyetmələrdən, qonşularından, saymaqla bitməyən insanlardan söhbət gedir. Yaxşı ki, çoxdur bu insanlar, olduqca çoxdur. Axi insanı onun ölümündən sonra yənə də insanlar yaşadır. O insanların qalanlarına sağlıq, gedənlərinə rəhmət diləyirik.

Bu kitabda gedənlərlə qalanlar bir məkanda və zamanda, fotosəkillərdə və xatırılarda əks edilmişlər. Mir Cəlal isə gedənlərlər və qalanlarla birləşdir. Belə olmalıdır və belə də olur. Çünkü hayatı davam edir...

*Nərgiz Paşayeva,
filologiya elmləri doktoru, professor,
Mir Cəlalin nəvəsi
2008-ci il*




Görkəmlili ictimai xadim, ədib, alim və pedagoq
Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim.
Paris, YUNESKO iqtamotgahı, 16 noyabr 2008-ci il.

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətləri olan Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dayarın təzahüründür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylerinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi bu sahədə geniş və səmərəli fəaliyyəti qurumla ölkəmiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

Yubiley mərasimində iştirak etmək üçün YUNESKO-nun iqtamotgahına galən Mehriban xanım Əliyevanın qurumun baş direktoru Kōiširo Matsuura və digər rəsmi şəxslər səmimiyyətlə qarışılmışlar.

Kōiširo Matsuura və Mehriban xanım avvalco Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olmuşlar. Azərbaycanın görkəmlili yazılıcı və aliminin müxtəlif illərdə çəkilmiş fotolarında onun zəngin hayatı və fəaliyyətinin an maraqlı məqamları əks olunmuşdur. Bu fotolarda görkəmlili yazılıçının dövrünün görkəmlili ziyanları ilə görüşlərini yaşıdan məqamlar, ailə üzvləri ilə şirin xatırələr yaşanır. Sərgidə yazılıçının həm Azərbaycanda, həm də xaricdə naşr edilmiş əsərləri də təqdim olunmuşdur.



*YUNESKO-nun
baş direktoru
Koishi Matsuura*

Yubiley mərasimini YUNESKO-nun baş direktoru Koishi Matsuura açaraq demişdir:

– Xanım Mehriban Əliyeva!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

Bu gün axşam maşhur Mir Cəlal Paşayevin 100-cü ildönümüne həsr olunmuş tədbirdə sizin hamınızı salamlamaya istəyirəm.

Mir Cəlal Paşayevin nəvəsi Mehriban xanım Əliyevanı burada görəmdən xüsusilə məmənnunam. Mən Mir Cəlalın dörd övladına da xoş gəlmisiniz deyirəm. Mehriban xanım Əliyeyanın atası ilə bərabər, Mir Cəlal Paşayevin digər üç övladı da bu axşam burada bizimlədir. Onun iki oğlu və iki qızı bu salonda əyləşiblər. Mən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin dörd övladını bir daha səmimiyyətlə salamlayıram.

Salamlaşmadan sonra bəhs edəcəyim məsələlərə keçməzdən öncə, mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri canab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik etmək istərdim. Bu münasibətlə mən təbrik məktubu göndərmişəm, la-

kin yenidən xanım Əliyevadan xahiş edərdim ki, səmimi təbriklərimi ölkə başçısına çatdırırsın. Bu ilin mayında Bakıda keçirilmiş Avropa və Mərkəzi Asiyada savadlılıq mövzusunda regional konfransda iştirak etmək üçün ölkənizə etdiyim safar xatirimdədir. Prezident Əliyev xeyrəxahlıqla məni qəbul etmişdir. Bu sahadə görülülmüş işlərə görə mən ölkə rəhbərliyinə ol-duqca minnətdaram.

Mənə məlumat verilmişdir ki, son illər Azərbaycan hacmi 30 faizdən artıq olan illik iqtisadi artumla dünyada birinci yerdədir. Çox heyranedicili inkişaf sürətidir. Hətta deyərdim rekorddan da artıqdır. Mən bu münasibətlə sizi təbrik edirəm. Eyni zamanda, çox şadam ki, təşkilatımızın fəaliyyət göstərdiyi bütün sahələrdə – elm, mədəniyyət və təhsil sahəsində YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq genişlənməkdədir. Bu işə verdiyi töhfəsinə görə mən YUNESKO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyevaya minnətdarlığı bildirirəm. Onun sofir təyin olunduğu vaxtdan etibarən YUNESKO-Azərbaycan əməkdaşlığı yüksələn xətlə artmışdır və bir çox sahələri əhatə etmişdir.

Əlbəttə, onu da bilməliyik ki, Azərbaycan Prezidenti canab İlham Əliyev xoşməramlı safir Mehriban xanımın təşkilatdakı fəaliyyətinə şəxsnə dəstək vermişdir. Buna görə mən ona bir daha minnətdaram. Gələn illər ərzində mən Prezident Əliyevlə birgə işimizi davam etdirməyi və YUNESKO ilə Azərbaycan arasında əsas sahələrdə əməkdaşlığın dərinləşməsini arzulayayım.

Eyni zamanda, 2004-cü ildə təyin olunduğu vaxtdan etibarən Mehriban xanım Əliyeyanın YUNESKO-nun xoşməramlı səfəri kimi təşkilatımıza verdiyi töhfəsinə görə mən ona bir daha təşəkkürümü bildirirəm. O, nəinki təhsil, həm də mədəniyyət sahəsində olduqca fəal şəkildə çalışmışdır.

Qeyd etmək istəyirəm ki, Mehriban xanım sivilizasiyalarası və mədəniyyətlərlərə dialoq mövzusunda bir neçə mühüm tədbir təşkil etmişdir. Bu tədbirlər zamanı gənclərin sivilizasiyalararası və mədəniyyətlərlərə dialoq sahəsində oynadığı rola xüsusi önəm verilmişdir. Daha sonra, bu ilin iyununda Mehriban xanım qadınların bu sahədəki rolu ilə bağlı konfrans keçirmişdir. Dəvət olunmağıma baxmayaraq, əfsuslar olsun ki, mən tədbira gedə bilmədim, lakin öz həmkarımı göndərdim. Bu, olduqca uğurlu bir tədbir idi.

Bu gün nəinki yaşadığımız regionlarda, ümumilikdə bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərlərə dialoğun xüsusilə əhəmiyyətli olmasını bir daha qeyd etmək istəyirəm. Ona görə də həmin sahəyə verdiyi mühüm töhfəsinə görə xanım Əliyevaya dərin minnətdarlığını bildirirəm. Bundan başqa, o, təhsil sahəsində də çox fəaldır.



Əlavə olaraq qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva qeyri-maddi mədəni irsin qorunmasında da xüsusi rol oynayır. O, Azərbaycanın qədim musiqi ənənəsi sayılan muğamın təşviq olunmasında çox fəalidir. Maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni nailiyyətlər var. Hazırda qeyri-maddi və maddi mədəni irsin təşviqi ilə bağlı yeni Konvensiya qəbul etmişik. Azərbaycan çox zəngin qeyri-maddi və maddi mədəni irsə malikdir. Yaxın vaxtlarda Azərbaycanın mühüm qeyri-maddi mədəni irsinin şah əsəri sayılan muğama hər olunmuş mərkəzin açılışı keçiriləcəkdir. Mən gələn il Müqəm Mərkəzinin açılışında iştirak etmək məqsədi ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə safer etməyi planlaşdırıram. Bu ilin mayında səfərim zamanı gördüm ki, həmin mərkəzin tikintisi başa çatmaq üzərədir. İndi isə xanım Əliyeva mənə məlumat verdi ki, mərkəzin tikintisi başa çatıb və rəsmi açılış üçün hazırlıdır. Mən gələn il Prezident Əliyev və onun xanımı Əliyeva ilə birlikdə mərkəzin açılışında iştirak etmək üçün ölkənəzə safer etmək niyyətindəyəm.

Mən bilirom ki, Mehriban xanım öz əqəmında babasının fəaliyyəti, onun verdiyi töhfə haqqında biza məlumat verəcəkdir. Sadəcə, onu əlavə etmək istərdim ki, foyedə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təşkil olunmuşdur. Orada onun ailəsinin fotoları, övladlarının, o cümlədən Mehriban xanının atasının əhatəsində çəkilmiş fotosəkillər nümayiş etdirilir.

Biz Mir Calal Paşayevin anadan olmasının 100-cü ildönümüնə həsr edilmiş bu sərginin və geconin təşkilindən çox məmənunuq. Belə bir tədbirin keçirilməsi ilə bağlı irəli sürülmüş təşəbbüsə görə xanım Əliyevaya minnatdaram.

Mən Mir Calal Paşayevin nailiyyətləri haqqında çox danışmayacağam, lakin icazə verin, onun çox vaxt söylədiyi və mənim xoşuma galon bi komətli təkrar edim. O demişdir: "Həyatimdə yaratdıığım on böyük əsərim – ailəmdir!" Bu, həqiqətən, belədir. Əgər sizin hələ imkanınız olmayıbsa, lütfən həmin fotosları seyr edin, onda görərsiniz ki, o, ailəsinə nə qədər sevirdi. Onlar çox gözəldir. Həmin komətli bir daha təkrar etmək istərdim: "Həyatimdə yaratdıığım on böyük əsərim – ailəmdir!"

Cox sağ olun.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı:

– Cənab baş direktor!

Xanımlar və cənablar!

Hörməti qonaqlar!

Mən sizin hamanızı salamlayır, dəvətimizi qəbul edib, bu axşam bizimlə olduğunuzu görə minnətdarlığımu bildirirəm.

Mən dostlarım və həmkarlarım arasında olmayımdan son dərəcə məmənunam. Eyni zamanda, dünyada tohsil, elm və mədəniyyətin qorunması və inkişafı sahəsində yorulmaz fəaliyyət göstərən YUNESKO-nun bütün işçilərinə dərin təşəkkürümüz bildirirəm. YUNESKO xalqlar arasında ünsiyyəti qoruyub saxlamaq, bir-biri ilə tanış olmaq, biliklərlə böülüşmek və dünyamızın mədəni müxtəlifliyini dəyərləndirmək üçün on ali platformadır.

Mən YUNESKO-nun baş direktoru cənab Kōiširo Matsuuranı xüsusi salamlamaq, YUNESKO-nun ideallarına verdiyi dəstəyinə və davamlı işinə görə ona təşəkkürümüz bildirmək istəyirəm.

Bu ilin yayında YUNESKO və Azərbaycan yüksək səviyyəli iki konfrans keçirmişdir. Cənab baş direktor müasir dünyada savadlılıq və həmütün töhsil mövzularına həsr olunmuş regional konfransda iştirak etmişdir. Eyni zamanda, ölkəmizdə keçirdiyimiz "Sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda konfransda verdiyi dəstəyə görə cənab Matsuuraya və YUNESKO-ya minnətdarlığımızı bildirirəm. Mən gələcəkdə uğurlu əməkdaşlığı davam etdirməyi ürəkdən arzulayıram.

Öziz dostlar!

Mədəni irs hər bir xalqın qıruru və fəxridir. Mədəni irsin qorunub saxlanaraq, bir nəsildən digər nəslə ötürülməsində vacib olan bir çox



amillər arasında əsas rolu ədəbiyyat və dil oynayır. Eyni zamanda, dil və ədəbiyyat müstəqil dövlətin qurulmasına çox vacib meyarlardır. Ölkəmizin tarixinə nəzər salsaq, görərik ki, mühüm geosiyasi məkanda yerləşən Azərbaycan əşrlər boyu müxtəlif imperiyaların tərkibində yaşılmışdır. Ancaq bütün çatınlıklarla baxmayaraq, biz öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı, adət-ənənələrimizi və milli dəyərlərimizi qoruyaq saxlaya bildik. Bu, milli özünəməxsusluğumuzun itirilmesinən qarşısını aldı. Biz onu qoruyub saxladıq və güclü müstəqil dövlətə çevrilidik.

Bu baxımdan bütün həyatını ədəbiyyata və dila həss etmiş şəxslərimiz üçün hədsiz dərəcədə dəyərləridir. Bu gün biz məşhur Azərbaycan yazıçısı, alim və müəllim Mir Cəlal Paşayevin anadan olmasının 100-cü ildönümündən qeyd edirik. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsinə öz romanları və hekayələri ilə daha da zənginləşdirmişdir. Həyatı boyu ədəbiyyatımı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyəsini yaratmış və bu, onun müəyyən etdiyi qaydalar və prinsiplər əsasında inkişaf etmiş və bu gənə qədər də inkişaf etməkdədir. Görkəmlili müəllim və maarifçi kimi Mir Cəlal Paşayev vurğulayırdı ki, dil və ədəbiyyat nəinki tarix və mədəniyyətin bir hissəsidir, o cümlədən bunlar hər bir insanın ürəyində və qəlbindədir. Bu şəxsiyyətin əşxəqəlliliyini sözlərlə təsvir etmək çətindir, çünki o, özündə yazıçı istedadını, alimin intellektual səviyyəsini və müəllim həssاشığını cəmləşdirirdi.



Mir Cəlal öz kitablarında həyatı təsvir və tədqiq edərdi. O, hər zaman həyatın mənasını tədqiq etməyə çalışardı. Altı romandan başqa, o, Azərbaycanın XX əsr ədəbiyyatının parlaq nümunələri sayılan 300-ə yaxın həkaya yazılmışdır. Hekayələrinin yaşadığı dövra aid şəxsi təəssüratları və yaratdığı obrazları ilə seçilir. Onun qəhrəmanları bədiiliklə, inandırıcı şəkildə təsvir olunur, yadda qalır. Yaddaşdan silinməyən yumor onun bir çox əsərlərində öz əksini tapır.

Həmin dövrə ədəbiyyat qəhrəmanlarının kommunizm qurulmasına xidmət etməsi məcburi idi və yalnız əsl ədəbiyyat inciləri zamanın sınaqlarından çıxmışdır. Mir Cəlal həyatının bir çox illərini dahi şair Məhəmməd Füzulinin əsərlərinin tədqiqinə həsr etmişdir. O, Məhəmməd Füzulinin əsərlərinin elmi-nəzəri təfsilatını verən ilk alım olmuşdur.

Füzulişunaslıq adlanan elmi sahə ilk dəfə Mir Cəlalın elmi işlərində əksini tapmışdır. Kəşməkəşli 1930-40-ci illərdə, kommunist ideologiyasının möhkəməndiriləməsinə yönəlmüş tədqiqatların dəbdə olduğu bir vaxtda Mir Cəlal çox sevilən həmin romantik şairin əsərlərini arasdırırdı.

Artıq qeyd etdiyim kimi, Mir Cəlal əla müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı. Onun tələbələrinin bir çoxu gələcəkdə alim və yazıçı olmuşdur. O, hər bir gəncə qayğı və hörmətlə yanaşaraq onun yaradıcı potensialını inkişaf etdirməyə çalışırdı. Mir Cəlal onlara öz gücünü sinamasında dəstək verirdi və hesab edirdi ki, insanı ruh-

landırmaq və şəxsi gücünə əsaslandırmağa inandırmaq onun inkişafında on münasib yoldur.

O, bir çox hallarda öz tələbələrinə deyərdi: "Siz ən yaxşı tələbəsiniz, hər işdə uğur qazanacaqsınız". O, haqlı idi, bu gün onun bir çox tələbələri Azərbaycan cəmiyyətinin elmi və intellektual potensialını təmsil edirlər.

Mir Cəlal yüksək mənəvi keyfiyyətlərə və dərin ləyaqət hissini malik olan səmimi insanı idti. Bu görkəmli şəxsiyyətin ətrafında olanlar hər zaman onuna maraqlı söhbətlər aparırdılar. Fitri istədiyi və əsl humənistliyi ona həyatında üzəldiyi çötinlikləri və maneələri dəf etmək və bir çox insanlara dəstək olmaq imkanı yaradırdı. O, elə bir şəxsiyyət deyildi ki, digərlərini kölgədə qoysun. Əksinə, Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı olmağı çalışırırdı. Bu şəxsiyyət Azərbaycan tarixi və mədəniyyətinin ən görkəmli simalarından biri idi.

Bu gün mən onun ailə üzvü, nəvəsi kimi həmin böyük insanı burada, belə bir nüfuzlu təşkilatda təmsil etməkden böyük şərəf hissi duyuram.

Onu da qeyd etmək istəyirəm ki, təqribən yarım asr bundan əvvəl, 1960-ci ildə Mir Cəlal Azərbaycanın intellektual dairələrindən ibarət ilk nümayəndə heyati tərkibində Fransaya səfər etmiş və təəssüratını "Fransaya aparan yollarda" adlı yazısında təsvir etmişdir. O, Parisin tarixi və memarlıq abidələri, Fransanın böyük mədəni irsi barədə yazımışdır. Mir Cəlal YUNESKO-nun yenicə tikilmiş binasını xüsusi qeyd etmişdir. Binanı şəhərə yeni üslub gətirən bir abidə kimi qələma almışdır. Məhz biz elə həmin binada onun yubileyini qeyd edirik.

Son dərəcə təvəzükçər insan Mir Cəlal heç vaxt söhret və fəxri adlar haqqında düşünmürdü. O, tez-tez takrarlayardı: "Mənim yazılarım və tələbələrim var. Bu, mənim üçün kifayətdir!" Bu gün isə biz əlavə edə bilərik: o, Azərbaycan xalqının böyük hörmətini qazanmışdır və onun əbadi xatırasındır.

Əziz dostlar, man yekun olaraq, YUNESKO-nun rəhbərliyinə bir dərin minnətdarlığımu bildirmək istəyirəm. Həmişə burada olduğdu mən çox səmimi qonaqpərvərliyi hiss edir, YUNESKO ailəsinin çox mehriban mühitinin sahidi oluram. Buna görə çox minnətdaram.

Mən bir daha bütün iştirakçılara və tədbirin təşkilatçılara təşəkkürüm bildirir, sizə xoşbəxtlik və rifah arzulayıram.

Sağ olun.

Sonra Mir Cəlal Paşayevin hayatı və yaradıcılığından bəhs edən film nümayis olunmuşdur.

Mərasim "Könül dolusu musiqi" adlı konsert programı ilə davam etdirilmişdir. Dirijor, xalq artisti Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət simfonik orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert programı təqdim etmişdir.



Mir Cəlalın 100 illiyinə həsr olunmuş sərgi. Paris. YUNESKO iqamətgahı. 10 noyabr 2008-ci il.



Bakı. Milli Parkın ümumi görünüşü.

103824

I
FƏSİL

*Ömrüin
mənəli anları*

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası



Yazmaq, yaratmaq çox böyük sevincdir, xoşbəxtlikdir! Yaziçiliq ağır işdir. Çox adam onun söhrət tərəfini görür, zəhmət tərəfini isə yox. Yazmaq qaya çapmaqdan da çətindir. Yaziçi öz ömrünü gilə-gilə əsərlərinə verir. Bəzən taleyini də girov qoyur. Əbas yərə deyil ki, Tolstoy kimi bir söz nəhəngi yazıçı əməyini qul əməyinə bənzədir. Ancaq bununla belə, yazıçılıq böyük şorəfdidir. Xalq sevgisini qazananda onun xoşbəxtliyi əlçatmaz olur.

Mir Cəlal



Mir Cəlal. 1925-ci il



Mir Cəlal Paşayev XX əsr Azərbaycan tarixinin böyük və zirvə şəxsiyyətlərindən biridir. O, yazıçı, alim, pedaqoq, həm də Azərbaycanın – Vətəninin əsl vətəndaşı və ləyaqətli oğlu idi.

Nərgiz xanım Paşayeva,
professor



Mir Cəlal (ön cərgədə soldan ikinci) həmkarları ilə
birlikdə. Gəncə, 1929-cu il.

Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda doğulmuşdur. O, Əndəbil kəndinin ən möhtəşəm və hörməti sakini olan Mir Paşa bayının nəvəsi idi. Atası Mir Əli Mir Əşrafi çoxlu mülkiyyət sahibi olduğundan böyük oğullarına, Mir Cəlalın özündən böyük qardaşlarına Əndəbil kəndinin işlərini idarə etməyi təşürardı. O, ən kiçik, beşinci oğlu Mir Cəlal isə bu işlərdən uzaqlaşdırıb təhsil dalmca Şimali Azərbaycana, Gəncəyə gətirir. Burada acı tali kiçikyaşlı Mir Cəlalı erkən atasız qoyur. Vəfat etməmişdən bir qədər əvvəl Mir Əli böyük oğullarına kiçik Mir Cəlalı təşürrəraq deyir: "Bu uşağı oxudun, onun mükməmməl təhsili olsun". Beləliklə, Mir Cəlal Gəncə şəhərində qalib təhsilini davam etdirir, usaqlıq və gənclik illərini burada keçirir.

Nərgiz Paşayeva,
professor



Hələ Gəncədə seminariya təhsili illərində mən mətbuat ilə əlaqədar idim. Aşqabadda çıxan "Zəhmət" qəzeti (böyük qardaşım orada çörəkçi kimi işləyirdi və yerli qəzetləri mona göndəirdi), Zaqafqaziya ölkə komitəsinin naşiri – əfkari olan "Yeni fikir" qəzeti nə yazardım.

Gəncənin maarif, məktəb işlərindən, mədəni-təsərrüfat həyatından yaxılarım nəşr olunurdu.

Bakıya köçən qədər riyaziyyat həvəskarı idim. Seminariyada bu dərsdən kontrol yazılarını sınıfda hamidən əvvəl həll edər, ola qiymət alardım. Riyaziyyatdan bir kitaba təqnid yazış "Yeni fikir" qəzətində çap etdirmişdim. Riyaziyyatçı imzası ilə qəzətdə satırış şeirlərim də çap olundu.

Ədəbi mühitin bütün ölkədə qaynayıb canlandığı həmin illərdə Yazıçılar Cəmiyyətinin Gəncə səbəsi (filialı) təşəkkül tapmaqdə, istedadlı cavanları atrafına yiğmada idi.

Gəncə səbəsinin bir sıra üstünlüklerini – imkanlarını unutmaq olmaz: əvvələ, orada nəinki köklü kitabxana, mədəniyyət ocaqları, həm də ədəbi anənə, şairlər məclisi, Mirzə Şəfi kimi şairin otağı, başqa şəhərlərin heç birində olmayan güclü çap vəsaitinə sahib olan böyük bir mətbəə var idi.

Həmin mətbəənin buraxdığı kitabça və jurnallar, mərkəzdəki nəşrlərdən o qədər də fərqlənmirdi.

Bir sırə texnikum, orta məktəb, teatr, radio verilişi və sairədən başqa çox həvəslə bir oxucu kütləsi var idi.


Gənclə seminariyada tələbələrin gücü ilə təşkil olunan ədəbi müzakirə və mühabimələr, Cabbarlı və Cavid kimi dramaturqların əsərlərinin tamaşası oxumuzun indi də yadımızdadır. Hələ keçmiş əsirin axırlarında tikilən, indiyəcən şöhrətini saxlayan teatrda həmişə müasir və maraqlı təmaşalar verilir.

20-ci illərin axırlarında Gəncədə yeni, qızığın bir ədəbi mühit canlanmaqdır idi. Gənclə seminariyası, müəllimlər mühiti, şəhər teatrı, sonat texnikumu və sonra Kənd Təsərrüfatı İnstiutu kimi tədris, mədəniyyət ocaqları, şəhərdə müntəzəm nəşr olunan "Qızıl Gənclə", "Zorba", "Kirovabad bolşeviki" kimi qəzət və məcmualar ədəbi həyatın canlanmasına çox kömək edirdi. O zaman ədəbiyyat həvəskarları ədəbi mühit ilə, jurnal, qəzət ilə çox maraqlanır və yazıları ilə iştirak edirdilər. Xüsusilə S. Vurgun kimi alovlu, qüdrətli bir şairin orada olmayı cavanları həvəsləndirir, ruh-ləndirir, Gənclə ədəbi mühitina rövnəq verirdi.

Mir Cəlal



Gənclə seminariyası: ədəbi dərnəyin üzvləri,
1930-cu illər.



Gənəcə Xeyriyyə Cəmiyyətinin ibtidai məktəbi (üçüncü cərgədə soldan 5-ci Mir Cəlal). 1919-cu il.

Biz gəncəlilər qurur duyuruq ki, böyük ədib və böyük insan Mir Cəlalın usaqlıq illəri qədim Nizami yurduna bağlı olmuşdur.

Mir Cəlal Gəncədə ibtidai və orta təhsil almış, Pedaqoji (Darülmüəllimin) Texnikumunu bitirmiş, gənclər ictimai təşkilatının fəallarından olmuş, müəllimlik etmiş, ilk şeir və nəşr əsərlərini burada yazmış və Gəncənin dövri mətbuatında çap etdirmişdir.

Mir Cəlal həmisi Gənəcə ilə bağlı olmuşdur. Onun burada müəllimləri, tələbələri və gənclik dostları olmuşdur.

*Bəşir Əhmədov,
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının müəllimi.
Gənəcə, 2008-ci il.*



Mir Cəlal (soldan ayaq üstü) və qardaşı Mir Xəlil (ortada). 1928-1929-cu illər.



Gənəcə Yaziçilər Birliyinin üzvləri: (soldan) Mir Cəlal, Cahabəxş, S.Əhmədli, (sağdan) Allahverdi Verdiyev və Həmid Araslı, 1929-cu il.



Mir Cəlal (sağdan birinci) Gəncə Dariülmüəllimin "Aydın" divar qəzetiinin redaksiya heyəti ilə, 1927-ci il.



Mir Cəlal (ön cərgədə ortada) Gəncə Dariülmüəllimin müəllimləri və tələbələri arasında, 1928-ci il.



Gənclər 1 sayılı qızlar məktəbi. Birinci cərgədə sağdan 3-cü Mir Cəlal. 1929-cu il.



Mir Cəlal (soldan ikinci) həmkarları arasında. Gədəbəy.




*Mirzə Fətəli Axundov adına Gənclər Türk Pedaqoji
Texnikumu. Vinetka, 1927-1928-ci illər.*

1926-1927-ci illərdə Pedaqoji Texnikumun son sinfində oxuyanda mərkəzi qəzetləri, xüsusən "Gənc işçi"ni müntəzəm mütlək edir, özüm də arabir məqalələr yazirdim. "Gənc işçi"də rast gəldiyim adəbiyyat sahifələri məni çox maraqlandırırdı. Mən istayırdım ora da yazım. Bir neçə şeir qaralayıb, poqt ilə göndərdim, cavab çıxmadi...

Bir dəfə Mayakovskinin "Zərbəçi marşı" adlı şeiri əlimə keçdi, onu oxudum və nədənsə tərcümə etmək fikrinə düşdüm, başladım şeiri qafıyaləməyə. Bir həftə sonra "Gənc işçi"nin adəbiyyat sahifəsində mənim "Zərbəçi marşı" adlı tərcümə şeirim çıxdı. Bu mənim mərkəzi mətbuatda ilk yazım idi.

Mir Cəlal

Mir Cəlal



*Gədəbəy yeddiillik məktəbin direktoru Mir Cəlal,
1928-ci il*

Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və bir az da yanlış idi. Kakor deyilən bir gödəkboy, zırık kişinin məftil takər faytonu zinqirovlu, gümrah atlalarla bizi Yasamal yolundan yoxsa doğru aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, o əşrərlə bağlıdır, nadanlıq ilə vuruşmağa gedirik.

... Gədəbəyin tabiatı da, insanları da bir-birinə çox oxşayır – saf, duru, əsrarangız... Gədəbəy halal, mərdana insanları ilə fəx edib və edəcək də. Bu yerlərlə bağlı işqli xatirələrim ömürlük yaddışma yazılıb, yaddaşımı da qalıb. O yerləri, ülfət bağladığım, hor addimdə somimiyət gördiyyüm o dağ vüqarlı insanları heç vaxt unutmaram...

Mir Cəlal



Mir Cəlal hənkarları ilə. Gənçə, 1929-cu il.

Mir Cəlal



Azərbaycan Proletar Yazuçuları Gənçə şöbəsinin
fəalları: Mir Cəlal, Əhməd Cəmil, Bahram İbrahimî
(özbək), Cahanbaxş Cavadzadə, Səməd Vakilov. Gənçə,
may 1929-cu il.

Mərkəzdə "Qızıl qələm" cəmiyyətində elə bir tədbir olmurdu ki, onun
əks-sədası Gənçədə eşidilməsin. "Qızıl Gənçə" adı ilə xüsusü bir jurnal çap
olunurdu və buradakı yazıların hamısı yerli qüvvələrin qələmindən çıxan
əsərlər idi.

Qocaman ədiblərdən Mirzə Cəlil, Haqverdiyev ilə şəxsi tanışığım ol-
mamışdır. "Gənc işçi" qəzətində çalışdığım illərdə Süleyman Sani Axun-
dovu bəzən müzakirə və yığıncaqlarda görürdüm. Qəzetdə komsomol və
ədəbiyyat mülahizə və müzakirələrində ondan yazilar da tələb edirdim.

Mir Cəlal



Kazan Şərqi Pedagoji İnstitutunda Mir Cəlal (yuxarı cərgədə soldan beşinci) tələbə dostları ilə. 1931-ci il.



Mir Cəlal (sağdan birinci cərgədə) "Gənc işçi" qəzetiñin əməkdaşları arasında.

"Gənc işçi"da çalışdığım müddətdə çox ünsiyyət bağladığım, yaradıcılığına, səhbatiña maraq göstərdiyim ödiplərdən biri Hüseyin Cavid olmuşdur. Bu iddia zahirən qariba görünə bilər. Çünkü Cavid romantik şairdir, mənim realist zövqümündən, həyat və hadisələrə münasibətimdən, görüşlərimdən çox fərqli bir sənətkardır.

Əvvəla, onu deym ki, iyirmi va otuzuncu illerde Hüseyin Cavid cavanlar arasında çox məşhur, çox sevilən sənətkarlardan idi. Seminariya tehsili müddətində biz onun əsərlərini tez-tez səhnədə görür, kitablarını oxuyur, müəllimlərimizən avlovin mühazirələrində onun haqqında çox eşidir, seminariyanın tələbə məclislərdənki müzakirə və mübahisələrdə onun yaradıcılığını maraqla izləyirdik.

Bakıya gələndən sonra, mətbuatda çalıhdığım, ilk yazılarımıza görünməyə başladığım zamanlarda, görünür, böyük ədibin diqqətini çalb etmiş, nə cəhdəndənə maraqlandırmışdım. Məlum olduğu üzrə Cavid, əsərlərinə qarşı yazılın bir sıra kaskin təqnidlərdən incimişdi və narazılığını aşkar bildirməkdən çəkinmirdi. Bu haqda səhbətləri münasib bildiyi hər yerdə və inandığı hər kəsə danışındı.

Hüseyin Cavid mənimlə bir küçədə, qonşuluğda olurdu. Mən də İçərişəhərin Kiçik Qala deyilən, Bakı Sovetinə söykənən küçəsində, 16 nömrəli evdə yaşayırdım.

Cavid çay qabağında nərd oynamağı da xoşlayardı.

Mənim yazı masama da diqqət yetirməyi unutmadı.

Bir dəfə qarşımızdakı vərəqlərə diqqət eləyəndə cavan qadın şairlərin əsərlərinə məqalə yazdığını götürüb dedi:

— Vaxtına heyfin gəlmir?

— Bu yazılar haqqında mülahizələrimi söyləmək istəyirəm.

— Haqqında mülahizə deməli daha vacib əsərlər var. Elə əsərləri təhlil elə ki, heç olmasa, mövzu sanın zəhmətinə qoruyub saxlasın. Füzuli'dən yazarı, yazı özü saxlamasa da, Füzuli saxlayacaq!

Gördüm ki, böyük şair düz deyir, mövzu seqmək özü yaradıcılığın ilk şartıdır.

Ondan sonra mən Füzuli şeirinin poetikası ilə maraqlandım, ilk elmi əsərimi, namızdılkı dissertationamı ondan yəzib çap etdirdim. Həmin kitabın ilk nüsxəsini də bir minnətdarlıq əlaməti olaraq Cavidə töqdim etdim.

Cavidin yaradıcılığı, yüksək sənəti, şeiriyyatı və əsərlərinin səhratından başqa mənə sevdiron xüsusişlərini təmiz insanlığı, bülər xasiyyəti və səmimiyyəti idi. Kənardan baxanlar, onu ancaq əsərləri ilə tanırılar, onun məhrəm, duzlu, mənali yumorundan xəbərsiz idilər, halbuki onun bu cəhdən səhbətləri çoxmənalı, maraqlı, unudulmaz idil:

— Sən komssomsan, qəzətində istadıklarını yazıb deyə bilərsən, bizim də sözümüzü desən, nə olar ki?

— Cavid əfəndi, sizin sözlərinizə cavaların qəzeti dərin minnətdarlıq, məmənuniyyətlə səhifələrini açmışdır.

Cavid, doğrudan da, çox mənəli bir qeydini dedi. Onu buraya keçirməyi lazımlı bilərim:

— Məşədi Əzizbəyov mühəndis idi. Siz onun adını teatra qoymusunuz. Nərimanov adı ididi. Onun da adını mühəndislik məktəbinə — Nərimanov texnikumuna qoymusunuz. Əziz yoldaşlarım, qardaşlarım, axı bunun horosının adını öz yerinə qoysınız, nə olar?

Nərimanovun adını teatra, Əzizbəyovun adını texnikuma qoynu da...

Mir Cəlal



Abdulla Şaiq və Hüseyn Cavid

Bir də görərdin əlindəki əsa ilə mənzilin qapısını döyür:
- Ağə Mir Cəlal!

Seyid olduğum üçün qocaman ədiblərin hamısı adımları əvvəlinə "ağə" sözünü alava edərdilər.

Biz bütün aililikə təşvişə düşər, Cavidi hörmətlə mənzilimizə qəbul edərdik.

Cavid zahirən çox ciddi və ağırtarənişli, azdanışan, təmkinli bir adamdı. Gözündəki çeşmək, əlindəki əsa, başındakı qəhvayı buxara papagi ona xüsusi əzəmət verirdi.

İlk görüşlərdə hayat yoldaşım, qayınanam tərəfindən həyacan, təşviş, xörək hazırlığını görəndə Cavid çox narahat olur, ata kimi hamimizi, bir növ danlayırırdı:

- Püstə xanım - deyirdi, - mən axşamlar bir saat səhbətə gəlirəm. Belə narahatlığı görsəm, daha cəsarət edib qapınızı döyməyəcəm.

Mir Cəlal



Hüseyn Cavid

Cavid əfəndi tutulan axşam mən Püstə xanımla, Abdulla Şaiq da öz yoldaşı ilə onlara qonaq getmişdi. Bir çox şirin səhbətlərdən sonra Cavid əfəndi dedi ki, ölkədə yaman bad küləklər osır. Deyəsan, bu bad külək məni də burulğana salib öz ilə aparacaq. Biz təskinlik verdik ki, narahat olmasın, ona toxunmazlar. Çünkü Cavid afondı başını aşağı salib öz işi ilə məşğul olan, ağayanı, son dərəcə sakit tabiatlı bir insan idi. O, ədabi mühitdə baş verən siyasi intriqalardan mümkün qədər uzaqda dayanır, hətta haqqında tez-tez yazılılan ədalətsiz, böhtanla dolu, bədxah məqəslərlə belə əhəmiyyət vermirdi. Onun ölkədə, ictimaiyyət arasında çox böyük hörməti vardı. Küçəyə çıxanda gənclər onu yaxından görmək üçün uzun müddət arxasında düşərdilər. Əsərləri mürəkkəbi qurumamış səhnəyə qoyular və əsl ədəbi hadisəyə qəvrilərdi. Xalqın sevimliyi olan belə nəhəng bir sənətkarı həbs eləmək ağlbatan bir iş deyildi. Bu, ilk növbədə dövlətin öz nüfuzuna ağır zərbə olardı.

Mir Cəlal




*Mir Cəlal həyat yoldaşı Püsta xanımla.
1933-1934-cü illər*

Hüseyin Cavid həmişə xatırındadır. O, Mir Cəlala yaxın idi. Hər dəfə dram teatrında tamasağı gedəndə biza bilet də göndərordı. Teatrdə onun lojası vardi. Biz ora dəvət olunurduq. Deyim ki, Mir Cəlal elə bir ictimai yer olmayıb ki, ora mənsiz getsin. Hara getsəydi, moni aparmalıydı. Buna görə də yazıçı yoldaşları ona irad tuturdular, son yoldaşını ki, gozdirirsən, bizimkilər də biza gün vermır. Deyirlər, necə olur ki, Mir Cəlal arvadını apara bilir, siz apara bilmirsiniz. Dediyim kimi, Mir Cəlalin istedadlı adamlara hörməti vardi. Deyərdi Vahid talantdır, Füzulinin davamçalarındandır. Odur ki, ona həmişə kömək edərdi. Vahid də münasibətləri bildiyindən Mir Cəlala ərk edərdi. Deyərdi, ay Mir Cəlal, heç bilmirəm bu Mehdi Hüseyin məndən niyə ol çəkmir. De ona, məni rahat buraxsin. O vaxt Mehdi Hüseyin Vahidi tanqid edənlərdəndi.

Püsta xanım



*Mir Cəlal Püsta xanım ilə.
Kislovodsk, 16 avqust 1934-cü il.*



Mir Cəlal eyvanda.

Atam özünə hörmət eləyən, ləyaqətini saxlayan adam idi. Bizim bir işimizdən ötrü kiməsə ağız açmaz, kimdənsə xahiş eləməzdi. "Öz işinizi özünüz daha yaxşı görəsiniz. Buna görə mən heç kəsə ağız açmayıacağam" – deyərdi. Əlbətə, bu demək deyil ki, o, biza kömək etməzdə. Əksinə, bütün işlərdə bizim köməkçimiz, sirdəşimiz olurdu. Ədəbiyyatçı olmasına baxmayaraq, atam riyaziyyati da yaxşı bilirdi. Çətinliyə düşən kimi qəçirdiğ üstünə. O, sabit düşüncəli, əqidəsinə möhkəm idi. Zaman da dəyişib, vaxt da dəyişib, rəhbər də dəyişib. O isə elə düşündüyü kimi yaşayıb. Kiməsə yaltaqlansın, kiminsə etayından tutsun – bunlar onun xasiyyatına yad idi.

*Arif Paşayev,
akademik*



Elmira xanım Paşayeva

İllər ötdükcə xatırələr daha əziz və yaxın olur. İyirmi ildən artıqdır ki, atam dünyasını dəyişib, lakin mən onun yaşadığı illəri kino lenti kimi gözümün önündə tez-tez canlandırıram.

Onunla təmsaşda olmaq ehtiyaçı duyunda yazdıığı kitablara müraciət edirəm. Maraqlı, satirik, humorla yazılın hekayələrini döñə-döñə oxuduqca sanki özü ilə söhbət edirəm. Olduqça zarafta sevən, duzlu humoru ilə seçilən maraqh və sadə insan idim atam.

Mir Cəlal müəllim kimi böyük insanın, görkəmlü yazardının övladı olduğum üçün özümü xoşbəxt sayıram. Özü hayatda olmasa da, onun işiqli ruhu hələ də bizimlədir və çatın anlarında sanki kōmaya galır.

İndi də atamı yad edən görkəmlü şəxsiyyətlər, tələbələri onun haqqında gözəl sözələr, xatırələr söyləyəndə, insanlığından, yüksək mədəniyyətdən, xeyirxahlığından söhbət açında ürəyim minnətdarlıq hissi ilə titrəyir, usaq kimi kövrəlirəm.

Atam, müləyim təbəti, xoşrəftar, təmkinli, olduqca mədəni, övladcanlı ata idi. Öz məsləhətləri ilə biza doğru-düzgün yol göstərərdi. Özünün davranışları, xeyirxahlığı ilə biza nümunə idi. Onun olduqca pak, şemimi, nəcib, amalı ilə əməli düz olan insan olduğunu illər keçidkə bir dərək edirəm.

*Elmira xanım Paşayeva,
Mir Cəlalin qızı*



Mir Cəlal şükran bir adam idi. Dünya malında təmənnası olmazdı. Gözü-könlü son dərəcə tox idi. Ömrü boyu aza da, çoxa da qane olub şü-kür oxuyardı. Hərdən gün-güzərəndən söz düşəndə gənclik illərindən söz açardı. İyirminci illərin axırlarında Gədəbeyin məktəblərində bir il müallimlik edib məktəb direktoru İsləmədi. Həmişə deyirdi ki, mən ən yaxşı maaşı orada aldım. Pulun qızıl dayarı, bərəkəti var idi. Bir aylıq əməkhaqqımdı doqquz-on manat, bazarda qoyunun biri isə bir manat olardı. Bu pul əynimə paltar almağa da, qonaq-qaranı yola salmağa da bas edirdi.

Hafiz Paşayev




Şəhər: Y.Əzimzadə, M.Seyidzadə, M.Hüseyn, İ.Əfəndiyev, N.Xəzri, M.İbrahimov, S.Qədirzadə, S.Rüstəm, Ə.Vəliyev, Mir Cəlal, H.Seyidbəyli.

Biz ailədə qarşılıqlı hörmət, səmimiyyət, sevgi və məhəbbət mühitində böyük olmuşuk. Ancaq bu mühitdə atamın mövqeyi, atamın fikri, röyi, istəyi hamımız üçün əsas olub.

Atamın həmkarları, dostları haqqında evimizdə həmişə xoş söhbətlər eşitmışdır. Validəynlarının nikah mərasimində böyük şairimiz Mikail Müşfiqin iştirakı yaddaqalan bir hadisə kimi xatrlanır. Atamla anam kəbin kəsdiirməyə gedəndə yolda onunla rastlaşırılar və Mir Cəlal müallimin təklifi ilə Müşfiq nikahın kəsilməsinə şahidlilik edir.

Atam o dövr ədəbi mühitinin görkəmlı nümayəndləri olan Səməd Vurğun, Mehdi Hüseyn, Həmid Arası, Süleyman Rəhimov, Mirzə İbrahimov, Sabit Rəhman, Məmməd Arif və başqları ilə dostluq edib.

Ədiba xanım Paşayeva



Mir Cəlal.
Yesentuki, 1947-ci il.



Aqil Paşayev

Təhsil sistemində onbirillik tətbiq etmişdilər. Mən istəyirdim onilliyi bitirib instituta gedim. Bunun üçün nazir müavini icazə verməliydi. Getdim qəbuluna, yarım gün qapısında gözəldim, qayıtdım. Pərt olmuşdum. Atam dedi: "Hamını qapında gör, heç kimin qapısına getmə".

O özü də ömrünü bu cür yaşadı, heç kimin qapısına xahişə getmadı.

Aqil Paşayev



Mir Cəlal, oğlu Aqil və kürəkəni Tofiq Həsənov

Mir Cəlal




Mehriban Əliyeva.

Mir Cəlal əla müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı. Onun tələbələrinin bir çoxu gələcəkdə alim və yazıçı olmuşdur. O, hər bir gənçə qayğı və hörmətlə yanaşaraq, onun yaradıcı potensialını inkişaf etdirməyə çalışırdı...

Mir Cəlal yüksək mənəvi keyfiyyətlərə və dərin ləyaqət hissini malik olan somimi insan idi. Bu görkəmli şəxsiyyətin strafında olanlar hər zaman onunla maraqlı söhbətlər aparırdılar. Fitri istedadı və əsl humanistliyi ona hayatıda üzəldiyi çətinlikləri və maneoləri dəf etmək və bir çox insanlara dəstək olmaq imkanı yaradırdı. O, elə bir alov deyildi ki, digərlərini kölgədə qoysun. Əksinə, Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı olmağa çalışırdı. Bu şəxsiyyət Azərbaycan tarixi və mədəniyyətinin an görkəmli simalarından biri idi.

*Mehriban Əliyeva,
Azərbaycanın birinci xanımı Mir Cəlalın nəvəsi*




Mir Cəlal (2-ci cərgədə soldan birinci) Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsinin tələbələri arasında, Quba şəhəri, 1934-cü il.

Ali məktəbə orta məktəbdən gəlmış, Azərbaycan maarifinin ağırlığınu yaşamış, Gədəbəyda, Qubada, Gəncabasarda dərs dediyi illeri, onlarla bağlı xatirələri, tacrübələri pedaqoji fəaliyyətində həmisi nəzərə almış Mir Cəlal müəllim də tələbə kollektivi ilə qaynayıb-qarışmış, ona bilik verməklə yanaşı həm də atalıq qayğısı göstərmmiş, çatına düşənə əl uzatmış, özü ehtiyac içərisində yaşasa da, imkanı olmayana bəzən cibindəki son manatı da vermişdir.

*Camal Əhmədov,
professor*

Mir Cəlal



Qılman İlkin

...Mir Cəlal yumşaq və mülayim təbiətli bir adam idi. Astadan danışardı. Biz tələbələr bir dəfə də olsun onun qazəbləndiyini və yaxud səsini ucałdıığını na görmüsdük, nə də eşitmisdik. O, məzə və humoru çox sevirdi. Bu təbiəti onun əsərlərində də hiss olunurdu. O, biza bir tələbə kimi deyil, yaxın dost, yoldaş kimi baxırdu. Buna görə də hamımız onun xətrini istayırdık. Özü çox nikbindi və hər seydə də həmişə nikbinlik arxarırdı.

Mən 1936-cı ildə institutu birinci dərəcəli diplomla qurtardığım üçün institut nazdındaki aspiranturada saxlandım. Bu müddətdə Mir Cəlal artıq aspiranturunu bitirib institutda mühazirələr oxuyurdu. 1937-ci ilin məşum günləri başladı. İnstitutda dərs deyən müəllimlərin gündən-güna sayı azalırdı. Kadr çatışmazlığı başladı. Maarif nazirinin emri ilə biz aspirantlar institutun hətta yuxarı kurslarında mühazirələr oxumağa başladıq. İndi müəllimim Mir Cəlalla çiçin-ciçinə man də mühazirələr oxuyurdum. Bu illərdə Mir Cəlalla daha da yaxınlaşdım. Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda birlikdə işlədik. İnstitutun yay sessiyalarında da birlikdə olurduq.

*Qılman İlkin,
Xalq yazıçısı*



Soldan (ayaq üzə): Əli Vəliyev, Əbülləsən, Mir Cəlal, Mehdi Hüseyn; (Oturanlar): Ənvər Məmmədhanlı, Sabit Rəhman, Süleyman Rəhimov, Əvəz Sadıq. 1940-ci il.

Mir Cəlalin adəbi və ictimai fəaliyyəti əvvəldən üç istiqamətdə inkişaf etmişdir: yazıçılıq, pedaqozi və elmi! O, istedadlı nasır, gözal pedaqoq və dərin məlumatlı alim kimi bu sahələrin üçünü də birləşdirmiş və paralel inkişaf etdirmişdir. Marağlı və əhamiyyətli budur ki, o, bu sahələrin hamusunda orijinal və yaradıcı olmuşdur. Pedaqoji fəaliyyətdə atalat basmış və kif iyi verən "müəllimlik üsulu" ona yad olduğu kimi, bədii yaradıcılıqla da novatorudur, təzə nəfəslidir, öz yolu, öz dast-xətti vardır. Elmi fəaliyyətdə də ciddidir, sənət əsərini incəliklərinə və dərinliklərinə qədər duyandır, qiyamətləndirəndir. Lakin onun bədii yaradıcılığı bu sahələrin üçünə də rövnəq, gözəllik, ahəngdarlıq verir. Bu fəaliyyət sahələrinin hamısında Mir Cəlal sadədir, monalıdır, koloritlidir, epik-lirik təmkinə, şirin, axıcı və poetik əslubla, xəqif, duzlu yumra malikdir.

Onun bu sahələrdəki fəaliyyəti ayrı-ayrınlıqla ciddi elmi tədqiqə, ağılli və prinsipial təhlilə layiqdir.

*Qulu Xəlilov,
professor*

Mir Cəlal



Nəriman Nərimanovun heykəli. Bakı.

Otuzuncu illərin başlangıcından Azərbaycan Dövlət naşriyyatı, dəha doğrusu, ədəbiyyat şöbəsinin müdürü Mehdi Hüseyn Nərimanov Nərimanovun külliyatını hazırlamağı mənə tapşırılmışdı. Bu kitabı toplayıb çapa hazırlamaq üçün çox mənbələrə, simalarla müraciət etdim. Onlardan biri də mərhum Süleyman Sani Axundov idi. Ancaq onda bildim ki, onun ailisi - övladı yoxdur. Məktəblərin birində, tənha bir otaqda yaşayır. Mən ədəbin otağına getdim. Nəriman Nərimanov haqqında söhbət edəcəyimi eşidəndə sevindim, çox maraqla qarşılıdım.

Ancaq ondan öyründim ki, "Şəmdan boy" komediyasının ilk adı "Dilin bələsi"miş. Sonradan, yoldaşların məsləhəti əsasında qəhrəmanın adı ilə adlandırılmışdır. Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim, ədib, yaxud ədib-müəllim olmuşlar.

Mir Cəlal



Mirza Ələkbər Sabirin heykəli

İnqilabin ilk illərində bəzi ziyalılar Sabiri yaxşı tanımır, onun böyük xidmətlərini qiymətləndirə bilmirdilər. N.Narimanov belə adamlara eşitdirərək, "Bəzi yoldaşları cavab" adlı məqaləsində böyük Sabirin sonatını çox yüksək qiymətləndirirdi və göstərirdi ki, Azərbaycan uşaqları doğma Sadardin qüdrəti və mübariz şeirlərini və xalq şairləri Vaqifin, Zəkirin, Vidaçının şeirlərini öyrəndikdən sonra təkcə Puşkinin deyil, həmçinin Şekspirin, Şillerin şeirlərini da öyrənib bilməlidirlər". "Sabir sahibkar, mülkədar zülmü altında fəhlo sinfinin və kəndlinin çakdiyi bütün iztibarları canlı və əyani surətdə verən şairdir. Özü də Sabir bu şeirləri dohşetli irtica illərində yazırdı.

Mir Cəlal



Mir Cəlal müəllimin şəxsiyyətini əgər bir sözə, iki sözə ifadə eləmək mümkün olsayıdı, mən deyərdim ki, sadəlik və eyni zamanda müdriklik. Bu sadəlik və müdriklik həm onun şəxsiyyətinə aid idi, həm də onun yaradıcılığına aid idi. Bilirsiniz, Mir Cəlal müəllim Azərbaycan adəbiyyatı tarixindəki o simalardan birisidir ki, yaradıcılığının iki qolu olub: ədəbiyyatşunaslıq, təqnid və eyni zamanda bədii yaradıcılıq. Mir Cəlal müəllim həm Azərbaycan bədii ədəbiyyatının böyük nümayəndəsidir, həm də Azərbaycan ədəbiyyatşunaslığının, ədəbi təqnidinin böyük nümayəndəsidir. Bu sözləri təsadüfi demirəm. Mir Cəlal müəllim elmi məsələlərə yanaşanda obrazlı şəkildə elə sadə, müdrik danışındı ki, o, adamın heç vaxt yadından çıxmırı.

Bu adam obrazlı təfakkür sahibiydi və bunun o obrazlı təfakkürünün daxilində həm sadəlik, həm də müdriklik vəhdət halındaydı.

Elçin,
Xalq yazıçısı



"Yolumuz hayanadır?" romanında büyük Sabirin obrazı qüdrətli qələmə, zəngin boyalı firça ilə işlənmişdir. Bu əşarə oxucularımız arasında əl-əl gəzən dahi şairimizin ədibləşən abidasıdır. Ümumittifaq şöhrəti bu romanda böyük ustamız Mirzə Cəlil – "Molla Nəsrəddin" məktəbinin inqilabi-demokratik mövqeyi çox doğru-düzgün qiymətləndirilmişdir.

Mirzə Cəlil məktəbinin birinci baş qəhrəmanı Mirzə Ələkbər surəti həmin əsərdə bütün darinliyi ilə qələmə almışdır. "Hophopnamə" müəllifi, xalq şairi Sabir surəti öz mənəvi zənginliyi ilə, ustalığı ilə, odlu-atəşli, vulkanik, püşkürtülü, haylı-haraylı səsi ilə, əzəməti ilə burada yaradılmışdır.

Süleyman Rahimov,
Xalq yazıçısı



Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin IV buraxılışı, vinetka, Bakı, 1947-ci il.




Mir Cəlal, Əbülləhəm, Püstə xanım və Baxtiyar Vahabzadə Şamaxı qəbiristanlığında Seyid Əzim Şirvanının qəbrini ziyarət edərkən. 1948-ci il.



Mir Cəlal Seyid Əzim Şirvanının qəbrini ziyarət edərkən. Şamaxı, 1948-ci il.



Mir Cəlal və N.S.Pleşunov Ədəbiyyat İnstitutunda



Ədəbiyatşurası Hidayət Əfəndiyev və Mir Cəlal.



Sağdan: Şamil Şahməmmədov, Mir Cəlal və həyat yoldaşı Püsta xanım. İrəvan, 1953-cü il.



Mir Cəlal yazıçı dostları ilə. Gənclər.

Mir Cəlal



Mir Cəlal həmkarları arasında. (Soldan): Mirzəqəy Quluzadə, Məmməd Arif, Mir Cəlal, Homid Arası, Məmmədhüseyn Təhmasib. Nizami adına Ədəbiyyat İnstitutu. 1960-ci il.

Azərbaycan nəsrasında Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o, öz parlaq yaradıcılıq siması ilə özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun əsərlərini başqa bir yazıçının əsərləri ilə qarışdırmaq olmaz. Mir Cəlal öz yazı tərzı, töbii dili, bədii ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir dili vardır; eyni zamanda, bu dil çox əlvən və mənalıdır. Diləqlərdəki töbiliik və canlılıq ədibin əsərlərinə xüsusi bir gözəllik verir, onların bədii tasir qüvvəsini artırır.

*Məmməd Arif,
akademik*



Akademik Həmid Arası və Mir Cəlal. 1966-ci il.

Vaxtilə mən AMEA-nın aspiranti kimi Füzuli və xalq yaradıcılığı problemini işlədikcə bu mövzunun əslində əbədi – ömürlük bir tədqiqat mənbəyi – sənat məktəbi olduğunu yaqın etdim.

Bələ qəti qənaətin gəlməyimdə universitet müəllimlərim – qüdrətli şərqsünsən, Füzulinənas akademik Həmid Arasının, həm tələbəyəkən, həm də sonralar dəfələrlə oxuduğum “Füzulinin poetik xüsusiyyətləri” kitabının (redaktoru H.Arası) müəllifi böyük yazıçı və alim Mir Cəlalin həlliətdən təsirini vürgüldəməyi özümə borc biliram.

Qədim və Orta əsrlər ədəbiyyatımızın tədqiqi, tərtibi, elmi-tənqidçi naşır sahəsində müstəsnə xidmətləri olan Həmid müəllimin öyrətdikləri şəxson monim təsəvvürümüzə Füzulisevər tələbələri üçün bir qanadırsa, böyük ədib və alim, bədii yaradıcılıq sirlərini, xüsusiylə də dahi Füzuli sonatının zəngin poetikasının yüksək emosional və aqli şərhini açmaq qüdrətinə malik Mir Cəlal müəllimin öyrətdikləri ikinci qanadırr. Onların tələbələri layiqincə monimsədikdə bu iki qanadla uça bilərlər.

Nahayət, qismət elə gətirdi ki, müdafiə zamanı konar taşkilatdan (indiki BDU-dan) verilən mötəbər rayın sonunda unudulmaz Mir Cəlal müəllimin mənim üçün xüsusiylə qiymətli imzasını gördüm. O rayın surətini əziz xatirə kimi indi də saxlayır və zaman-zaman nəzərdən keçirir, düşünürəm...

*Ayaz Vəfəli,
şair, tədqiqatçı alim*



*Xalid Əlimirzəyev tribunada.
Universitetin akt zalı.*

Mir Cəlal müəllimin Azərbaycan ədəbiyyatşunaslığının yaradıcılarının və ən kamil tədqiqatçılardandır.

Mir Cəlal müəllimin Füzuli haqqında yazdığı məqalələri, xüsusilə “Füzulinin poetikası” adlı maşhur monoqrafiyası bütünlükdə füzulüssənasiq elminin zirvəsidir və bu gün də zirvəsi olaraq qalır. Mir Cəlal müəllim ağır zəhmətin, dorin elmi axıtarışların məhsulu olan “Azərbaycan ədəbiyyatında ədabi məktəblər” adlı monumental bir əsər yazış ortaya qoymuşdur. İlk dəfə olaraq çox geniş bir dövrü əhatə edən bu kitabda XX əsr Azərbaycan ədəbiyyatında yaranmış ədəbi məktəblər elmi-nəzari cəhətdən qruplaşdırılır, onların tarixi təsnifatı verilir. Tənqidçi realizm, romantizm kimi ədəbi corayanların metod, üslub, yaradıcılıq xüsusiyyətləri, badii-estetik prinsipləri müəyyənətləndirilir. Bu corayanlara daxil olan yazıçı və şairlərin hər biri haqqında mükəmmal elmi öqrəklər yanaşı, bütünlükdə bu dövr ədəbiyyatının, xüsusiylə satirik “Molla Nasreddin” ədəbi məktəbinin xalqımızın intibahında, milli özünüdərkində və milli mənliyin formallaşmasında, demokratik ideyalara yiyələnməsində, vətən, millet, ana dili analıysılarının milli şüurumuzun əsas, aparıcı komponentinə چərəvilməsində gördüyü böyük tarixi xidmətlər dəqiq elmi faktlarə asasında araşdırılır, təhlil sützəcəndən keçirilir. Mir Cəlal müəllimin ədəbi-tənqidlə də yaxından məşğul olmuşdur. O, müasir ədəbi prosesə istiqamət verən çoxlu qiymətli məqalələrin müəllifi və Azərbaycanda ədəbiyyat nəzəriyəsinin yaradıcılarından biridir.

Professor Xalid Əlimirzəyevin çıxışından



Firdun Hüseynov

... Mir Cəlal əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşunaslıq sahəsində eyni həvəs və coşquluqla, eyni ardıcılıq və uğurla, yorğunluq bilmədən çalışmış, zəngin və məhsuldar yaradıcılıq yolu keçərək yüzdən artıq kitab çap etdirmişdir. Ədibin arxivində hələ nə qədər əlyazmaları, çap üzü görməmiş əsərlər yatır...

Onun sadəliyi, təmkini, dözmü, danışığı, fitrətən xəlqiliyi, bütün bunlarla yanaşı dərinliyi, ciddiliyi, səmimiyyəti, suyuşının adam olması haqqında çox şey demək olar. İncə təbəssümü, mənali baxışları, duzlu yumor, sümüya işləyən kasərlə sözü, aydın məntiqi vardi. Obrazlı danışar, obrazlı yazar, az sözə dərin fikir ifadə etməyə çalışardı. Yazıçılıqdan galon bir həssaslığı, dağıqliyi, an başlıcası isə incə və dərin müşahidə qabiliyyəti vardır. Müşahidəçiliyi lap heyrat doğururdu. Tanış küçələrdən keçib gedəndə ayrı-ayrı məşhur binaların divarlarında, qapılarda olan xırda de-tallara işarə edər, diqqəti yönəldərdi ki, adəmin mati-qutu quruyardı.

Firdun Hüseynov,
professor

Rəşid Mahmudov

Mir Cəlalin "Bir gəncin manifesti" 1940-ci illərdən gənclərin stolüstü kitabına çevrilmişdi. Bu səbəbdən idi ki, həmin kitab, hər il böyük tirajla nəşr edilirdi. Böyük Vətən müharibəsi illərində onun "Vətən", "İlyas", "İsrafil", "Vətən yaraları" adlı kitabları əl-əl gəzirdi. Mir Cəlalin əlovlu publisistikası döyüş meydənlərində vətən oğullarını, arxa cabhədə xalqı düşmən üzərində qələbəyə ruhlandırdı.

Mühərribədan sonrakı illərdə Mir Cəlal an çox yazıcı-yaradan yazıçı-alimlərdən idi. Biz universitetdə oxuduğumuz 1945-1950-ci illərdə onun "Həyat həkayələri", "İki rəssam", "Yeni kəndin adamları" və s. kitabları nəşr edilmişdi. Bir sır mühüm hayatı problemlər ilk inikasını məhz onun həkayələrində, publisistikasında tapırdı. Bu əsərlərdə insan xarakterleri açılır, çatınlıkları aradan qaldırmaq, vətəni, torpağı, əməyi sevmək, xalq monafeyini hər şəydən üstün tutmaq kimi keyfiyyətlər töblig olunurdu. "Söyüd kölgəsi", "Təzə şəhər", "Yaşılularım", "Yuxu və külək", "Yolumuz hayanadır?", "Gülbəsleyən qız", "Körpicksən", "Şəfqdan qalxanlar", "Silah qardaşları", "Əsgər oğlu", "Aqıl", "Xeyir və Şər", "Dağlar diə gəldi", "Yaşılalar", "Leylaqat" və s. kitabları mühabirənin sonrakı dövrə uşaqların, gənclərin tərbiyasında, xarakterlərinin formallaşmasında, həyat proseslərinə fəal cəlb olunmasına mühüm rol oynamışdır.

Rəşid Mahmudov,
Əməkdar jurnalist



İsa Hüseynov

Bakuda, Hüsü Hacıyev və Həzi Aslanov küçələrinin tinində, mənim balkonumun qəşərində bir tut ağacı var. Qoca ağacdır, yaşınu heç kəs bilmir. Qişda onun şiddetli küləklərdən oyılmış budaqlarına baxanda hərdən mənə elə gəlir ki, daha qurumaq üzərdir. Amma yaza yenə yaşıla bürünür. Qonşu məhəllələrin balaca uşaqları onun budaqlarına baramaqdur kimi daraşırlar. Onlara baxıram, sizin körpə Baharı görürəm. "Bahar! Hardasan, mələk quzum?..." – deya təlaşla qışqıran Sona anamızı görürəm. Sonra sizi, bu sadə, bədbəxt adamlara böyük məhəbbət bəsləyən ədibimizin nurlu sıfatını görürəm.

Sonaları, Baharları sevənlər sizi də sevirlər.

İsa Hüseynov,
Xalq yazıçısı



Azərbaycanın ədəbiyyatşunas alimlərindən bir qrupu
(soldan): Məmmədhüseyn Təhmasib, Əli Sultanlı,
Cəfər Xəndan, Feyzulla Qasimzadə, Mir Cəlal,
Hidayət Əfəndiyev, Cəfər Cəfərov, Məmməd Cəfər.
Nizami adına Ədəbiyyat Muzeyi. 1959-cu il.

Qardaş, hər hansı yazıçı sosioloji, ideoloji, məzmun aktuallığı, problematika müasirliyi nöqtəyi-nəzərindən nə qədər məqbul sayilsa da, poetika, sənətkarlıq baxımından qüsurlu görünə bilər. Elə şəxsiyyətlərin sənətkarlığından doktorluq yazmaq lazımdır ki, unun bədii irsi kimi sənətkarlıq sirləri də əzəmətli olsun, ədəbi məktəbə saviyiyasına qalxmış olsun. Məsələn, Nizami, Füzuli, C.Məmmədquluzadə, M.Ə.Sabir və ia. Çünkü onların poetikasını öyrənməyin özü hər hansı bir mərhələnin sənətkarlığını, onun dövründə yaşamış onlarla yazıçının da sənətkarlığını öyrənmək deməkdir.

Mir Cəlal



Sənətkar laboratoriyası, yazı masası nə qədər fərdi, intim, "daxili" iş olsa da, oxucular cəbhəsindən gələn xeyirxah niyyətlərə açıq və diqqətli olmaq lazımdır.

Bəzi oxuculardan, hətta ədəbiyyatçılardan eşitdiyim bir tələbə də yeri gəlmışken münasibətimi bildirməyi lazım bilirəm.

O da nəşr olunmuş əsəri söküb təzədən yazmaq məsələsidir. Bu cəhdən man qələm yoldaşlarının çıxundan ayrıram. İnsan köhnə otaqlarını söküb, təzədən tığa bılır. Ancaq yaranmış, zehinlərə yerimiş əsəri söküb təzədən qurmaq mənim təsəvvürümə siğışan deyil.

Vaxtilə ədəbiyyatçı professorlardan biri mənə təklif edirdi: nə əcəb sən "Manifesti" böyüdüb bir neçə cild eləmirən. Sonin ki, materialın, imkanın çıxdur!

Man o yoldaşa belə cavab verdim: O əsərin gözəlliyi yiğcamlığında, ilhamın bakır həmləsilə yazılmışındadır. Əlavə sözü olan adam onları ayrı və təzə əsərdə deməlidir. Xirdə qeyd, təshih mümkün olan şeydir, amma minlərlə oxucuların zehnинə yerinen əsəri sökmək, məncə, xeyrli iş deyildir.

Mir Cəlal



Baxtiyar Vahabzadə

Mir Cəlal müəllim əmək fəaliyyətinə hələ cavav yaşlarından filoloji fakültədə başlamışdı. Ömrünün sonuna qədər də həmin fakültədə çalışdı. Bu müddət orzında yüzlərlə tələbə, onlara elmlər namizədi və doktoru yetişdirdi. Və neçə-neçə dilçi, ədəbiyyatçı alımlarla, neçə-neçə yazıçı-sairlə çiyin-çiyinə çalışdı. Təkcə mən yox, bu gün onu şəxsən tanıyan adamlar arasından biri naşer belə onun dilindən, yaxud əməlindən inciyən adam tapılıbilərim? Mən inanıram.

Bunurla bərabər onu da deyim ki, xoş roftarı, mülayimliyi ilə yanaşı, tutduğu vəzifəyə namuslu xidmət edən bu adam işdə çox tələbkar və qanunpərəst idi.

Onun nacibliyinə aid bir misal çəkmək istəyirəm: nə qədər ki, biz onun tələbəsiydi, o, bizə adımızla müraciət edərdi. Onunla eyni kafedrada müəllim olandan sonra o, keçmiş tələbələrinə təkcə adı ilə deyil, "filan müəllim" deyə müraciət edərdi.

*Baxtiyar Vahabzadə,
Xalq şairi, akademik*




Mir Cəlal kafedra əməkdaşları ilə

Mir Cəlal, demək olar, 50 ilə yaxın müəllim işləmişdir. 3 il Gədəbəy və Gəncədə, 40 ildən çox bir müddətdə Azərbaycan Dövlət Universitetində müəllim və professor işləmiş, 17 il (1961-1978) Azərbaycan ədəbiyyatı tarihi kafedrasına rəhbərlik etmişdir.

Mir Cəlal Paşayev 1935-ci ildə Ədəbiyyat İnstитutunun yaradılmasında yaxından iştirak etmiş, "XX əsr Azərbaycan ədəbiyyatı" səbəsinin müdürü vəzifəsində çalışmışdır. 1936-ci ildən ADU-da müəllimliyə başlamışdır. Yazuçılıqla yanaşı, o, "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda namizədlik, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Deməli, həmin illərdə ədib, yazuçılıqla yanaşı həm klassik irdi, həm də bütövlükdə XX yüzillikdə Azərbaycan ədəbiyyatını (1901-1917) ilk dəfə ədəbi məktəblərə görə sistemləşdirib elmi təsnifatını vermişdir.

*Qara Namazov,
professor*



Mir Cəlal Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində mühazır oxuyarkən. 1960-ci il.

Bəli, Mir Cəlal qüdrətli qələmi ilə yanaşı, bizim Azərbaycan Dövlət Universitetində hikmətli müləhizələr oxuyan, yüz-yüz, min-min teləbənin müəllimi, mürəbbisi olmuşdur, öz pak, müqəddəs əxlaqi ilə onlara elm qazanmaqdə ardıcılılığı təlim etmişdir, onlara mütəmadi çalışmaq hissələrini aşlamışdır.

*Süleyman Rəhimov,
Xalq yazıçısı*



Kamal Talibzadə

Mən də Mir Cəlal müəllimin minnlərlə tələbələrindən biriyəm, onun sırin, həm də dərin mühazirələrinin sadası indi də qulağında səslənir. Elm sahəsində ilk addımlarım da onun köməyi ilə qüvvətə gəlib. Ustadı - mən hər asəri mənim üçün bir bilik mənbəyi, bir məktəb olub və mən bu məktəbin, bu unudulmaz, heç nə ilə əvəz edilməz məktəbin xoş təsirini həmişə hiss etmişəm, indi də hiss edirəm.

Mir Cəlal nümunəvi müəllim, yeni ədəbiyyat elmimizin əsasını qoynaqlı alım idi. Bu uğurun da mayasında xalqa xidmət məqsədi, inkişaf, tərəqqiya, gələcəyə xidmət göstərmək arzusu, vəzifəsi dururdu. Alimin "Füzulinin poetikası", "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər" kimi ciddi tədqiqatları, onlarca məzmunlu təqnidli məqaləsi milli ədəbiyyatşunasığın, təqnidli fikrin inkişafına güclü təsir göstərmişdir. Bu əsərlərə alimlərimiz xüsusi nəslü torbiyələnmis və yetişmişdir. "Füzulinin poetikası" monoqrafiyası elmi-nəzəri təhlil ustalığı ilə seçilən, klassik ədəbiyyata estetikanın prinsipları ilə yanışmaq yoluunu göstərən ilk ləyaqətli nümunələrdən idi. "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər" əsəri çox mürəkkəb, ziddiyətli, lakin son dərəcə zəngin olan bir dövrün ədəbiyyatının, ədəbi-estetik corayanlarının, məfkurəvi mübarizələrinin geniş, hərtərəfli mənzərasını verir.

Bu əsərlər ədəbiyyatşunasığımızın inkişafı tarixində müəyyən mərhələ təşkil etmişlər, onlar elmimizin gələcək inkişafına təkan verən, bünövrə və əsas olmuşdur.

Kamal Talibzadə,
akademik.

Mir Cəlal

Bu gün ədəbiyyatşunaslıq elmimizin sayılıb-seçilən nümayəndələrinin, demək olar ki, hamisi ədəbiyyatın nəzəri əsaslarını Mir Cəlal Paşayevin məhz həmin əsərindən öyrənmişlər. Başqa sözlə desək, "Ədəbiyyatşunasığın əsasları" kitabı uzun illər ölkəmizdə ədəbiyyatşunaslıq elminin əlifbası rolinu oynamış və bu missiyani indi də ləyaqətla davam etdirməkdədir. Bu mövzuda yazılın monoqrafiyaların, dərsliklərin hamisi həmin fundamental tədqiqat əsərlərindən qaynaqlanmışdır.

Rafiq Yusifoğlu,
filologiya elmləri namizədi



Mir Cəlal

Mir Cəlal müəllim başdan-ayağa nurdan tökülmüş ideal mənəviyyatlı, qeyri-adi bir şəxsiyyət idi. Görünür, vaxtından xeyli əvvəl ağsaqqallaşmışdı. Koridorda yeriyəndə sağ-solundan keçən bütün talobələr ona salam verirdi. O isə başı ilə hamının salamını alırdı. Təmkinli, oturuşu-durusu ağır, az, ancaq mənalı danışan, danışanlara axıradak diqqətlə qulaq asan, seyrək saçlı, gözəl sıfətli, dalğın baxışlı, çox vaxt fikirli görünən Mir Cəlal müəllim! O bu gün də monim nəzərimdə beləcə qalıbdır. Mir Cəlal müəllim milli kökə, klassik demokratik əmənəyyət möhkəm bağlı yaziçı idi. Nizami, Füzuli, Vaqif, Zakir haqqında böyük həvəs və maraqla danışırı. Ondan Mirza Calilin, Üzeyir Hacıbəylinin atrı galırdı. Bəlkə, xasiyyətində və yaradıcılığında ince yumorun mayası da buradan galırdı.

Famil Mehdi,
şair, adəbiyyatşünas




Mir Cəlal (öndə soldan üçüncü) Moskvada keçirilən Azərbaycan adəbiyyatı və incasəni dekadasının iştirakçıları arasında. 1940-ci ildə

Bir faktı da qeyd etmək istəyirəm: mən 20-ci illərdən üzü bu tərəfə Azərbaycan mətbuatını nömrə-nömrə vərəqləmişəm və bir çox müasirlərindən fərqli olaraq Mir Cəlal müəllimin hansısa "xalq düşməni" olan bir yazuçunu (yəni Cəvidi, Cəvadı, Çəmənzəmənilini, Müşfiqi, Mümtazi, Kantemiri, Seyid Hüseyni, Əli Nazimi, Bəkir Çobanzadəni, Hənəfi Zeynallini, sonralar Heydər Hüseynovu və b.) "ifşa" edən, adəbiyyatda, elmdə "ziyanvericilik" axtarınca birə yazısına da rast gəlməmişəm.

Bu günün oxucusu hesab edə bilər ki, (və əslində, düz də edər!) hərgəh insan bir başqasına böhtən atmırsa, qara yaxmirsa, burada nə şücaət var? Amma 37-ci il kontekstində, o ab-havada bu sualın cavabı elə də sadə deyil...

Elçin,
Xalq yazıçısı



Nahid Hacizada

O, müəllim adını uca tutan, bu ada şərəf, şöhrət gətirən yazıçı-pedaqoq idi. Fəxrlə deyə bilərik ki, Abbas Səhət, Firudin bay Köçərli, Üzeyir Hacıbəyli, Camo Cəbrayılbəyli, Abdulla Şaiq kimi maarifçilərin, nurlu xalq ziyalılarının ənənələrini layaqatlı yaşıdan, zənginləşdirən bir insan, bir vətəndaş idi Mir Cəlal müəllim!

Biz ondan təkcə "Ədəbiyyatşünaslığa giriş" i deyil, sənət sirlərini, həm də insanlıq və ömrü-gün fəlsəfəsini öyrənirdik.

"Söz ölməzdir, əbədidir. Zaman dağları belə uçurub aparır. Sözə isə onun gücü qatmur. Bunun en yaxşı nümunəsi ulu sənətkarlarımızın, klassiklərimizin əsərləridir. Bir baxın, Nizami Gəncəvi "Xəmsə"si, Füzuli "Divan", Sabir isə "Hophopnamə"si ilə ölməzlik qazanıb, üzlərini tutublar galəcək əsrlərə, galəcək nəsillərə.

Nahid Hacizada,
yazıçı

Mir Cəlal



Mir Cəlal və Həmid Arası (soldan dördüncü) həmkarları ilə.

Görkəmlı nasır, ədəbiyyatşunas, alim və pedagoq Mir Cəlal müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olmuşdur. O, bədii yaradıcılığı XX yüzilliğin 20-30-cu illərindən ədəbi aləmdə atdıığı inamlı addimlardan sənətin şöhrətli zirvəsinə qədər keçdiyi çatın və şərəfi ömrünün əlli ili ərzində zəngin ədəbi irdə yaratmışdır.

Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və ictimai-pedagoji fəaliyyətə həsr etmişdir. O, ölməz nəşr əsərləri, elmi dövərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşunas və pedagoji kadrlar yetirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmışdır. Mir Cəlalin fəaliyyəti çoxchətli olmuşdur. Nasır, müəllim, ədəbiyyatşunas, tənqidçi, publisist, ictimai xadim...

Teymur Əhmədov,
professor



Mir Cəlal tələbələrlə gəzinti zamanı.

Mir Cəlal müəllim o dövrün alim ziyalalarından, ali məktəb müəllimlərinindən, eləcə də Azərbaycan yazıçılarından bir çox cəhətlərinə görə forqlənirdi. Sürətli, iti danışığı, hərəkətləri yox idi. Sakit, aramla, sabır və təmkinlə danışdı. Mühəzirlərini də sadə, aydın bir üslubda qurardı. İbarəli cümlələrdən, terminçilikdən xoş gəlməzdii. Həmişə deyərdi: "Fikir, təfəkkür aydın, sadə olduğu kimi, yazı da, danışq da, mühəkimə da sadə, aydın və təsirli olmalıdır". Güclü məntiqi, zəngin təcrübəsi, dərin yaddaşı, iti müşahidəçiliyi vardi. Savadlı, təşkilatçı tələbələri, ziyaliları çox sevirdi. Elmə, sənətə, eləcə də gənclikə olan böyük qayğıdan, dərin hörmət və məhəbbətdən irəli gələn güclü prinsipiallığı, ardıcıl tələbkarlığı vardi. Hamu onu çox sevdiyi, hörmət etdiyi üçün mühəzirlərinə böyük həvəslə gəlirdi. Sadə, təmkinli olduğu qədər də dərin, tələbkar bir insan idi. İncə, zorif yumorlu ilə hamunu heyran edirdi. Bəzən əsəbi halları, gərgin anları olsa da, narahatlılığını çox zaman bürüzə verməzdi. İnsanı həmişə yaxşı tərəfdən görməyə çalışardı. Son dərəcə ədalətli, pak olduğu üçün hamını özü kimi görmək istəyirdi.

Abdulla Abbasov,
professor

Mir Cəlal



Abdulla Abbasov


Bir dəfə Mir Cəlal müəllimdən soruşdum: "Mir Cəlal müəllim! Üzeyir bəyin Müsavat partiyası ilə, Azərbaycan Cümhuriyyəti ilə və şəxşən M.Ə.Rəsulzadə ilə güclü əlaqlarları olub. "Azərbaycan" qəzetiinin redaktoru işləyib, Müsavatın himnini yazib və s. Neca oldu ki, Üzeyir bəy 37-ci ildə repressiyanın qurbanı olmadı?" Mir Cəlal müəllim bir an fikrə getdi və dedi: "O illər çox ağır, dəhşətli illər idi. Moskvada keçiriləcək Azərbaycan adəbiyyatı və incəsənəti dekadasına hazırlıq gedirdi, adamlar müøyənləşir, siyahılar tutulurdu. Tutulan siyahılar Azərbaycandan başqa Moskva-da da təsdiq olunurdu. O siyahılarında Üzeyir bəyin adı yox idi. Onun adı başqa siyahıda idi. Ona "qara siyah" deyirdilər. Nə iso, siyahılar Moskva-yá göndərilir və Stalin təqdim olunur. Stalin siyahını oxuyandan sonra soruşur: "A qde "Arşin mal alan?" Bu sözündən sonra Üzeyir bəyin adı o siyahıdan-bu siyahıya salınır və dekadanın hörməti nümayəndəsi kimi Moskvaya göndərilir. Üzeyir bəy Stalinin birçə sözü - "A qde "Arşin mal alan?" xilas etdi". Mon yəna soruşdum: "Mir Cəlal müəllim, Stalin Üzeyir bəyi tanıyırdımu?" Mir Cəlal müəllim özüñəməxsus bir tərzə dedi: "Onu şəxşən tanıyıb-tanımadığını deyə bilməram, amma onu bilirəm ki, 1915-ci ildə Stalin "Arşin mal alan" a Tiflisdə gürcü dilində baxmışdı".

Abdulla Abbasov,
professor



Bədii yaradılığında olduğu kimi, elmi əsərlərində də Mir Cəlal həmisi aydın bir məqsəd izləmişdir. O, həmisi xalqın mənafeyinə xidmət edən ədəbiyyatdan, yazıçıdan yazib, ədəbiyyatımızın böyük ənənələrinə sadıq olan sənətə maraq göstərib, müasir ideyali ədəbiyyat uğrunda mübarizə aparıb. Buna görə də ədib bir nəzəriyyəçi, bir tənqidçi kimi büdrəməyib, çəşməyi, məqsəd aydınlığı ona tadqiqat mövzuları seçməkdə, ədəbiyyatın ayrı-ayrı məsələləri haqqında konkret, aydın fikirlər söyləməkdə kömək edibdir.

Sabir və Məmmədquluzadədən, Cabbarlı və Vurğundan, Mehdi Hüseyn və Əbülləhsəndən yazanda da onu eyni ideya-estetik məsələlər düşündürüb: bu yazıçılardır bir vətəndaş, bir vətənpərvər kimi cəmiyyət üçün, xalq üçün nə ediblər, ona necə xidmət göstəriblər, hansı böyük məsələlər qaldırıb və həll ediblər? Realizmin estetik tələbləri fonunda onların sənəti necə görsonib? Bu suallar ədibin hər hansı yazıcıyı qiymətləndirməkdə bir növ meyar olub və bu suallara verdiyi cavablar onun elmi əsərlərinə bir aydınlıq gətiribdir" ("Ədəbiyyat və incəsənət" qəzeti, 18 may, 1968-ci il).



İlyas Əfəndiyev

Aydın, sadə və təbii yazmaq onun əsas yaradılıqlıq prinsiplərindəndir. Bu barədə o, Cəlil Məmmədquluzadənin, Haqverdiyevin ənənələrini müvəffaqiyyətlə davam etdirir. O, uzun illər ədəbi fəaliyyətində roman və povestlərdən başqa, yüzlərə gözəl həkaya və öncəklər yazmışdır. Bu hekayeləri oxuduqca adı adamın hayat yolu gözlərimiz qarşısında canlanır və biz onun mənəvi aləmindəki inkişaf prosesini duyuruq. O, heç bir zaman oxucunu "heyrətə" salan "mürəkkəb" süjetlər qurmağa cəhd etmir, "fövqələdə" əhvalatlar quraşdırır. Hayatımızı müayyan bir parçasını qələmə alaraq şirin, canlı və aydın bir dil ilə təsvir edir. İnsanların əhvali-ruhiyəsi haqqında cansızıcı, uzun mühakimələr yürütürmür. Onların psixoloji aləmini daim horakatda, fealiyyətdə aqmağa çalışır. Onun zəif əsərlərində belə sünilik yoxdur. O, bütün yazılarında sənimidi, tabiidir!

İlyas Əfəndiyev,
Xalq yazıçısı



Mir Cəlal

Mir Cəlal müəllim İslədiyi Gəncə və Gədəbəyda xalqın hayat tərzini, adət və ənənəsini, psixologiyasını, ayrı-ayrı adamların fordi xarakterini, davranışını, eləcə də elin etnoqrafik xüsusiyyətini diqqətlə müşahidə etmiş. Bu yönədə zəngin materiallar, söz və ifadə ehtiyatı, atalar sözü, zərb-məsəllər toplamış, yazdığı ilk ocerklərdə və zəngin məzmunlu hekaya və romanlarda onlardan bahralanmışdır.

Təsadüfi deyil ki, Mir Cəlal hekaya kitablarını "Həyat hekayələri", "Sədə hekayələr" və ya "Vətən hekayələri" adı ilə çap etdirmiştir.

Mir Cəlalın hekayələri nə uzaq keçmişlərdən, nə osatıldan, nə də nağıl və əfsanələrdən alınmışdır. O, mövzunu yaşadığını mühitin özündən, gündəlik tamada olduğu insanlardan, onların gündəlik hayat və məişətindən almış, onların özlərinə məxsus sadə və aydın bir dildə yazılmışdır.

*Qara Mustafa oğlu,
professor*



Səməd Vurğun

Səməd Vurğunun ilham və istedadına pərəstiş edənlərdən olmuşam. Onun ilk yazıları, şeir, sənətə münasibəti, mühakimə və mülahizələrin-dəki sərbəstlik, coşğun ilham, qanadlı xəyal və şəxsiyyət xoşuma gəlirdi. Lap ilk yazılarından sənət qüdrətini, şeirin səmimi səsini, quru, süni bəzək-düzəkdən uzaq səmimiyəti, qəlibin saf torzlarını duyurdum. S.Vurğunun adı gələndə mən hayəcansız damışa bilmirdim. Otuzuncu illərin əvvəllərində Səmədin yaradıcılığı haqqında ilk təhlili məqaləni mən yazmışam (1932, "Hücum" jurnalı). Həmin məqalədə illi şeirləri kəskin təqnid etsəm də, Vurğunun müstəsna istedadımı göstərmışam. "Vurğun olna qəlam alan gündən asıl şair olmuş, kağız korlamamışdır". Şairin hədiyyə təqdim etdiyi ilk kitabını ("Şairin andı" 1930) kitabxannda saxlayıram.

Mir Cəlal



Nigar Rəfibaylı, Mirvarid Dilbazi, Zeynal Xalil, Səməd Vurğun və başqları. Gənclər.

...Yazıcılar İttifaqı təşkil olunanda Səmədi Respublika Yazıcılar Təşkilatına məsul katib seçdilər.

Bir il sonra isə, 1936-ci ildə, Respublikanın 15 illiyi ilə əlaqədar bayramda Səmədi də partiya dövlət nümayəndələri sırasında Moskvaya - Kremlidə partiya və hökumət rəhbərlərinin görüşüne apardılar.

Kremlidə görüşdə də şair hökumət rəhbərlərinin diqqatını cəlb etmiş, xüsusi fərman ilə Lenin ordeninə layiq görülmüşdü.

Mir Cəlal
"Böyük dost haqqında kiçik qeydlər"

Mir Cəlal

Səməd Vurğun öz sələfləri - Nizami, Füzuli, Sabir kimi sözə çox qiymət qoyur və artıq mənə verirdi:

Artıran söz qədrini sidqılə qədrin artırır.
Kim nə miqdər olsa əhlin eylər ol miqdər söz...

Eşitdiyi, ya oxuduğu mətnlərdə bədii, mənalı sözü sərraf kimi dərhal seçər və ağızdolusu tərifləyib qiymətləndirirdi.

Bir dəfə cavan şairlərin yazıları təhlil olunanda çəkilən bir yaxşı misalin Səmədi nə qədər sevindirdiyi yadimdadır, cavan şair çöldə uşaqlıq, çobanlıq gürülərini təsvir edib deyirdi:

Bəzən mal itirib çöldə qalardım,
Gündüzü gecədən xəbər alardım...

Bunu eşidən kimi Səməd üzünü bütün məclisə tutub dedi:

- Bu əsl şair sözüdür. Bu sözün sahibinə şair kimi baxmaq, haqqında ürəkdən danışmaq lazımdır.

Kimin qələmindən çıxır-çıxsın zəif əsər böyük şairi məyus edir, güclü əsər isə qanadlandırırırdı. O zaman lap cavan şair Adil Babayevin bir bəytinə xüsusi bir şeir həsr etdiyi yadimdadır. Səmədin tənqidçi və ədəbiyyatşünaslarından bir tələbi də bu idi:

- Ədəbiyyatımızdan ağızdolusu, iftixarla danışmaq çoxunuzda çatışır. Akademiyada ədəbiyyat tarixi kitabının bir neçə cilddə planlaşdırılması məsələsi qoyulunda etirazlar az olmurdu.

Səməd isə bu zəngin xəzinənin "qapısının təzəcə açıldığı" göstərməklə belə təşəbbüsəri hər yerdə qızığ müdafiə edirdi.

O, ədəbiyyat və sənətə xalq hayatı, idrakı və hünərinin mənəvi bir təcəssümü kimi baxır, Vətənimizin şan-şöhrətini hər bir kitabda, tabloda və mahnında görmək istəyirdi.

Mir Cəlal



Şirindil Alışanlı

Mir Cəlal müəllimin ədəbi-tənqidi görüşlərindən danışarkən "Füzuli sənətkarlığı" səviyyəsində yazılmış "Yeni şeirin manifesti" tədqiqatını ayrıca dayərləndirmək gərəkdir. Bu əsər Səməd Vurğun poeziyası haqqında ədəbi-fəlsəfi məhəbbət dəstənidir. Əsl poeziyaya, sənətə yüksək peşəkarlıq səviyyəsində verilmiş qiymətdir. Bu əsər janr etibarı ilə an çox bədii-fəlsəfi esseyə bənzəyir. "Komsomol poeması"nda bədii həqiqətin ictimai-sosial konteksti, ədəbi qəhrəmanların təbiliyini, həyatılıyini ehtiva edən bədii ümumiləşdirmə qüdrəti, poemanın bir janr kimi poetikası Mir Cəlal tərəfindən bənzərsiz elmi təhkiyə və intonasiya ilə incələnir. Bu əsər Vurğunun işləşməsində öz müasir əhəmiyyətini saxlayan və tarixi missiyasını böyük ləyaqətlə yerinə yetirmiş nadir ədəbi tənqid nümunəsidir.

Şirindil Alışanlı,
filologiya elmləri doktoru, professor



(Ön cərgədə soldan): Mikayıl Rəfili, Sabit Rəhman, Səməd Vurğun, Mir Cəlal, Süleyman Rəhimov, (arxa cərgədə sağdan): Əvəz Sadıq, Cəfərov, Hidayət Əfəndiyev, Əli Vəliyev, Məmməd Rahim, Mehdi Hüseyn, Abdulla Şaiq və başqları. 1945-ci il.

Qardaş, bizim bəzi yazıçılar Səmədin sağlığında deyirdilər ki, guya onların şöhrətlərinə Vurğunun istədiyi, nüfuzu mane olur. Guya o olmasa, çoxlu bayraqdarlar çıxb Azərbaycan şeirinin bayrağını yüksəklərə qaldırırlar. Bəs nə oldu? Səməd düz neçə illərdir dünyasını dəyişib, bəs bu müddətdə necə oldu ki, bir yazıçı meydana gəlib, o yerdə qalmış bayraq qaldırmadı? Qardaş, bunların hamisi boş söhbətlərdir. Səməddən sonra nəinki bir nəfər, hətta bütün yazıçıların hamisi da yığılsa, Səmədin poeziya bayrağını qaldıra bilməzlər, çünki Səmədi, Mirzə Cəlil demmiş, zamana özü yaratmışdı.

Mir Cəlal



Mir Cəlal (soldan dördüncü) Xalq şairi Səməd Vurğunun 60 illik yubileyində. Azərbaycan Dövlət Universiteti, 1966-ci il.

Mir Cəlal müəllim Azərbaycanda əlifba dəyişikliklərinə dözə bilmirdi, son illərdə baş verən əlifba dəyişikliyi bir yana, böyük alim üstürtülü surtdə ərəb əlifbasının dəyişdirilməsini da "səhv" hesab edirdi: "Mədəni millət keçən əsrlərin qarənlığında qalmış adəbiyyatını üzə çıxarmaq haqqında düşünməlidir, biz isə 40 il ərzində 4-5 dəfə əlifba dəyişmişik".

Böyük istedad idı, onu da rahat buraxmadılar, yazıb-yaratmağa imkan vermadılar, deyə narazılığını bildirdi. Səməd Vurğunun yaradıcılığı haqqında ilk məqalə yazarlarından biri də Mir Cəlal idi. Gəncədə işləyarkən Səməd Vurğunla dostlaşmış, onun yaradıcılığını tədqiq edən tutarlı məqalə yazmışdır. Həm də Səməd Vurğun haqqında yazılın tədqiqat xarakterli topluların hamısında seçilən əsərlərdən biri də Mir Cəlal müəllimindir. Bu məqalələr arasında "Yeni şeirin manifikasi" əsərinin öz sanəbili ilə Vurğunşunaslılıqda həmişə qalacağı şübhəsizdir. Öz tələbələri ilə səhbdə həmişə Səməd Vurğundan səhbat düşəndə Mir Cəlal müəllim deyərdi: "Səməd Vurğun Azərbaycan poeziyasına canlı Azərbaycan gətirib, Azərbaycan bir obraz kimi Səməd Vurğun poeziyası ilə ətə-qana dolub".

Vaqif Valiyev,
professor



Bir dəfə universitetdən çıxb evə gedirdim. Akademiyanın qarşısına çatanda Səməd Vurğunla qardaşı Mehdiyənin buradan çıxdığını gördüm. Görüşüb, hal-həvalləşib birgə getdik. Sabir bağının tuşunda qarşidan gələn ər-arvad nəsa piçildəşib bizim yanımızda ayaq saxladılar. Qadın təkə Səmədə müraciət edib:

— Salam, Səməd! — dedi.

Salam ancaq Səmədə verildiyindən Mehdiyanla mən dinmədik. Səməd də cavab vermedi. Qadın xüsusi bir şövqlə gülib dedi:

— Niya salamını almırsan, Səməd? Səni şair eləyən Dürräyəm də!

Səməd barmaqlarının arasındakı "Kazbek"ə dərin bir qullab vurub özünəməxsüs tabassum və hazırlıqlılaşdı:

— Ayə, səndə elə qabiləyyət varsa, o yanındakını da şair elə!

Dürrə xanımın yanında dayanan əri şaqşanaq çəkib dedi:

— Sənə demədimmi yolumuzla düz çıxb gedək. Səməd söz altında qalan deyil...

Mir Cəlal



Mir Cəlal, Pişə xanım, Səməd Vurğun, Xavər xanım.
Moskva, 1954-cü il.

Mir Cəlal




Süleyman Rəhimov və Mir Cəlal.



Şair Osman Sarıvəlli və Mir Cəlal.



Mir Cəlal, Cəfər Xəndan, Nəsir İmanquliyev və digərləri.



Mehdixan Vəkilov və Mir Cəlal.

Mir Cəlal



*Mir Cəlal və Məmməd Cəfər tələbələr arasında.
1950-ci il*

Bir dəfə bədii obraz və tipiklaşdırma məsələlərinən danışanda mən ona dedim ki, Bahar obrazı sizin tipikləşdirilmiş obrazınızdır. Bahar siz olmasaydınız, onu bu cür təsvir edə bilməzdiniz. O yenə də gülümşəyərək: – Əlbəttə, – dedi, – hər bir tipik bədii obrazda yazıcıının özü var. Bu baxımdan Bahar elə mənim özüməm.

Bəli, mən onun çoxsaylı əsərlərini, bədii və elmi araşdırılmalarını oxudquqca, onun manifestini görürəm. Hörmətli müəllimlərim və dostlarım, professorlar Teymur Əhmədovun, Qara Namazovun, Vaqif Vəliyevin, mərhum Firdun Hüseynovun xatırları mənim ürəyimdəki müəllim heykəlini, sadə insan obrazını daha da nurlandırıb. Bu nurlu obraz Mir Cəlal müəllimidir. Dodağından təbəssüm düşməyen hörmətli Mir Cəlal müəllim. Onun yazıdları və biza dedikləri mənalı bir ömrün manifestidir.

*İsmayıł Vəliyev,
professor*



Soldan: Abbas Zamanov, Mir Cəlal, Miralı Seyidov, Muxtar Hüseynov, Yusif Seyidov, Fərhad Zeynalov. ADU-nun filologiya fakültəsində dövlət imtahani. 1957-ci il.

Mir Cəlal müəllimin vaxtında filologiya fakültəsinin elitarı Əli Sultanlı, Cəfər Xəndan, Feyzulla Qasımov, Həmid Arası, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Salim Caferov kimi müəllimlər dərs deyirdi. Onların ünү, səsi respublikadan çox-çox uzaqlara yayılmışdı. Onların içərisində Mir Cəlal xüsusişə seçiliyordı.

O, müəllim kimi də, yazıçı kimi də çox məşhur idi. Mir Cəlal müəllim ortaboylu, ləng tərpənən, lakin son dərəcə ayıq, həssas bir adam idi. O, mövzunu izah etdikdən, hər deyimini yerli-yataqlı aydınlaşdırından sonra dayanar və usaqların yorulmaması üçün adı misallara keçər və dərsin necə gəlib keçdiyini hiss etməzdik.

Mir Cəlal müəllim qayğıkeş adam idi. Tələbənin qayğısına qaları. Özü də usaq kimi sada idi. Hələ onun predmetindən birca naşer tələbə də kəsilməmişdi. Bu, çox böyük hadisə idi. O, cavan müəllimlərə belə bir nəsihat verdiyini mən özüm eşimmişəm: "Müəllimin bir qulağı eşiməməli, bir gözü da görməməlidir". Bəli, o həm görən və eşidən, həm də "görməyən" və "eşitməyən" müəllim idi.

Şamil Qurbanov



Nəriman Həsənzadə

Müharibə Mir Cəlalin "qəlbində alovlu qəzəb" oyatmışdı. O, müharibə dəhşətlərini gözüylə görün yazılırmızdanırdı. Əlinə silah götürüb bilavasita vuruşmasa da, gedib aylarla müharibə cəbhəsində qalmış, azərbaycanlı döyüşçülər qarşısında bir sıra dəyərli mühəzirələr oxumuşdur.

Mir Cəlal özü də bu barədə demişdir: "Müharibə dövründə bir dənə də olsun roman yazmamışam. Buna baxmayraq, müharibə mövzusu üzrə arxa cəbhəyə aid 45-ə kimi hekayə və oęerkələr yazmışam. Mənca "Şərbət" və "Anaların üsyəni" yaxşı hekayələrim sırasına daxil edilə bilər".

Nəriman Həsənzadə,
Xalq şairi



Azərbaycan yazıçıları Uzaq Şərq hərbi hissəsində. 1942-ci il.

Müharibənin ağır günlərində respublikamızın kəndlərindən bir nəfər qoca kişi yanuma gələrək mənə dedi ki, sən mənim oğlumu yaxşı tanıyırsan. Çox təvəqqə edirəm, onun indi harada olduğunu, nə etdiyini öz dilinlə mənə danışasan. Mən çox andaman elədəm ki, əmi, sizin oğlunu zu mən haradan tanıya bilərəm, mən birdən-ikidən sizi, yaxud oğlunu zu görmüşəm? Onda qoca qoltuq cibindən qat kəsmiş, oxunmaqdən sürtülmüş, bəzi yerlərinin yazılı getmiş bir qəzet çıxararaq dedi: "Burdur, burada yazıbsan ki!" Mən işin nə yerdə olduğunu anlayaraq qocaya ürək-dirək verib yola saldım. Doğrudan da, həmin qəzətdə mənim cabhə həyatından bəhs edən bir hekayəm dərc olunmuşdu. Orada təsvir olunmuş gənc döyüşünü qoca öz oğlu bilməşdi.

Mir Cəlal

Mir Cəlal

(Cəbhədən məktub)

Hörmətli yazıçıımız Mir Cəlal!

Yoldaş Mir Cəlal, mən sizi yaxından tanımırıam, lakin yazılarınızın çıxaxından tanıyır, oxuyur, maraqlanır və çap olunan əsərlərinizi böyük həvəslə təqib edirəm. Oxuduğum əsərlərinizdə dərinlik, bədililik, məntiq uyğunluğu və canlı xalq ruhu duyuram.

Budur ikinci dəfə, mən cabhaya gedarkən yolda "Vətən uğrunda" məcmuəsinin bir nüsxəsi əlimə keçdi. Orada "Açıq kitab" sərlövhəli əsərin bir parçasını təsadüf etdim.

Parçanı yolda, qatarların təkər səsləri, top gurultusu və bomba sədaları altında oxudum.

Hətta bəzi qeydlər də etdim. Lakin təəssüf ki, məcmuəni tez bir zaman ərzində qeydlərimlə birləikdə itirdim. Burada məni maraqlandıran bir sıra real tiplər və xarakterlərə təsadüf etdim. Onlar nə qədər düzgün, nə qədər sənətkarlılıq və dərin məharətlə təsvir edilmişlər!

Adları xatirimdən çıxmusdur. Verdiyev, Gəldiyev və onların bəzi dostları hələ də cəmiyyətimiz içorisində yaşamaqdadırlar. Mən bir çox başqa adalar altında Gəldiyev, Verdiyevlər tanıyıram ki, bunların ümumiləşdirilmiş simaları artıq sizin qələminizin hədəfi olmuşlar.

"Dirilən adam" və başqa əsərləriniz, istərsə "Açıq kitab"ınız diqqətəşayandır.

Mən "Açıq kitab" romanını oxuya-oxuya gülmüş, güla-güla oxumusam. Gəldiyevlərin, Verdiyevlərin şəxsiyyətində bir çox tiplər xatırlamusam.

Mən belə fikrə gəldim ki, bu gözəl əsərin müəllifinə məktub yazım.

Yoldaş Mir Cəlal! Bu məktubu sizə xarici ölkədən – Polşadan yazardım. Əsərin dalısını mənə göndərmanızı rica edirəm.

Sizə alovlu cabhə salamı.

Kapitan Nəsib Əfəndiyev.
1944-cü il.



Pza Quliyev, Mir Cəlal, Mirzə İbrahimov. Uzaq Şərqdə hərbi hissədə döyüşçülər arasında. 1942.

Mirzə İbrahimov, Rza Quliyev və başqlarları ilə birlikdə 1942-ci ildə Uzaq Şərq Cəbhəsinə ezmə olmuş Mir Cəlal Novosibirsk şəhərindən Püsta xanıma yazırırdı: "Ailmızın xoşbəxt saatları – axşamüstü, hamımızın bir yerdə deyib-güldüyüümüz yadına düşür. Deyirəm əsl həyat, əsl səadət odur. Mən bir də o saatlara qovuqmaq, bir də balaları başına yiğib şən uşaq səsleri şəraitində nahar eləmək, deyib-gülmək həsrəti lə yaşıyıram. Mirzə ilə bu barədə səhbət edirik".

Hafiz Paşayev

Mir Cəlal



Mirzə İbrahimov

1942-ci ilin aprel ayının axırlarında mən, yazıçı Mir Cəlali və o zaman "Kommunist" qəzetiin redaktoru işləyon Rza Quliyevi Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinə çağırıldılar. Dedilər ki, Sovet Ordusunu Baş Siyasi İdarəsinin rəisi Şerbakov yoldaş xüsusi məktubla Mərkəzi Komitəyə müraciət edib, Uzaq Şərq ordu hissələrində çoxlu azərbaycanlı əsgər olduğunu nəzərə alaraq ora bir qrup ziyanlı göndərməyi xahiş etmişdir. Mərkəzi Komitə məsləhət görür ki, biz ora gedək.

– Necə baxırsınız? – deyə soruşdular.

– Biz hazırıq, havaxt yola çıxməq lazımdır?

Üç ay ərzində Xabarovsk, Vladivostok, Birobiyan və sair hərbi dairələrdəki hissələrdə döyüşçülərlə görüş, onlarla cəbhələrdəki vəziyyət, Azərbaycan fəhlə, kolkozcu və ziyallarının işi, əməyi barədə səhbət edirdik.

Yadimdadır ki, bizim əsgərləri on çox iki məsələ maraqlandırıldı: Hitlerin qanlı orduları ilə vuruşların gedisi və Azərbaycan xalqının hayatı...

Çox suallar verildi. Bu suallara gah mən, gah Mir Cəlal, gah da Rza Quliyev cavab verirdi. Bütün hissələrdə isə üçümüz də çıxış edir, ara-sıra şeir, həkayə də oxuyurduq. Bu görüşlər çox hərəkatlı olurdular, əsgərlər böyük ruh yüksəkliyi ilə bizi qarsılayırdı, ayrılmak istəmirdilər. Çox görüşlərimiz isə azərbaycanlı döyüşçülərin on yaxşılарına komandanlıq adından əsgəri dərəcələr verilməsilə tamamlanırdı...

Uzaq Şərq cəbhəsindən biz, albəttə, böyük təssüratla yanaşı bir sira yazıclarla da qayıtdıq. "Sarı sim", "Qardaşımızdır mənim bu insanlar" kimi yazılar mənə o görüşlərdən xatirədir...

Mirzə İbrahimov



Məmməd Arif


Böyük Vətan müharibəsi illərində yazdığı hekayələrdə ("Analanın üsyani", "Mərcan nənə", "Qardaş qanı", "Şərbət" və s.) Mir Cəlal adamlarımızın böyük insanı hisslerindən, yüksək vətənpərvərliyindən bəhs etmişdir. İnsanpərvərlik duygusu ilə dolu olan bu hekayələrdə lirik cəhət daha qüvvətlidir.

Lirika ilə bərabər, Mir Cəlalın əsərlərində inca bir humor da vardır. Ədib gülür və oxuları da güldürür; yazıçı o adamlara gülür ki, onlar, əsasən, yaxşı və namuslu adamlar olsalar da, hələ köhnəlikdən xilas ola bilməmişlər, yeniliyi dərk edə bilmirlər və buna görə də bəzən gülünc vəziyyətə düşürlər. Yazıçı belə adamlara nifrat etmir, əksinə, onların ayılmasına, həqiqəti başa düşməsinə və köhnə fikirlərdən tez xilas olmasına kömək edir.

Lakin ədibin tənqidçi həmişə belə yumşaq və müləyim deyildir. Onun nifratlı, qəzəblə dolu olan tənqidçi da vardır ki, bu tənqid düşmənlərə qarşı çevrilmişdir. İşimizə mane olan adamları ədib müləyim humorla deyil, koskin satira silahı ilə tənqid edir, comiyatımızdəki mənfi həlləri amansız satira atəşinə tutub ifşa edir. Yazıçının "Mərkəz adamı", "Kəmərovlar ailəsi", "Təzə toyun nəzakət qaydaları" və "Bostan oğrusu" kimi hekayələrində meşənlilik, süründürməciliyik, xüsusiyyətcilik, paxılılıq, köhnəpərəstlik və sair mənfi sıfətlər ciddi tənqid olunmuşdur.

Məmməd Arif,
akademik

Mir Cəlal və akademik Məmməd Arif



Mir Cəlal (sağdan ikinci) həmkarları ilə 1 May
Beynəlxalq Həmrəyliyi nümayişində.

Mir Cəlal



Görkəmlı elm xadimləri (sağdan): Feyzulla Qasımzadə, Mir Cəlal,
Hamid Arası, Məmməd Arif, Heydər Hüseynov

"Açıq kitab"ı örtməyə, otuzuncu illerin axırında xalqımızın həyatında baş vermiş hadisələri yetişməkdə olan yeni nesildən gizlətməyə çalışırlar. Zaman keçdi, "Açıq kitab" yenidən açılıb xalqın məli oldu. Öz şəxsi firavanhınlı başqalarının bədbəxtliyi üzərində quran, namuslu vətəndaşlarımızı ləkələmək yolu ilə pillə-pilla qalxmağa, içtimai mövqə tutub möhkəmlənməyə çalışan Gəldiyevlər "Açıq kitab"ın səhifələrində öz mənfur sıfatlarını gördülər. Yenidən çap olunub yayılmış bu roman Mir Cəlalin yaradıcılığında vətəndaşlıq pafosunun ifadəsidir.

İsa Hüseynov,
Xalq yazıçısı



XX əsr Azərbaycan adəbiyyatı kafedrasında Hidayət Əfəndiyevin elmi əsərinin müzakirəsi. Şəkildə (sağdan): Mir Cəlal, Hidayət Əfəndiyev, Panah Xəlilov, Vəqif Vəliyev, İnayət Bəktəşi, Abuzar İsmayılov. 1960-ci il.



Əlyazmalar İnstitutunda. Soldan: Aslan Aslanov, Nüroddin Babayev, Mir Cəlal, Kazım Quluzadə və Mirzə Purabbas.

Mir Cəlal



Nəriman Həsənzadə

Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib ikinci ali təhsil diplomu ilə (birinci diplomu Gəncə Pedaqoji İnstitutunda almışdım) Bakıya qayitmışdım. İşsiz idim. Bir gün onunla şəhərdə rastlaştıq. İmzamı izləyir, şeirlərimi oxuyurmuş.

- Nə axtarırsan?
- İş.
- İş axtarma, adam axtar, - dedi. - Adam da mən. Gəl universitetin aspiranturasına.

Getdim. Manım tale yolumu 61-ci ildə belə təyin etdi, o yol məni ucaldı və Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"na gətirdi – kafedra müdürü vəzifəsinə.

Mir Cəlal müəllim ela bil məni izləyir, indi də tək qoymur. Evinə və kafedrada olan fotoportretlə hər gün görünürəm. O gözlər yenə deyir: "Nə axtarırsan?" Bu dəfə deyirəm: "Sizi". "Mən yanındayam" – deyir. Düz deyirdi: Axi Milli Aviasiya Akademiyasının rektoru, müəllimimizin böyük oğlu, akademik Arif Mir Cəlal oğludur.

Bəlkə də, buna görə mən taleyə, təsadüfe, alm yazısına inanırıam.

Nəriman Həsənzadə,
Xalq şairi



Mir Cəlal həmkarları ilə, Nizami məqbərəsi, Gəncə.

Nəriman oldukça həssas bir şairdir. O bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir. Şair bir çıçaya baxıb deyir:

Bu gülün rəngində vardı bir donun,
Həyati sevirdin, axı sən, ana.
Na deyim, bələ də, geyinib onu
Təzədən dünyaya galmışın, ana?

Ana həsrəti ilə böyüyen bir gəncin məhəbbətini ifadə üçün nə gözəl bir xıtab!

Nəriman şeirlərində bədii xıtab, müraciət, məqbul və münasib bir üsuldur. O, qarşısında dayandığı hər şeyi dilo göterib danışdırır. Həsbi-hala cəlb edə bilir. Ari qonduğu çıçıklardan atır toplayan kimi, şair da ürəyinə yaxın hər şeydən dərin mənə, şeir ülviyyəti çökmək istəyir.

Mir Cəlal



Mir Cəlal iş otağında

Mir Cəlalin yüksək professionallığı malik alim qələminin məhsulu olan "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyası XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti, elmi, ictimai hayatı haqqında an sanballı elmi əsərdir. Bu kitab o dövrün ədəbiyyatının tək faktoloji icmali yox, həm də bədii-estetik, ideya-estetik ictimai prinsiplərinin və ideallarının sistemli şəkildə elmi-nazarı töhlili kimi çox qiymətlidir.

Mir Cəlal Firudin bay Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı nazariyyəsinin ilk yaradıcısıdır. O, ədəbiyyat nazariyyəsinin osaslarının və müümət məhələlərinin elmi izahını və təsnifatını verən ilk ədəbiyyatşunası almındır.

Nərgiz Paşayeva,
filologiya elmləri doktoru, professor



Mir Cəlal müəllim öz qələmiylə ideologiyaya xidmət eləməyib, Mir Cəlal müəllim öz qələmiylə adəbiyyatda xidmət eləyib, adəbiyyatşunaslığı xidmət eləyib. Mən belə hesab eləyirəm ki, bu əsər Azərbaycan adəbiyyatşunaslığının praktik bir nümunəsidir, Azərbaycan adəbiyyatşunaslığının praktikasıdır; bu kitab "Azərbaycanda adəbi məktəblər" kitabıdır, amma əslindən XX əsr Azərbaycan adəbiyyatının tarixidir, necə ki, XIX əsr Azərbaycan adəbiyyatının tarixini akademik Feyzulla Qasimzadə yazmışdır, necə ki, XVII-XVIII əsrlər Azərbaycan adəbiyyatı tarixini akademik Həmid Araslı yazmışdır və s. bu da əslində XX əsr Azərbaycan adəbiyyatının tarixidir – tabii ki, mon 20-ci ilə qədərki dövrü deyirəm. Kitabı oxuyub görürsən ki, burada qotiyon maholliqiliğin deyilən bir şey yoxdur. Yəri söhbət hansı Maştəgada bir məclis, Şəkida bir məclis, Şuşada bir məclisdən getmir. Söhbət bədii, elmi-nəzəri təsnifatdan gedir; söhbət məktəblərdən gedir – Azərbaycan adəbiyyatında realizm məktəbindən gedir, Cəlil Məmmədquluzada təhlil olunur. Haqqverdiyev təhlil olunur. Hadi təhlil olunur, söhbət gedir romantik Azərbaycan adəbiyyatı məktəbindən. Və təsəvvür eləyin, yəni əvvəlki fikrə qaydırıram, sovet dövründə, sovet sistemində, sovet ideologiyasında Hadidən yazmaq və bu şəkildə yazmaq böyük vətəndaşlıq casarəti tələb eləyirdi.

*Elçin,
Xalq yazıçısı*

Mir Cəlal



Pənah Xəlilov

Mir Cəlal müəllim öz adəbiyyatımızın dəryasından dünya okeanına sıçrayıb düşür, ikisində də sarbəst üzür. Büttöv bir ömür tələb edən geniş mütləqin elmi-nəzəri cövhərini də görmək və qiymətləndirmək Mir Cəlal müəllimin hünəridir, ham də qotiyətli elmi-nəzəri hünəridir. Mən bacardığım səviyyədə onlardan öyrəndim, amma bunu üzə vurmurdum.

Okeandan öz dənizimizin qrağına qayıdanda Mir Cəlal müəllim öz doğmaları ilə qucaqlaşır. Səməd Vurğunun "Qafqaz" şeirinə, "Muğan" poemasına göz gəzdirir. Hüseyn Cavidi, Əhməd Cavadı, Yusif Vəziri və bir daha Mikayıl Müşfiqi anır. Nə maqsədlə? 37-ci ilin günahsız qurbanlarına bərəast və ehtiramdan əlavə, bir də onların əzəmətinə asaslanan adəbiyyat nəzəriyyəsi fənni üçün lazım olan bədii təzadları onların qələmində axtarıb tapmaq üçün.

*Pənah Xəlilov,
professor*



Mir Cəlal Azərbaycan Yazıçılarının II qurultayında.
Bakı, 1954-cü il.



Mehdi Hüseyn, Mir Cəlal, Osman Sarıvəlli. Asiya-Afrika
yazıçılarının konfransı. Daşkənd, 1958-ci il.



Mir Cəlal Asiya-Afrika yazıçıları konfransının
iştirakçıları ilə. Daşkənd, 1958-ci il.





Mir Cəlal ailə üzvləri ilə birlikdə. 1959-cu il.

Mir Cəlal yaradıcı şəxsiyyətində üç fəaliyyət növü birləşmişdir. O, alim, yazıçı və müəllim kimi yaşadığı və çalışdığı illərdə də, indi də müqayisəsizdir, bənzərsizdir. Mir Cəlal müəllim onda da, indi də Azərbaycan ziyahları, bütövlükdə xalqımız, millatımız üçün bir örnək olaraq ən yaxşı alım, ən yaxşı yazıçı və ən yaxşı müəllimdir.

Mir Cəlal "Azərbaycanda adəbi məktəblər" adlı kitabında ən çox sevdiyi yazıçılardan biri olaraq Mirzə Cəlili belə səciyyələndirirdi: "Mühərrir Mirzə Cəlil – dramaturq və hekayənəvis Mirzə Cəlilinin eynidir".

"Biz hamımız Mirzə Cəlinin "Poçt qutusundan çıxmışq" – deyən böyük yazıçı Mir Cəlal – alim Mir Calalin və Mir Colal müəllimin eynidir. Mir Cəlal müəllim yaradıcılığının, fəaliyyətinin bütün sahələrini – "İnsan əsrarının" açılışına, özünün sözləri ilə ifadə etmiş olsaq, insanlıq fəlsəfəsinin mənimsemilməsinə, öyrədilməsinə istiqamətləndirmiş, bütün qüvvəsini bu mühüm işə həsr etmişdir.

Tofiq Hüseynoğlu,
professor

Mir Cəlal



Anar

Mirzə Cəlil Məmmədquluzadə sənətinə məhəbbət Mir Cəlalin ardıcıl çalışdığı iki sahəni – bədii nəşri və elmi tədqiqatı bir-birinə üzvi şəkildə bağlayır. Alim kimi Mirzə Cəlal ırsinin sırlarını açmağa çalışır, yazıçı kimi onun bədii əsərlərinin davam etdirməyə səy göstərirdi. Bu cəhətdən onun Mirzə Cəlil üslubunda yazdığı hekayələri xüsusi dəyərə malikdir.

Anar,
Xalq yazıçısı



Təhsin Mütləlimov

Mir Cəlalın mətbuatda çap olunmuş ilk ədəbiyyatşunaslıq məqaləsi "Ödəbiyyatda romantizm" adlanır. İlk məqaləsindən Mir Cəlal çox ciddi və mürəkkəb nəzəri məsləhəyə maraq göstərmişdir. Bu məqalədəki geniş məlumat və nəzəri mühakimələr iyirmi yaşı bir gəncin zəngin elmi potensialından xəbər verir.

Mir Cəlalın tədqiqatlarında nəzəri fikir, nəzəri ümumiləşmələr və nəticələr çox güclüdür. O, bir sonetkarın yaradıcılığından bəhs edərkən də bir dövrün, bir tarixi mərhələnin ədəbiyyatı haqqında bitkin təsəvvür yarada bilir. Mir Cəlalda bir alım kimi dövr, zaman məhdudiyyəti yoxdur, elmi erudiyyə, çox genişdir. Elə buna görə də o, hər hansı ədəbi hadisədən və şəxsiyyətdən bəhs edərkən tədqiq və təhliliini geniş miqyasda aparır, müxtəlif paralellərlə, müçayisələrə müraciət edir, ümumiləşdirici, əsaslı nəticələrə gələ bilir.

Mir Cəlal, hər şeydən avval, mahir ədəbiyyat diaqnostiki idi. O, bəhs etdiyi dövrün, şəxsin, əsərin ən səciyyəvi cahətlərini, ən güclü və zəif tərəflərini dəqiq göstərə bilir. Və onun tarifləri də, təqnidləri də əsəslə, sübutlu olur, inandırır, düşündürür, nəticə çıxarmaga osas verir.

Mir Cəlal ədəbiyyat nəzəriyyəsinin kamil bilicisi olduğundan bəhs etdiyi ədəbiyyat materialına daha çox nəzəri problemlər müstəvəsində yanashır, ümumiləşmiş nəticələr söyləyir, hətta müəyyən proqnozlar deyə bilir.

Təhsin Mütləlimov,
professor



Moskvada Azərbaycan incəsənatının və ədəbiyyatının dekadası. Soldan: Mir Cəlal, Süleyman Rüstəm, Osman Sarıvallı, Rəsul Rza, Məmməd Qurbanov, Abdulla Bayramov, Nikolay Tixonov, Vəli Axundov, Süleyman Rəhimov və Məmməd Rahim. 1958-ci il.

Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongiünlüyü biz yazıçılar üçün paytaxt ictimaiyyəti qarşısında ikinci imtahan oldu. Bu imtahan bizim keçən on il ərzində aldə etdiyimiz müvafiqiyətləri nümayiş etdirməklə barəbar yaradıcılığımızdakı nüqsənləri da açıq göstərdi, qarşımıza zəmanəsinə layiq, ideyaca yüksək yeni bədii əsərlər yaratmaq kimi çox mühüm və şəraflı vazifələr qoydu.

Böyük qələbələrlə qarşılığımız yeni il, bu böyük vazifələrin yerinə yetirilməsi üçün bizim cosğun yaradıcılıq ilimiz olacaqdır.

Ədəbiyyatımız müasir mövzuda yazılın böyük əsərlər – romanlar, poemalar, dramalarla zənginləşdirmək üçün biz yazıçılar yeni ildə daha məhsuldar işləməliyik. Mən bu il, "Yaşılqlar" romanının ikinci hissəsini qurtaracaq, bununla yanaşı xalqımızın quruculuq işlərindəki fədakarlılıqdan və məktəblərimizin həyatından bəhs edən hekayələr yazacağam.



Azərbaycan Yazıçılar Birliyində rus yazıçısı Konstantin Simonovla görüş. Bakı, 1955-ci il.



60-ci illər. Mir Cəlal (soldan dördüncü) və Mirzə İbrahimov Azərbaycan Dövlət Universitetində. Rus şairi Robert Rojdestvenski ilə görüş.



Azərbaycan yazıçıları Moskvada. 1967-ci il.



Mir Cəlal (sağdan ikinci) Moskva görüşlərində.



Soldan: Cəlal Qasımov, Yusif Məmmədəliyev,
Məmməd Səlimov, Cəfər Xəndan, Müzəffər Abutalibov,
Mir Cəlal, Baki, may 1960-ci il.



Mir Cəlalın 60 illik yubileyi şərəfinə tədbir, 1968-ci il.

"Öziz Mir Cəlal!

Sizi — məşhur Azərbaycan yazıçısını, görkəmli alimi, Azərbaycan sovet ədəbiyyatının yaradıcılarından birini — 60 illiyiniz münasibəti ilə ürəkden təbrik edirik.

İlk ədəbi addımlarınızdan etibarən siz yeni insan nəğməkarı olmuşsunuz, azadlıq və xalqın saadəti uğrunda çalışmış mübariz inqilabçıları əsərlərinizin əsas qəhrəmanlarına çevirmişsiniz.

"Bir gəncin manifesti" romanı ana dilinizdə dəfələrlə nəşr edilmiş, rus və qeyri dillərə tərcümə olunaraq Azərbaycan sovet klassiklərinin yaradıcılıq xəzinəsinə daxil olmuşdur.

"Dirilən adam", "Yaşlılarım", "Yolumuz hayanadır?" romanları və başqa əsərlərinizlə Azərbaycan xalqının son yarım əsrə keçdiyi qəhrəmanlıq yolunu izləmək mümkündür.

Siz elmi-pedaqoji işə, gənc tadqiqatçı alımların təbiyəsina də az qüvvə sərf etməmişsiniz. Ədəbi-tənqidi fəaliyyətə ciddi diqqət yetirərək gənc yazıçılardan əsərləri haqqında məqalələr çap etdirir, onların inkişafına kömək göstərirsiniz.

Altmış yaşınız tamam olduğu bu günlərdə, öziz dostumuz Mir Cəlal, siza möhkəm cansağlığı, coxmillətli sovet ədəbiyyatının inkişafı namına yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayınp!

*SSRİ Yazıçılar İttifaqının Katibliyi,
Azərbaycan Ədəbiyyat Şurası*



Tələbələr Mir Cəlalı ad günü münasibətilə təbrik edirlər.



Mir Cəlal, Həmid Arası və Xalid Əlimirzayev.



Akademik Şəfaat Mehdiyev Mir Cəlali həmkarları
adından təbrik edir. 1968-ci il.



Soldan: Mir Cəlal, Süleyman Rüstəm və Osman Sarıvallı.



Soldan: Mir Cəlal, Qəhrəman Süleymanzadə,
Sadiq Hüseynov və Xalid Əlimirzayev. 1970-ci il



Mir Cəlal Gəncəda görüş zamanı



Mir Cəlal (sağdan ikinci)
Bakı kəndlərinin birində orta məktəbdə görüş zamanı.

Mir Cəlal



Mir Cəlalın yubileyi şərəfinə ziyafət. 1968-ci il.

Mir Cəlalın müəllimlik fəaliyyətini onun ədəbi fəaliyyətdən ayırmaz. Öz yetirmalarına yüksək vətəndaşlıq ideyalarını aşilan, gözəl insan, qayğılı müəllim olan Mir Cəlal Paşayevin tələbələri hazırladı. Respublikamızın müxtəlif elm, maarif və mədəniyyət ocaqlarında çalışır, onun layiqli varisləri kimi tanınırlar.

*Dildar Vəkilova,
filologiya elmləri namizədi*



Mir Cəlal çıxış edərkən

Əziz yoldaşlar, burada çıkış eləyən yazıçı dostlarına da, sizə də ürəkdən təşəkkürlərimi yetirirəm. Sağ olun ki, məni sayib yubileyimə gölmisiniz. Açığımı deym, tarif bir az çox oldu. Məni utandırdınız. Çalşacağam ki, deyilənləro layiq olum – həm yazıçı, həm də pedaqoq kimi. Mən burada özüma həmişə ustad saydıǵım böyük Mirzo Cəlilin bu sözlərini yada salmaq istəyirəm. O deyirdi: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola garək hər bir qələm sahibinin amali".

Mənim də amalim həmişə xalqa xidmət olub. Hələ çox borcluyam xalqına. Ömrümün qalan illərini də onun xoşbəxtliyi yolunda əsir-gəməyəcəyəm. Bir daha hamınıza minnətdarlığını bildirirəm.

Mir Cəlal

Soldan: Mir Cəlal, Həmid Arası, Balaş Azəroğlu,
Aşqabad, 1958-ci il.

Mir Cəlal müəllimlə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə görüşləri-mızda yadda qalanlardan biri də onun 60 illik yubileyidir. Yubiley zamanı böyük yazıçı və tanınmış alimi təbrik etmək üçün müxtəlif təşkilatlarından və elmi mərkəzlərdən nümayəndələr gəlmişdi. Çıxış edənlərin hamısı tavazökar insan haqqında ürəkdən galon xoş sözlər deyirdilər. Mən də əziz müəllimimizi Cənubi Azərbaycan yazıçıları, onun oxucuları və həmvətənləri adından təbrik edəndə, salonda bir carşınma oldu, sonra da sürekli alqış başladı. Cənubla Şimal birləşib Mir Cəlal müəllimi alqışlayırdı.


Aramızda Conub hasratı dünyasını dayışınlar az olmadı. Kim bilir, Mir Cəlalin da qəlbində belə bir hasrat kök salmışdı, ata yurdunu, uşaq-kən yaddaşında həkk olmuş yerləri bir dəfə də görmək hasratı... bəlkə də...

Mir Cəlal müəllim dünyasını çox tez dəyişdi. Ancaq o bir ömürdə neçə ömür yaşadı: gözəl bir alim, qüdrətli sənətkar və ən başlıcası, ləyaqatlı və heç zaman unudulmayan bir insan ömürü...

Balaş Azəroğlu,
Xalq şairi



Mir Cəlal iş otağında



Teymur Əhmədov

Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim kimi dərin zəkasına, analitik təfəkkürünə, erudisiyasına, zəhmətkeşliyinə heyran olurdum. O, təkçə istedadlı müəllim, yazıçı deyilmiş, həm də mütsafəkkir ədəbiyyatşunas alım imi. Buna mən onun adəbi məktəblər haqqında yazdığı monumental tədqiqat əsərini, "Məmməd Füzuli ırsı", "Cəlil Məmmədquluzada realizmi", "Nəriman Nərimanovun bədii yaradıcılığı" və s. elmi araşdırılmalarını oxuduqdan sonra əmin oldum. Bunlar mənİ həyrətləndirir, sevindirir, həm də elmi işə daha ciddi, məsuliyyətlə yanaşmağa sövq edirdi.

Bir zaman universitetin geniş auditoriyalarında bədii ədəbiyyatın sırlarını, nəzəriyyəsini özünaməxüs təmkinla, sobirlə öyrədən Mir Cəlal müəllim indi öz dərin elmi əsərləri ilə ədəbiyyatşunaslıq elminə, ədəbiyyat tarixinə milli mövqedən yanaşmağın yollarını öyrədir. Bütün bunlar mənim qəlbimda Mir Cəlal müəllimə böyük ədəbiyyatşunas alım kimi pərəstişkarlıq yaratmışdı.

Azərbaycanın icimai fikir tarixində yazıçı, pedaqoq, ədəbiyyatşunas, tanqidçi və publisist kimi görkəmlə yet tutan Mir Cəlal müəllim öz zəngin ırsı və parlaq şəxsiyyəti ilə onu tanıyanların və qədir bilən oxucuların qolbində böyük abidə ucaltmışdır. Mir Cəlal müəllim həmişə öz əsərləri ilə insanları saflığa, əqidəli və təəssübkeş olmağa, vətənə və xalqa sədaqətlə xidmət etməyə səsləyəcəkdir. İftixar hissi ilə deyə bilərem ki, Mir Cəlal müəllim əbədiyyaşar şəxsiyyətdir.

Teymur Əhmədov,
professor



Mir Cəlal tələbələri ilə Dənizkənarı Parkda.

Müəllimlik, el arası deyimlə ifadə etsək, onun boyuna biçilmişdir. Mir Cəlal təkcə auditoriyaya girib dərs aparması ilə deyil, bütün varlığı ilə müəllim idi, oturuşu-duruşu ilə, gəlişi-gedişi ilə, danışığı-gülüşü ilə, bütün hərəkatları ilə müəllim idi. Yazılılığında da müəllim idi, alimliyində də müəllim idi. Onun bədii əsərlərini diqqətlə oxuyan hər kəs deyə bilər ki, burada müəllim əli işləyibdir, burada müəllim nəfəsi var, elmi əsərlərini oxuyan da deyər ki, burada müəllim düşüncəsi, müəllim kəlamı, müəllim təlimi var.

*Yusif Seyidov,
professor*

Mir Cəlal



Nizami Cəfərov

Mir Cəlal müəllimin unudulmaz bir xüsusiyyəti də tələbələrinə xüsusi hörmətlə (hətta ehtiramla) yanaşması idi. Büyük bir şəxsiyyətin bu cür münasibəti elm-yaradıcılıq yoluna yenice çıxmış hər bir gənci həvəsləndirir, yüksəldirdi...

Bizə məruzə eləmək üçün mövzular vermiş, horəyə də öz aramızdan "opponent" təyin eləmişdi. Əvvəl məruzəni diqqətlə dinləyir, sonra özü heç bir münasibət bildirmədən "opponent"ə söz verirdi. Elə bir maraqlı vəziyyət yaradırı ki, hər kəs özünü əsl müdafiə iclasında hiss edir, bu və ya digər yazıçı, yaxud əsər haqqında müxtalif mövqelər, mülahizələr, nə qədər sadəlövh olsa da, ortaya qoyulurdu. Əsas o idı ki, həmin mövqə və ya mülahizələrdə böyük bir somimiyyyət vardi. Və Mir Cəlal müəllimin "cizmaqaralar" imizə "əsər" deməyi bizi daha da ruhlandırdı. Məsələn, məruzəçiə müraciətən "sənin əsərində filan məsələ ümumən düzgün qoymulub", yaxud "sənin əsərində mətbəb yerindədi" və s. deyərək, onda göründüyü işə elə bir həvəs, maraq, məhəbbət yaradırı ki, tribunadan düşən məruzəçi alındı "cizmaqaralar"ın əsl əsər olduğunu inanaraq auditoriyanın qıbtəli baxışları altında şəstlə öz yerinə qayıdırı.

*Nizami Cəfərov,
akademik*



Mir Cəlal müəllim "Zaqafqaziya rus mətbuatında Azərbaycan ədəbiyatı" mövzusunda dissertasiya yazmağı tapşırıdı. İlk baxışda bu mövzu mənə çox geniş, çətin, ucu-bucağı görünməyən bir dəryanı xatırlatdı. Bir müddət gedib arxivlərdə işlədim, sonra gəlib yalvardım ki, "Ay Mir Cəlal müəllim, siz Allah, bu mövzunu məndən alın, inдиə qadər heç kəs heç nə yazmayıb, material var, yox, məlum deyil..."

Mir Cəlal müəllim bir az gülümşündü, məni yanında oturtdu, dedi:
— Qardaş, mənim doktorluq işim də belə idi. Sən gəl bu mövzunu işlə, əgər peşman olsan, məndən inciyərsən. Əlinə nə keçir yaz, götür, lap dissertasiya ilə bağlı olmasın, götür, qoy bir tarəfə, vaxt gələr istifadə elərsən o materialları. Bizim o vaxt rusca yazanlarımız da çox olub. Vətənin ədəbiyyatını, mədəniyyətini, folklorunu yayaq istəyənlər az olmamışdır. Bunları yiğməq lazımdır.

Bir az ciddiləşdi və son sözü bu oldu: "Get işlə".

Şamil Qurbanov,
professor



Mir Cəlal iş otağında

Mən 30-cu illər Azərbaycan romanının inkişafını öyrənirəm. Elmi rəhbərim professor Mir Cəlal Paşayevdir. Mir Cəlal mənim üçün həm müəllim, həm alim, həm də yazıçıdır.

Mən Çexoslovakiyadan Azərbaycan və başqa türk ədəbiyyatlarının çoxmillətli sovet ədəbiyyatındaki mövqeyini öyrənmək məqsədi ilə gəlmİŞİM.

Mir Cəlal Paşayevin bu işdə elmi rəhbərim olması mənim üçün çox qiymətlidir.

Azərbaycanda yaşadığım müddədə bu gözəl ölkənin həyatına yaxınlaşmadan olmağında da Vətənni böyük mahəbbətlə sevən və sevdiron, orijinal yaradıcılıq simasına malik olan Mir Cəlal müəllimin məsləhətləri mənə həmişə kömək edir.

Tomas Lane



Mir Cəlal və Ağamusa Axundov bir qrup tələbə ilə. 1970-ci il.

O vaxtlar universitetdə yaradıcılıq dərnəkləri fəaliyyət göstərirdi: nəşr, seir, tərcümə. Nəşr dərnəyinin rəhbəri Mir Cəlal müəllim idi. Yazı bilən də, bilməyən də bu dərnəklər gedirdi. Həmin dərnəkdə mən də bir dəfə hekayə oxudum. Hekayədə obrazlardan birinin dilində bir qızıldən kiçik parça vardı. Yادında qalan misraları belə idi:


Verdičə bəzək zülfüna al şənilər ağlar,
Məndan sonra ey güil son ağar xara yanassan.
Uçmuş bə könlü mülküni viranələr ağlar,
Duyduqca bu ofsanəni ofsanələr ağlar.

Mir Cəlal müəllim hekayəni yarımcıq saxlayıb şeirin kimin olduğunu soruşdu. "Hüseyn Nadirin" — dedim. Hüseynin o vaxt heç 20 yaşı yox idi, hələ tanınmamışdı. Təbi, Mir Cəlal da tanımadı. Amma dərnəyimizin rəhbəri, əziz müəllimimiz və yazıçımız, Füzuli sənətkarlığının ən mahir tadqiqatçısı və bilicisi bu şeiri çox bayındı və son misranı dərnəkdə vaxtaşırı bir neçə dəfə təkrar elədi.

Mir Cəlal müəllim dərs dediyi qruplarla birgə şəkil çəkdirməyə çox meyilli idi. Artıq müəllim olduğum vaxtda da kollektiv şəkilçəkmə, necə deyərlər, mərasimə mən də dəvət edirdi. Şəkillərin çoxu unudulmaz müəllimimizin on çox sevdiyi Sabir bağında çəkilirdi.

İllor keçir, yeni-yeni yazıçılar gəlir, müəllimlər yetişir. Mir Cəlal müəllimin yeri isə həmişə görünür.

Ağamusa Axundov,
akademik



Qara Namazov

1956-ci ildə Bakı Dövlət Universitetinə daxil olarkən Mir Cəlal müəllim məndən həm qəbul imtahani götürdü, həm də elə həmin il "Ədəbiyyatşünaslığa giriş" kursundan mənə dərs deməli oldu. Bu başdan xatırladım ki, Mir Cəlal müəllimin özünəməxsus darskeçmə üsulu vardi. O, ənənəvi tədris üsulunun teloblarına çox hallarda riayət etməzdi. İki qoşa saatda bir mövzunu uzun-uzadı danışmaq əvvəzinə 40-45 dəqiqəyə mövzunun mahiyyətinin yiğcən və aydın şəkildə açar və çox təbibli şəkildə müəllim-tələbə rəsmiyyətçiliyindən kənara çıxar, ədəbiyyatın hayatı bağlığından danışar, klassiklərimizden maraqlı misalar götürirdi. Gətirdiyi misalların əksəriyyəti Mirzə Cəlil və Ə.Haqverdiyevdən olardı. O, Mirzə Cəlili yeni realist ədəbi məktəbin banisi, Ə.Haqverdiyevi isə yeriyən Azərbaycan adlandırdı.

Ömrünün və fəaliyyətinin çox hissəsini Azərbaycan Dövlət Universitetinə bağlayan Mir Cəlal müəllim gözəl pedagoq, tarbiyacı və təşkilatçı olmaqla yanaşı, həm də sanballı dörsliklər müəllifi idi: "Ədəbiyyatşünaslığın əsasları" (prof. Pənah Xəlilovla birlidə), "XX əsr Azərbaycan ədəbiyyatı" (prof. Firdun Hüseynova birlidə) dörsliklərini yazib iki dəfə təkrar nəşr etdi. XX əsr adəbi məktəblərinin sistemli təsnifi, tədqiqi və öyrənilməsi Mir Cəlal müəllimə məxsusdur. O, Füzulidən də yazanda, S.Vurgündən da yazanda böyük ədəbiyyatdan bahs etdiyini unutmayırdı. Hər ikisini yüksək amalla yanaşardı. Onun "Klassiklər və müasirlər" əsəri də belə yaranmışdı.

Qara Namazov,
professor




İsmayıllı Vəliyev

Mənim də təhsil aldığım jurnalistika fakültəsində hər şəyə barışmayan tələbələr zümrəsi var idi və bəzən bu "tələba zümrəsi" tanmış müəllimin hər hansı şablon, basmaqlıb fikrinə don geydirib məzhəkə qızarırdı.

Yalnız bir aqsaqqal müəllimimiz casarotla dərs otağına girir və ürəyini tələbaların arxayılıqla boşaldı. Bu qocamanın dərsində fikir döyüşünə, çılgınlığa ehtiyac qalmazdı, ona görə ki, o özü döyükən fikirlərdən, ədəbiyyatın ziddiyətli məqamlarından həvəsələr danışar, çox zaman da 30-40-ci illərin gərgin ədəbi mübahisələrindən xarakterik nümunələr götərdi. Bədii mübaliğədən, müqayisədən, satirik gülfüşdən, onun növlərindən elə ustalıqla danışardı, elə misallar götərdi ki, hər şey sadasılıkla yaddaşa köçürürlərdi.

Bu nuranı qocanın aram-aram pilləkənləri qalxıb, zahirən ətrafdakı heç nəyə əhəmiyyət vermədən, dərs otağına daxil olub ötəri hamını süzərək "harada qalmışdır?" deməsi, bəzən də qəsdən tələbələri susanda bir həftə əvvəlki mətləbi cümləsi ilə takrar yada salıb davam etməsi bizi heyrətə salardı.

Jurnal yoxlayıb vaxt itirməzdı. Lakin dərs deyə-deyə neçə nəfərin dərsə gəlmədiyini öyrənərdi. Gecikənlərin, dərsə gəlməyənlərin üzünə qarşı heç nə deməzdə. Ancaq kimin nə üçün dərsə gəlmədiyini də bilərdi. Çünkü tələbələrlə dəstələq edərdi, onlar üçün darixardı.

İsmayıllı Vəliyev,
professor*Mir Cəlal*

Famil Mehdi

Mir Cəlal müəllim elm və yaradıcılıq aləmində həmişə ön sıralarda göründü. Onun mötəbər sözü ilə coxları hesablaşırırdı. Yazıçıların plenumlarında, konfranslarında, məruzələr və qışışlarında Səməd Vurğun poeziyasına tez-tez müraciət edardı. Belə məruzələrindən birində tələbəsi Famil Mehdiinin "Ədəbiyyat qozeti"nda çap olunan səkkiz misralıq "Ana" şeirini misal çəkdi: — Bu səkkiz misralıq şeir böyük bir poemaya bərabərdir, — dedi. Şeir belə idi:

*Saplaya bilmədi iynəni ana,
Kadarsız qəlbindən bir kədr keçdi.
Sanki qocalığı o heç bir zaman
Əsla indiki tək hiss etməmişdi.
Çağırıb saplatdı onu qızına,
Bir şadlıq duyuldu yənə üzündə.
Çünki itirdiyi işığı ana
Doğma balasının tapdı gözündə.*

Mir Cəlal müəllim 'sonra şeiri məndən istədi: — "Ədəbiyyatşünaslığı əsasları" dərsliyimə salacağam — dedi.

Təəssüf ki, təbəllikmi etdim, ya utandımm, şeiri ona vaxtında çatdırmadım.

Mir Cəlal müəllim şeirdə səmimiliyin, yiğcamlığın, süjetiliyin tərəfdarıydı. Qocaman rus şairi Stepan Şipaçovun "Büllur vaz" şeirini bəzən nümunə göstərirdi. Dildə təmizlikdən, obrazlılıqdən, təsirlilikdən söhbət düşəndə Səməd Vurğundan öyrənməyi məsləhət görürdü.

Famil Mehdi,
şair, ədəbiyyatşünas



Azərbaycan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında
dissertasiya müzakirəsi.



Qubada müəllimləri təkmilləşdirmə kursunda,
30-cu illər.



Şəkildə (soldan-sağ): Əli Sultanlı, Əbülləhəsən, Süleyman Rüstəm,
Cəfər Xəndan, Qızınlı Xalıqov, İsmayıł Axundov, Mir Cəlal,
Məmməd Arif. Nizami adına Ədəbiyyat Muzeyi, 1958-ci il.



Mir Cəlal, Abbasqulu Abbaszadə, Əşrəf Hüseynov
Müəllimlərin IV qurultayında. Bakı, 1960-ci il.



Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin buraxılışçı. Vinetka. Bakı, 1961-ci il.


Mir Cəlal



Mir Cəlalin 60 illik yubileyi şərəfinə ziyafətdə. (Soldan): Muxtar Hüseynzadə, Mehdi Əliyev, Mir Cəlal, Püstə xanım, Xədicə Ağalarova, İrina Çurlovskaya. 1968-ci il.



Şəkildə (soldan): Mirzəqə Quluzadə, Mir Cəlal, Kamal Talibzadə, Feyzulla Qasimzadə və Məmməd Cəfər Cəfərov. Azərbaycan Dövlət Universitetində dövlət imtahanı.



Mir Cəlal, Cəlal Həsənov və Süleyman Vəliyev.



Mir Cəlal universitetin elmi kitabxanasında yeni kitabları növərdən keçirərkən. 1969-cu il.



Sara İbrahimova

Elmi kitabxanada uzun illər işlədiyim dövrədə ən çox ehtiram və hörmət bəslədiyim oxucu Mir Cəlal müəllim olmuşdur. Müasir milli ədəbiyyatımızın canlı klassiki, sözün həqiqi mənasında böyük şəxsiyyət universitetdə nüfuzlu kafedra müdürü idi, arabir ona lazımlı olan kitablar üçün ancaq özü gölərdi. Bibliograflar kitabı gotirənədək kabinetimdə əyləşər, maraqlı söhbətlər edərdi. Kitab fondunun daim zənginlaşması, dünyananın an böyük mərkəzi kitabxanaları ilə kitab mübadiləsi onu sevindirirdi.

Onun məsləhətləri kitabxana işini günün tələbinə uyğun qurulmasına, klassik ədəbiyyatın oxucular arasında təbliği işinə, elm və mədəniyyət xadimləri ilə görüşlərin təbliğinə rəvac verirdi. Bu xeyirxah işdə kitabxanalara ağsaqqal kimi hamilik edirdi. İndi onun yeri görünür...

*Sara İbrahimova,
Bakı Dövlət Universitetinin Elmi kitabxanasının
direktoru, Əməkdar mədəniyyət işçisi*



Maarif Teymur

"Oğul, hələ gəncsən, sən bu sənədlərin tozunu sevirsən, yoxsa elə-bələ işləyirsən arxivdə? Arxiv əsl inanc yeridir ha, gorək orada özünü quru aparmayan, tariximizin şahidlərini, qiymətli sənədləri öz varlığın kimi qoruyasan... Orada nə işdə işləyirsən?" Dedi: "Elmi işçi..." Utandım... O, mənə diqqətlə baxıb dedi: "Mənim avtoqraflarının hələ müddəti qurtarmayıb... Amma yaxın günlərdə onları siza təqdim edəcəyəm... Bu yoldan dönəmə..." Mir Cəlal müəllimdən ayrılanla mən qürur hissi keçirdim... Öz-özümə təkrar etdim: "Bu yoldan dönəmə..."

Maarif Teymur,
Salman Mümtaz adına Azərbaycan Respublikası
Dövlət Ədəbiyyat və İncəsənat arxivinin direktoru



Cəlal Abdullayev

Mənim Mir Cəlal müəllimlə tanışlığımın bütün mövcudluğu ərzində belə qərrara gəldim ki, istedadlı adamlar heç zaman paxıl olmur, dargöz olmur, əksinə, onlar adamların hamisini istedadlı hesab edirlər. Yادimdadır, bizim tanıdığımız adamların ən zəifi, bilik, düşüncə etibarılı ən miyanası barədə belə Mir Cəlal müəllimin fikri belə idi: "Qardaş, mən sənin qələminə bələdəm, dissertasiya işini niyə tamamlamursan?" Xüsusilə namizədlik dissertasiyalarına Mir Cəlal müəllimin özünün ayrıca münasibəti var idi. Elə ki, göründü biz düşmüsük dissertantın üstünə, bunu düzəlt, bunu belə et, bunu elə et və s. dərhal işə qarışar və deyardı: "Ə, nə düşmüsük bu yazığın üstünlə! Namizədlik elmin ilk addımıdır, ayar-əşiklərin olması təbiiidir. Doktorluq başqa. Onda nə qədər istəyirsiniz, qılıncınızı siyirəsiniz".

Cəlal Abdullayev,
professor



Soldan: Məsud Əlioğlu və Mir Cəlal, şair Sərdar Əsad Mirzə Abbaspurun hesabatını dinləyir. Nizami adına Ədəbiyyat institutunun Müasir Azərbaycan Ədəbiyyatı şöbəsi.


Mir Cəlal 70 illik ömrünün əllisini çoxşaxəli yaradıcılığa həsr etdi. Yarım asr yazılıçılıq, alimlik, müəllimlik kimi çətin, lakin şorəlli işlə məşğul oldu. Üçündə də diqqətəlaviz ugurlar qazandı.

Mir Cəlalın görüşləri, elmi məntiqi bədii ilhamına, həyata sənətkar baxışına, estetik duygu-düşüncələr sisteminə uyğun gəlirdi, bilik potensialı, zəka və təfəkkür işığı sanətini da təbii macraya yönaltmaya kömək edirdi. Alim-müəllim Mir Cəlal dündündürən bir çox mətbətlər, müəyyən elmi-pedaqoji fikirlər bədii yaradıcılığında da qoyulub, əsasən, həyatı surətlər və obrazlı vəsaitlərlə həll olunurdu.

Mir Cəlal ədəbiyyatda 1928-ci ildə şeirlər göldü. Amma bədii istedadı 1930-cu ildən yəzib-yaratdığı nəşr növündə parladi. O, zəngin milli folklorun, canlı xalq təfakkürünün, klassik və müasir nəşrin ən yaxşı ənanələri əsasında yetişdi, mahir hekaya ustası və gözəl romançı kimi şöhrət tapdı.

*Yaqub İsmayılov,
tədqiqatçı alim*

Mir Cəlal



Aqil Hacıyev

Mir Cəlalin şeirləri XX əsrin 20-ci illərinin sonu Azərbaycan poeziyası üçün səciyyəvi olan axtarış və çırptıqları aks etdirmiştir. Həmin dövrə milli poeziya sanki qəfət yuxusundan oyanaraq, keçmiş ədəbiyyatla bütün əlaqələri qırmış və ən yaxşı nümayəndələrinin timsalında iraliyə doğru böyük addımlar atmışdı. Köhnə dünyanın, köhnəlmış, taqədən düşmüş ədəbiyyatın məddahlarının bütün səylərinə baxmayaraq həmin dövr Azərbaycan poeziyası yetkinləşir və möhkəmlənir, təkcə yeni, inqilabi mövzular və ideyalalar deyil, arasında tonik və sərbəst şeirlər də yer aldığı yeni şeir formaları arayır və tapırı.


Mir Cəlal 1929-cu ildə poeziyadan uzaqlaşaraq yaradıcılıq faaliyyətini nəşrə, epik növə həsr etdi. Lakin onun sonrakı yaradıcılığı göstərdi ki, Mir Cəlal bir daha şair qismində çıxış etməsə də, heç də poeziyadan imtina etməmişdi. Buna Mir Cəlalin məşhurlaşlığı hər üç sahə - elm, yaradıcılıq və müəllimlik fəaliyyəti də dəlalet edir.

Mir Cəlalın biza gaüb çatan poetik irsi böyük olmasa da, o qədər orijinaldir ki, onun na sovet, nə də postsovjet dövrü Azərbaycan poeziyasında analoqu yoxdur.

*Aqil Hacıyev,
professor*



Soldan: Nəriman Həsənzadə, Mir Cəlal, Mirvarid
Dilbazi, Əliağa Kürçaylı Naxçıvan yazıçıları ilə.
Bakı, Yazarlar Birliyi.



Mir Cəlal (ön cərgədə soldan ikinci) müəllim və tələbələrlə
Azərbaycan Dövlət Universitetində.

Mir Cəlal



Mir Cəlal və Kərim Həsənov. ADU-nun nəşriyyatı.



Soldan: Güllüseyn Hüseynoğlu, Mir Cəlal,
Kərim Həsənov. Bakı, 1970-ci il.



Şamil Salmanov

Mir Cəlal müəllimin yazıçı olmaqla bərabər, eyni zamanda, geniş məraq dairasına malik ədəbiyyatşunası id. Hətta o, romanlarını, hekayələrini yazmasayı belə, onun ədəbiyyat tarixində mədəniyyətimizin və icimai fikrimizin tarixində qalmaga haqqı vardır. Mir Cəlal müəllimin ədəbiyyatşunaslıq tədqiqatlarının elmi, nəzəri dəyərini təsəvvür etmək üçün onun 1940-ci ildə çəpdan çıxmış "Füzulinin poetik xüsusiyyətləri" əsərini qeyd etmək kifayətdir. Sonradan bu əsərin "Füzuli sənətkarlığı" adı ilə təkmilləşdirilmiş, yeni fosillerə tömən edilmiş daha geniş və ohatalı nəşri çıxmışdır. Füzuli irlisinin, Füzuli sənətinin öyrənilməsi təcrübəsinin uğurlarını danmadan man bu əsəri İndi ədəbiyyatşunaslığının nadir hadisələrindən biri sayram. İndi Füzuli haqqında çox yazılmış, dahi şairin obraz və fəlsəfi aləmi, poeziyasının mündərəcəsi hətta bəzən mistikləşdirilir, bir yönümlü təhlil olunur, Füzuli lirizminin başarı mahiyyəti və miqyası birtərəfli göstərilir. Mir Cəlalın tədqiqatında isə Füzuli lirkası, hər seydən əvvəl, böyük insan möhəbbətinin və həsrətinin təkrarsız ifadəsi olaraq monalanır. Füzuli poetikasının tədqiqindən sonra o, ikinci mühüm tədqiqatını yazar və əsərində XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında realizmə yanaşı romantizm də aparıcı bir ədəbi məktəb olmasına ilk dəfə yüksək elmi səviyyədə sübut edir. Bu, o illərin ədəbiyyatşunaslığı üçün əsl bir yenilik, əsl bir elmi casarot idi.

Şamil Salmanov,
filologiya elmləri doktoru

Mir Cəlal



Məhəmməd Füzulinin heykəli. Bakı.

Mir Cəlal müəllimin "Nizami və Füzuli" əsərində bu gün öyrənməli və əsaslanmalı cəhətlər çoxdur. Ədəbi inkişafın mahiyətini, poeziyanın məzmun və estetik tutumunun təkamülünü mətnin on darin qatlardında gizlənmiş bədii sırları zəminində öyrənan, ədəbiyyatşunaslıq, nəzəri təhlil səpkisində yazılış nadir əsərlərdən biri "Nizami və Füzuli"dır. Mir Cəlal müəllimin matnla işləmək məharəti, klassik poeziyanın inca mətbələrini duymaq istədəti bu əsərdə heyrətamız şəkildə üzə çıxır. Nizami sənətinin milli tutumunu, Azərbaycan poeziyasında, tarixi ədəbi prosesində onun iştirakını belə ayəni göstərən tədqiqatlar barmaqla sayırlar. Nizami ənənələri Füzuli poeziyasında forma – məsnəvi, bəhr, bədii məntiq, bədii paralelizm, didaktika, bədii dil müstəvisində təhlil edilir.

XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində Mir Cəlalın digər böyük xidməti Azərbaycan ədəbiyyatşunaslığında yaradıcılıq metodu və onun tipologiyası probleminin ilk nəzəri əsaslarını yaratmasıdır.

Şirindil Altışanov,
filologiya elmləri doktoru



Yaqub İsmayılov

Çoxumuz Mir Cəlal müəllimdən öncə dilə yiyələnmək vərdişi və keyfiyyəti öyrənməyə can atıldıq. Axi o, dilə hakim yaziçi, alim, pedaqoq idi. Üslubunda töbii səslənməyən, yerinə düşməyən, mənəsi anlaşılmayan, fikri dəqiq ifadə etməyən söz və ifadə tapmaq çötdi. Dil məsələsində onun əsas yaradıcılıq prinsipi və meyari belə idi: "Elə bir dil ilə yaratmalı ki, o dil bütün basit və mürakkəb, dayaz və dərin təsəvvürlərin ifadəsi üçün mükəmməl vasitə ola bilsin. Elə bir dil ilə yaratmalı ki, o dil tamamilə və bütün elementləri ilə xalqa asan anlaşılan və doğma olsun".

Özüne və sənətinə hörmət duyğularım möni qüdrətli bir şəxsiyyət bərədə yazmaq fikrina gətirdi. Bu, həm də doktorluq dissertasiyamın mövzusu oldu. Nəçə illik ağır zəhmətin və görənin axtarışların nəticəsində Mir Cəlalın bədii, elmi, ədəbi-tənqidi fəaliyyətini ilk dəfə bütövlükdə əhatə edən, təhlil süzgəcindən keçirən monoqrafiq tədqiqat əsərim tamamlandı və 1975-ci ildə "Elm" nəşriyyatında çap olundu.

Yaqub İsmayılov,
tədqiqatçı alim



Məmməd Cəfər

Hər hansı sənətkar olursa-olsun oxucuda onun yaradıcılıq aləmi, estetik idealları haqqında ümumi bir təsəvvür olur. Mir Cəlal haqqında düşünörkən bizim nəzərimizdə dünyagörmüş bir müəllim-tərbiyəçi canlanır, ona görə yox ki, ədib ömrünün çoxunu həm də müəllimlikdə keçirmiş, ona görə ki, o, bədii yaradıcılığında da hər şeydən əvvəl bir müəllim-mürobbi olmuşdur.

Elə bir ideyalı yazıçı göstərmək olmaz ki, o, tərbiyəçi olmasın, bütün əməlporvar yazıçıların əsas məqsədi oxucularını tərbiyələndirməkdir. Ancaq müəllimlikdə tərbiyə üsulları, vasitələri müxtəlif olduğu kimi, bədii yaradıcılıqdə da müxtolidir. Kimisində həyatın necə bir hayat olduğunu göstərməklə oxucunu düşündürmək, əxlaqi nəticəni çıxarmağı oxucunun ixtiyarına buraxmaq meyili, kimisində nəsihətçilik meyili, kimisində oxucunu iibrətləndirmək, kimisində oxucuya necə yanaşmaq, necə düşünmək haqqında nümunə göstərmək və ya oxucunun başına ağıl qoymaqla meyili güclü olur. Şübhəsiz ki, bu da yazıcıının necə bir oxuçu təsəvvür etməsi, kimləri yenidən tərbiyələndirməyi nəzardə tutması, oxucu səviyyəsi haqqında anlayışı, bir sözlə, oxucuya münasibəti, baxışı ilə əlaqədardır.

Mir Cəlalın yaradıcılığında iibrətləndirmək meyili "tərbiyə – həm də tərbiyəsizliklə mübarizədir" maşhur prinsipi qüvvətlidir. Onun tez-tez saatı və yumora müraciət etməsinin sırrı də bundadır.

Məmməd Cəfər,
akademik



Mir Cəlal tələbələrə.

Azərbaycan Dövlət Universitetini Mir Cəlal müəllim öz doğma evindən, ocağından artıq sevirdi. Yeri gəldikcə deyirdi ki, universitet biza təhsil verib, ev verib, ailə verib, elmi dərəcə verib, iş verib, ad-sana qatdırıb, indi də uşaqlarımızı, nəvələrimizi qoynuna alıb, ona görə də bizim üçün ən müqəddəs yerdir. Dövlət Universiteti abırlı yerdir, onun qeyrətinini biz çəkməsək, kim çəkəcək? Hər yerindən duranın yaradıcılığından diplom işi, dissertasiya mövzusu verib universiteti hörmətdən salmayın. Özünü zü həmişə, hər yerdə Dövlət Universitetinə layiq adam kimi aparm.

*Firidun Hüseynov,
professor*



Universitetin akt zalında.



Mir Cəlal tələbələri ilə Milli Parkda.



Mir Cəlal və Məmməd Arif tələbələrlə

Mir Cəlal müəllim hər şeydən əvvəl mədəniyyət xadimi idi, ziyanı idi, yazıçı idi. Bu onun mühazirələrində çox aydın duyulurdu, hiss olundu. Mir Cəlalın XX əsr ədəbiyyatında yeri və mövqeyi müstəsnə və özünəməxsusdur. O, yeni, milli romanın nəinki görkəmlü bir nümayəndəsidir, həm də onun yaradıcılarından, banilərindən biri hesab olunur. Onun milli nəşrin hadisələrindən sayılan romanları, hekayələri bütöv bir nəslin şüuruna, manavi aləminə daxil olmuşdur. Lakin Mir Cəlal müəllim haqqında çox yazılsa da, deməliyik ki, onun nəşri hələ dəyərinə qiyamətləndirilməmişdir.

*Şamil Salmanov,
filologiya elmləri doktoru*

Mir Cəlal



Soldan: Həmid Arası, Mir Cəlal, Ağarafı Zeynalov, İsmayılov Axundov Nizami adına Ədəbiyyat Muzeyində.



Mir Cəlal və Cümşüd Muradov.

Mir Cəlalin evinə bir çox yaxın dostları gəldərdi. Səməd Vurğun, Mehdi Hüseyn, Cəfər Xəndan, Mırzə İbrahimov, Həmid Arası, Zeynal Xəlil, Süleyman Rəhimov, o vaxtın gənclərindən Baxtiyar Vahabzadə, Hüseyin Arif və başqaları ailələri ilə bu evin əziz qonaqları idilər.

Günlərin birində Səməd Vurğun, Mırzə İbrahimov, Cəfər Xəndan və Həmid Arası Mir Cəlalin evinə yığışmışdır.

Həmin gecə Mırzə ilə Mir Cəlal arasında çox maraqlı səhbat oldu. Mırzə Mir Cəlala dedi:

– Bizim kondilərimizdə çox yüksək tərbiya görərsən. Tində və ya küçədə 3-4 uşaq oturub şirin səhbat edirlər. Bir nəfər yaşlı adam keçəndə tanıldı-tanımadı dərhal ayağa duracaqlar. Şəhərdə bunu görməzsən. Şəhər məktəblisi ilə kənd məktəblisi arasında çox böyük fərq var. Kənd məktəbinə gedəndə uşaqlar konar bir adam görən kimi dərhal özlərini yiğisdirirlər.

Şəhər məktəbinə gedəndə az qalır uşaqlar soni yixsin.

Mir Cəlal: – Bu da sovet tərbiyəsi.

Qonaqlar gedəndən sonra Mir Cəlal narahat halda mənə bu şeiri dedi:

Vəfa nə dustlərə, şəfa nə dərmandə qalmış,
Doğrular ayrı qılınc tak yanda qalmış.

Cümşüd Muradov



Mirvarid Dilbazi

Mən Mir Cəlal Paşayevi üç zirvənin fatehi kimi xatırlayıram: alım, pedaqqoq, yaziçi. Mir Cəlal müəllim fəth etdiyi çox çatın elm zirvasında müzəffər fateh kimi dayandı, mütfakkir alım kimi tanındı. "40 hədis" kitabında oxuyuruq:

"Qiyamat gündündə alımların mürəkkəbi ilə şəhidlərin qanı çekilir. Alımların mürəkkəbi şəhidlərin qanından daha ağır gəlir".

Mübaliqəsiz demək olar ki, bu, Mir Cəlal müəllimin elmi əsərlərini yazarkən işlətdiyi mürəkkəbə da aiddir.

Yaxud başqa bir hədisədə: "Allahın qulları arasında alımlar yer üzünün qəndilləri (çiraqları), peyğəmbərin vəkili, mənim və o biri peyğəmbərlərin də elm mirasçılarıdır" ... Yaxud:

"Alımların abidlər (ibadət edənlər) üzərindəki fəziləti sizin hər hansı biriniz üzərində mənim fəzilətim kimidir".

Mir Cəlal müəllim sözün əsl mənasında elmini alın tərəfə qazanmış, həqiqətən, mütfakkir bir alım olduğu üçün, islam dininin alımə verdiyi bu ali sıfətlər, keyfiyyətlər ona da məxsusdur.

Pedaqqozi fəaliyyətində də Mir Cəlal müəllim kəşf etdiyi zirvənin müzəffər fatehi oldu.

Bələ olmasayıd, alım, şair, dövlət xadimləri olan tələbələri onu hər an minnətdarlıqla, rəhmətlə yad etməzdilər.

Bəs yazıçılıq zirvosunda necə dayandı? Necə tanındı? İlk gənclik illərində, ilk qələm təcrübəsi oxucuların marağım, diqqətini cəlb edə bilmək hər yazıçıya nəsib olmayan saadətdir.

"Bir gəncin manifesti" əsərində bu saadət Mir Cəlal müəllimə nəsib oldu və ömrünün son günlərinə qədər və sonra da əsərləri maraqla oxunur.

Mirvarid Dilbazi,
Xalq şairi



Soldan: Məmməd Rahim, İlyas Əfəndiyev, Məmməd Arif,
Mirvarid Dilbazi, Mir Cəlal, Rəsul Rza.

Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də asan iş deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğruluq, şörayı halal, omaya bağlılıq, sonatın mücahidə ola bilmək, böyüyə hörmət, kiçiyə mərhəmət, ailəyə sədaqətli olmaq kimi yüksək insanı keyfiyyətlərlə zəngin olan gənc qəlam sahibi Mir Cəlal illər keçdikcə sözünə, nəsihatinə ehtiyac duyulan ağsaqqala çevrildi.

Məhz bu keyfiyyətlərinə görə irsiyyət qanununun hökmüylə onun övladları da vətəndaşlıq mövqeyi qazandılar: alim, pedaqoq, diplomat. Dövlət xadimi zirvələrinə yüksəkə bildirlər. Mir Cəlal müəllimin ailə ocağında vətəndaşlar yetişməsinin bir sabəbi də onların sədaqətli, fadakar, zohmətkeş, ömrünü övladlarına, ailəsinə həsr edən atası Mir Cəlal müəllimin uşaqlarının anası, sevib-seçdiyi Püstə xanımıla bağlıdır.

Mirvarid Dilbazi
1996-ci il



Ön sıradan sağdan: Mir Cəlal, Həsən Əliyev, Şəfaət Mehdiyev, Feyzulla Qasimzadə, Cəfər Xəndan, Fərida Vəzirova.



Soldan: Qasim Qasimzadə, Novruz Gəncəli,
Əliheydər Qasimzadə, Mir Cəlal və Məmməd Cəfər.



Xalid Əlimirzayev



Elçin

Elmi ictimaiyyətimiz Mir Cəlali daha çox XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssislərindən kimi tanır. Həqiqətən də, onun bu dövrdə yaranan ədəbi məktəblərin, müxtalif carayonların, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, M.S.Or-dubadi, Ə.Nəzmi, Ə.Qomküsar, A.Şaiq, S.S.Axundov, A.Səhətə, F.Köçərli, M.Hadi, H.Cavid və başqa sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsində, xalqa çatdırılmasında böyük xidmətləri olmuşdur. Bu cəhətdən onun 1946-1947-ci illərdə yazılı tamamladığı və adəbiyyatşünaslığımızın tarixində yeni bir hadisə sayılan "Azərbaycanda ədəbi məktəblər" adlı monumental monoqrafiyası xüsusilə diqqətəlayiqdir.

Böyük, yaradıcı axtarışların məhsulu olan "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyası, dövründə olduğu kimi, bu gün də öz nəzəri əhəmiyyətini qoruyub saxlayır və indi də XX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dərin elmi mənbə olaraq qalır.

Xalid Əlimirzayev,
professor

Mir Cəlal müəllim klassik ədəbiyyatımızın tədqiqatçısı idi: bir tərəfdən Füzuli ("Füzulinin poetik xüsusiyyətləri", sonradan daha da tak-milləşdirdiyi "Füzuli sənətkarlığı" monoqrafiyası), o biri tərəfdən də XX əsrin başlangıcındakı ədəbiyyatımız, illi növbədə Mirzə Cəlil, Sabir, Ə.Haqverdiyev, Nəriman Nərimanov, Məhəmməd Hadi və b. ("XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Cəlil Məmmədquluzadənin realizmi haqqında" kimi monoqrafiyaları) bir çox məqalələri, yəni dediyim odur ki, quru elmi töbərə görə, Mir Cəlal müəllimin "ixtisaslaşması" klassik ədəbiyyata aid idi, mən isə tamam müasir mövzunu işləyirdim, həm də bu müasirlik monim üçün yalnız tarihi dövr göstəricisi deyildi, bəlkə, daha artıq dərəcədə estetik bir kateqoriya idi və aradan keçən bu qədər ildən sonra tam səmimiyyətlə deyirəm ki, Mir Cəlal müəllim ayrı-ayrı mərhələlərlə yox, böyük ədəbiyyatla məşğul olduğu üçün, eyni zamanda çox güclü fəhminə görə sənətdə müasirliyi müasir ədəbiyyat üzrə "ixtisaslaşmış" bir çox ədəbiyyatşunas və tənqidçilərdən dəha artıq duyur və qiymətləndirməyi bacarırdı.

Elçin,
Xalq yazıçısı



Oturulanlar (soldan-sağ'a): Əhməd Cəmil, Məmməd Rahim, Mehdi Hüseyn, Mir Cəlal, İlyas Əfəndiyev, Süleyman Rəhimov, Rasul Rza, Nigar Rəfibaylı, Mirvarid Dilbazi, Əbülləhsən, Əli Vəliyev, Osman Sarıvəlli, Salam Qədirzadə. (Ayaq üstü duranlar): İsa Hüseynov, Bayram Bayramov, Əhəd Hüseynov, Zeynal Xəlil. Yazıçılar İttifaqı, 1963-cü il.

Mir Cəlal Azərbaycan ədəbiyyatında miniatür romanlar müəllifi kimi də şöhrət qazanmışdır. "Dirilon adam" (1934-35), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), "Yaşidlarmım" (1946-1952), "Tezə şəhər" (1948-1959), "Yolumuz hayanadır?" (1952-1957) əsərləri isbat etdi ki, roman kimi epik vüsülli bir janrda da sənətkar sözlərin meydanını daraltmaqla, bədii fikrin təsir imkanlarını hədsiz dərəcədə artırma bilər. Mir Cəlal sözügedən əsərlərin süjetini lirik-psixoloji axara salmaqla ümumən roman janrnına daxili nəfəs genişliyi götirmisi oldu.

Ustad sənətkar, qüdrətli ədəbiyyatşunas, böyük pedaqoq Mir Cəlal xalqımızda çox zəngin ədəbi-mədəni, mənəvi-əxlaqi irs bəxş edərək, əzəli və ədəbi aləmə, qalb və könüllər dünyasına, çox xoş sandığı ruhi-mənəvi məkana qovuşdu.

Himalay Qasımov,
professor



Vəli Osmanlı

Ədəbiyyat nəzəriyyəsinin elmi kitabını biz hələ Akademiyaya təhvil verə bilməmişik. Neçə illərdir biz bu iş üzərində çalışırıq. Amma ali məktəblərdə müxtəlif illərdə yazılmış kitablardan dərs keçilir. Mikayıll Rəfilinin "Ədəbiyyatşunaslıq giriş", Mir Cəlal Paşayev və Pənah Xəlilovun birgə yazdıqları "Ədəbiyyatşunaslığın əsasları" kitabları bir neçə dəfə təkrar nəşr edilib. Ədəbiyyat nəzəriyyəsinə biz hələ yazısın başa çatdırı bilməsək də, bu kitabların qiyməti ondadır ki, ali məktəblərdə neçə illər keçməsinə baxmayaraq, onlardan hələ də dərs vəsaiti kimi istifadə olunur. Bu kitablarda bizim elmi ədəbiyyat nəzəriyyəsində qoyacağımız məsələlərin çoxusu əhatə olunub. Onlar ilk ədəbiyyat nəzəriyyələrindən biridir və mükəmməl dərsliklərdir.

Vəli Osmanlı,
filologiya elmləri doktoru



Mir Cəlal rəhbərlik etdiyi kafedranın müəllimləri ilə

Mir Cəlal müəllimin pedaqoji fəaliyyətində, heç şübhəsiz, onun yazıçılıq tacribasının də təsiri böyük idi. Axi o, müasir ədəbiyyatımızın özüldəşməni qoyan, onun magistral istiqamətini müəyyənlaşdırıran və professionallıq cəhətindən bu gün də gözəl örnek olan sənətkarlar nəslinin qüdrətli nümayəndəsidir. Öz zamanlarının – yaxın tariximizin səsini, nəfəsini, təleyini, tarixini sənət dilində məharətlə yadigarlaşdırıran bu sənətkarlar nəslinin xidməti çox böyükdür.

Mir Cəlalin "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşlılarım", "Yolumuz hayanadır?" kimi povest və romanları həm mövzuya, həm də forma-üslub etibarıla çox rəngarəng və zəngin olan hekaya yaradıcılığı ədəbiyyatımızın ölməz yadigarlarıdır.

Təhsin Müttəlibov,
professor



Azərbaycan Yaziçılar İttifaqı.

Əgər inqilabi mövzuda yazılmış bütün romanlarımı ("Şamo", "Araz", "Gizli Bakı", "Dünya qopur" və s.) zəngin mənalı, rəngarəng lövhəli qalın bir epopeyaya bənzətsək, inamlı demək olar ki, "Bir gəncin manifesti" həmin epopeyanın ən poetik, axıcı, məzmunlu səhifələrindən birini təşkil edir. Bizim bu mövzuda yazılmış heç bir romanımızda hadisələr, inqilabın pafosu, surətlərin fikir və düşüncələri bu əsərdəki qədər rəvan və poetik təsvir olummuşdur.

Qulu Xəlilov,
professor



Agamusa Axundov

Kitab mağazasından çıxıb Natəvanın heykəli yanından dəniz qırğıını, oradan sağa tərəf – Mir Cəlal müəllimin evinə doğru yollandıq. "Qız qalası"na çatanda İçərişəhərə tərəf boyulanıb:

– Gedək, sona cavanlıq illərində qaldığım evi göstərim, – dedi.

Darvazadan keçib sola burulduq və bir qədər getdikdən sonra köhnə binaların birində yarıqaranlıq bir mənzili göstərib dedi:

– Bax, burada birotaqlı mənzildə yaşamışam. "Bir gəncin manifesti" romanını burada yazmışam.

Sonra yaradıcı gənclərin bəzi narazılıqlarına işarə edərək davam etdi:

– İndi cavanlar deyir ki, şəraitim yoxdur, ona görə işləyə bilmirəm. İstedad olsa, hər yerdə İsləmək olar.

Agamusa Axundov,
akademik

Mir Cəlal



Həmid Araslı, Kamal Talibzadə, Mir Cəlal
Nizami adına Ədəbiyyat Muzeyində.

Füzuli haqqında ilk kitablardan birini Mir Cəlal yazmışdır. "Füzulinin poetik xüsusiyyətləri" (1940) adlanan bu kitab həm də müəllifin namızadlıq dissertasiyası idi. Kitabın özündə deyildiyi kimi, "bu əsər böyük şairin sənətkarlıq hünərini təhlil etmək məqsədini qarşısına qoyan ilk mühüm addım id". Kitabda Füzulinin sonat baxışından, bədii dil xüsusiyyətlərindən, xalq dilindən necə istifadə etməsindən, şairin təsvir və ifadə vasitələrindən, lirikasının məzmunundan, Füzuli şeirinin poetikasından – vəznindən, qəfiyələrdən, rədflərlərdən və sairədən bahs edilir. Sonralar Mir Cəlal bu monoqrafiyanın üzərində yenidən işləmiş, onu təkmilləşdirmiş və 1958-ci ildə "Füzuli sənətkarlığı" adı ilə nəşr etdirmişdir. Kitabda "Bədii məntiq", "Bədii nəşr", "Rind və Zahid", "Nizami və Füzuli", "Ölməz məhəbbət das-tarı", "Füzulidə allegoriya", "Böyük manavi müasirizim" kimi yeni fəsiller artrılmışdır. Yeni kitab Füzulinin zəngin ideya xüsusiyyətləri barədə də geniş təsəvvür oyadır.

Kamal Talibzadə,
akademik



Mir Cəlal (ortada) həmkarları ilə Azərbaycan Dövlət Universitetinin tələbələri arasında, 1954-cü il.

Auditoriyada mühazirə deyə-deyə gəzişəndə arada dayanardı, əlini hansımızın çıynıñ qoyub fikrini davam etdirirdi. Onda Mir Cəlal müəllim bir az da doğmalaşdırı.

— Roman çatin janıdır — deyirdi, — ona xırda mövzular yaramır. Roman üçün sənətkara xeyli təcrübə, hərtərəfli kamillik lazımdır.

Sonra bizim tələba olduğumuz o illərdə təzə yazılmış romanların qiymətinə keçirdi, cavan yazılıcların yaradıcılığından çox havasla söhbət açardı. Biz də onun öz romanlarını oxuyurdugు və lap casarətlənəndə həmin əsərlər ətrafında mülliiliş mühəbihəsələr edirdik. Elə bil dünyanı verirdik ona. Mübhəsədən qorxmayan casarətli tələbələri tarifləyordı, çox bəyənirdi, onların gələcəyinə daha çox bel bağladıǵını hiss etdirirdi. Bəzi müəllimlərin isə bəla şeylərdən xoşları gölməzdi. Dərslərdəki mühəbihəsələrən casarətişləri Mir Cəlal müəllim intahandan azad edirdi, — sonin söhbətlərin yadimdadır — deyirdi — elə o prinsiplərlə yaşısan, çox qazana bilərsən.

Cahangir Məmmədli,
filologiya elmləri doktoru

Mir Cəlal



Mir Cəlal və Nurəddin Babayev

Mir Cəlalın iş stolunun üstündə həmişa dəst-dəst oxucu məktubu olur. Hər gün poçtalyon yazıçıya onlارca təbrik teleqramı, coxlu məktub gatırır. Bu səmimi məktublar ümumxalq məhəbbətinin ifadəsidir.

Məktəbli, müəllim, mühəndis, həkim oxucular yazıçı ilə öz fikrini bölüşür. Uzaq Şərqedən məktəbli rus qızı "Dirilən adam" osörünü oxuyub Mir Cəlala yazırırdı:

"Möhtərəm yazıçı, mən sizi görməmişəm. "Dirilən adam"dakı hadisələrin doğğun və real təsvirindən bələ bir nəticə çıxarıram ki, siz dün-yagörmüş, saç-saqqları ağarmış, qocaman bir adamsınız (o zaman Mir Cəlalın 30 yaşı yox idi — N.B.). Monim sizdən bir ricam var, siz yazarınız ki, Bəbir boy Fəxirəni daşlıra çırpdı, ancaq yazuñırsınız ki, o, öldü, ya sağ qaldı. Rica edirəm, yazarınız, o, sağdursa, indi haradadır, neçənci sinifda oxuyur? Mon onuna məktublaşmaq istəyirəm. Əgər ölübsə, yazmayın, çünki mən ağlaram..."


Mir Cəlalın elə bir asarı yoxdur ki, oxucular onun haqqında öz fikirlərini söyleməsinlər. Ağcabədi rayonunun Hindarx kəndindən orta məktəbin şagirdi Sima Quliyeva, Nuxadək 5 nömrəli məktəbin şagirdi Solmaz Şiraliyeva, gəncəli müəllim Mirdaməd Hacıyev və yüzlərə başqları "Bir gəncin manifesti"ni sevə-sevə oxuduqlarını və əzbər bildiklərini yazarırlar.

Böyük Vatan müharibəsi dövründə zabit Şükür Vəlibəyov Mir Cəlalın "Yaralı kimdir?" adlı hekayəsini oxuduqdan sonra yazmışdır: "Sizin hekayəniz adamın qalbində yüksək hissələr doğurur. Mon və döyüş yoldaşlarım bu hekayəni oxuduqdan sonra düşmənə qarşı daha amansız olmağa and idik. Belə həqiqi və gözəl əsərlər yaranın eliniz var olsun".

Ağdaş rayonu Ləki qəsəbəsindən orta məktəb müəllimi Nəzifə Kərimova adıbə göndərdiyi məktubda deyir: "mən sizin yeni çapdan çıxan "Yolumuz hayanadır?" romanınızı oxudum. Bu əsər mənə dərin təsir bağışladı. Böyük şairimiz Sabirdan bəhs edən bir romani kim sevməz?! Siz, Sabirlə yanaşı oğul həsrəti çəkən təmizqəlbli, qayğıkeş qadın Məsmənin, öz qomlı nağmələrlə könlülli həyəcanlandıran Əntiqənin, Hacı Rəsullara qarşı mübarizə aparan polad biləkli muzdur Bəndalinın həyatını çox real təsvir etmişsiniz".

Nurəddin Babayev

"Bakı" qəzeti, 1958-ci il, 23 aprel.



Mir Cəlal, Nəsir İmanquliyev və Nurəddin Babayev
Azərbaycan Yazıcılar İttifaqında.

Mir Cəlal




Azərbaycan Dövlət Universitetinin ədəbiyyat kafedrasında iclas. 1960-ci il.

Mir Cəlal müəllim mühazirələrində deyilmiş sözləri təkrarlamağı xoşlamazdı. Onun mühazirə matrları orijinal və bənzərsiz olmaqla, mühakimələri sərbəst, mühazirələri sərrast olardı. Bu da səbəbsiz deyildi. Mir Cəlal Paşayev görkəmlü yazıçı, məşhur pedaqoq olmaqla yanaşı, həm də qüdrətli ədəbiyyat nəzəriyyəçisi idi.

Yadına maraqlı bir ahvalat düşür. Mir Cəlal müəllimin mühazirəsi poetika elmindən idi. Poetik sözləri – poetizmləri də buraya qatanlar oldu. Professor aydınlıq gətirdi. Biri ədəbiyyatşünaslıq, o biri isə dilçilik vahidi-dir. Paralellər apardı. Nəhayət, mühazirə öz təbii axarı ilə Səməd Vurğunun poetikası üzərinə gətirib çıxardı. Çünkü Səməd Vurğun Mir Cəlalın gənclik və sonat dostu, yaradıcılığına böyük saygı və rəğbat bəslədiyi şair idi. Onu da deyim ki, 1950-ci illərdə "Vaqif" tamaşasının ədəbi-tənqidi qiymətini layiqincə məhz Mir Cəlal Paşayev vermişdi.

Rəşid Eyvazlı,
filologiya elmləri namizədi



Soldan: Süleyman Rüstəm, Rasul Rza,
Mir Cəlal və Osman Sarıvəlli



Mir Cəlal Azərbaycan Dövlət Universitetində kafedra iclasında.
(Soldan): Xalid Əlimirzayev, Abdulla Abbasov, Ağamali Həsənov, Mir Cəlal,
Firdun Hüseynov, Camal Əhmədov, Aydin Əbilov. 1960-ci il.



Mir Cəlal İsləm Səfərli ilə mənzilinin evyannında. 1966-ci il.



Mir Cəlal dostları ilə.



Sağdan: Həmid Arası, İmam Mustafayev, Balaca xanım, Mir Cəlal, Kazım Quluzadə. Həmid Arasının evi, 1973-cü il.



Mir Cəlal və yazıçı Gülhüseyin Hüseynoğlu.

Bədii sözün qüdratıla oxucunu düşündürmək ədib üçün böyük məharət, məziyyət və xoşbəxtlikdir.

Gülhüseyin Hüseynoğlu yurdumuzun, el-obamızın nağməkarıdır. Onun qələmində vətənin gözəl lövhələri: "Dağ da qartallı yalçın qayalarınan, gurultulu şəlaləsinən, meşə də yeddi bulağının suyuynan, yarpaqları titrak ağaclarınan, bülbüllü kol-kosuynan, deniz də dəstə-dəsta qəğayırlarınan, kəhrəba qumlara ütü çökən ləpələrinən, təmiz, ürəkaçan, səliqəli sahiliyən" sənətkarlıqla gözlerimiz qarşısında canlandırılır və bizim torpağa bağlılığımızı daha da gücləndirir.

Gülhüseyin heç kimə benzəməyən, özünün dəst-xətti, üslubu olan, həmişə axtaran, poetik koşflar edən, özüna teləbkar, əsərləri üzərində zərər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənəli yazmağı sevən yazardır.

Onun yazılarında səni effekt tapmaq çətindir. Şairanlıq, emosionallıq, axılıqlıq, aydınlıq və sadəlik onün bədii dilini sevdidən cəhatlərdəndir.



Mir Cəlal tələbələri arasında

"Diplomantın təhlilində Müşfiq ən hümanist, vətənpərvər, mübariz, şeir texnikası son dərəcə kamıl olan aloylu, istedadlı bir şair kimi canlanır. Əsərin yaxşı cəhətlərindən biri budur ki, burada şairə səmimi bir məhəbbət vardır. Əsər yalnız elmi mühakimə ilə yox, həm də dərin bir hiss ilə yazılmışdır. Aydın görünür ki, Şamil Müşfiqin şeirlərini həyəcansız oxuya bilmir. Orada gəncliyin döyünen qolbını görüb duya bilir. Buna görə də diplom işi maraqla oxunur. Ancaq bir sira sohifələrində yazının bədii liyinə olan meyil həddini aşır, müəllifin hökmələrini də bir qədər dumandırmış olur. Bəzi xırda ifadə, söz sahvlərini nazara almasaq, bu əsəri "əla" qiymətlə müdafiağa buraxa, tələbə işləri müsabiqəsinə də taqdim edə bilərik.

*Elmni rəhbər: filoloji elmlər doktoru,
professor Mir Cəlal Paşayev
4 may 1958-ci il.*

Unudulmaz müəlliminin diplom işim barədə bu rəyindən indi qırx il keçir. Mən indi də bu rəyi əlimə aldığım günləri yaxşı xatırlayıram. Ağacavadla şəhərə çıxdıq. Dənizə baxdıq. Sanki hər şey qeyri-adi idi. Sevincimizin həddi-hüdüd yox idi. Biz hələ də Mir Cəlal müəllimlə görüşün qeyri-adi təsiri altında idik. Mən, demək olar ki, an yeni dövr adəbiyyatımızın müxtəlif mərhələlərindən, problemlərindən yazımışam. Lakin nədənsə diplomi işimdən sonra yazdığını namızdılış işim də, hətta doktorluq dissertasiyam da 20-30-cu illər adəbiyyatına, adəbi prosesinə həsr olunmuşdur. Və bù barədə düşünənəndə mən istər-istəməz fəaliyyətimin bu istiqamətdə inkişaf etməsində Mir Cəlal müəllimin rəollen xatırlayıram. Məhz o, ilk dəfə bù dövrü, bù dövrün adəbiyyatını, şəxsiyyətlərini mənim üçün açmışdı, bù xeyirxah əməlilə mənim yolumu, bəlkə də, təyin etmişdi. Və mən indi buna görə müəllimin xatırı qarşısında baş ayıram...

*Şamil Salmanov,
professor*

Mir Cəlal universitetin adəbiyyat kafedrasında
taləbə və müəllimlərlə.

- Klassika nədir, Mir Cəlal müəllim? – bu suali o zaman hələ beşilik kursun lap əvvəlində tələbələrimizdən hansısa vermişdi Mir Cəlal müəllimi. Mir Cəlal müəllim nəsə fikirləşmişdi və indi də bugünkü kimi yadında qalan belə bir cavab vermişdi:

- Klassika odur ki, oğul, əsər zaman tanımır. Onun mövzusu da əbədi-dir, qoyduğu problemi də əbədi-dir, bu problemlərin bədii həlli də əbədi-dir, bu problemlərin bədii həlli də özünəməxsusdur. Füzulinin məhəbbət elə məhəbbətin özü qədər əbədi-dir. Füzulinin məhəbbəti elə bir bədii zirvəyə qaldırıb ki, dünya durdुqça başşor əvlədi o məhəbbətin böyükliyinə heyran qala-caq. Şekspirin "Hamlet"ini yada salın. İnsanın daxili psixoloji gərginliyi, insan münasibətlərindəki gizli sırların heyrətamız açılması hansısa dramaturq tərəfindən bir də məhz bu cür üzü çıxarılaçaqmı? Ola bilsin, Şekspirdən də böyük sonetkarlar yetişsin, ancaq heç kim heç vaxt Şekspir olmayacaq. Dostoyevskini, Tolstoyu, Mirzə Cəlili, Sabiri oxuyun, onda özünü biləcəksiniz klassika nədir. Arxasında belə klassiklər dayanan adəbiyyatın masuliyəti də böyükdür – axıncı cümləni Mir Cəlal müəllim xüsusi vurğu ilə dedi, bizim üçün dedi, yadda saxlamaq üçün dedi.

*Cahangir Məmmədli,
filologiya elmləri doktoru*



Mir Cəlal həmkarları və məktəbilər arasında.

Bir çoxlarından fəqli olaraq Mir Cəlal son dərəcə təmənnasız adam idi. Ad-sən, şan-şöhrət horisi deyildi. Əsl xalq yazıçısı, xalqın oğlu idi.

M.C.Paşayev böyük yazıçı olmaqla yanaşı, həm də böyük insan idi. Dövlət Universitetində müəllim kimi çalışdığı illərdə toləbələrinə təkçə elm öyrətmirdi. Eyni zamanda onlara vətənpərvərlik hissələri aşayırdı. Hər birinin problemləri ilə yaxından maraqlanır, doğma övladı kimi qayğısını çəkirdi. Ona görə də Mir Cəlal müəllimin tərbiyəsini görmüş tələbələr vətəninə, xalqına gərkli insanlar kimi yetişirdi.

Amil Avey



Mir Cəlal iş otağında

Əsərlərində töblig etdiyi ideallara uyğun həyat sürmüş Mir Cəlal övladlarını, tələbələrini nəsihət verməklə yox, öz şəxsi nümunəsilə təribyə edərdi. Mir Cəlal ilə gənclik yaşlarından dostluq edən Səməd Vurğun zərafatla deyərdi: "Mir Cəlal, bilirsən manimki sənində niyə tutmur? Çünkü sən həddindən artıq düz adamsın".

Mir Cəlal müəllim ünsiyyət etdiyi adamları vəzifəsinə və ya lazımlığına görə deyil, məhz öz təfakkürünə uyğun olduqlarına görə seçərdi. Tabiilik və sadalıq Mir Cəlalin həm yaradıcılığına, həm də şəxsi həyatına məxsus keyfiyyətlər idi. Bu xüsusiyyət, zənimimcə, onun həyatına və təbiətə incə zövq və vurğunluq münasibəti başlamasından irolli galardı. O, hətta dramatik görünən her hansı bir hadisəni çox təmkinlə, aramla qəbul edər, içərisində təhlilini aparar, fəlsəfi baxışla öz izahını verərdi.

Hafiz Paşayev



Mir Cəlal (sağdan birinci) Azərbaycan yazıçılarının növbəti qurultayında

Mir Cəlalin bir neçə nəsil ədəbi gəncliyin yetişməsində böyük xidməti olmuşdur. Nüfuzlu bir yazıçı kimi gənc qələm dostlarının əsərlərinin çapına da köməklik göstərirdi. İndiki yaşılı yazıçılar bilir ki, bizim gənclik illərimizdə əsər çap etdirmək müşkül məsələydi.

Qəzet, jurnal redaksiyasına galan gənc şair, yaxud yazıçıya deyirdilər: gərək sən Yazıçılar İttifaqının üzvü olasan ki, əsərini çap edək. O gənclik dədir. Yazıçılar İttifaqına. Orada da deyirdilər: gərək sənin əsərlərin mətbuatda çap olunsun ki, ittifaqça üzv götürürük.

Bələ bir paradoks içində qalan gənc istedadılara Mir Cəlal atalıq edir, redaksiyalara zəng vurur, onların üzə çıxmasına çalışırı.

Nəriman Həsənzadə,
Xalq şairi



Mir Cəlal tələbəsi Gəncəli Yusif Nazim oğlu ilə.
Bakı, 7 iyun 1974-cü il.



Mir Cəlal, Osman Sarıvallı, Hidayət Əfəndiyev
Xəzərsahili düşərgədə balaca oxucularla görüş zamanı.
1951-ci il.

Mir Cəlalin böyük tərbiyəvi əhəmiyyətə malik orijinal həyat hekayələrinin bir qismi yeniyetmələrin və gəncliyin bədii-estetik tərbiyəsinə həsr olunmuşdur. O, Nizami Gəncavinin "Xəmsə"sindən mövzular seçərək uşaqlar üçün hekayələr də yazmışdır. "Fitna", "Kərpickəsən", "Xeyir və Şər", həmçinin "Yuxu və külək", "Gülbəsləyən qız", "İlyas", "İsrəfil", "Vətən", "İki rossam" və b. ədibin uşaqlara ilk təhfəsi olmuşdur.

Mir Cəlalin Nizami "Xəmsə"sindən götürüb nösrət işlədiyi hekayələrin hər birində iibratımız, nəsihətəmiz matləblər durur. Onun bədii yaradıcılığının bağlıca qayəsi əslində yeniyetmə və gənclərin həyatı mükəmməl dərk etməsi, bir vətəndaş və vətənpərvər kimi böyüməsi, insanhıga xidmət etməsi olmuşdur.

*Qara Namazov,
professor*

Mir Cəlal



Qəzetimizin bu il, 19 sentyabr tarixli nömrəsində yaziçi Mir Cəlalin tərbiyə mövzusundan bahs edən "Gəncliyin qədrini bilək!" adlı məqaləsini çap etmişdik. Gənclərimizi həyatda düzgün yol tutmağa, cəmiyyət üçün faydalı insan olmağa, gözəl əxlaqi keyfiyyətlər qazanub möhkəm, davamlı ailə qurmağa çağırarı bu məqala oxucularımız arasında dərin təsir oyadı, müxtalif röylərə və fikir mübadiləsinə səbəb oldu. "Gəncliyin qədrini bilək!" sözleri sanki ürkəklərdən xəbor verdi. Həcətosadüfi deyildir ki, son aylarda redaksiyamız həmin mövzuya həsr edilən çoxlu məktub almışdır. Bunlardan bir neçəsi qəzetimizdə çap olunmuşdur.

"Ədəbiyyat və incəsənat" qəzeti, 19 dekabr 1964-cü il



Gənclik elə bir zəruri yoldur ki, hamı onu keçməlidir.
Ömrün baharı!

Bəzən gənclik həyatına belə ad verirlər.

Gənclik bahardır, ancaq hər bahara bənzəməz. Bahar hər il təkrar olunur. Gənclik isə insana bir dəfə, yalnız birçə dəfə verilir.

Ona görə verilir ki, həyata yol açanın, gələcəyi görəsən, əziz ömrün məqsədini təyin edəsan.

Heç bir dövrə gənclərin qarşısında bu qədər yüksək, müqəddəs ümumbaşarı məqsəd olmamışdır.

Müvaffaqiyat heç bir zaman çağrıla, arzu ilə gəlmir, mübariza, zəhmət, səylə olda edilir. Əngin fəzalara yol aqan, zəngin torpaqları kaş edən, günsəz də, havanı da, suyu da insanın səadətinə xidmət üçün səfərbər edən yalnız arzu deyil, ağr, şəraflı, ardıcıl, aydın məqsədli zəhmətdir. Zehnin, ağlmın, əlin tükənməz inadla işləməyidir. Dünyada zəhmətdən kənar səadət yoxdur. Bu həqiqəti bizim bütün gənclərimiz, balalarımız dürüst dark etməlidirlər.

Təzə paltar geyəndə, ən əziz dostu görəndə, ən qiymətli hadiyyə alanda sevindikləri kimi yeni bir məhsul yaradanda, səmərəli zəhmət çəkəndə də,




Mir Cəlal tələbələrlə, Milli Park.

faydalı iş görəndə də ürəkdən sevinməlidirlər. Əkdiyin ağacın meyvəsini, oxudğuğun uşağın kamilləşdiyini, tikdiyin monzilo insanların köcdüyüünü, yaratdığın əsərin zehinlərə işq verdiyini görməkdən ləzzətli nə var? Ömrü tövbə keçəndir, yaranan isə qalandır. Gənclərimizin amali həmişə yarışmaq, yaratmaq olmalıdır. Həq vaxt man gücsüzəm, mənim yaratdıığım vecsizdir deməyin! Bu gün bir təyyarə modeli düzəldən pionerin sabah təyyarə mühəndisliyinə meyili daha qüvvətli olacaqdır. Bu gün bir ağac bəsləyən uşaqda gələcəyin bağbanı olmaq meyili güclənəcəkdir.

Ən qorxuluşu budur ki, vaxtı hədər keçirəsan, vaxtından əvvəl "ləzzətlər, keflər" eşqina düşsən. Aydın gənclik fazasını tüstü-duman ilə örtənlər itirdikləri günləri, illeri çətin qaytara bilərlər.

Vaxt qızıldır! Bu müdrik xalq sözü əsrlərin imtahanından keçmişdir. Man istərdim ki, gənclərimiz yaradıcı əmək, səyli təhsil vaxtlarını ömürlərinin ən məzmunlu saatları saysınlar.

Mir Cəlal,
"Gənclərə sözümüz",
"Ədəbiyyat və incəsənat" qəzeti, 28 mart, 1986-ci il.



Cahangir Məmmədli

Azərbaycan ədəbi-bədii fikir tarixində, milli maarifçilik xəttində, nəşr və publisistikamızın inkişafında, yeni müəllimlik məktəbinin klassik müəllim obrazı ilə uyuşmasında çox böyük xidmətləri olan Mir Cəlal Paşayev oxocularının və tələbələrinin yaddaşında böyük vətəndaş, böyük insan və böyük ustad kimi qalmışdır. Mir Cəlal müəllim Azərbaycan ədəbi-bədii mühitində nəşr ustadı kimi, elmda ünlü bir ədabiyyatşunas alim kimi, maarifçilik işində unudulmaz müəllim kimi, jurnalistikamızda peşəkar publisist kimi tarixa qovuşmuşdur.

Mir Cəlal nəşrinin böyük bədii estetik ideallar sistemi var. Bu ideal-lar xalqı, milləti kamil və ayıq görmək, insan kamilləşdirmək missiyası daşıyır. Onun bütün bədii və publisistik sözü gənclərə ünvanlanır. Çünkü comiyət insanın gənclikdən golon kamilliyyi ilə sağlam mühita əvvilir. Sözü həmisi gənclərə olan bu böyük yazıcıdan, müəllimden və alimdən öyrənmişik, öyrənirik və öyrənəcəyik. Onun estetik idealları hələ çox-çox yeni nəsillər tərbiyə edəcək.

Cahangir Məmmədli,
filologiya elmləri doktoru



Mir Cəlal rəhbərlik etdiyi kafedranın əməkdaşları ilə.
1976-ci il.

Mir Cəlal Azərbaycanın Əməkdar Elm Xadimi idi. Bu adı yüksək səviyyəli kadrlar hazırladığı və elm sahəsində səmərəli fəaliyyət göstərdiyi üçün Azərbaycan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədər 1969-cu ildə almışdı. Xalqın sevimli və ləyaqətli sənətkarı, görkəmli müəllim və alim olsa da o, rəsmi şəkildə nə xalq yazuçısı idi, nə də akademianın müxbir və həqiqi üzvü. Halbuki səviyyəsinə, qolamının gücünə, əməyinin və xidmətinin keyfiyyətinə görə bütün adlara tamamilə layiq idi. Buna bütün əsaslarla mənəvi haqqı vardı. Lakin Mir Cəlal ad və şöhrət ardınca getmadı. Xalqına xidmət idealına arxalanaraq tabiatına uyğun sadəlik və təmkinlə işlədi, yazısını yaratdı və xatirələrdə obədiləşdi.

İsmayıllı Vəliyev,
professor



Mir Cəlal (soldan dördüncü) həmkarları arasında



Mir Cəlal Universitetin 1958-ci il məzunlarının bir qrupu ilə.



Hörmətli qələm yoldaşımız Mir Cəlal!

Sizi – Azərbaycan sovet ədəbiyyatının görkəmlı nümayəndələrindən birini – nasır və ədəbiyyatşünas alimin anadan olmasının 70 illiyi müناسibətlə səmimi-qəlbən təbrik. Yarım əsr bundan əvvəl dərc olunan ilk əsərlərinizdən başlayaraq oxucular sizin yaradıcılığınızda real hayat hadisələrinin, xalqın mübarizə və inkişaf yolunun canlı təsviri gördülər. Hələ otuzuncu illərdə və qırxinci illərin əvvəllərində qələmə aldığı "Dirilən adam", "Bir gəncin manifesti" romanlarınız Azərbaycanda vətəndaş mühərabisi kimi çox mühüm, eyni zamanda mürəkkəb bir mövzuya həsr olunmuşdur və sovet nəşrinin görkəmlili nailiyyətlərindəndir.

Əziz Mir Cəlal müəllim, sizin yaradıcılığınızın başlıca mövzularından biri də Böyük Vətən mühərabasıdır. Alman-faşist işgalçılara qarşı xalqımızın apardığı ölüm-dirim mübarizəsi, bütün sovet yazıçıları kimi, sizin də yaradıcılığınızda asas yer tutdu. Xalqımızın arxa və ön cəbhələrdə göstərdiyi misilisiz hünəri ayrı-ayrı hekaya və ocerklərinizdə, sonralar "Yaşıldılarım" povestində məhəbbətə qələmə almışınız.

Mühərabədən sonraqı dinc quruculuq illəri – Vətənimizi gündən-günə gözəlləşdirən, Sumqayıt kimi yeni şəhərlər salan zəhmət adamlarının ("Təzə şəhər") həmçinin xalqımızın böyük Sabir kimi ədəbi simalarının

parlaq obrası ("Yolumuz hayanadır?") irihəcmli əsərlərinizdə dolğun epik lövhələrdə öz ifadəsini tapdı.

Siz təkcə bədii yaradıcılığınızla deyil, həm də geniş elmi-tədqiqi faaliyyətinizlə oxucuların dorin rəğbətini qazanmışınız. Klassik və müasir ədəbiyyatınızın müxtəlif məsələləri ilə bağlı monoqrafiya və məqalələriniz, qardaş xalqlar ədəbiyyatını ayrı-ayrı görkəmli nümayəndələri haqqında fikir və mülahizələriniz ədəbiyyatşunaslığımızın maraqlı nümunələri kimi qiymətlidir. Bunlardan "Füzüli sonatkarlığı" kitabını, "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasını, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun zəngin bədii ırsını təhlildən keçirən elmi məqalələrini, tələbə və omakdaşlarınızla birlikdə hazırladığınız "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyini xüsusi şəxsiyyət qeyd etmək lazımdır.

Bütün bunlarla yanaşı, siz uzun illərdir ki, S.M.Kirov adına Respublika Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü və professoru kimi də fəaliyyət göstərir, ədəbiyyatımızı gənc nəslə yorulmaq bilmədən öyrədir, dərin məhabətə tabliğ edir, sevdirirsınız.

Partiya və hökumətimiz xidmətlərinizi yüksək qiymətləndirmiş, sizi "Şəraf nişanı", "Qırıızı Əmək bayrağı" və "Oktyabr İnqilabı" ordenləri, medallarla təltif etmişdir. Siz Respublika Komsomolu Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar Elm Xadimi kimi fəxri adlara layiq görülmüşünüz.

Əziz qələm dostumuz, ömrünüzün 70-ci baharını bir daha ürəkdən təbrik edir, sizə bundan sonra da möhkəm cansağlığı, coşqun yaradıcılıq həvəsi arzulayıraq.

Azərbaycan Yazıçılar İttifaqının idarə heyəti



Mir Cəlalın anadan olmasının 70 illik yubileyi

Mənim təsəvvürüm də gecə-gündüz dayanmadan qələm işlədən Mir Cəlal ölməzdir. Yetkinliklə, dolğunluqla qələm işlədən, özündən sonra cild-cild ölməz əsərlər qoyan ədib də biryolluq ölərmi, unudularımı? Yox! Öləməz, unudulmaz, onun bu dünya üzündə əbədişən yeri vardır, onun əbədişən surəti öz əsərlərində yaradılmışdır. Mənca, gözəl insan, gözəl ailə başçısı Mir Cəlal öz əsərlərində, elmi tədqiqatlarında yaşayacaqdır. Mənca, Mir Cəlalın pak surəti gecələr aylı işıqlanacaq, gündüzər günəşlə şölənəcəkdir.

Süleyman Rəhimov,
Xalq yazıçısı



Mir Cəlalın anadan olmasının 70 illik yubileyi

Neçə illik ağır zəhmət və gərgin axtarışlar nəticəsində Mir Cəlalın bədii, elmi, ədəbi-tənqidli fəaliyyətini ilk dəfə bütövlükdə ohata edən, təhlil süzgəcindən keçirən monoqrafiq tədqiqat əsərim tamamlandı və 1975-ci ildə "Elm" nəşriyyatında çap olundu.

70 illik yubileyi vaxtı müəllimimi tabrik edəndə o, adəti üzrə əlini yenə cıynıma qoysaq dedi: "Yaqub, yubiley tədbiri, xatirə gecəsi na qədər xoş və gərəklə olsa da, keçib gedəsidi. Amma yaranan əsər qalacaq. Ən böyük işi sən görmüsən, mənim yubileyimə on yaxşı hədiyyə də sənin ortalığa qoyduğun kitabdır, çox sağ ol!"

Sonralar filologiya elmları namizədi Turan Həsənzadə ilə birlikdə Mir Cəlalın ikicildilik "Seçilmiş əsərləri"ni hazırlayıb 1986-1987-ci illərdə "Azərnəşr"da çap etdirdik.

*Yaqub İsmayılov,
tədqiqatçı alim*



Şəkildə (sağdan): Muxtar Hüseynov, Mir Cəlalın nəvəsi Nəzrinla, Süleyman Rəhimov, Şəfaət Mehdiyev Mir Cəlalın yubileyində. 1978-ci il.

1978-ci ildə vəfatından bir neçə ay əvvəl Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin böyük akt zalında Mir Cəlal müəllimin yetmiş illik yubileyi keçirilirdi. Elm, ədəbiyyat və incəsənat adamları ilə dolu olan zalda universitetin filologiya fakültəsinin tələbələri daha çox idi. Və biz buraya sonralar yaranmış "ənənə"dan forqlı olaraq özümüz, özü də böyük məmənuniyyatla golmuşdik. Məclisin rektor Faiq Bağırzadə aqlı, həqiqətən, mənəli-məzmunlu bir giriş sözü söylədi. Sonra çıxış edənlər yubilyarın alimlik, yazıçılıq, müəllimlik məharətləndən, şəxsiyyətdən danışdılar... Mir Cəlal müəllimin onun haqqında deyilənlərə səbirlə, təmkinlə, məmənunluqla qulaq asırdı. Çöhrəsində özünəməxsus bir töbəssüm vardi. Və hərdən mənə elə galirdi ki, o, deyilənləri eşidir, ancaq mahiyyətinə o qədər də varmr... Sən demə, elə deyilmiş...

Məclisin sonunda Mir Cəlal müəllim böyük səmimiyyətlə hamiya təşəkkür elədi. Sonra isə heç vaxt unutmayacağım bir söz dedi. Dedi ki, mən səhərdən bu tantənəni görürüm, ürəyim açılır. Amma təssüflə düşünürəm ki, bu cür tantənəli yubileyləri 20-ci, 30-cu, 40-ci illərdə bizim çox böyük adıblarımız görmədiyərək.

Və Mir Cəlalın səmimiyyətlə söylənmiş bu sözlərindən sonra zala qəməgin bir sükut çökdü. Öz tərcüməyi-halim, artıq qeyd edildiyi kimi, özündən avvolu adıbların tərcüməyi-halından heç zaman ayırmamış bir milli mütəfakkirin, ziyanımın sözləri idti bu sözlər... Dəyişməz ideya-mənəvi mövqeyi idti ki, on xoş, tantənəli gündündə də onu tərk etməmişdi.

*Nizami Cəfərov,
akademik*



Mir Cəlal ilə Sumqayıtda görüş, 1978-ci il.

...Həm görkəmli bir ədib kimi çıxış və söhbətlərində, həm də ədəbiyatşunas-alim kimi qiymətli monoqrafiyalarında, məqalələrində tarixi ədəbi şəxsiyyətlərə düzgün, obyektiv qiymət verən, ağı qaradan, yaxşınu pisdən, güclünü zəifdən seçməyi bacaran Mir Cəlal başqalarından da bunu tələb edirdi. "Gövhəri qumdan ayırmağı bacarmaq lazımdır, arxivlərin əsiri olmaq yaramaz", — deyərdi. Yaradıcılığını başa vurmuş hər hansı bir qələm sahibi haqqında mübəaliğli fikrə, məqalə və kitabçaya rast gələndə onu ümumən ədəbiyyat və elm üçün zərərlili hal kimi pişləyirdi. Yazılı bir cavaba imkan tapa bilməyəndə həmkarlarına, cavın ədəbiyyatçılara öz fikrini şifahi olaraq, maraqlı bir ədəbi manera ilə çatdırmaq fürsətini əldən buraxmazdı: "Vallah, bu vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər, adam lap peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam".

Firidun Hüseynov,
professor

Mir Cəlal

Firidun Hüseynov və Mir Cəlal. Mir Cəlalın yubileyi.
Azərbaycan Dövlət Universiteti, 1978-ci il.

İyirminci əsrə an böyük şəxsiyyətlərimiz kimdir? — deyə sual edər və özü da heç kimin cavabını gözlömdən xüsusi iftخارla bəş adının qəkərdi: Mirzə Cəlil, Sabir, Üzeyir bay, Hüseyn Cavid, Firudin bay Köçərli. Klassik və müasir poeziyamızın bir-biri ilə bağlı və ayrılan, seçilən cəhatlərini daim araşdırır, onların xix yaxnlığını göstərməklə yanaşı, forqını da obraxlı bir dillo açmağa, ağartmağa çalışardı. Füzuli şeirini gözəllik, döyüşkonlik timsali kimi qiymətləndirirdi.

Ədib həmişə öz müəllimi saydığı böyük şair və dramaturq Hüseyn Cavidlə xaxınlığını, görüs və söhbətlərini vaxtaşırı yada salar və belə deyərdi: "Cavid peyğəmbər kimi adam idи". Sonra sözünə davam edərdi: "İçərişəhərdə mənim mənzilimə tez-tez gələrdi. Bir dəfə gəlib mənim ya-

zi-pozu ilə maşğıl olduğumu görüb soruşdu:
— Komsomol, nə yazırsan?
— Dissertasiya.
— Nədən?
— Azərbaycan qadın şairlərinin yaradıcılığından.
— Komsomol, heç çərnil-kağıza heyfin golmir? Füzulidən yaz ki, sənin də adın Füzuli ilə bərabər tarixdə yaşasın.

Bu söhbətdən sonra ayıldım, "Füzuli poetikası" kitabı belə yarandı. Sonra məşhur filosof Heydər Hüseynovun məsləhəti və təhriki ilə bu kitabı mənim namizədlək dissertasiyam oldu".

Firidun Hüseynov,
professor



Soldan oturanlar: Fərhad Zeynalov, Musa Adilov, İnayat Bektaşı, Faiq Bağırzada, Mir Cəlal, Qurban Bayramov, Muxtar Hüseynzadə. Ayaq üstü duranlar: Tohsin Mütləlimov, Firuz Sadıqzadə, Yusif Seyidov, Şamil Qurbanov, Kərim Həsənov, Ağamalı Həsənov, Abdulla Abbasov, Aydin Rzayev, Firidun Hüseynov, Əliyar Səfərli. ADU, 1978-ci il.



Mir Cəlal (ön cərgədə sağdan üçüncü) Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin müəllimləri arasında



Soldan: Mir Cəlal, folklorşünas Mirzə Qasım, akademik Kamal Talibzadə

Mirzə Qasım bütün danışqlara, səhbətlərə diqqət yetirir, təzə eşitdiyi nümunaları qeyd edirdi. Özünün səhbətlərində də bu nümunalardan gətirirdi. Müsahiblər eşitdikloruna bənzər, təzə misal olavaş edəndə kisinin gözü işıqlanır. Qızıl tapşış kimi təsviə düşür, eşitdiyi misali döñə-döñə təkrar edirdi:

Özizinəm hər aylar,
Hər uledzərlər, hər aylar,
Başım callad əlində,
Dilim səni harayalar!

Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm gətirdi. Yazdı. Yenə təkrar etdi. Sonra valeh olmuş kimi dizinə döydü:

- Söza baxın, siz Allah! Bir görün mohəbbəti belə od ilə deyən olub-mu? Heç Füzuli də belə alov ilə deməyiib: "Başım callad əlində, dilim səni harayalar!"

Yanan qəlbin alovunu, tonqalını bundan yaxşı necə demək olur?
...Bunu lap böyük şair, Azərbaycan xalqı deyib.

Mir Cəlal



Mir Cəlal (ön sıradə soldan dördüncü)
Azərbaycan SSR Ali Sovetində, 1978-ci il.



Mir Cəlal (ön cərgədə soldan üçüncü) həmkarları ilə adəbi tədbirdə.



*Mir Cəlalın yubileyi ərafəsində ADU-nun müəllimləri
və tələbələri ilə görüşü, 1968-ci il.*



*Universitetin dilçi alımları Müxtər Hüseynzadə, Fərhad Zeynalov,
Yusif Seyidov Mir Cəlal və onun rəhbərlik etdiyi kafedranın əməkdaşları ilə.*

Mir Cəlal



*Akademik Arif Paşayev və Nəriman Həsənzadə
Milli Aviasiya Akademiyasının həyətində, 2001-ci il.*

Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatının yaradıcılarından sayılan və yaşlı nəslə mənsub olan görkəmli söz ustalarındandır.

O həm də dərin mütləkisi və Şərq mənbələrinə xaxından bələd olmasıyla seçilən Azərbaycan elminin qüdrətli yaradıcı simalarından olub. Mirzə Cəlil yazı üslubu onu oxucularına kiçik həkayələr uстasi kimi sevdirib...

Onun ölümündən sonra bir neçə dəfə yenidən naşr edilən elmi əsərlərindən böyük Füzulinin poetik təhlilinə həsr etdiyi "Füzuli sənətkarlığı" kitabı, "Azərbaycanda ədəbi məktəblər" kimi səməllə tədqiqatı bu gün də elmlə, ədəbiyyatla məşğul olanların stolüstü kitablarındandır.

Lakin bunların müqabilində Mir Cəlal Elmlər Akademiyasına müxbir üzvü seçilmişdir, xalq yazıçısı fəxri adını da vermişdir. Etilraf edək ki, Mir Cəlalın adı çökləndə, onun fəxri adlardan və elmi titullardan üstünlüyü indi də görünür. "Mir Cəlal" sözü fəxri ədəbi addı və elmi tituldu. Müasirleri və sonrakı nəsillər bunu təsdiqləyirlər.

*Nəriman Həsənzadə,
Xalq şairi*




Mir Cəlal Paşayev, 1977-ci il.

Mir Cəlal müəllim vətən və millət qarşısında böyük xidmətləri olan elm və incəsənət xadimlərinə, görkəmli ziyanlılarımıza sağlığında qiymət verməməyimizdən, hətta çox vaxt onlara qarşı laqeyd, qərəzli münasibət başlamayılmışdan gileyənərək tamamilə haqlı idi. Vaxtıla onun özü də belə acınacaqlı bir aqıbat yaşamışdı. Tanınmış, filoloji elmlər sahəsində xüsusi məktəb yaratmış bir alımın sağlığında akademiyaya üzv seçilməməsini buna bariz nümunə saymaq olar. Mir Cəlal müəllim həmişə başını aşağı salıb öz işlə maşğul olan, yazışb-yaradan, dedi-qodudan, intiqalardan uzaq, yaltaq, araqarışdırın, simasız adamlara üz verməyən, yüksək mənəviyyatlı, alicənab bir insan idi. Bu ali keyfiyyətlərinə görə onun yüzlərlə, minlərlə pərəstişkar olduğu kimi, paxılıq edən, onu istəməyənlər də vardi və bu cür xəbis, özündən müstəbeh adamlar imkan düşəndə ona yersiz hücumlar da edirdilər. Belə hücumlar xeyirxah, nəcib, həssas, kövrək ürəklə bir insan olan Mir Cəlal müəllimə çox pis təsir edirdi, onun ömrünə ağır zərbə vururdu.

Xalid Əlimirzayev,
professor

Mir Cəlal



Hafiz Paşayev

70-ci illərin əvvəllərində Sovet İttifaqının iqtisadi durumunun pişləşməsi, ideoloji bünövrənin laxlamasına aid cavranların müxtəlif suallarına cavab olaraq Mir Cəlal müəllim: "Biz belə deməmişik", - deyar və öz növbəsində ritorik sual edirdi: "Bu ölkənin axırı nə olacaq?" Heyif silənirəm ki, bu sualın cavabı yalnız Mir Cəlal müəllimin vəfatından sonra aydınlaşdı.

Müstəqilliyimiz yolunda, dövlət quruculuğumuz sahəsində bugünkü çətinlikləri görəndə, Mir Cəlalın "Səviyyə" adlı son hekayəsi yadda düşür. O, hekayəni ölümündən bir neçə gün əvvəl yazmışdı. Müəllif özünaməxsus yığcam üslubda, cəmiyyətimizdə çatışmayan, "Qithğa düşən on vacib şey nədir?" – sualına cavab axtararaq, müəyyənləşdirir ki, müxtəlif vozifə, iş, rütbə sahiblərində möhz səviyyə çatır. 20 il öncə yازılmış hekayə sanki indiki problemlərimizi işləndirir.

Hafiz Paşayev



Odiba xanım Paşayeva

1979-cu ildə Moskvada atamın rus dilində kitabı çapdan çıxdı. Onu öz əli ilə hazırlamışdı və nəşrini da səbirsizlikla gözləyirdi. Təəssüf ki, çox böyük yaradıcılıq ilhamı ilə üzərində çalışdığı kitabı görmək atama qismat olmadı. Həmin kitabın nəşriyyatla bağlı məsələlərini həll etmək və siqnal nüsxələrini götürmək üçün Moskvaşa mən getməli oldum. İlk dəfə kitabı olımə alanda keçirdiyim kövrək hissələri sözlə ifadə etməyə çətinlik çəkirəm və indi da bu hadisə yadına düşəndə kövrəlirəm... Bu kitab o qərib şəhərdə sanki məni yenidən atlı dünyama qovusdurmuşdu...

Men universitetdə işleyirəm. Ömrünün çox hissəsini universitet həyatına həsr etmiş atamın nafosunu hər auditoriyada, hər addımda hiss edirəm. O, hər gün yada düşür.

Odiba xanım Paşayeva



Övlad üçün ata xatirəsinin əziz olması təbiidir. İllər bizi Mir Cəlal müəllimdən cismən uzaqlaşdırısa da, onun ruhu, varlığı hamisə bizimlə olmuşdur. Zaman keçdikcə, adətan, xatirələr konkret söhbət, əhvalat, hadisə çərçivəsindən kənarə çıxır, ümumiləşir, ilahiləşir. Amma Mir Cəlalin xatirası bağlı xüsusiyyət ondan ibarətdir ki, onun yaratdığı kiçik hekayələr həmin detalları da unutmaq qoymur. Hər dəfə hekayələrini yenidən oxuyarkən, onların haqqında söhbət apararkən hayatın özündən götürülmüş süjetlərin yaranması, yazılış prosesi yadına düşür. Evdə, işdə, məclislərdə gördüyü əhvalata, eşitdiyi maraqlı söhbətə Mir Cəlal "hekaya malıdır", ya "həzir hekayədir" sözələrlə qiymət verərdi. Şübhə etməzdik ki, o günün səhərisi əzəb olıfbəsi ilə əlyazma hazır olacaq, onu Yazarlar İttifaqına, mehriban makinələr - Rəhimə xanım və ya Sona xanımı çatdırmağı mənə tapşıracaq.

Mir Cəlalin yaradıcılığının şahidi olmaq, əksər əsərlərinin ilk oxucusu olmaq taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi.



Aqil və oğlu Mir Cəlal (babasının adını daşıyır)

Mir Cəlal heç vaxt olduğu yüksəklikdən enib, haqqı da olsa, heç kəsdən, heç nayı tələb etmədi. Çünkü o yaxşı bilirdi ki, əsl yüksəklik kağızların, sənədlərin, möhiürlərin, qərarların, iclasların hökmü ilə deyil, ləyqəqtli insan ömrü və bu ömrün zamandan-zamana təsdiqi və təntənəsi ilə ölçülür. O da sərr deyil ki, daxilində bir ilahi qığılçım yaşayış hər bir yazıçı, alim, ümumiyyətla, hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə qovuşur. Beləliklə, yazıçı və zaman qarşısudur, həmişə olduğu kimi, bu dəfə də yazıçı qabiliyyəti ilə nəticələnir. Bu qabiliyyətin mənəvi tutumu bu gün 100 illiyini qeyd etdiyimiz Mir Cəlalin hayatı və yaradıcılığı, fiziki inikası isə onun qohumları, tələbələri, sayısız-hesabsız oxucuları və nəvələrindən ən gözəli, ən yaraşlısı olan Mir Cəlal Aqil oğlu Paşayevdir.

Nərgiz Paşayeva,
filologiya elmləri doktoru, professor

II
FƏSİL

*Həyatında
yaratdığım ən
böyük əsərim –
ailəmdir*



Mir Cəlal: "Həyatimda yaratdiğim ən böyük əsər – ailəmdir".

Mir Cəlal



Mir Cəlal



Püstə xanım

Mir Cəlal Püstə xanımla 45 il səadət dolu ömür yaşadı. Qaynanası Gözəl xanının ana kimi hörmət-izzətini saxladı, baldızı Rana xanının qardaş kimi qayğısını çəkdi, boy-ağzına çatdırıldı. Püstə xanımla vətənə layiq beş övlad böyüdü, tərbiyə etdi, qıbtə ediləsi "Şah əsər" – xoşbəxt ailə yaradı.

Teymur Əhmədov

Əgər məndən soruşalar ki, xoşbəxt ailə başçısında hansı keyfiyyətlər olmalıdır? Fikirləşmədən atam Mir Cəlalı, anam Püstə xanımı nümunə göstərərəm.

*Hafiz Paşayev,
professor*



Püstə xanım. Bakı, 1918-1919-cu illər.

Mir Cəlal



Püstə xanım

Mir Cəlal arıq, ucaboylu oğlan idi. 25 yaşına təzəcə girmişdi.

Mənimsa 19 yaşım var idi. Taləboydim. "Çörək kartoşaları" paylaşında məlum oldu ki, bu imtiyazdan yalnız işləyənlər istifadə edə bilərlər. Məcbur olub institutu atdım və makinaçılıq kursunu bitirdim. "Gənc işçi" qəzeti redaksiyayında makinaçya ehtiyac olduğunu öyrənib oraya getdim. Yay idi. Məni işə götürdülər. Mir Cəlal da redaksiyaya isləməyə golmişdi. Hiss edirdim ki, mənə göz qoyur. Ancaq nədənsə öz sözünü mənə deməyə cürət etmirdi.

Püstə xanım



Püstə xanım (ortada) xalası uşaqları ilə. 1931-ci il.

Anam Püstə xanım Mir Cəlal müəllimlə birgə çox mənəli həyat yaşadı. Biz valideynlərimizin arasında həmisi qarşılıqlı səmimiyyət, mehribanlıq görülmüşik. Mir Cəlal müəllimlə tanış olarkən anam o vaxtki Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) təhsil alırdı. Özü da evin böyük qızı idi. Atası gedib İranda qalmış, yollar bağlandıqdan sonra qayıda bilməmişdi. Püstə xanım anası və özündən on beş yaş kiçik olan bacısı ilə burada qalmışdı. Belə bir vəziyyətdə o, təhsilini yarımcıq qoymaqla İsləməyə qarar vermişdi.

Ədibə Paşayeva



Püstə xanım, 33 sayılı Şura məktəbinin şagirdləri arasında (sağdan yuxarı cərgədə 3-cü). 1930-cu il.



Püstə xanım

1932-ci il idi. Nişanlandıq. Kəbin kəsdirməyə gedəndə yolda rəhmətlik Mikayıl Müşfiqlə rastlaşdıq. Mir Cəlal dedi ki, gedək bizimlə. O da bir söz deməyib biza qoşuldu. Kəbinizmiz kəsiləndə Müşfiq şahidimiz oldu.

Tohumuz bir il sonra oldu – 1933-cü ildə. Rəhmətlik Qurban Pirimov, Cabbar Qaryağdioglu və Zülfü Adıgözəlov məclisdə iştirak edirdilər.

Püstə xanım



Mir Cəlal

Atam deyərdi ki, mənə hörmət edən birinci gərk qadınıma hörmət etsin. Odur ki, söhbəti Püstə xanumdan başlamaq istəyirəm. Onun bir sözü vardi: "Ananızın hörmətinə həmişə uca tutun", – deyərdi. "Bizi – manı, sizi saxlayan Püstə xanımdır", – söyləyərdi. Onun anamə, nənəmə olan qayğı-keş davranışını bizim də ailə həyatımız üçün örnek olub.

*Arif Paşayev,
akademik*



Arif Paşayev və nənəsi Gözəl xanım.



Mir Cəlal, Püsta xanım, Rəna, Gözəl xanım və Cavanşir (Püsta xanımın xalası oğlu). 1936-ci il.



Mir Cəlal övladları arasında.

Evdəki məktəbimiz rəsmi məktəblərimizdən daha üstün olub. Özüm xosbəxt sayıram ki, o mühitdə yaşamışam. Atam müəllim kimi çox yüksək şəxsiyyət idi, amma ata və ailə başçısı kimi xüsusilə seçilərdi. Özü ailədən erkən məhrum olub. Tabrizda doğulub, 8-10 yaşında ailədən ayrılib, Azərbaycana galib. Özü o baroda heç vaxt danışmazdı, amma ailə dəyərlərini çox yüksək tutardı. Bu keyfiyyət bizim hamumiza keçib. Ona görə də, hatta safirlikdə işlayanında də ətrafında olan adamları ailəm kimi qəbul edirdim. Hamida səmimiyyət və bir qılgılcım olmalıdır ki, iş yaxşı getsin. Odur ki, mənim üzərimdə müəllim Mir Cəlalin təsiri çox böyükdür.

Hafız Paşayev



Mir Cəlal ailə üzvləri Rəna, Püstə xanım, Hafiz, Elmira, Arif, Ədibə ilə. Bakı, 1946-ci il.

Həmişə deyərdilər ki, Mir Cəlal müəllimin yaxşı ailəsi var. Doğrudan da, biz bir-birimizə qarşı çox diqqətli, həssas, istiqanlıyıq və təbii ki, bu, Mir Cəlal müəllimlə birlikdə həm də Püstə xanumin xidmətidir. Bizim qarşılıqlı məhribarlılığımıza, hətta boy-aşa çatıb ailə qurduqdan sonra belə, bir-birimizlə çox six ünsiyyətdə olmağımıza anam xüsusi önem verərdi. Məsələn, mənimlə zəngləşəndə mütləq soruşardı ki, bu gün Elmira ilə danışmışanım? Əgər danışmamışam, dərhal səbəbini soruşar və ona zəng etməyi tapşırardı...

Ədibə Paşayeva

Mir Cəlal



Püstə xanım

Mənim uşaqlarım həyatda elə oturub-durublar ki, başımızı həmişə uca eləyiylər. Məktəbdə əlaçılıqlar, müəllimləri moni həmişə təbrik edib, ev torbiyolarından razi qalıblar.

Arif onilliyi yenica qurtarmışdı. Atası istayırdı ki, gedib Moskvada oxusun, gözü açılsın. 17 yaşında uşaqın uzağa getmasından qorxurdum. Sonra onu yola saldıq, dəlinca da həmişə sovqat göndərirdim. Nəhayət, oxudu gəldi. Gözü-könlü seçdiyi qızla evləndi, ondan da iki qızı oldu. İndi o qızları da gözəl ailə qurublar, gözəl də uşaqları var. Allah canlarını sağlamasın, xosbəxtirlər. Ancaq öztü tak qaldı (kövrəlir). Aida xanım dünyasını tez dəyişdi.


Püstə xanım



Arif 3 yaşında ikon. Jeleznovodsk. 1937-ci il.



Hafiz, Aqil, Odiba. 1948-ci il.



Arif (5 yaşında).



Mir Cəlal.



Mir Cəlal və Püstə xanım yazıçı dostları Cəfər Xəndan və Məhbubə xanım, Həmid Arası və Balacaxanım, Cahabəxış ailisi, Süleyman Rüstəm və Sayalı xanım, Məmməd Rahim və Mələk xanım ilə. Şuşa, 1936-ci il.



Soldan-sağ: İsmət xanım (Sabit Rahmanın həyat yoldaşı), Rəna (Mir Cəlalin baldızı), Püstə xanım uşaqları Odiba, Hafiz, Aqil ilə. 1949-1950-ci illər.



Mir Cəlal və Püstə xanım nəvərləri ilə



Mir Cəlal övladları ilə. 1950-1951-ci illər.

Mir Cəlal müəllimden tez-tez soruştardılar ki, fəaliyyətinin hansı tərəfini özü daha üstün tutur və ya "şah əsəri" hansıdır. İftixarla deyərdi ki, həyatında yaratdığını ən böyük əsər – ailəmdir. Cəmiyyətin sağlamlığını ailenin möhkəmliyindən görən Mir Cəlal bunu gözəl ifadə xətrinə deyil, həqiqətan, belə düşündüyüna görə deyordi. Bəlkə də, özü uşaqlıq çağlarından aila məhabbatından uzaq düşdüyüne görə aila dayərlarına, aila ünsiyyətinə xüsusi münasibət baslayırdı. "Azərbaycanda ədəbi məktəblər" adlı maşhur elmi əsərin müəllifi, həqiqətan, xüsusi bir hayat məktəbi, aila məktəbi də yaratmışdır. Şübhəsiz ki, bu işdə Mir Cəlala ən böyük dayaq onun həyat yoldaşı Püsta xanım olmuşdur. "Güləsəlayən qız" hekayəsi ədibin inca hissələrini ifadə edən əsərdir ki, anamızın qayğılaşılıyınə həsr olunmuşdur.

Hafiz Paşayev


Mir Cəlal



Mir Cəlal, Püsta xanım, Arif, Elmira, Hafiz, Ədibə, Aqil Paşayevlər. 1953-cü il.

Təsəvvür edin, bizim evdə beş övladın hər biri elə hesab edirdi ki, atam məhz onu çox istəyir. Məsələn, universitetdə oxuyarkən müəllimlərim mənə deyərdilər ki, Mir Cəlal müəllim ösəşqları arasında, deyəsan, on çox səni istəyir. Hafızın olduğu mühitdə isə hamı elə bilirdi ki, məhz o atamın ən sevimli övladıdır. Diğerləri da bizim kimi... Atam övlad sevgisini elə maharətlə, elə müdrikliklə böldürdü ki, bu əvəzsiz sevgi və qayğıdan hər birimizə bərabər pay düşürdü. Bunun müqabilində isə o özünə qarşı heç vaxt xüsusi bir istək, qayğı teləb etməzdı. Yadimdadır ki, qarşısına bir stokan çay qoyardıq, döñə-döñə "sağ ol" deyərdi.

Ədibə Paşayeva



Arif Paşayev qardaşı Aqilla. 1956-ci il.



Atamı yaxından tanıyanlar, yəqin ki xatırlayalar, onun çox sevimli bir kələm vardı: "Mənim ən yaxşı əsərim – ailəmdir". Tam səmimiyyətlə deyilən bu sözlər onun təkəcə ailəsinə, övladlarına münasibətinə deyil, həm də mənəvi-əxlaqi zənginliyini çox aydın ifadə edirdi. Yaxşı yadimdadır, atamın ən yaxın dostlarından biri olmuş görkəmli ədabiyatşunası alim Həmid Araslının hayat yoldaşı Balacaxanım onun biza necə nəvəziş, qayıq göstərdiyini görüb deyərdi: "Ay Mir Cəlal, biz də uşaqlarımızı çox istayırik, amma son laq ağ edirsən".

Ailəsinə, övladlarına belə qeyri-adi dərəcədə bağlı olması onun, bəlkə də, ata ocağından uşaqqan iraq düşməsi, ailə mühitindən kənardı qalması ilə əlaqədar idi...

Biz ailədə qarşılıqlı hörmət, səmimiyyət, sevgi və məhəbbət mühitində böyümüşük. Ancaq bu mühitdə atamın mövqeyi, atamın fikri, rəyi, istəyi hamımız üçün əsas olub.

...Simasi kimi qəlbİ də daim nurlu olan saf niyyətli, aydın düşüncəli Mir Cəlal müəllim, sözün həqiqi mənasında işıqlı adam idi. Bədii yaradıcılığında cəhalati, qaranlığı qətiyyətlə təqnid atəşinə tutduğu, cəmiyyəti və insanları işıqlı yola, işıqlı əməllərə çağırduğu kimi gerçək hayatda, hətta mösiətdə işığın bol, gur, parlaq olmasına xüsusi önem verirdi. Eviniz daim işıqlı olardı, atam içəri gironlarında ilk növbədə tavandakı cilçıraqa diqqət yetirirdi. Əgər lampalardan bircəciyi yanmasaydı, onu dəyişdirənən qədər süfrə arxasında ayləşməzdı. Otağın zaif işçılıqlarını ilə heç vaxt razılaşmadı, evdə güclü lampalarдан istifadə etməyi xoslayardı. Çox maraqlıdır ki, işığa olan pərəstiş sanki onun gözünün nurunu da artırırı: ömrü boyu peşəsi yazmaq-oxumaq olsa da, atam 70 yaşında belə eynakdən istifadə etmirdi.

Ədiba Paşayeva



Mir Cəlal ömür gün yoldaşı Püstə xanımla.



Mir Cəlal Püstə xanımla qonaqlıqda, 1968-ci il.



Mir Cəlal ailə üzvlər ilə,
1978-ci il.

Atam həmişə bizi tərifləyərdi. Boynumuza qoyardı ki, təriflədiyi kimi olaq. Biz də buna əmal edərdik. Bu, pedaqoji tərbiyə yolu idi. Atam zahirən adı görünüşdə də, daxilən çox məğrur idi və heç kəsin yanına özünü sindirib xahiş etməzdə. Gedib desəydi lər ki, ay Mir Cəlal müəllim, filankəsdən xahiş et, filan işi düzəltsin, müraciət edənən də xatrina dəymirdi, amma xahiş də getmirdi. Deyirdi ki, özün bu işi həll edə bilərsən, bu daha düzgün yoldur.

*Arif Paşayev,
akademik*



Mir Cəlal övladları arasında keçirilən şahmat yarışına hakimlik edir.

Atam bizə – övladlarına heç vaxt acıqlanmaz, nayısa irad tutmaz, heç vaxt bizi danlamazdı. Hətta hansımızsa məktəbdən galib desəydik ki, müəllim məni danladı, deyərdi: "O necə müəllimdir ki, sənİN kimi yaxşı uşağı danlayır?.." Atam bizi tərifləyə-tərifləyə boynumuza el böyük bir masuliyət qoyurdu ki, bu etimadı doğrultmamağa, onun tərifinə layiq olmamağa ixtiyarımız yox idi.

Ədibə Paşayeva



Arif Paşayev

O, bizo heç vaxt "bunu pis eladin" demayıb. Əksinə, həmişə tərifləyib. "Əşsi, sən elə talantsan ki, bunu el özün monden də yaxşı bacararsan", – deyib. Bu sözdən sonra adam mümkün olmayanı da eləməyə çalışırı. O, ömründə bir dəfə də olsa, bizə acı söz demayıb, nəinki vurmaq. "Adam da məgər vururlar?", – deyərdi. Yaxşı söyləyiblər ki, ata olmasan, atanın qədrini bilməzson. Mən yaşa dolanda başa düşdüm ki, atam necə nəcib, usta pedaqqoq, yüksək səviyyəli tərbiyacı olub.

Arif Paşayev




Soldan: Hafız, Püstə xanım, Aqıl, Ədiba, Mir Cəlal
"Neftçilər" prospektindəki mənzillərində. 1953-cü il.



Mir Cəlal ailə üzvləri arasında.

Mir Cəlal



Mir Cəlal oğlanları Arif və Hafız ilə.

Bir də görürdüm ki, məndən gizli uşaqların cibinə pul qoyur. Deyirdim, ay Mir Cəlal, məgər mən ögey anayam, məndən gizli iş görürsen? Deyirdi: – Püstəxanım, sən evdarsan, qayğıların çoxdur. Mənsə bunu uşaqlara verirəm ki, gözləri tox olsun, onun-bunun əlinə baxmasınlar.

Püstə xanım



Püstə xanım, Mir Cəlal, Aqıl. 1960-ci il.

Pul ilə bağlı bir əhvalat ailəmizdə həmşə xoş bir təbəssümlə xatırlanır. Belə ki, rəhmətlik qardaşım Aqıl məktəbə gedəndə atam ona yüz manat pul verir ki, acanda bufetdən nəsə alıb yesin. Tənəffüs vaxtı Aqıl bufetçiye yaxınlaşmış yüzlüyü uzadanda bufetçi deyir ki, get pulunu xirdala, sonra gəl. O da kimə müraciət edir, yüzlüyü xirdə tapılmışdır və heç nə alıb yeyə bilmir. Bir neçə gün belə davam edir və axırda Aqıl evə qayıdanda atama deyir ki, al, bu yüz manatı götür, mənə bircə manat ver, bəsimdir.

Ədiba Paşayeva



Mir Cəlal oğulları Arif, Hafız və gəlini Aida ilə.
1959-cu il.



Mir Cəlal, Püstə xanım, Arif və
Aida xanım Paşayevlər.



Soldan: Aida xanım, Arif, Mir Cəlal. 1964-cü il.

Biz hamımız orta məktəbi rusca oxuyurduq və mən da dil-ədəbiyyat fənnindən həmişə fərqlənərdim. Bəziləri atama irad tuturdular ki, niyə uşaqları rus məktəbində oxutdurursan? Atam cavab verirdi ki, istayıram, yolları Bilacoridən o yana olsun, təhsil almaq imkanları genişlənsin, həyatda, cəmiyyətdə öz yerlərini tutə bilsinlər. Axi, o vaxtlar rus dilini bilməyənlərin respublikadan kənardə yüksək təhsil alması, müasir ixtisaslara yiyələnməsi çox çotin məsələ idi.

Atamın övladları ilə rəftarı, qarşılıqlı hörmət və sevgiyə əsaslanan münasibətləri manca valideyn-övlad münasibətlərinin ən gözəl, ən dəyərli örnəklərindən sayıla bilər.

Ədibə Paşayeva



Hafız, Püstə xanım, Mir Cəlal.

Atam gələcəyi çox aydın görür və duyurdu. İndi fikirləşirəm ki, Mir Cəlalin dünyagörüşü, həyata baxışları, onun məsləhətləri tələbələr, qohum-aqrəba və ümumiyyətlə, onunla ünsiyyətdə olanlar üçün na qədər əhəmiyyətli, bəzən həllədici olmuşdur. Orta məktəbi bitirəndə hansı ixtisası seçəcəyim barədə onunla tez-tez aramızda ata-oğul məsləhətləşmələri olurdu. O zaman bir çox yazıçıların övladları atalarının yolu ilə gedərək ədəbiyyata gəlirdilər. Dəqiq elmlərə həvəsim olsa da, ədəbiyyatçı olmaq istyirdim. Fikrim universitetin filologiya fakültəsinə daxil olmaq idi. Mir Cəlal müəllim mənə o fikrimdən yayındır. XX əsr elm və texnika əsridir, - dedi. Dəqiq elmlərə yiyələnənlər galocəyin açarını alda edəcəklər. Yazıçılıq üçün isə xüsusi universitet keçmək lazımdır. Əgər istedadın varsa, yazıçı da olarsan. Sonra mənə misallar çəkdi. Çexov həkim idi, amma ən möhşur yazıçı idi.

Hafız Paşayev



Mir Cəlal və oğlu Arif Paşayev.

Atamda yaxşı mənəda şöhrət hissi də var idi. Dostlarından tanışlaşanın, ümumiyyətə, kimdənsə geri qalmamaq hissi. Akademiyada on səkkiz il işləmişdi. Orada Azərbaycan ədəbiyyatı şöbəsini da atam təşkil edib. Bir dəfə deyirdi ki, maaş alanda gördüm Heydər Hüseynovun maaşı mənimkindən çoxdur. Səbabını soruşdum. Dedilər o elmlər namizədidir, sən yox. O vaxtlar müdafiələr belə kütləvi şəkil almamışdı. Öyrənir ki, müdafiəni necə eləmək olar. "Füzuli sənətkarlığı" əsərini çap etdirmişdi. Həmin kitabı bir həftəyə müdafiə edib olur elmlər namizədi.

Atam ilk elmlər doktorlarındanndandır. "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə doktorluq dərəcəsi almışdır. Ümumittifaq Attestasiya Komisiyası o vaxt Moskvada idi. Biz da indiki 28 May küçəsində yaşayirdıq.

Atam danışındı ki, bir gün gördüm qapının ağızında bir vəraq var. Sən demə, doktorluğumu təsdiq elayiblər, göndəriblər ev ünvanımıza. O da düşüb yero, ayaq altına. Təsadüfən özümə rast gəldi, götürdüm.

*Arif Paşayev,
akademik*


Mir Cəlal



Mir Cəlal oğlu Arif ilə. 1957-ci il.



*Mir Cəlalın qardaşı Mir Cəlil həyat yoldaşı ilə,
Təbriz, 1992-ci il.*



Püstə xanım və Mir Cəlal



Püstə xanım anası Gözəl xanım

Adətən, qayınana ilə kürəkən arasında anlaşılmazlıq olur. Ancaq Mir Cəlal müəllim Püstə xanının anası Gözəl xanıma öz anası kimi baxardı. Gözəl nənəmsə öz qızından da çox onu istayırdı. Mir Cəlal müəllimin zəhmətsevərliyi nənəmin xoşuna gəlirdi.

*Arif Paşayev,
akademik*



Püstə xanım, Mir Cəlal, Gözəl xanım (Mir Cəlalın qaymanası), Ədibə, Elmira. 1963-cü il.

Həmişə Püstə xanımı tərifləyərdi. Ətrafımızda, qohum-əqrəbədə ailə qurışı qızlar olanda deyərdi: "Muğayat olun qızlardan, qızların taleyi çətin taledir, bilmirsən necə adama rast galacək". Evində xanımına münasibəti bizi nümunə idi. O, çox həssas insan idi.

Hafiz Paşayev



Mir Cəlal ailə üzvləri ilə

Bilmirəm, düşünülmüş idi, yoxsa canından gələn idi, öz tərbiyə üsulu vardı. Həmişə bizi tərifləyirdi. Heç vaxt danlamırdı. Onun hayat tarzı, davranışları bizim üçün ən böyük dərs, ən böyük tərbiyə üsulu idi. Uşaqlarının gözündə həm də çox hörmətli idi. Biz övladları üçün atamın qanını qaralmaqdan böyük günah ola bilməzdi. Biz hiss etsəydik ki, pis bir iş görmüşük, atamın qanı qaralıb, onda o bizim üçün böyük bir dərə olardı. Çalışmışıq ki, belə sey baş vermasın. Başa düşürdük ki, bizim buna ixtiyarımız yoxdur. Bax belə xatırlayıram.

Ədibə Paşayeva



Atam özünə hörmət eləyən, ləyaqətini saxlayan adam idi. Bizim bir işimizdən ötrü kiməsə ağız açmaz, kimdənsə xahiş eləməzdi. "Öz işinizi özünüz daha yaxşı görərsiniz. Buna görə mən heç kəsə ağız açmayıacağam", – deyərdi. Əlbəttə, bu o demək deyil ki, o, bizə kömək etməzdi. Əksinə, bütün işlərda bizim köməkçimiz, sirdəşimiz olurdu. Ədəbiyyatçı olmasına baxmayaraq, atam riyaziyyati da yaxşı biliirdi. Çətinliyə düşən kimi qəçirdi təstübü. O, sabit düşüncəli, aqidəsində möhkəm idi. Zaman da dəyişib, vaxt da dəyişib, rəhbərlər də dəyişib. O isə elə düşündüyü kimi yaşayıb. Kiməsə yaltaqlansın, kiminsə ətəyindən tutsun, bunlar onun xasiyyətinə yad idi.

Arif Paşayev,
akademik



Mir Cəlal (soldan dördüncü) və Püstə xanım
övladları və nəvələrlə.

Anam və nənəm bizi uşaqlıqdan elə öyrətmışdılər ki, atam evdə istirahət edəndə, yatanda heç vaxt səs-küy salmaz, ona mane olmazdıq. Sonralar nəvoları gələndə hansısa biri nəzərimizdən yayımb atamın yatdığı otşağa yürüyərdi, onu oyadardısa, bizi qoymazdı o uşaqa nəsa deyak. Kiçik yaşı uşaqlara da şəxsiyyət kimi yanaşırı və bizdən də bunu tələb edirdi. Deyərdi ki, körpə uşaq da bir şəxsiyyətdir, onu danlamaq, sindürmaq olmaz. Bu gün bizim də, övladlarımızın da həyatda tutduğumuz mövqe, cəmiyyətdə qazandığımız hörmət-izzət də məhz həmin tarbiyədən, atamın müdrik tövsiyələrindən qaynaqlanır.

Ədiba Paşayeva



Şəkildə (soldan): Nazakət, Arif, Rəna xanım, oğlu Mahir, Aidə xanım, Mir Cəlal nəvəsi Aytəkin. 1961-ci il.



Soldan: Odibə xanım, Aida xanım nəvəsi
Aida ilə və Püstə xanım.

Mir Cəlal



Mir Cəlal nəvələri Cəmilə və Camal ilə. 1978-ci il.



Mir Cəlal onun ad günüünü təbrik edən müəllim və tələbələrlə.



Püstə xanım, Mir Cəlal, kürəkəni Eldar, qızı Ədiba, gəlini Zemfira



Mir Cəlal, Püstə xanım nəvərləri Altay ilə. 1968-ci il.

Atam çox ailəcanlı idi, övladlarını, nəvələrini çox istəyordi. Bu, necə deyərlər, körəkii valideyn sevgisi deyildi. Bu istəyin, bu sevginin məqsədi faydalı, ləyaqotlu övlad, ailəsini, millətini, vətənini sevən fədakar vətəndaş yetişdirmək idi.

Elmira Paşayeva



Mir Cəlal müəllim piyada gəzməyi çox xoşlardı. O, həmişə evdən işa piyada gedib-gələr, Nardarandakı bağında, Mardakandakı qohumlarının tut ağacının kölgəsində təbiət hadisələrini, bitkiləri, ağacları heyranlıqla müşahidə edər və heç də hamının görmədiklərindən maraqlı nöticələr çıxarırdı. Xəzər dənizi, o zamankı danızkonarı bulvar Mir Cəlal müəllimin də ən çox xoşlığı yerlər idi. O, geniş, ürəkaçan evinin eyvanından saatlarla dənizi, bulvarı müşahidə etməkdən doymaz, neça-neçə əsərin süjetini, kompozisiyasını bu eyvandaki müşahidələri əsasında yaratardı. Mir Cəlal müəllim şəhəri zövqsüz heykellərlə doldurmağın əleyhina idi. O, deyirdi ki, şəhərdə qoyulan heykəl sənat nümunəsi olmalıdır, tamaşaçının zövqünü oxşamalı, həm də tarbiyyə etməlidir.

Cəmil Əhmədov,
professor

Mir Cəlal

Mir Cəlal müəllimin elmi xidmətlərindən bəhs edərkən bir neçə nəslə təmsil edən alımların, müəllimlərin yetkinlaşması yolundakı böyük zəhmətini də unutmaq olmaz. Qırx beş ilə yaxın bir müddətdə universitetdə gənc filoloqların yetişməsində böyük əmək sarf etmiş, onlarla elmlər namizədi və doktorları hazırlanmış Mir Cəlal müəllimin pedagoji xidmətləri böyükdür.

Mir Cəlal müəllim aspirantlarına və kafedranın gənc müəllimlərinə xüsusi qayğı göstərordı. Hər bir dərdində, fikrinə şərik olardı. İndi hər dəfə Mir Cəlal müəllimlərin evlərinin qarşısından yolum düşəndə eyvanlarına böyük həsratla boyanıram. Axi çoxumuzun, necə deyərlər, ömrünün bir parçası o evda qalmışdır. Tez-tez gedərdik onlara... Hər dəfə da bizi böyük məhribanhıqla qarşılardılar. Bütün ailə üzvləri ilə qaynayıb-qarışmışdıq. Biz bu evə doğma ocaq kimi baxırdıq. Nə vaxt getsəydik, evin ən ləziz nemətləri stola düzülərdi, bir ailə kimi böyük məhribanhıqla oturub dərdələşərdik, məsləhətləşərdik. Duzlu-mazolı səhbətlər də az olmadı... Məqalələrimiz və dissertasiyalarımız barədə Mir Cəlal müəllimdən məsləhət alardıq, adəbiyyata və mədəniyyətə aid səhbətlərimiz, mübahisələrimiz olardı. Bir sözə, Mir Cəlal müəllim bizim elmi-pedaqoji yetkinleşməyimizə böyük diqqətlə, qayğı ilə yanaşardı. Təsadüfi deyildir ki, bu gün universitetdə məhz Mir Cəlal məktəbinə təmsil edən müəllimlər çoxdur və onlar unudulmaz ustadlarının ənənələrini davam etdirirlər.

Təhsin Müttallimov,
professor



Mir Cəlal ailə üzvləri və nəvələri Aytəkin, Nərgiz, Mehriban, Altay ilə. 1967-ci il.



Mir Cəlal nəvəsi Nərgizla.



Mir Cəlal Nəşir İmanquliyevlə

Bu evin qapısı hamının üzünü açıqdı. Çoxları ondan məsləhət almağa gollerdi. Elə adam vardi, Mir Cəlal müəllimi özünə o qədər yaxın bilirdi ki, hətta ailə andışalarını da onun tövsiyəsilə yoluна qoymaq istayırdı. Bir ərərvad gəlməmişdi. İndi onların adını çəkmək istəmirəm. Arvad ərindən xeyli şikayət edəndən sonra Mir Cəlal müəllim dеди: "Bəs, adam ara gedəndə, baxmaز kimə gedir?". Gözənləməz sözənə alınan kişi qıpqrımızı qızardı. Bu oldu, o oldu, bir də o ailədə səs çıxmadi. Qadın buna görə har doş Mir Cəlal müəllimin uşaqlarına, özüna dua edərdi.

Adətən, qayınmaya ilə kürəkən arasında arlaşılmazlıq olur. Ancaq Mir Cəlal müəllim Püsta xanımın anası Gözəl xanıma öz anası kimi baxardı. Gözəl nənəməsə öz qızından da çox onu istayırdı. Mir Cəlal müəllimin zəhmətsevərliyi nənəmin xoşuna galındı.

Arif Paşayev



Mir Cəlal ziyafətədə.

O vaxtlar çox qonaqlarımız gəldəri: yazıçılar, tərcüməçilər, alimlər, ədəbiyyatşünaslar... Evimizdə məclisler qurular, milli adət-ənənələrimizə uyğun süfrə açılardı, atam da həmişə öz yerində – başda oyləşərdi. Oradan da baxardı ki, görüm, uşaqlar da süfrə arxasında əyləşiblərmi? Qonaq kim olursa-olsun, atam mütləq öz övladlarının hamısını süfrə ətrafında əyləşdirirdi. Əlbəttə, bu, sadəcə valideyn qayğısı, diqqəti deyildi, həm də mənəvi-əxlaqi əhəmiyyətə malik müdrik bir hərəkat idi. Atam yaxşı bilirdi ki, belə məclislərdə iştirak etmək, geniş dünyagörüşüne malik istedadlı insanlarla ünsiyyətdə olmaq, onlardan davranış qaydalarını öyrənmək uşaqlar üçün çox vacibdir. Bu cür məclisler onlar üçün bir məktəbdir, bir mədəniyyət nümunəsidir. Biz böyüküb yaşa dolandan sonra da nəvələrinə belə münasibət göstərirdi.

Ədiba Paşayeva



Mir Cəlal və Şixəli Qurbanov. Nardaran bağı,
1960 -ci il.



Şəkildə (soldan): Ümmü xanum, Mir Cəlal, Püstə xanum
və Rəşid Zöhrabov.



Mir Cəlal. Nardaran bağı.

Yaşılıq vurğunu idi. Çınar ağacını xüsusiylə sevərdi. Əllinci illərin ortalarında Bakıda çınar ağacılarının ekilməsini həvəslə qarşılayan Mir Cəlal yazdığı "Mən də bakılıyam" hekayəsinə bu ağacları "bakılı" edən, o zamanki şəhər sovetinin sadri Ağamirzə Əhmədova ithaf etmişdi.


Mir Cəlalin əsərlərində "badam ağaları", "badam çiçəkləri" obrazları var. O, adı vaxtlarda da badam və badam çiçəklərindən söhbət açardı. Mir Cəlal dünyadan köçəndən çox sonra – 1992-ci ildə Təbrizə getmişdim. Xahiş etdəm ki, məni onun doğma kəndi olan Əndəbili aparsınlar.

Mir Cəlalin ilk beşiyi Əndəbili və oradakı qohum-aqrəbəni görmək üçün yola düşdü. Əndəbilo çatanda gözlərimə inanmadım. Təpalor qoyunda qərar tutan Əndəbilə badam ağacılarının üzük qaşına bənzəyirdi. İçimdəki heyrəti gizlədə bilmirdim. Mir Cəlalin ürəyində badam ağaclarına və badam çiçəklərinə olan sonsuz sevginin "sirri" ni kaşf etdirdim. Görünür, hələ uşaqlıq illərindən kimsə də bu sevgini onun qulaqlarına piçildəmiş, atam da ömrü boyu o sevgini, o həsrəti yaşatmışdı.

Hafiz Paşayev



*Mir Cəlal oğlu Aqil, nəvəsi Leyla ilə.
Nardaran, 1972-ci il.*



*Mir Cəlal nəvəsi Leyla ilə.
Nardaran, 1972-ci il.*



Mir Cəlal Nardaran bağında.

Atam xasiyyətcə mülayim adam olsa da, yeri gələndə sərtlik göstərər, öz mövqeyindən heç vaxt geri çəkilməzdi. Əslində, heç kimə səsini qaldırmaz, kəskin söz deməz, ağır cavab verməzdi. Amma onu öz daxili inamından, öz fikrindən döndərmək də asan deyildi. İnamında, əqidəsində çox möhkəm adam idi. Bununla belə sadəlik, humanizm xasiyyətinin ən qabarlıq cahatlardan iddi. Hansı təbəqədən, hansı yaşda olmasına baxma-yaraq hər kəslə səhbəti tuturdu. Yaxşı yadimdadır, Nardarandakı bağımızda aylışib bağbanla saatlarla səhbətləşərdi. O bağbanın da Mir Cəlal müəllimlə ünsiyyətdə olmaqdan ötrü, necə deyərlər, ürəyi gedərdi.

Ədibə Paşayeva



Mir Cəlal. Nardaran bağı.



Aqil, Püstə xanum və Mir Cəlal. Nardaran bağı,
1968-1969-cu illər.



Mir Cəlal Aqil oğlu

Mir Cəlal



Mir Cəlal oğulları və dostları ilə.



Öndə: Arif və Aida; ikinci sıradə: Eldar və Ədibə; üçüncü sıradə: Aqil;
dördüncü sıradə: Hafiz və Rəna. Şəmkir safari, 1967-ci il.



Mir Cəlal ailə üzvləri ilə. 1969-cu il.

Kitab mağazasına çatanda dedi ki, seçilmiş əsərlərimin ikinci cildi çıxıb, gedək ondan üç-dördünü götürək.

O vaxt Mir Cəlal müəllimin dörd cildliyinin ikincisi çıxmışdı. Birinci cildini xeyli əvvəl mən də almışdım. Kitab mağazasına girib kitabdan dörđünü götürüb bağladırdı. Mənə verdi və soruşdu:

- Bu cildi alıbsan?
- Yox, - dedim, - alacağam.

Satıcı qızdan birini da alıb mağazanın ortasında üzərinə bukletlər, nəşriyyat planları düzülmüş stola yaxınlığı. Qoltuq cibindən qara rəngli qələmimi çxarıb kitabın titul səhifəsinə avtoqraf yazmağa başladı: "Əziz tələbəm Ağamusaya..." Birdən qələm yazmadı, nə qədər elədişa yazmadı. Mən tez öz cibimdən göy rəngli qələmimi çxarıb ona verdim və zarafatla dedim:

- Mir Cəlal müəllim, sizin ki, bir fərli qələminiz yox imiş, bu qalın-qahn kitabları necə yazarırsınız?

Özünəməxsus zərif bir gülüşə üzümə baxıb:

- Düz sözə na deyəsən, - dedi və avtoqrafını bitirdi: "... məndən xatirə".

İndi də ikirəngli qələm ilə yazılmış həmin o avtoqraflı kitabı əziz xatirə kimi saxlayıram.

Ağamusə Axundov,
akademik



Arif Paşayev nəməzi Gözəl xanım və anası Püstə xanımla. 1967-ci il.



Mir Cəlal Püstə xanımla qonaqlıqda.



Mir Cəlal qızı Odibənin qucağındaki nəvəsinin dilləndirir.

Elmi ezamiyyəti başa vurub Bakıya qaytmışdım. Evimizdə də bir bayramlaşanlıq yaşandırdı. Doğmalar, dostlar bizi yığışmışdılar. Gecə gecədən keçib qonaqlar dağlıandan sonra Mir Cəlal müəllim məni öz otağına davət etdi. Olı ilə işarə etdi, çarpayışının ayaq ucundu oturdum. Təəssüratımı öyrənmək istəyirdi. Mən danışırdım, o isə sakitcə qulaq asındı. Hərdən suallar verirdi. Sonra "Ela mən də toxminan son söylədiyin kimi təsəvvür edirdim", – dedi. Onu da əlavə etdi ki, ona danışdıqlarımı hər yerda danışmayıbm. Stalin – Bağırov repressiyalarının dəhşətlərini yəşmiş insanlar üçün rejimin vahiməsindən qurtarmaq o qədər də asan deyildi. Sonralar ABŞ-də Azərbaycan Respublikasının on dörd il fəvqəladə və solahiyətli safiri olduğum zaman Bakıdan çıxılı zənglər olurdu, məktublar alırdım. O məktublar arasında ən çox Mir Cəlalin məktublarını gözləyirdim. İstəyirdim o yenə yazsun: "Bakıda salamətlidir..."

Hafiz Paşayev



Mir Cəlal binoklla ətrafi seyr edərkən.

Mir Cəlal müəllim piyada gəzməyi çox xoşlardı. O, həmişə evdə işə piyada gedib-gələr, Nardarandaki bağında, Mərdəkandakı qohumlarının tut ağacının kölgəsində tabiat hadisələrini, bitkiləri, ağacların heyranlıqla müşahidə edər və heç də hamının görmədiklərindən maraqlı nüatalor çıxarırdı. Xəzər dənizi, o zamanki dənizkənarı bulvar Mir Cəlal müəllimin də on çox xoşluğunu yerlər idi. O, geniş, ürəkaçan evinin eyvanından saatlarla dənizi, bulvarı müşahidə etməkdən doymaz, neçə-neçə əsərin süjetini, kompozisiyonunu bu eyvandakı müşahidaları əsasında yaradardı. Mir Cəlal müəllim şəhəri zövqsüz heykəllərlə doldurmağın əleyhina idi. O, deyirdi ki, şəhərdə qoyulan heykəl sənət nümunəsi olmalıdır, tamaşaçının zövqünü oxşamalı, həm də tərbiyə etməlidir.

Camal Əhmədov,
professor




Arif Paşayev

O, həmişə bizə deyordı ki, biliyiniz olsun. Biliyi olanın hər yerdə üzüne qapı açıqdır.

Onun işi hamı yatandan sonra başlayardı. Səhərədək işləyirdi. Biz məktəbə getmək üçün yerimizdən duranda onu hələ də işləyen görürdüm. Atam həm Azərbaycan Dövlət Universitetində, həm də akademiyada işləyirdi. O vaxt Heydər Hüseynov ictimai elmlər üzrə rəhbər idi. İşdə nizam-intizam sevən adamdı. Hamı gərək saat 9-də işdə olaydı. Atamsa sərbəstliyi sevən idi. Odur ki, o, akademiyadan işdən çıxmış istəyir. Atamın xətrini çox istəyan Heydər Hüseynov onun işdən getmasına razı olmur. Ona işində tam sərbəstlik verir. Atamın işdə çıxdan olmadığını görən Heydər Hüseynov bir gün xəbər göndərir ki, Mir Cəlalə deyin, bu işə də bir baş çəksin. Əgər bizdən çox bilirsə, gəlsin biza öyrətsin, əgəz bizdən az bilirsə, gəlsin bizdən öyrənsin. Mir Cəlal bu xəbəri gətirənlərə deyir ki, Heydərə qatdırın, elə ikimiz də bərabər bilərik.

"Füzuli sənətkarlığı" kitabı artıq çap olunmuşdu. Bir gün akademiyada maaş alanda atam görür ki, Heydər Hüseynov ondan çox maaş alırdı. Soruşur ki, balam, bu nu işdir. Niya bərabərhüquqlu işçilər olduğumuz halda, o mandən çox alır? Deyirlər ona ki, o, kandidatdır. Soruşur, bu nə deməkdir? Cavab alır: Gərək kitab yazsan ey. Onda o, "Füzuli sənətkarlığı" əsərini namizədlik dissertasiyası kimi qoyur stolun üstünə. Müdafia edir.

Arif Paşayev,
akademik




Arif Paşayev, Mir Cəlalin qardaşı Mir Cəlil, Aida İmanquliyeva. İran, 1992-ci il.

Atamın sağlığında ailəmizin bir ənənəsi vardı ki, biz bacı-qardaşlar bütün bayramları birlikdə qarşılmalı idik. Hətta ailə qurdudan sonra belə... Atamın vəfatından sonra bu ənənəni Püstə xanım davam etdirirdi. İndi isə, Allah canını sağlam ələsin, Arif bizi – uşaqdan-böyüyə hamını uğur özətrafına... Mir Cəlal müəllimin və Püstə xanının xalqımızın ən gözəl, ən üməd mənəvi-əxlaqi dəyərlərinə söykənən sevgi və səmimiyyət dolu, sağlam, saf ailə mühiti onların övladlarının nümunəsində yaşayır.

Ədibə Paşayeva



Mir Cəlal və Püsta xanım Moskvada. 1969-cu il.



Volqa boyu sayahət.




Mir Cəlal, Püsta xanım, Hafiz və Rəna Paşayevlər.
"İliq" gəmisi. Volqa. 1969-cu il.

Atam yaradıcılıq və ya elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq tez-tez müxtəlif respublikalara soñərlərə gedirdi. Belə vaxtlarda ən yaxın sirdəsi kimi anamı da özü ilə götürüb aparardı. Dostları, homkarları zərafatla deyərdilər ki, ay Mir Cəlal müəllim, siz Püsta xanımsız soñəra çıxmırızmış, hara getsonız, onu da özünüzlə aparırsınız, amma biz belə etmirik, bu da evdə söz-söhbətə sobəb olur. Müdirik söz xırıdanı olan atam isə cavab verardi ki, qardaş, siz də məndən nümunə götürürün, imkan olanda, həyat yoldaşlarınızın dünyamı görüb tanımasına çalışın. Ümumiyyətlə, atam qızlarının, qadınların hayatıda faal mövqə tutmasının, sevgi və qayğı ilə shatə olunmasının tərəfdarı idi, həm həyatda, həm də bədii əsərlərində bu məsələni önə çəkər, özü də başqalarına nümunə olardı.

Ədiba Paşayeva



Volqaboyu səyahət



Mir Cəlal və Püstə xanım



Püstə xanım



Gəminin göyərtəsində.
Şəkildə (öndə soldan birinci): Mir Cəlal və şair Zeynal Xəlil.



Mir Cəlal gəminin göyərtəsində.



Soldan: Mir Cəlal, Püsta xanım və Xavər xanım Vəkilova.



Gəminin göyərtəsində. Püsta xanım (öndə sağdan ikinci) və Mir Cəlal (ikinci sıradə sağdan birinci) tanışları ilə.



Gəminin göyərtəsində. Mir Cəlal (sağdan ikinci) və Zeynal Xəlil (soldan ikinci).



Volqograd limanında.

Mir Cəlal



Mir Cəlal "Neftçilər" prospektindəki mənzilinin evyannında.

Böyük vətəndaş, yazıçı, elm xadimi və bütün Azərbaycanın ədəbi salnamasının yaradıcılarından biri Mir Cəlal Paşayev ömrünün yarıməsrlik fəaliyyəti dövründə çox iş gördü, əbədiyəşar oldu.

Zamanın çənli, dumankı mühitində şimşək kimi çaxan gülüşü, ironiyası ilə etalat və nadanlıq girdabında uyuyan vicedanları oytadı, üryagini məşələ çevirib milyon-milyon soydaşlarının istiqlaliyyət və azadlıq yoluna nur çıldı, hamını bütün Azərbaycan uğrunda səlib mübarizəsinə sövq etdi.


Teymur Əhmədov



Bakı şəhəri, Mir Cəlal yaşayan ev.

GÖRKƏMLİ
AZƏRBAYCAN
YAZICISI VƏ
ƏDƏBİYYATŞÜNAS
ALİMİ
MİR CƏLAL
ƏLİ OĞLU
PAŞAYEV
1908-1978
BU EVDƏ YAŞAYIB-
YARATMISDIR

Mir Cəlal



II Fəxri Xiyabanı, Bakı.

Aylar, illər ötsə də, nəsillər dəyişsə də, vətəndaş, ədib, mütəfəkkir alim, müəllimlər müəllimi Mir Cəlala ümumxalq mohəbbəti əbadiyəşardır.

Böyük şəxsiyyət öz xeyirxah eməlləri, insanlıq fəlsəfəsi, pak arzu və idealları ilə ölməzlilik abidəsi yaratmışdır.

İlahi nur və paklıq pəroştişkarı Mir Cəlalin qəbri həmişə işiqli, məzəri həmişə ziyarət olunacaqdır.




Mir Cəlalin məzarını ziyarət edən həyat yoldaşı
Püstə xanım, oğlu Hafız Paşayev, qızı Elmira xanım.
Bakı, II Fəxri Xiyabanı. 2001-ci il.




100 il bundan əvvəl dünyaya göz açmış Mir Cəlalın bütün ömrü boyu gizlətməyə məcbur olduğu əsl onun nəcabətindən görünürdü. Bu gün yazılıçı, alim, müəllim, böyük insan qarşısında mənəvi borc kimi etiraf edəcəyimiz bir acı həqiqət də ondan ibarətdir ki, Mir Cəlal müəllim sahlinə öz haqqını almamış, bir çox məqamlarda və şəraitlərdə öz principallığı və dönməz əqidəsi bahasına tam layiq olduğu adlardan, titullardan qəsdən məhrum edilmişdir. Amma o dövrədə bunu edənlərin, Mir Cəlali kiçitmək istəyənlərin və ömürlərində rəsmi partiya sənədlərindən savayı bir şey oxumayan yüksək rütbeli məmurların heç xəbəri belə yox idi ki, Mir Cəlal osərlərinin birinə belə bir epiqraf yazmışdır: "Bozi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər".

*Nərgiz Paşayeva,
filologiya elmləri doktoru, professor*



...Mir Cəlal müəllim özü çoxlu qiymətli elmi və bədii əsərlərin, monografiyaların, dərsliklərin müəllifi olduğu kimi onun özü haqqında da çoxlu elmi-tədqiqat işləri, müasirlərin xatirələri yazılıb. İllar, zaman, bəzən amansız adlandırdığımız, bazənsə gözəl deyə ol çəkə bilmədiyimiz, doymadığımız hayat Mir Cəlal müəllimi bizdən cismən uzaqlasdırsa da, bu böyük insan, əvəzsiz ziyali mənən, ruhən bizə yaxınlaşır, qəlbimizdə şirin xatirələrə çevirilir.

*Ağamusa Axundov,
akademik*



Mir Cəlal

Böyük şəxsiyyətlərin övladı adını daşımaq özü də məsuliyyətdir. Bir tərəfdən çoxluğun diqqət mərkəzində olursan, digər tərəfdən isə üzərinə yüksək etimadı, yaxşı adı doğrultmaq vəzifəsi düşür. Mən bu hissələri cavan yaşlılarından yaşamusam. Mir Cəlal böyüklüyü və səmimiyyəti onun bir övladı kimi hər zaman mənimlə olub, bu gün də monimladır. Tale elə gətirdi ki, ömrümün çox illərini qürbət olkalarda, vətəndən uzaqlarda yaşadım. Çətinə düşdürülmə anları oldu. Qarşılaştığım mürəkkəb vəziyyətlərdən çıxış yolları xataranda Mir Cəlal varlığı, Mir Cəlal məhəbbəti məni qorudu, mənə doğru yol göstərdi.

Hafiz Paşayev



Mir Cəlal müəllimin anim günü – 28 sentyabr 1998-ci il ailə məclisində;
(soldan – ayaq üstü duranlar: Arif, Hafiz, Camila (Hafızın qızı), Aqil və Elmira xanım;
stol arxasında oturanlar (soldan): Ədiba xanım, Püsta xanım,
Nəriman Həsənzadə və Tofiq Həsənov. 1998-ci il.

Mir Cəlal

MİR CƏLALIN ANIM GÜNÜ

Xalq şairi Nəriman Həsənzadənin
Mir Cəlalın ailə üzvləri ilə səhbəti

Böyük insan, yaziçi və alim Mir Cəlal Paşayevin 90 illik yubileyi ərəfəsində (1998-ci ildə tamam olur) onun ailəsilə bir da görürmək, təkərsiz insanı bir də hörmətlə xatırlamaq məqsədilə diktofonumu da götürüb (qəzəciliyindən qalma adətimdi) uzun illər halal süfrəsində cörək kaşıdim, ömrülkə bağlılığım bir evə qədəm basırdım. Mənə an çox sevindirən bu idki, yənə həmin qapımı üzümə müəlliminin hayat yoldaşı Püsta xanım aşır, həmişəki kimini gülərüzlə, məhribaniqliq qarşılıyır. Bir az da arkyana danlayırkı ki, hardasan, niyə gec-geç gəlirsin.

Aspiranti olduğum illərdə və ondan sonra da Mir Cəlal mənim mənəvi dayağım olmuş, oğullarından seçməmişdi. Əslində bütün aspirantlarına qayğılaşdıyı var idi. Mənə rəğbəti çox idi. Bunu ailəsi də görürdü, aspirantları da.

Bir anda ürəyimdən nalar keçmədi! Püsta xanum məni müştüluqla: Hafiz də galib, - dedi. Əlbəttə, sevindim. Hafiz ABŞ-da Azərbaycanın salahiyətli söfiri işləyir.

Geniş otaqlarda hər şey Mir Cəlal müəllimin vaxtında olduğu kim, eləcə yerli-yerindəydi. Yenə iri zongli saat qonaq otağının baş tərəfində, süfrəli iri cörək stolu ortadayıdı. Eynən açılan qapıların pordolları dayışsa da, yənə həmin səliqə-sahmandıydı. Büllür qabları parlayan servantı da yerindən tərpətməmişdilər. Divarda Mirzə Cəlilin, Mir Cəlalin oğullarının portretləri, bir tərəfdə isə, ayrıca iri bir

cərvivedə ayaq üstə olını uzun köynəyinin üstündən bağladığı kəndir kəmərinə keçirmiş Lev Tolstoyun ayaqyalın şəkli eləcə durardı. Püsta xanım örinin ev mühitini, ailə ocagının istisini qoruyub saxlayırdı.

Çay süfrəsi arxasına keçdi. Böyük insani, əvəzsiz ailə başçısını xatırladıq. İlk dəfə deyilən fikirlər orijinallığı və səmimiyyi ilə mənəni heyran qoyardı.

Mir Cəlal müəllimləş keçən səhbətdə hayat yoldaşı Püsta xanım, oğulları – Azərbaycan EA-nın akademiki Arif Paşayev, ABŞ-da Azərbaycan Respublikasının salahiyətli söfiri prof. Hafiz Paşayev, inzibati işçi Aqil Paşayev; qızları – müsiqisünəs-alim Elmira Paşayeva, BDU-nun kafedra müdürü, rus dili mütəxəssisi Ədiba xanım Paşayeva, bacanığı – tanınmış tədqiqatçı Cümşid Muradov, baldızı Rəna xanum Muradova, kürəkənləri – prof. Tofiq Həsənov, milli təhlükəsizlik orqanları işçisi Eldar Qasımov; nəvələri – müsiqisünəs-alim Aytəkin xanım Həsənova, inzibati işçi Altay Həsənov iştirak edirdilər.

Nəriman. Püsta xanum, mən sizi, müəllimin ocagini yenidən ziyarət edirəm. İndi mənə elə gəlin ki, Mir Cəlalin da, bu evin mərhum galını Aida xanumin da, Sara xanumin da ruhları buradadır. Bu ocaqda, bu axşam bizim dün-yamızla ruhlar dünyasının görüşüdür. Bu gün mart ayının on yeddisiidir, iki-üç gündən sonra Novruz bayramı gəlir. Bu ərafədə Allah bizi görüşdürürsə, bəlkə, rəmzi məna daşıyır?

Mir Cəlalın gəncliyini nəcə xatırlayırınız?
Püstə xanım. Arıq, ucaboy oğlan idi. 25 yaşına təzəcə girmişdi. Mən on doqquz yaşında idim. İlk görüşümüz "Komunist" qəzetinə redaksiyisində oldu (sovet dövrü çox qəzet - N.H.). O vaxt mən indiki Neft-Kimya Akademiyasının birinci kursunda oxuyurdum. İmtahanları ola qıymətlə verib qurtardı. Dedilər ki, redaksiyada makinaçı axtarırlar. Mən də makinaçı kursunu bitirmişdim. Yay idi. Getdim redaksiyaya, məni işə götürdülər. Mir Cəlal da sonra qızetdə işləmeye gəldi.

Məcid adlı bir dostu var idi, yanına gəndərmişdi, tanış olmaq istayırdı. Mən əvvəl razı olmadım. Sonra könlümü aldı. 1932-ci il iddi. Nişanlandıq. Kəbənin kosdirməyə gedəndə rəhmətlik Mikayıl Müşfiq biza yolda rast gəldi. Mir Cəlal dedi ki, gedək bizimla. O da bizi qoşuldu. Kəbinimizi da onun iştirakı ilə kosdilar. Sevinirdi, bizi döndə-döndə təbrik edirdi. Sonra Mir Cəlal mənə dedi ki, o da Dilbər adlı bir qızı sevir. Dilbər, doğrudan, da gözəl qız idi. Şəklini böyüdüb, indiki Nizami müzeeyinin altda, vitrinə vurmuşdular. Saçları üzünə tökülmüşdə. Gedib biz qızlar da baxıldıq.

Nəriman. Baş toyunuz?

Püstə xanım. Toyumuz bir il sonra oldu. 1933-cü ildə. Rəhmətlik Qurban Pirimov, Cabbar Qaryagdioglu, Zülfü Adıgozəlov tohumuzda iştirak edirdilər. İçərişəhərdə balaca bir evimiz var idi.

Nəriman. Mir Cəlalın yazıçı dostlarından kimi xatırlayırınız?

Püstə xanım. Hüseyn Cavid əfəndi Mir Cəlalın xətrini çox istayırdı. Bize golub-gedərdi. Mir Cəlal deyirdi ki, zəhmət çəkib əsər yazırsan, elə adamlardan yaz ki, dəyərlər olunsan. Bizi teatra öz lojasında davat edib yanımızdə oturdu. Səməd Vurğunun, Həmid Arasılinun, Süleyman Rəhimovun ailələri ilə yaxın olmuşdu.

Nəriman. İlk ailə sevinciniz yəqin İçərişəhərdəki balaca evinizdə olub – ilk övladınızın dünyaya gələndə.

Püstə xanım. Arif elə balaca evimizdə oldu. Anam Gözel xanım mənə xəstəxanaya getməyə qeymədi. Qorxurdu. Arifin adını da qonşuluq-dakı Ağə Nəcəf həkim qoysdu. Bizim ailəyə yaxın idi, biza çox köməyi dayordi. 1934-cü il idi.

1935-ci ildə Qubaya getdik. Mir Cəlal qiyabiçi talabalarla dərs deyirdi. Müəllimlərə orda ev vermİŞDİLƏR. Heydər Hüseynovun evlə üzbüüz düşümdüdük. Qonşuyduq. Həmid Arası, Məmmədibrahim İbrahimbəyov da orada dərs deyirdilər. İbrahimbəyovun arvadı Fatma xanım Arifin xətrini çox istayırdı. Allah sonra ona da iki oğul verdi. Maqsudu, Rüstəmi (Maqsud), Rüstəm İbrahimbəyov qardaşları - N.H.)

Nəriman. Deyirsiniz, redaksiyada makinaçı işləyirdiniz. Mir Cəlalın hansı əsərini yubzibiz?

Püstə xanım. İlk oxucusuydum. Əvvəllər kiçik həcmli hekayələrini yazardım. Sonralar mənə əziyyətə salmamaq üçün makinada yazmağa heç ne vermirdim.

Nəriman. Mir Cəlal müəllim nədənsə bir az yaşlı görünürdü. Bir dəfə səbəbinə soruşdum, 37-ci il xatırlatdı. Bunu açıqlamazsınız?

Püstə xanım. Sarsıntı keçirirdi. Evinizin dalınan keçən maşınlardan biri dayanan kimi deyirdi gələdlər, yol cantamı hazırlı. Deyirdim, axı sən kimsə pislik edibsan? Deyirdi, masəla pislikdə deyil. Dünən bir yaxşı, saf adamla səhbət edirdik, axşam tutub aparıblar. Ağına-bozuna baxan yoxdu. Mir Cəlal "Komunist" qəzetində tənqid eləmişdilər, adı MK-nın qərarına da düşümdü.

Nəriman. Gənclərə münasibətdən nə deyə bilərsiniz? Bütün həyatını, tələbələrinə, aspirantlarına həsr etmişdi. Evdə sizin rahatlığınız yox idi.

Püstə xanım. Sən ailəmizin üzvüsən. Mir Cəlal sən çox istayırdı. Həmisi tələbələrinə, aspirantlarına köməklilik edərdi. Universitetdə rayondan gələn uşaqlara bəzən kostyum alır, ciblərinə pul qoysuru.

Nəriman. Mən müdafiə edəndən sonra (bir il səkkiz aya müdafiə etmişdim, özü elmi

ərhəberim idi) qəzətdə elan çıxmışdı. Azərbaycan ədəbiyyatı tarixi kafedrasına bir müəllim yeri veriliirdi. Mən dedi ki, o yeri sən ayırmışq. Sənədlərini hazırla gətir. Mən söz versəm də, müsabiqədə iştirak etməkdən imtina etdim. O vaxt rəhmətlik akademik Faig Bağırzadə rektor idi. Mən bərk danlıdım. Dedi sən bundan sonra saathesəbi da dərs verməyəcəyəm. Mən o zamanlar iki bir əsər üzərində işləyirdim. Mir Cəlal müəllimin mənə bu əsl atalı hissilləri qıymətləndirə bilməmişdim.

Nəriman. Püstə xanım, uşaqlarınıza münasibətiniz?

Püstə xanım. Mənim bu vaxta gəlib çıxmışığa uşaqlarım səbəb olub. Elə oturub-durublar ki, başımı həmişə uca eləyiblər. Məktəbdə əlaçılıqlarla, müəllimlər mənə həmişə təbrik edib, ev tərbiyələrindən razi qalıblar.

Arif onilliyyi yenica qurtardı. Atası istayırdı ki, gedib Moskvada oxusun, gözü açılsın. 17 yaşında uşağın uzağa getməsindən qorxurdum. Sonra ona yola saldıq, dalmışa da həmişə sovgat göndərirdim. Nəhayət, oxudu, gəldi. Gözü-könlü secdiyi qızla evlendi, ondan da iki qızı oldu. İndi o qızları da gözəl ailə qurublar, gözəl da uşaqları var. Allah canlarını sağlamış, xoşbəxtidirlər. Ancaq özü tək qaldı (kövrəril). Aida xanım dünyasını tez dayışdı. Elə da Sara xanımı tez itirdin (könlünü alıram - N.H.)

Nəriman. Elmira xanımın səsi, Ədiba xanımın da gözləri eynilə sizsizdir. Bəs hansı da çox təbiət etibarilə səzə oxşayır?

Püstə xanım. İki si də. Hərəsində özümü bir cür görürəm.

Nəriman. Təbiidir. Həfiz müəllim necə? Sizin quçağınızda yatan dünənki körpa, indi müstəqil Azərbaycanın ABS-da solahiyətlə səfiridir.

Hafız (zarafatla). Mən Gözel xanımın (ana nənəsinə deyir) quçağında böyükümşəm.

Püstə xanım. Hafizi ABS-a təyin edəndə narahat oldum. Uzaqdi, dedim. Sonra da xeyr-dua verib yola saldım.

Nəriman. Hafiz müəllimlə sofr getməzdən qabaq görüşdü. Gürlərin bir günü Vaşingtondan məktub aldım. Sonra özü zəng elədi, telefonla danışdıq. Ona hasr etdiyim "Səfirə məktub" poeməni oxumuşdu. Koşuna galmışdı.

Püstə xanım. Bu əsər məmən də xoşuma gəlib.

Nəriman. Mir Cəlal müəllimin şəxsi xasiyyətləri barədə nə deyə bilərsiniz?

Püstə xanım. Uşaqların cibinə məndən xəlvət pul qoysarı. Guya mən ögey anam. Uşaqları pula öyrətmə, deyərdim.

Nəriman. Mən hər dəfə səfa gələndə görürdüm ki, Mir Cəlal müəllim keçib bütün otaqlar da işləşənlər yandırır. Siz heç irad tutmurduñuz?

Püstə xanım. İşığı çox sevirdi. Evda bir işq yanmayıanda darrıxdı. Bəzən nordivani divarə söykiyib qalxardı ki, sənən lampara tozlaşdırıb dayışın. Sonradan galib süfrədə ayləşib çörəyini yeyardı. Onun bu xasiyyətini yaxşı müşahidə edibson.

Nəriman. Arif müəllim, siz nə deyə biləsiniz? Evin böyük oğlusunuz?

Arif. Atam həmişə bizi tərifləyordı. Boynu muza qoysarı ki, təriflədiyi kimi olaq. Buzda buna əmal edirdik. Bu, pedaqoji təribyə yolu idi. Atam zahirən adı görünəcək, da daxilən çox mağrur idi və heç kəsin yanına özünü sindirb xahişə getməzdii. Gedib desyadılar ki, ay Mir Cəlal müəllim, filakəsən xahiş et, filan işi düzəltəsin, müraciət edənən də xətrinə dayırmırdı, amma xahişə də getmirdi. Deyirdi ki, özün kün həll edə bilərsən, bu daha düzgün yoldur və s.

Nəriman. Rəhmətlik mənə görə xahişə getmişdi, Arif müəllim. Bir axşam, söz vaxtına çəkar, Mir Cəlal müəllim mənə də özüylə götürüb dedi ki, gedək Mehdi Hüseyingilə. Evləri çox da uzaq deyildi. Dəniz sahilində gaza-gaza getdi. İndiki kimi yadımdadır, Mehdi Hüseyin "VEF-90" spidolasi ilə "Amerikanın səsi" verilişinə qulaq asırdı. Bizi hayat yoldaş Fatma xanım qarşılıdı. Qaz gətirdi. Bir as səhbətdən sonra Mir Cəlal müəllim dedi ki, Mehdi, bir xahişə golmışəm, Nəriman Həsənzadəni

yağın tanıyırsan. Gənc, istedadlı şairdi. Mehdi müəllim dedi ki, yaxşı tanıyıram, "Nəriman" poemasından çıxan parçaları oxuyuram, əsər haqqında yazmaq fikrim də var. Amma qoy bitirsin. Mir Cəlal müəllimləmə bə səhbət xoş galırdı. Dedi Mehdi. Nərimanın evi yoxdur, kiraya qılır. Yazıçılar İttifaqı həmin vaxt yazıçılara ev bölüşdürüdü. Mehdi müəllim dedi ki, Nərimana da ev verəcəyik, indi yox, golən dəfə. Mir Cəlal etiraz etdi: - Mehdi, mənim oğlum Arifə ayrıldığımız evi verin Nərimana, Arifin adını siyahdan pozun. Mehdi Hüseyn eyniyəni özüldəb Mir Cəlalın üzünə baxdı. - Men bu xahiş üçün gölmüşəm, Mehdi. - Mir Cəlal müəllim sözünü çox qəti dedi. Və mənim adımı yazdırırdı.

Men indi də, qardaşım Arif müəllim, siza verilən o evdə yaşayırıam. Sonradan eşitdim ki, Mir Cəlal müəllim pul verib sizin üçün kooperativ ev tikdirir. O, nadir insan idi.

Püstə xanım. Mir Cəlal gündündən mona demidi ki, Nərimani çağırışmam, gölsin biza. Evi yoxdu. Gedib Mehdi dən xahiş edəcəyəm Nərimana köməklər etsin.

Arif. Atam Mehdi Hüseynin müdrikiyinə, böyüklüyünə inanırdı. Bilirdi ki, Yazıçılar İttifaqının Mehdi Hüseyn kimi rəhbəri onun hər sözünü yerinə yetirə bilər. Atam da Mehdi Hüseynin hörmətini saxlayırdı. Sizi istayırdı atam, sizdə o, gəlcəyi görürdü. İstedadınıza inanırdı. Heyifi galırdı, istəmirdi ki, möşət məsələləri istedadınızın məhv etsin.

Nəriman. Mir Cəlal müəllim, həqiqəton, peygəmbər təbiəti insan idi. Xeyirxahlıq onun canında, qanındaydı. Bir dəfə mənim yanında kafedradan Yazıçılar İttifaqına zəng vurmuşdu. Telefonda xeyli danışdır, nəhayət, Mehdi Hüseyni razi saldı ki, müasir Azərbaycanə ədəbiyyatından universitet tələbələrinə xüsusi kurs oxusun. Sonra baş tutmadı, Mehdi müəllim vaxtın böyük bilmədiyi üçün üzr istəmişdi.

Buna bənzər təkliflə o, rəhmətlik Vəli Məmmədəvə, Teymur Əhmədəvə da müraciət etmişdi.

Mir Cəlal müəllim insanpərvər idi. İstedadlı adamların qədrini bilirdi.

Ədibə. Atam başqa bir qapiya da xahiş etmişdi. Mədəniyyət Nazirliyindən xahiş etmişdi ki, mənim qızımı vazifədən azad et. Elmiranı musiqi məktəbinə direktor toyin etmişdilər. Galib atamdan xahiş etmişdi ki, çətinlik çəkiriş, nazirəndən xahiş et, məni müdirlilikdən çıxartsın. Belə da oldu.

Elmira. O vaxt məni qorxutmuşdular ki, məktəbdə müdir olma, elə işlər tərədə bilərlər ki, sonra sən dolasdırıclar. Men də ehtiyat edib atamdan xahiş etdim ki, işdən çıxardırsın.

Tofiq. Mir Cəlal müəlliminin gözəl bir xasiyyəti var idi. O, insanı ucaldırırdı, sindürmərdi. Beş il geydiyim bir kostyumu oynamışdır görüb bir dəfə dedi ki, mübarəkdir, Tofiq! Dedi, çoxdan geyirən, köhnədir. Dedi ki, yox, çox gözəl yararsa, yaxşıdı. Sonradan özüm də deyirdim ki, oynamışda yaxşı görənərsə, qoy hələ bir az da geyim.

Hafiz. Hafiz yaxşı rəssamdı, Nəriman müəllim. Bizim Fizika İnstitutunda Hafizin rəsm sərgiləri olub. Çəkdiyi portretlərdə adamların xarakterini strixlərə çox gözəl aqır. Fiziklər həmişə onun portretlərinə heyran olublar. Bizim instituta gələn qonaqların da bəzən portretlərini çəkdi, onlar da özlərini yenidən tanıydırlar. Hafiz əslindən hərtərəfli istedadı dır. Bəlkə də, təsadüfi deyil ki, indi respublikamızı ABŞ-də təmsil edir.

Nəriman. Hafiz müəllim EA-nın Fizika İnstitutunda işləyəndə mənim də görünümü keçirmişdi. Şəirə, sənətə çox bağlıdır, odəbi mühiyi, xüsusiəti, sevir. Amma az danışındı. Bəzən adam da danışır ki, Hafiz müəllim nə vaxt dinəcək. Bəlkə də, bu on aid olan keyfiyyətdi.

Hafiz. Danışmağı öyrənmişəm, daha professional olmuşam. Atamla bağlı bir-iki epizod danışmaq istayırdı. Bir dəfə Nəriman müəllim məndən soruşmuşdu: necə olub ki, Mir Cəlal müəllimlərin əşyalarının hamısı, Ədibə xanımdan savayı, dəqiq elmlər sahəsinə gediblər? Atam bir dəfə soruşdu ki, oxumağa hara gedəcəkən?

Dedim fizikaya. Sevindi. Dedi, XX əsr elmi-texniki inqilab əsəridir. Yoxsa, getdi universiteti, oxudun, oldun mən, sonra? Hiss etdim ki, atam məni daha da həvəsləndirdi.

Atam elmi əsərlərin dilinə də bədii əsərlərə olduğu kimi, yüksək soviyyə tələb edirdi. Bəzən dissertasiyalara qulaq asar, dilinə, cümlələrə hey irad tutardı. Balam, bu əsəri adam dilində yazın, Azərbaycan dilinin gözəlliyi onun sadəliyindəndir, - deyərdi.

Bizim evə alımlar, yazıçılar gəlirdi. Atama hekayələrini, şeirlərini oxuyurdular. Bəyənməyəndə, yazısından xoş gəlməyəndə deyirdi ki, süfrədən şirniyyat götür. Fikrini yayındırmaq istayırdı. Bir dəfə dedi ki, bir qanum keşf eləmişəm: xalqın avamlığı şairlərin sayıl ilə tərs mütonasibidir.

Men Amerikaya birinci dəfə 1975-ci ildə getmişəm, bir il qalıb qayıdım. Xəstəydi. Məni yataq otağına çağırıldı, dedi danışım neçədi? Sirt kimi soruşdu. Men də elə danışdım ki, onda əsl Amerika barədə düzgün təsəvvür yaranıns. Sonra dedi, bax burda danışın, da həqiqətən yerdə belə danışma.

Amerikada bu yaxınlarda bir universitetdə görüş zamanı mənə sənal verəndə ki, kommunist rejimi zamanı sizdə vəziyyət necəydi? - Onda bu epizodu danışdım. Yəni sovet vaxtı o qorxu ki var idi halə qalırdı. Yaşlı adamlar adı şəyəri danışmağa da ehtiyat edirdilər.

Nəriman. Hafiz müəllim, eştmişəm Amerikada Mir Cəlalın hekayələri dorc edilib. Əgər belədirəsə, çox sağ olun. Elə bilirom Amerika oxucular üçün maraqlı olar.

Hafiz. İki xarakterik hekayəsi artıq çap olub. Amerikada keçmiş Azərbaycan hayatı tərzini anlamaq üçün aydın təsəvvür yaranır. "İclas quirusu" və "Anket Ankətov". İkisini də böyənmişəm.

Nəriman. Men sonralar eşitdim ki, Mir Cəlal müəllimin İranda xeyli qohumu var. Siz onlarla deyəsən görüşmüsünüz.

Hafiz. Sovet dövrünün xüsusiyyəti idi ki, hər şeyi gizləsintər. Atam biza danışmadı atası kimdi, qardaşları kimdi, harda olub. Mir Cəlalın

atası onu uşaqlıqda Göçəyə gətirmişdi. Özləri Təbrizdən otuz km. aralı bir Əndəbil kəndi var, ordandalar. 1992-ci ildə mən İrana gedəndə, həmin kəndi görmək istədim, molum oldu ki, tabrizlər oru yaxşı tanımlırlar. Sufiyə yolunda, Morəndən torafddır, o yol onların kəndində qurtarır. Qohumları indi də yaşayır. Büyük qardaşı Ağə Mir Xəlil indi də sağdır, atamdan iki yaş böyükəndər. Doxsan yaşındadır. İndi Tehrən yaxınlığında Karacə deyilən şəhərdə olur. İki oğlu Amerikadadır. İki əmim oğlu ilə orada görüşmüşəm. Əndəbildə bir məktəb var, orada Mir Cəlalın da şokillərini divara vurublar.

Aqil. Təhsil sisteminde onbirlik təbii etmişdilər. Mən istayırdımlı onilliyi bitirib instituta gedim. Bunun üçün nazir müavini icaza verəməliydi. Getdim qəbuluya, yarım gün qapısında gözlədim, qayıdım. Pərt olsanımdı. Atam dedi: "Hamını qapıda gör, heç kimin qapısına getmə".

Bu da yadimdadır ki, sahildə tut ağaclarıni başaşağı əkmışdilar. Budaqları yuxarı yox, aşağı bitmişdi. Mir Cəlal müəllim deyirdi ki, adamların başına oyun açıqları bəs deyil, indi də ağacların başına oyun açıqlar.

Nəriman. Mir Cəlal müəllim ağacların, otaların və güllərin adlarını, onların xüsusiyyətlərini gözəl bilirdi. Bir dəfə sahilboyu gedirdik, mənə suallar verdi, cavab verə bilmirdim.

Aqil. Bir gün bərk külək əsirdi. Kimsə Allah rəhmətinə getmişdi. Dedi: "Haraya gedirsin?" Dedin: "Yasa". Kişi fikrə getdi və dedi: "Adam da bələ havada olur?"

Hafiz. Anam əvvəller yas yerlinə çox gedərdi. Atam işdən evə gələndə Püstə xanımı evdə tapmırı. Sorusunda deyirdik ki, yasadadır. Bir dəfə da anam yasdan evə çox gec qayıtdı. Mir Cəlal dedi: "Püstə xanım ölüni dirilətməsə, evə gəlməz".

Yadimdadır, oturub televizora baxırdı. Çarlı Çaplinin ölümünü göstərirdilər. Qızım uşaqlıqda əməkçiyyətə dedi ki, Püstə xanım, onun yasına da gedəcəksən?! Bərk gülüştüd.

Nəriman. Yaxşı adamları irali çəkəndə - onlar adı, mükafat alanda deyərdi: "Ana süd

kimi halaldır". Universitetdə dissertasiya müdafiəsindən sonra Mir Cəlal müəllim mərhum Əkram Cəfərə (araları, deyəsan, bir az sərin idi) dedi ki, soni tobrük edirəm. Əkram Cəfər müəllim sevindi və tabrikin sabəbini soruşdu: "Naya görə, Mir Cəlal müəllim?" O da dedi: "Bu dəfə çıxış etmədiyinə görə".

Ədiba. İrihəcmli əsərlər yazan bir yazıçıya əmək qəhrəmanı adı vermişdir. Atam dedi ki, gərək onun oxucusuna da əmək qəhrəmanı adı verilsin.

Hafız. Fəxri adlarla bağlı atamdan soruşular ki, sizə nə əcəb xalq yaxşıçısı adı vermirlər? Dedi: "Mən antixalq deyilmək ki!"

Jurnalların birində poemə çap olunmuşdu. Müəllifi yaxşı tanıldığı üçün əsər haqqında Mir Cəlalın fikrini soruştular. Qisaca dedi: "Özü daha yaxşı təsir bağışlayır".

Atam cox vaxt özü sərəz zərafatla deyərdi.

Arif. Şair Atif Zeynalli ilə görüşündə (Elmlər Akademiyasında işleyirdi) soruştur ki, bəkarxanada nə var, nə yox? Bir kəlmə sözlə fikrini və münasibətini bildirirdi.

Aqil. Qardaşı Mir Xəlil İrandakı inqilabdan sonra qaçıb Bakıya ponah gətirmişdi. Buzda oturmuşdu, çoxlu maraqlı səhərbətlər eləyirdi. Atam onun gözləmədiyi haldə gülümşədi və dedi: "Mir Xəlil, camaatin hamısını didərgin saldım. İndi də oturub xatira danışırsan". Əmim susdu.

Hafız. Hələ yenidənqurma məsləsi çıxmamışdı. Ölkənin günü-gündən pişəşməsini hiss edirdi. Yadimdadı, işdən gəlib televizora baxır və tez-tez deyirdi: "Öş, ölkənin axır nə olacaq?"

Nəriman. Püstə xanım, Mir Cəlal müəllimin hansı xörəkdən xoşu gəlirdi?

Püstə xanım. Dovğanı xoşlayırdı.

Hafız. Evdə konyak olardı. Özü içməzdii, amma bir qonaq galəndə ortaya qoyardı. Özü də antialkohol təbliğat aparırdı. Bir dəfə qonaq dedi ki, Mir Cəlal müəllim, bütün bu antialkohol təbliğatı baxmayaraq içəcəyəm.

Aqil. Birinci sinfa gedirdim. Mənə yüz manat verdi ki, orada ac qalma, tənəffüsədə bir

şey al, ye. Gördüm tənəffüsədə hamu bir manat çıxarırr. Mən də yüzlüyüt çıxartdım. Xirdalanı olmadı. Sabah da bəla oldu, o biri gün də. Axır dedim, ata, yüz manat sənən, mənə bir manat ver ki, özüma bir bulka alıb yeyim, tənəffüsədə qalmayırm.

Hafız. Uşaqlara pul verirdi.

Arif. Əliaqçılıq iddi.

Ədiba. Deyirdi ki, axırkıncı beşliyi ağayana xorcəlla, Allah yetirəcək.

Arif. Atam riyaziyyati da yaxşı bilirdi. Məktəbdə çətin massələ, misal veriləndə, mən həll edə bilmirdim. Atam köməyə çatdırı.

Elmira. Atam yazıçı olması barədə, többi ki, zarafatla deyirdi: "Gördüm hamu hekayə yazar, oxuyurdum. Bir gün mən də başladım yazmağa, oxucular bayındı. Oldum yazıçı".

Arif. Atamda yaxşı manada şöhrət hissi də var idi. Dostlarından tanışlarından, ümumiyyətə kimdən geri qalmamış hissi. Akademiyada on səkkiz il işləmişdi. Orada Azərbaycan adəbiyyatı səbosunu da atam təşkil edib. Bir dəfə deyirdi ki, maaş alanda gördüm Heydər Hüseynovun maası mənəmikindən çoxdur. Sabəbinin soruştum. Dedilər, o, elmlər namizədidir, son yox. O vaxtlar müdafiələr belə kütləvi şəkil almamışdı. Öyrənir ki, müdafiəni necə eləmək olar. "Füzül sənətkarlılığı" əsərini çap etdirmişdi. Həmin kitabı müdafiə edib olur elmlər namizədi.

Atam ilk elmlər doktorlarındandır. "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə doktorluq dərəcəsi almışdır. Ümumittifaq Attestasiya Komisiyası o vaxt Moskvada idi. Biz də indiki "28 May" küçəsində yaşıyırıq.

Atam danışındı ki, bir gün gördüm qapının ağızında bir vərəq var. Son demə, doktorluğumu təsdiq eləyiblər, göndəriblər ev ünvani məsələ. O da düşüb yera, ayaq altına. Təsədüfən özümə rast gəldi, götürdüm.

Ədiba. Özünün arzusunu ki, doktorluq dissertasiyası olan "Azərbaycanda ədəbi məktəblər" əsəri ayrıca kitab şəklində çıxısn.

Atam təhsili Azərbaycan dilində almışdı. Moskvaya, başqa yerdə göndərdiyi məktub-

ları (tərcüməçiləri V. Vasilevskaya, İ. Peçeneva və b.) mənə verirdi ki, rusca yazım. Sonra elə düzəlişlər edirdi ki, heyran qalırdım. Artıq sözləri, cümlələrin uzunluğunu və s. o saat tuturdı. Sonra özü rusca düzəldirdi. Montiqi yaxşı bildirdi.

Arif. Akademiyada işlədiyi vaxt o, şöbə müdürüydü. Amma hərdən evə tez qəçirdi. Heydər Hüseynov bir iclasda deyir ki, Mir Cəlal ağar bizzən çox bilirsə, gəlsin bizi öyrəsin, bizzən az bilirsə, gəlsin bizzən öyrənsin. Atam deməmişdi ki, gedin deyin, biz bərabər bilirik.

Hafız. Atam akademik fəxri adını almaq üçün işlərini təqdim etmişdi. Seçilməyənə deməmişdi ki, oradakilar lotu-potularmış, mən elə bilirdim alımlərdi. Şəfaət müəllim (Şəfaət Mehdiyev - N.H.) onu başa salmağa çalışırdı ki, gərək özünü təbliğ eləyəydi, səs yiğaydın və s. Mir Cəlal cavab verir: "Elm adamı səs dəlməca qaçmaz".

Arif. Atam bir dəfə qəbul imtahanlarına qalmışdı. Ədəbiyyatdan imtahan götürürdü. Bir tələbənin cavabından çox xoş golur. Ona deyir ki, səni bu başdan qəbul elədim universitetə. Tələbə də arxayın çıxıb gedir rayona və o biri imtahanlara golmir. Məsələ açıldı, tələbə pis vəziyyətdə qalır. O vaxt universitetin rəhbəri rəhmətlik Mehdi Əliyev idi. Mir Cəlalın nüfuzuna hörmət basıldıyından rektor o tələbəyə qalan iki predmetdən də imtahan təşkil edir və universitet qəbul edir.

Ədiba. Mir Cəlal bəzən sözü düzüna yox, dolayılarıyla deyirdi ki, insanın qəlbini dəyməsin. O vaxt gödək doneyinmək dəbdə idi. Mənə irad tutub dedi ki, Ədiba, parça çatmayı ki, donun belə gödək çıxb!

Aytakın. Mən babamın ölümündə özümü bir az güñahkar sayıram. Həmişə deyirdi: "Gəl səhəbat edək". Mən də qəşərdim ki, vaxtm yoxdu.

Turist kimi Macaristana getmişdim. Yuxuda gördüm ki, moni çağırır. Deyir: "Gəl, yanımıda otur". Dədim: "Nədir, baba?" Dedi: "Gəl, sonra məni axtaracaqsınız".

Yuxudan ayıldım, yanındaki qızlara yuxumu danışdım, dedilər bir hədiyyə al. Babam bir qələm hədiyyə alırdı.

Bakıya qaydında qucaqlaşış öpüsdü. Ağladım. Gördüyüm yuxudan düz bir ay sonra, sentyabrın axırlarında babam öldü. Sonralar, doğrudan da, onu axtarırdım, tapa bilmirdim. Amma on il sonra xəstəxanada tapdım. Babamın əsərlərini oxuyanda.

Altıy. Babam ölümdən sonra on yeddi yaşın var idi. O vaxt şərqişunashığa gedib oxumaq dəbdə idi. Amma babam dedi ki, bir şeyi tam öyrən, sonra başqa səyləri da öyrənərsən. Elə də elədim. Gedib filologiyaya girdim. Babam onda kafedra müdürüydü. Universitetə, onun kafedrasına qürurla, fəxrlə gedib-gəlirdim. Bu sevincin comi bi il çəkdi. Babamı itirdim.

Mən bağı sevmirdim, babam isə çox seviridi. Ağcları öz əlia ökürdi.

Hafız. Çox "bağ", "bağ" deyirdi, amma bir gecə qalırdı və qaçırıldı. Deyirdi ki, on rahat yer evdir.

Aqıl. Deyirdi: "Bağ ona görə lazımdır ki, evin qədrini bilsən".

Hafız. Əvvəllər universitetdə iş xahiş etdi. Qohumlar, dostlar gəlirdi ki, xahiş etdiyinlər.

O da qalmışdı neyəsin.

Arif. İki cür at var deyirdi. Biri gecə-gündüz ot daşıyar. Biri də var ki, köhlən at kimi saxıllar. Bir dəfə qıxardılar, köhlən kimi görürən, gedər. Atam bir qəzetçini o biri ata bənzərdi ki, hər gün, gecə-gündüz işləyir.

Tofiq. Universitetdə Mir Cəlal müəllimin kafedrası qədər elmi kadr hazırlayan 2-ci bir kafedra yox idi. Çünkü o özündən arxayın idi, rəqibindən qorxmırdu, heç kim onun yerini tuta bilməzdi.

Hafız. Bir qəddar müəllim tələbəsinə kəsir. Mir Cəlal imtahan təşkil edir və özü də müəllimlə birləşdə imtahan götürür. Müəllim qiymət vermək istəməyəndə, Mir Cəlal sual verir ki, tələbə bir görkəmli sovet şairinin adını desin. O da Səməd Vurğunun

adını çəkir. "Bu ki, gəzəl bilir", – deyib ona qiyomat verir.

Nəriman. Cümşüd müəllim, siz Mir Cəlal müəllimin bacanağınızın, amma mən bu evə galib-gedəndə gördürüm ki, onun qardaşı kimini xidmət edirdiniz, sözünü aziz tuturdunuz.

Cümşüd. Rəna xanımla (Püstə xanının kiçik bacısı – N.H.) mənim toyum da Mir Cəlal müəllim eləyibdi. 1952-ci il idti. Məclisimizi Süleyman Rəhimov aparırdı. Süleyman Rüstəm, Cəfər Xəndan da oradaydır. Onlar da deyirdilər ki, Mir Cəlal Rəna xanının ruhəni atasıdır. Mən bu ailədə çox hörmətin görmüşəm.

Aytakin. Babam həmişə stolun başında oturardı. Süfrəyə na qoyulurdusa, deyirdi, sağ ol, Püstə xanım. Süfrədə həmişə göy-göyərti

və limon olardı. Babam "lumu" deyərdi. Duz əvəzina xörəyə də limon işlədərdi.


Sentyabrın axurlarıydı. Elə bil bir qüvvə mənə dedi ki, get babangılı. Onsuž da həmişə gedirdim. Amma bu dəfa manı bir qüvvə itləyirdi. Qohumlarım da babagılı goldı. Tacili yardım çağırılmışdır. Gecəyarısı golib çıxdı. Babam ilk dəfə dedi ki, ürəyim ağrıyır.

Babam infarkt olubmuş. Qalxıb vanna otagna getmişdi. Gərək qalxmayayıd. Bu biri otaga keçdim. Burada "Babanın saatı" deyilən bir saat var. Onu da babam özü qurar, özü işlədərdi. Ürəyimdə deyirdim, saat 2-dən o yana keçə, babam ölməyəcək, amma keçmədi. 2-yə on dəqiqə işləmiş saat dayandı. Qonşu otaqda səs gəldi ki, babam keçindi. Eyni vaxtda.



III
FƏSİL

Mir Cəlalin əsərlərinin səhnə həyatı



İlham Rəhimli

"Mir Cəlal və teatr" mövzusuna, demək olar, toxunulmayıb. Halbuki milli səhnəmizdə bir sıra problemlərin qabarıq verilməsi digər qüdrətlə qələm ustalarımızla yanaşı, Mir Cəlalin adı, Mir Cəlalin yaradıcılığı ilə də bağlıdır.

Bu baxımdan hətta deyərdim ki, o, bir yazıçı olaraq badam ağacı kimi zamanın qış çağında "çiçək açmaqdan" çəkinməyi. Həqiqətə işıq salmaq cəsarətinin və xalqa məhəbbətinin firtinalı harayını qələmə aldığı mövzunu canına-qanına hopdurmağı, ideyanı qabarıq vermeklə inca matləbləri həssaslıqla sətiraltı mənalarda canlandırmayı bacarıb. Həmin əsərlər günü bugün də mənəviyyatımızda ətir saçıq çiçək zərifliyindədir.

*İlham Rəhimli,
teatrşünas*

Mir Cəlal

AZƏRBAYCAN SSR
XALQ KOMİSSARLARI YANINDA İNCƏSƏNƏT İŞLƏRİ İDARƏSİ
MOŞODİ ÖZİZBÖYƏV ADINA
AZƏRBAYCAN DÖVLƏT DRAM TEATRI*

Premyera: 27 mart 1941-ci il
Kondrat Krapiva,
Stalin mükafatı laureatı

SON GÜLƏN
3 pərdə, 4 səhifə
Tərcümə və təhdid edən: *Mir Cəlal*

Quruluşçu rejissor - Olegov Şərifov
Rejissor - Salıb Turabov
Bölli tərtibat və geyim extizələri - Oğuz Abbasov

ROLLAR VƏ İSTIRAK EDƏN LƏR

Sərdar Müşgüləv - Məstəfa Mərdanov,
Azərbaycan Respublikasının əməkdar artisti
Sərdar Eldarov - Kazım Ziya
Seferzadə - Qəfar Həqqi və Məmməd Sadıqov
Fermanov - Məhəsin Sənədli
Gülən - Hökümsü Qurbanova
Qəbulov - Məmmədali Vəlixanlı,
Azərbaycan Respublikasının əməkdar artisti
Zəfirə Qəbulova - Böyükxanum Qurbanova
Şəri xala - Yevə Oləmkaya, əmək gələrəm
Zaman kipi - Rza Darablı,
Azərbaycan Respublikasının əməkdar artisti
Zeynəb - Sofiya Bəsirzadə
Bəxtiyar - Əlibeyli Karimov
Sərvənəz - Əmimsi Sultanova

Epiyodik rollarda teatr yardım heyətinin aktyorları cəxsi edirlər.

TEATR BƏQLİ RƏHBERİ:
Ədil İsgəndərov,
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, ordenli

* Geyvd. Azərbaycan Dövlət Dram Teatrı bu gün Akademik Milli Dram Teatrı adlanır.



"Son gülən" tamaşaşından sahna

Belorus dramaturqu Kondrat Krapivanın "Son gülən" drami Mir Cəlalin tərcümə və təbədili ilə 1941-ci il martın 27-də Azərbaycan Dövlət Dram Teatrında tamaşa yoxulmuşdur. Bu, "o dövrə böyük cəsarət tələb edirdi". Çünkü tamaşa mənəvi əxlaqi problemlərə toxunulmuşdur: cəmiyyətdə mövcud olan neqativ həllar – riyə, şərafatsızlıq və rəzalət təqnid olunurdu.



Əsər müasir dövrümüzə səsləşən gözəl bir əsərdir və onun bir özəlliyi də ondadır ki, Mir Cəlal müəllim qələmə aldığı hadisələri adı həyatdan götürüb, reallığa əsaslanaraq yazıb. Məhz ona görə də bu əsər belə möhtəşəm və təsirli alınmışdır.

Bax, elə Mir Cəlal müəllimin böyüküyü onda idi ki, belə dəyərli əsər sayəsində bizim teatrın səhnəsi çox gözəl bir tamaşa ilə daha da zənginləşdi. Mən buna görə çox xoşbəxtəm!

*Səida Quliyeva,
Əməkdar artist*



Teatr kollektivi

"Dirilən adam" tamaşası sübut etdi ki, Azərbaycan teatri müvəqqəti durğunluqdan uğurla çıxb, yenidən əvvəlki illərin dirçəlişi mərhələsinə daxil olmuşdur. Bize, belə əsərləri tamaşaya hazırlamaqla və düzgün akt-yor ansamblı şəcməklə hörmətli Azərbaycan tamaşçılarını yenidən teatra cəlb edə bilərik. Bunun üçün isə Mir Cəlalın "Dirilən adam" səviyyəsində və səpkisində əsərləri hazırlamaq və tamaşaya qoymaq gərəkdir.

*Baba Babazadə,
filologiya elmləri doktoru*

AZƏRBAYCAN SSR
XALQ KOMİSSARLARI YANINDA İNCƏSƏNƏT İSLƏRİ İDARƏSİ

MƏŞHÜDİ ƏZİZBƏYOV ADINA
AZƏRBAYCAN DÖVLƏT DRAM TEATRI

Premyera: 6 iyul 1943-cü il

Mir Cəlal

MİRZƏ XƏYAL

4 pərdə, 6 şəkildə komediya

Quruluşçu rejissor – Səfər Turabov
Bəstəkar – Qara Qarayev
Bədii tərtibat və geyim eşkizləri – Əsgər Abbasov

ROLLAR VƏ İŞTRAK EDƏNLƏR:

Mirzə Xeyal	Agahüseyin Cavadov, Azərbaycan Respublikasının xalq artisti, ordenli
İsrafil bəy	Məmmədəli Vəlixanlı, Azərbaycan Respublikasının əməkdar artisti
Zərhəzər	Əgəsəddin Gorayıblı, Azərbaycan Respublikasının xalq artisti
Hacı Rahim	Mustafa Mardanov, Azərbaycan Respublikasının xalq artisti
Marta (Mariya)	Abbas Rzayev, Azərbaycan Respublikasının əməkdar artisti
Şteffa	Qəmər Topuriyeva, Azərbaycan Respublikasının əməkdar artisti
Altay	Sofiya Basirzadə
Ayna xala	İsmayıllı Osmanlı, Azərbaycan Respublikasının əməkdar artisti
Alman polis zabitli	Yeva Oleneskaya, amak veteran
Ustabaşı	Hüseynbala Samizadə
Dülgər	Məmməd Sadıgov, Azərbaycan Respublikasının əməkdar artisti
Bendəli	Qafar Həsqi
Darızı	Həsim Kabatlılı
Dış texniki	Məmmədəli Məmmədov
Qırımı	Hacıməmməd Qafqazlı
Nesir	Əğərahəm Hüseynov
Paşa kişi	Sadig Salih
	Məcid Şəmxalov

Polis naşrları, soldatlar və kolxozu kəndlər.
 Kütləvi sahnələrdə teatr studiya tələbələri iştirak edir.

TEATRIN BƏDİİ RƏHƏBƏTİ:
 Ədil İsgəndərov,
 Azərbaycan Respublikasının əməkdar incəsənat xadimi, ordenli

Mir Cəlalin "Mirzə Xeyal" komedyiyası 1943-cü il iyulun 6-da Azərbaycan Dövlət Dram Teatrında quruluşçu rejissor Səfər Turabov tərəfindən tamaşaşa qoyulmuşdur.

"Mirzə Xeyal" teatr tamaşasına musiqini gənc Qara Qarayev bəstələmişdir.

AZƏRBAYCAN SSR
XALQ KOMİSSARLARI YANINDA İNCƏSƏNƏT İSLƏRİ İDARƏSİ

MAKSİM QORKİ ADINA AZƏRBAYCAN DÖVLƏT
GÖNTÜ TAMAŞÇILAR TEATRI

Premyera: 2. 3 may 1951-ci il

Mir Cəlal

BİR GÖNCİN MANİFESTİ

4 pərdə, 3 şəkildə

Quruluşçu rejissor – Ağlı Dadaşov
Rejissor assistenti – Rauf Karimovski
Rəssam – Sədəq Şərifzadə

ROLLAR VƏ İŞTRAK EDƏNLƏR:

Yəhya – Hacıbaba Babayev,
 Mardon – Ağadadaş Qurbanov, əməkdar artist və Lütfi Məmmədəyov,
 Volodya – Məmməd Əlizadə və Lütfi Məmmədəyov, Süren – Əlibaba Ağayev,
 Sona ana – Məxfura Yermakova, əməkdar artist və Səlim Məcidova, əməkdar artist,
 Bahar – Rahila Məlikova, Mürsəl – Cəvahir İsgəndərova,
 Mövləm kişi – Süleyman Ələsgərov, Qənbər – Məmməd Xalıqov və
 Türibüt Qasımov, Məydani – Əlmsəm Əhmədov,
 Naib – Əlizaman Qasımov, Hacı İbrahim Xəli – Əlişə Ağayev, əməkdar artist,
 Ağə Rejd – Osman Hacıbəyov, Ağə Məcid – Səra Məmmədova və Əkram Vəlibayov,
 Cərimca – Tamara Paşazadə və Rüksər Ağayeva, Ağabey – Yusif Vəliyev,
 İlyas bəy – Əliməmməd Atayev, əməkdar artist, Nəyson – Yusif Dadaşov,
 Nəqəf Əfendi – Məmmədəli Dadaşov, Lütfi Yüzbaşı – Hüseynəga Sadıgov,

TEATRIN BAŞ REJİSSORU:
 Tofiq Kazmov



"Bir gəncin manifesti" tamaşasından səhnə.
 Şəkildə (soldan): Əliabbas Qədirov (Yəhya), Məzahir (Qənbər),
 Məhərrəm Rzayev (Mövləm kişi) və Elmır Mirzaliyev (Bağır)

Mir Cəlalin "Bir gəncin manifesti" romanı ədibin səhnələşdirilən ilk bədii əsəridir. Onun birinci tamaşası 1952-ci ildə Gənc Tamaşaçılar Teatrında hazırlanıb. 1954-cü ildə homin tamaşa üzərində müsyəyan yaradıcılıq yenilikləri aparılıb, bir neçə ifaçı dəyişdirilib və əsər yenə təzə tamaşa kimi göstərilib.

"Bir gəncin manifesti" romanı XX əsrin əvvəllərində Azərbaycanın mürəkkəb ictimai-sosial və siyasi hadisələrini bütün ziddiyətləri, gorilmələri və ziqaqları ilə əks etdirən milli nəşrimizin epopeyalarından biridir. Mən casarətlə deyə bilərəm ki, Viktor Hüqonun "Şəfillər"indəki Qavroş surəti fransız yeniyetmələri üçün nə qədər doğmadırsa, "Bir gəncin manifesti"ndəki Bahar da Azərbaycan gəncliyi üçün o dərəcədə doğma, əziz və sevimli obrazdır.

Mərdan obrazi bədii-dramaturji sıqlatına görə Nikolay Ostrovskinin Pavel Korçaginindən daha canlı və tabii təsir bağışlayır. Romanın baş qəhrəmanı bədii işlənmə xüsusiyyətlərinə görə ciddi dramaturji səciyyələrlə zəngindir. Sona ana milli nəşrimizdə vüqar və namus, şəraf və layaqat rəmzi olan ilk monumental bədii obrazlardandır. "Bir gəncin manifesti" romanından götürülmüş "İtə ataram, yada satmaram" parçası orta məktəb dörsliklərinə salınmışdır. Homin parçaçı Sona ana dramatik-psixoloji hadisələrin mərkəzində durur. Bu epizodda Sona obrazı olduqca real və inandırıcı, canlı və təsirli, kövrək və sərt verilib. Sona ana surəti yeniyetmə nəslin mənəvi abidə kimi dayərləndirdiyi parlaq obrazlardan biri idi.


*İlham Rəhimli,
teatrşünas*



Əsəri yazıçı gənclik illərində qələmə alsa da, hadisələr təxminən bir əsr əvvəl baş versə də, "Dirilən adam" qaldırıldığı problemlərin aktuallığı ilə bu gün də müasirdir. Psixoloji hadisələr, insanın insana sədəqəti, zülümün qarşısında sarsılmamayaq, nəfsinin köləsi olanların ifşası bu əsər üçün xarakterikdir.

Tamaşanın quruluşçu rejissoru və səhna variantını hazırlayan əməkdar incəsənət xadimi Oruc İzzətəogluştur. Tamaşaşa xalq artisti Aqşin Əlizadə musiqi bəstələmiş, əməkdar rəssam Nazim Baykişiyev tortibat vermişdir.

*"Ədəbiyyat qəzeti",
27 may, 2005-ci il.*



Tamaşanın kuruluşu rejissoru Oruc İzzətoğlu

Bilirsiniz teatrin əzli missiyası nədir? Xalqı, insanları qarşısından gələn hadisələrdən xəbərdar etmək, baş verə biləcək hadisəyə hazırlamaq. Bax yazıçının böyüküyü bundur. Mən də bu məqam Mir Cəlal yaradıcılığında tutdum. Bir dəfə ölkə başçısı İlham Əliyev 2005-ci ildə Şamaxı şəhərində keçirilən görüş zamanı vətəndaşların güzəranı ilə tanış olduğundan sonra belə bir fikir söylədi: "Mən başçıları ona görə rəhbər vəzifəyə təyin etmirəm ki, özləri üçün çalışınlar, ona görə təyin edirəm ki, siz insanların güzəranını yaxşılaşdırınsınlar". Deməli, Prezidentin özündə də narahatlılıq var ki, onun təyin etdiyi adamlar ancaq öz qohum-aqrabalar üçün işləyirlər, xalqın mənafeyini güdmürlər. Mən də Prezidentin bu narahatlılığını hiss elədim və gördüm ki, bu fikir gündəmə gəlməlidir. Gündəmə gətirmək üçün issa material lazımdır. "Dirilən adam" buna cavab verirdi. Prezidentin tənqid etdiyi adamlar kimdir? Əsərdəki Bəbir bəylər, pristavlar. Bəbir bəy deyir: "İstəsəm, bütün kəndi selə verəram, bərkinsə mənə "gözün üstə qaşın var" deyə bilməz". O, kimsə arxayındır? Pristava, kəndxudaya. Çünkü pristavı və onun ətrafındakuların hamısını o yedizdirir. Pristav da, kəndin bütün qorodovları onun arxasında durur, onu müdafiə edirlər. Bu, müasirdir, çox aktual mövzudur. Budur Mir Cəlalin müdrikəsinə xəbərdarlığı! Mən də ona görə Mir Cəlalin bu əsərini götürdüm.

Bəla burasıdır ki, bu pyes iki il ölimdə qaldı, onu üzə çıxara bilmirdim. Axırdı mənə məsləhət gördülər ki, gedim Mir Cəlal müəllimin qızı Ədibə xanımın yanına. Getdim. Məni mehribanlıqla qarşılıdı, pyesi oxudu və bəyəndi. Üstündə də yazdı ki, Əməkdar İncəsonət Xadimi, yazılı Oruc İzzətoğlu atamın "Dirilən adam" romanı əsasında eyniadlı pyes yazıb və bu pyesin dram teatrında tamaşa yoxulmasına etiraz etmirəm. Apardım teatra, məsləhət gördülər ki, admı afişada səhnə variantının müəllifi kimi getsin, daha pyesin müəllifi kimi yox. Mən razılaşdım.

Oruc İzzətoğlu

Mir CəlalAyten Aydinqızı
Qumru rolunun ifaçısı

Tamaşadan sonra mənə bildirdilər ki, Arif müəllimin mənimlə görüşmək istəyir. Mən qonaq otığına getdim. Arif müəllim həyacanlı idi, fikrini bir neçə cümlə ilə izah etdi: "Bu gözəl tamaşaşa görə sizə minnətdaram... Tamaşa barədə fikrimi tam söyləyə bilmirəm... Çünkü hələ də tamaşanın təsiri altındayam. Çok təsirli tamaşadır... Çok sağ olun..."

Sonra ədlibin qızı, hörəmətli Ədibə xanım Paşayeva Arif müəllimin rəyini bizə müfassəl çatdırıldı. Yeri gəlmişken, "Dirilən adam" in ərsəyə gəlməsindən verdiyi məsləhətlərə və göstərdiyi böyük, somimi dıqqətə görə Ədibə xanımı minnətdaram.

Ayten Aydinqızı



"Dirilən adam" tamaşasından səhnələr.



Paşa Qəlbinur

Bir böyük politoloq deyir ki, əsl siyasətçi danışmaqla adamı bir yerdən-başqa yer aparmağı bacarındır. Aytən xanum tamaşadakı Qumru rolu ilə biz tamaşçıları ruhən salondon başqa yer – yalandan, riyadan, çirkinlikdən uzaq ilahi məkana aparır. Həmin yer Tanrı dərgahundakı teatr vadisidir. Cənnətin bir güşəsidir. Tanrıının hər adama qismət etmədiyi bir yerdir.

Buna görə da mən Aytən xanuma son olaraq deyirəm ki, sənət və ömür taleyin uğurlu olsun, istedadlı kişinin istedadlı qızı!

Allah Mir Cəlal müəllimə qəni-qəni rəhmət eləsin. Belə ölməz və əzəmətli əsərləri onu həmişə yaşadacaqdır.

Paşa Qəlbinur,
professor



Tamaşdan səhnələr



Tamaşının premyerasından sonra.
Şəkildə (sağdan): quruluşçu rejissor
Oruc İzzatoglu və
rəssam Nazim Baykisiyev

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

NOÇƏF BOY VOZIROV ADINA
LƏNKƏRAN DÖVLƏT DRAM TEATRI

Premyera: 18 iyun 2008-ci il

Mir Cəlal

YOLUMUZ HAYANADIR?

Di jurnal kontredika

Səhnələşdirən və Quruluşçu rejissor - Baba Rzayev
Rəssam - Məzəim Qurbanov
Musiqi rəhbərliyi - Fərahim Fəzəkov

İŞTRAK EDIRLƏR:

Qəbiş Quliyev, xalq artisti
Qənilqul Quliyeva
Şəhərin Mehdiyeva
Adil Zeynalov
Süadədin Mirzəyev
Mirasian Ağayev
Nüfuzla Oskarov
Rauf Zeynalov
Elmar Əkbərov
Eşqin Bagirov
Səyyad Ohiyev
Emin Fazullayev

TEATRIN Baş REJİSSORU
Baba Rzayev,
əməkdar incəsənat xadimi

Böyük ədib Mir Cəlalin anadan olmasının 100 illiyi münasibətilə "Yolumuz hayanadır?" pyesi Lənkəran teatrında (quruluşçu rejissor, Əməkdar incəsənat xadimi Baba Baylev) tamaşaşa qoyulmuş, rəğbətlə qarşılanmışdır.



IV
FƏSİL

*Səxsi
arxivdən
slyazmalar*

Mir Cəlal Paşayevin çoxcəhətli yaradıcılığında ədəbi tənqid, ədəbiyyatşunaslıq mü hüüm yer tutur. Onun monumental tədqiqat əsərləri ilə yanaşı, dövri mətbuatda dərc edilmiş çoxlu elmi tənqidlər məqalələri, tələbələrin, eləcə də tədqiqatçı alımların elmi işlərinə rəhbər və ya opponent kimi yazdığı yüzlərlə ray və çıxışları onu milli ədəbiyyatımızın patriarxi, böyük ədəbi nəslin vətəndaşı, ağısaqqalı kimi səciyyələndirir.

Mir Cəlalin xatırasına hazırlanan kitabda onun şəxsi arxivindəki əlyazmalarından (elmi ray və ədəbi qeydlərdən) bəzi nümunələri oxuculara təqdim edirik.

Mir Cəlal

CƏFƏR XƏNDAN HACIYEVİN “CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ AZADLIQ İDEYALARI” ƏSƏRİ

Bu əsərdə bir mürqəddimə, dörd əsas və bir olavaş fasıl, axırda isə mövzuya dair münfəssəl bir kitabıyyat vardır. Mətləbə və məqsədə dəxli olmalı və ya az dəxli olan hissələri nəzərə almasaq, əsərin əsas fasilləri burlardır: “1905-ci il inqilabı və Conubi Azərbaycanda inqilabi ədəbi hərəkat”. Bu fasildə Səttar xan hərəkatından, bu hərəkata partiyamızın münasibətindən, Qafqaz bolşeviklərinin köməyindən, bu dövrə yazılardan Səid Salması, Ləli, Abbaszadə və sair kimi yazıçılardan, Təbriz teatrı və Təbriz qozet və məcmülərləndən bəhs olunur.

“Böyük Oktyabr Sosialist İngilabı və Cənubi Azərbaycanda inqilabi-ədəbi hərəkat”. Bu fasildə də ümumi siyasi-ictimai məsələlərdən sonra başlıca olaraq Mirzə Əli Möcüz yaradıcılığından bəhs olunur. Mirzə Əli Möcüz və Əli Fitrat kitabıda mülliifin təhlilinə ən çox diqqət və yer verdiyi yazıçılardır.

“Milli azadlıq hərəkatının yeni mərhələsi” (1941-1946) adlandırılan son və an məzmunlu fasıl, dissertasiyanın, demək olar ki, yarısını təşkil edir. Burada mülliif sovet ədəbiyyatının Conubi Azərbaycan ədəbiyyatına təsirini, bu təsir altında yaranan və carilanın ədəbi hərəkatı, bu hərəkatin başlıca şəxsiyyətlərini (Əli Fitrat, Azəroğlu, Etimad və b.) müəyyən edib səciyyələndirmək məqsədini qoymuşdur.

Bu fasilda gözəl və diqqətəlayiq cəhətlər dən biri budur ki, dissertant yalnız Azərbaycan dilində yazılın və yalnız Azərbaycan yazıçıları tərəfindən yazılın əsərlərin təhlili ilə kifayatlanmamışdır. İran irticasına və işgələrlə qarşı əsrlərdən bəri davam edən tarixi mübarizənin beynəlmilə səciyyəsini göstərən faktları da işıqlandırılmışdır. Bu bəhsdə İran şahlarının zülmüne qarşı mübarizədə Cənubi Azərbaycan xalqı ilə həmişə əməkdaşlıq edən kurd, erməni xalqlarının azadparast ədəbiyyatından da nümunələr göstərilmişdir.

İran şahlarına və məmurlarına qarşı, zülm və əsərə qarşı mübarizədə demokrat qüvvələrin necə qardaşcasına əməkdaşlıq etdiyini göstərən şeirlər çox maraqlı və qiymətlidir.

*“Biganə ayırib sizləri bızdən
Odur ki düşmüsdüük aralı sizdən,
Daha ayrılmarıq bir-birimizdən
Çün belə göstərir zaman qardaşım!”*

Kurd qardaşına belə xıtab edən Cənubi Azərbaycan şairi, demək olar ki, dostunu və düşmənini tanımışdır.

İndi bütün dünyaya, dosta da, düşmənə də malumdur ki, Araxın o təyində, İran şahının, irticəşərinin zülmüne qarşı istiqlaliyyət mübarizəsi aparan Cənubi Azərbaycan xalqı,

öz tarixini qohrəman oğullarının isti qanı ilə yazar. Son 40 il içorisində üç böyük və tarixi mərhələ keçirən və get-gedə qalib noticaya da ha çox yaxınlaşan bu şorflı mübarizəni dün-yə demokrat qüvvələri həmişə diqqət və qayğılılıq izləmisi...

Məlumdur ki, Cənubi Azərbaycanda xalq və onun fədakar, vətənpərvər oğulları şorflı mübarizələrində öz canlarını da əsirgörmər, maddi və mənəvi imkan və silahlardan həmişə istifadəyə çalışırlar. Bu silahların ən kəsərlilərindən biri, şübhəsiz, demokrat və mütəraqqi ideyəli ədəbiyyatdır.

Cəfər Xəndan da öz asorında Cənubi Azərbaycanda yaranan məhz bu ədəbiyyatı tədqiq və təhlil etmək, bu ədəbiyyatın milli azadlıq hərəkatına olan kömək və təsirini müəyyən etmək məqsədini daşıyır. Buna görə də həmin əsər yalnız elmi-adəbi deyil, həm də müəyyən dərəcədə ictimai-siyasi qiymət və əhəmiyyət kəsb etməkdədir.

Müəllif 1906 və 1946-ci illər arasında dövrə yaranan ədəbi əsər və şəxsiyyətləri elmi surətdə tədqiq və müəyyən etmək üçün tarixa, inqilabi hərəkat tarixinə, mətbuat və ədəbiyyat tarixinə dair zəngin materialdan istifadə etmişdir. Mövzusuna aid kitablardan, müxtəlif jurnal və qəzetlərdən başqa, arxiv sənədlərindən, siyaset və ədəbiyyat xadimlərinin xatirələrindən məqsədina uyğun bir şəkildə istifadə etmişdir. İndiye qədər bu dövr ədəbiyyatını bir küll hələlində alıb tədqiq və təsnif edən, həqiqi elmi cəhətdən qiyamətləndirən bir əsərin olmaması da Cəfər Xəndanın təşəbbüsünün və əsərinin qiyamətini artırmış olur.

Müəllif, mövzusuna aid olan geniş materialı ahət etməyi bacardığı kimi qarşısına qoyduğu başlıca ictimai, ədəbi problemləri də, əsasən, doğru həll etmisi və düzgün hökmərlər, nəticələr çıxarmışdır. Misal üçün Cəfər Xəndan çox haqlı olaraq Cənubi Azərbaycan ədəbiyyatında azadlıq ideyalarını 1905-ci il inqilabi ilə və xüsusilə oktyabr inqilabı təsiri ilə bağlayıb izah edir. Şimaldan, Rusiyadan

gələn inqilabi ideyalar, doğrudan da, Cənubi Azərbaycanda milli ədəbiyyatı yenilədirmiş, diriltmiş və onun müasir vəzifələrə səviyyəsinə qalxmasına kömək etmişdir. Əksinə, ərab-fars təsirindən batıb qalan, köhna din, cahalat çəngolindən qurtulmamış olan qəzel və mərsiyyə müəllifləri ayaqlara cidar, inkişafə mane olmuşdur...

Dissertant öz qarşısına mövzusuna tamamilə uyğun olaraq ancaq müəyyən bir dövr ədəbiyyatını (1906-1946-ci illər), daha doğrusu, bu ədəbiyyatdakı azadlıq ideyalarının necə və nə dərəcədə əks olunduğunu göstərmək məqsədini qoymuşdur. Elə isə XIX əsrin ortalarında yaşayan və yanan şairlərin - Heyran xanım və Hacı Mehdi Şükühilərin mətbəə və masəlyə nə dəqli və ki, müəllif öz asorında bunlara yer verir. Bəlkə, bu müəlliflərin yarıdcılığında milli azadlıq ideyalarını növteyi-nazərindən parlaq cəhatlər var? Cəfər Xəndanın öz təhlili göstərir ki, həmin şairlərin yarıdcılığında belə bir məzmun axtarmaq nəhaqdır. Əksinə, bu şairlər da yuzlərlə köhnə qəzəl və qəsidi, növha-mərsiyyə yanan qafillərdən, bədbəxtlərdən olmuşlar. Dissertant Hacı Mehdi Şükühinin öz şəxsi həyatından etdiyi şikayətləri bir ictimai etiraz kimi qələmə verir.

Unutmamalıdır ki, Şükühi tipli yuzlərə şairlər tapmaq olar ki, onlarda qəfiyə, vəzən, bögü, şeir və nəzərin texnika qaydaları öz yerindədir. Ancaq bunlar son əsrədə ictimai inkişafə nəinki xidmət etmişlər, əksinə, bəlkə də, onu ləngitməyə çalışmış, oxucuların zehniyi kiflənmis, cürtük orta asr fikr və duyuguları ilə kütləşdirmişlər. Hələ bir əsr bundan qabaq Mirzə Fətəli Axundovun və Mirzə Cəlilin bu təriyik qədər zərərli şərə qarşı başlığı mübarizəni məhz biz alımlar başa çatdırıldı. Bu növteyi-nazərindən Cəfər Xəndanın Şükühi tipli şairlər haqqındaki müləhizələrini məqsədə uymayan bir şəkildə aludəcilik ruhundadır.

...Şükühi haqqında dediklərimiz, dissertasiyada az yer tutmayan Ləli, Dilxun, Pürqəm,

Rayiz, Hüseyn Səhhəf, Kərim Ağa Safi, Aciz Sərəbi və b. bu kimi müəlliflərə də addır. Bilmirəm, dissertant bu qozəlxanların nəyinə bənd olmuşdur?

*Sən tək gözəlim dəhrdə nazik bədmə olmaz.
Ləli labına bənzər aqıqı yemək olmaz.
Bülbül tək aqorçal galisin naliya Rayiz,
Yarın sərkiyyü sənə billah vətən olmaz!*

Bu şeir nə Cəfər Xəndan yoldaşın dediyi kimi "Böyük bir qiyəmət malikdir", nə "Irəliyə doğru bir addımdır" və nə da dissertasiyanın məzmun və tələbinə uyğundur. Müəllif əsərin həcmində kömək etmək üçün calb etdiyi bu materialları kəsib atsa, əsəri nəinki zoifləyər, bəlkə, daha da qüvvət və vəhdət kəsb edər. Zeynalabdin Marağayı da keçmişə aid bir müəllifdir. Onun yaradıcılığı maraqlı olsa da, Cəfər Xəndan yoldaşın tədqiq etdiyi dövrən qədər qabaqdır, ziddiyyətlidir, daha dörin, daha ətraflı tənqid tədqiq və təhlil möhtacdır.

Arzu olunur ki, müəllif Şükühilər və Ləlilərə sərf etdiyi zəhmət və diqqəti Söjd Söilməsi kimi maraqlı müəlliflərin daha geniş tədqiq və təhlilinə sərf edəydi. Cəfər Xəndan yoldaş onun məsrutə haqqında müləhizələrindən bəhs açır, ancaq bunun əsl məsrutə ilə əlaqə və münasibətinə müəyyənləşdirir. Halbuki əsərin məqsədi bunu mütləq tələb edir.

Bayramalı Hammal haqqında "Sosializm ideyaları ilə silahlanmışdı" demək onun şeirindəki gün "siyasi kəskinlik", "müləhizə principielliyindən" bəhs etmək əsəssiz və qeyri-elmi bir müləhizədir. Cənubi Azərbaycanın müasir ədəbiyyatından bəhs edəndə müəllif yazır: "Cənubi Azərbaycanda yaranan bu yeni ədəbiyyatı inqilabi sıçrayış kimi qiyamətləndirmək olar". Cəfər Xəndanın gözəl məlumudur ki, ədəbiyyatın özünün müstəqil inkişaf qanunları yoxdur və ola da bilməz. Ədəbiyyat ictimai-siyasi həyatın, sinif mübarizənin ifadə və inikasını verir və bu mübarizəyə öz növbəsində kömək edir. Buna

göra də ədəbiyyatda olan hər bir tərəqqi, tənazzül, tədris və ya sıçrayışın əvvəlcə kökünü, bünövrəsini aqmaq lazımdır.

Müəllif canubdakı ədəbiyyatın inkişafında Azərbaycan sovet ədəbiyyatının qüvvətli təsirini qeyd etməkdə çox haqlıdır. Ancaq bu təsirin noticalarını göstərməkdə Cəfər Xəndan çatılık çəkir. Onun fikrincə, bu təsiri Cənubi Azərbaycan ədəbiyyatında "Realizm inkişafında və nəşr janrınnan yaranmasında" görmək olar. Elə isə bəs bu nəsirlər han? Kitabda müasir müəlliflərdən 7 nəfərinin yaradıcılığı təhlil olunur ki, hamısı şairdir. Bir nəfər də nəşir yoxdur. Bizcə, sovet ədəbiyyatının Cənubi Azərbaycan ədəbiyyatında ya və ya hansı bir demokrat ədəbiyyata təsirini yalnız janrlarda və şəkillərdə axtarmaq sohvıdır. Bu təsiri bəzən şeydan avval məfkurədə, ədəbiyyatın ideya istiqamətində, qayşında, hətta mübarizəyə münasibətində axtarmalıq. Şübəsiz, bu cəhətdən yanaşsaq, Cəfər Xəndan Cənubi Azərbaycan yazıçılarının yaradıcılığında yeni və işləşti rəflər dəhə tez və dəha düz görüb göstərmiş olardı. Cənubi Azərbaycan mətbuatının təhlili də sothi və yekrəng çıxmışdır. "Fəryadi Azərbaycan" kimi qəzetlər ilə vaxtında (1927) "Molla Nasrəddin" jurnalı mübarizəyə aparmışdır. Bu kitabda isə əsərin qəzetlər tam mütəraqqi şəkildə qolma verilməkdədir.

Ümumiyyətlə, əsərin üslubunda, hökmərin verilməsində, təriflərdə bir tələsmə gözə çarpmaqdadır. Bunun nəticəsində də səhif və nöqsanlar meydana gəlir.

Tarixi məsələlər, İran inqilabının xarakterinə, mərhələlərinə, mağlubiyət səbəblərinə, Kiçikxan və sair bu kimi tarixi şəxsiyyətlərinə səciyyəsinə aid müləhizələrində də dissertantın sah və mübahisəli hökmələri yox deyildi ki, bu barədə mühəkəməni man tarixi yaxşı bilən yoldaşların öhdəsinə qoyuram.

Bütün bu və buna oxşar nöqsanlar, respublikamızda bacarıqlı, təcrübəli və təmammış ədəbiyyatşunaslarından olan Cəfər Xəndanın, əsasən, doğru və diqqətəlayiq əsərinin ümu-

mi qiymət və əhəmiyyətini heç bir dərəcədə azaltmamalıdır, əminəm ki, azaltmayacaqdır. Cəfər Xəndan bir neçə illərin zəhməti-tadqiqatı, Təbrizdə orduımız sıralarındakı işi və tükənməz sayı sayasında bugünkü adəbiyyatı elmimiz üçün yeni və orijinal bir əsər yaratmışdır. Şübhəsiz, bu böyük və ağır işin icra-

sında müəyyən nöqsanlar ola bilərdi. "Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları" adlı əsər, onun müəllifinə filologiya elmləri doktoru dərəcəsi vermək üçün tamamilə layiqdir və kifayətdir.

24 may, 1949-cu il.



Mir Cəlal

ƏZİZ ŞƏRİFİN “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI” ƏSƏRİ

Elmi sovetimizin bugünkü müzakirəsinə verilən əsər də bu gözəl meyilin ən yaxşı ifadə və nəticələrindən biridir.

Qiyamılı şənədlər məcmuasından ibarət olan əlavə cildi və kitablığının nəzərə almasaq, Əziz Şərifin əsəri on fəsilədən ibarətdir:

1 – Ədibin vətoni, 2 – Ailəsi və uşaqlıq dövrü, 3 – Müəllimlər seminariyası, 4 – Xalq müəllimi, 5 – Qələm tacribası, 6 – Yaxşı başlangıç, 7 – Naxçıvanda mədəni həyatın canlanması, 8 – Ədibin axtarışları, 9 – “Şorqı rus” qəzeti, ədibin oradakı fəaliyyəti, yazıları, 10 – Həyəcanlı günlər (Ədibin 1905-ci ildəki yaradıcılığı).

Doğrudur, Mirzə Cəlil haqqında çox yازılıb, ancaq ədibin həyatı, xüsusiilə, həyatının ilk dövrü lazımlıca öyrənilməmişdir. Əziz Şərif isə məhz bu dövrü, yəni ədibin “Molla Nasreddin” jurnalına, 1906-ci ilə qədər olan həyatını və yaradıcılığını tədqiq obyekti seçmiş, yazuşunun əlyazmaları, dövrün mətbuatı, arxiv materialları və qocaların xatirələri əsasında yeni və qiyamılı bir əsər yaratmışdır.

Dissertasiya yeni maraqlı və nadir faktlarla zəngindir. Bu faktların əksarılıyntını Əziz Şərif uzun illər boyu axtarışları, ciddi zəhməti və inadlı tədqiqatı sayesində əldə etmişdir. Məsələn, bütün ədəbiyyatşunasalarla və oxucularla məlumdur ki, Mirzə Cəlilin 1905-ci ildə, bolşevik mətbuatunda “Kavkazskiy rabociy listok” qəzətinə çap etdirirdi maşhur və inqilabi ruhlu məqalələri ilk dəfə Əziz Şərif arxivlərdən tapıb tohil və nəşr etmişdir.

Bu əsərdə ədibin təvəllüd tarixi, uşaqlıq hayatı, ailə tərbiyəsi, təhsili haqqında verilən fəsil tamamilə yeni və orijinaldır. Həmçinin Qori Seminariyisinin tarixini, "Şərqi rus" qazetinin fəaliyyəti və naşır tarixçisini veren, "Qeyrat" mətbəsi, Naxçıvan mədəni mühitini haqqında, ədibin Tiflisdə pansion məktəbi açması, Tiflis mətbuatında fəal iştirakı haqqında olan bəhslər də çox qiymətlidir. Bu bəhsler nəinki təkə Mirzə Cəlil hayat və yaradıcılığının, həm də ümumun o dövr adəbiyyat və mədəniyyət tariximizin dürüstləşdirilməsi üçün mühüm və mənalıdır. Dərinəndən homin dövrədə ədibin on böyük əsərinə - "Danabaş kəndinin əhvalatları" povestinin təhlilinə xüsusi fəsil həsr etmişdir. Müqayisələr yolu ilə verilən bu təhlil başlıca obrayıları, əsərin həm ideya-məzmun, həm dədi xüsusiyyətləri əhatə edir. Məzəlum kəndli Məmmədəhsən əminin, Zeynabın faciasını keçmişdə xalqımızın ağır, məhkəm vəziyyətinə bir rəmz kimi alıb düzgün qiymətləndirir.

Dissertantın dili sadə, stilı aydın, elmi məntiqi ardıcıllıq, əsas hökmələri doğrudur.

Bütün bunlarla berabər, əsərdə müyyəyan qüsür və kesirlər var ki, göstərmədən keçmək olmaz. Dissertant özü isbat edir ki, Mirzə Cəlil illik qız məktəbi aqan, qadın əsəratına qarşı vuruşan ziyalılardan idi. Qadın əsəratına qarşı mübariza bizim qədimən, Füzulidən tutmuş Axundova qədərki ədəbiyyatımızın on populyar və mütərəqqi ənənələrindən. Ədibin mənəvi qida mənbəyini xalqda və onun zəngin mədəni irləsində axtarmaq, tapmaq lazımdır. Bizca, Mirzə Cəlil xüsusiil Con Styuart Mil kimi müəlliflərin təsvirlərindən uzaq bir yazıçıdır. Qadın əsəratına qarşı mübariza zərurətini o, Azərbaycan hayatı, şəraitini, öz zəngin təcrübəsi, aydın yazıçı müşahidəsi nəticəsində dərk etmişdir.

Dissertasiyada "Danabaş kəndinin əhvalatları" haqqındaki təhlil konkret bədii bir əsər təhlili olaraq müsbət mənəda seçilir. Eti-rəza səbəb olan bir cəhat varsa, o da həmin

əsərin "Aldamış kəvəkib" ilə geniş surətdə müqayisəsidir. İran tarixi hara, Danabaş kəndi hara; şah Abbas hara, Xudayar bay hara; Məmmədəhsən əmi hara, Yusif Sərrac hara. Ümumiyyətlə, bu müqayisə inandırıcı və məqsədə uyğun deyildir. Əgər müəllif iki ədibin realizmindəki yaxnlığı isbatla çalışırsa, bunun üçün kifayət qədər əsas və sübut vardır. Bu yaxnlıq çoxdan problemlikdən çıxıb aksioma olmuşdur.

Müəllifin arxiv materiallarından çox istifadə etdiyini dedik. Bəzən bu faktlara təqnidən münasib olmur və sahə nüvələr verilir.

Mirzə Cəlil seminariyaya daxil olanda şahidlərin ifadəsi əsərsində yaş kağızı çıxarmışdır. Əziz bu kağızı əsas olaraq ədibin 1869-da yox, 1866-də doğulduğunu təsdiq edir. Bizca, bu da kifayət qədər inandırıcı deyildir.

Müəllif Firdovsimi ancaq tacik şairi kimi göstərməkdə və Seyid Əzizim guya "Məscid qapısında sıxışdırılıb öldürdüyüünü" təsdiq etməkdə də köhnə müddəələrə, faktlara birtərəfi yanar.

Əsərin 104-cü sahifəsində oxuyuruq:

"...Qovori ob uçitel'skoy seminarii, daje takie "prosvesyonniye" Azerbaydžanskiye jurnalisti (prosvesyonniye sözü dırmaqdadır) kakt Mamed aqa Şaxtاختinskiy, ... Fridun-bek Koçarlınskiy v pervuyu oqered vidviqali - vopros o meqeti, o poste, o traure po imamu Xuseyni..." Seminariya təşəbbüskarlarının bu tələbi mətbuatda çoxdan məlumdur. Ancaq Əziz Şərif bunu tamam birtaraflı və sahə izah edir. O zaman yeni məktəbə, xüsusiil, "xaçpərəstlər içərisində olan" seminariyaya azərbaycanlı uşaqlarını, dindar, fanatiklərin balalarını cəlb etmək əsan iş deyildi. Fridun-bey kimi müəllimlər valideynlər arasında çox geniş və çox da çotin izahat işi aparır, uşaqların Şeyx Nəsrullah, Hacı Həsən deyən kimi "dindon-məzhabdən çıxacaqlar" iddiəsinin yanlışlığını ictimaiyyəti inandırmış istayırlılar. Magər belə bir şəraiti unutmaq olar. Magər Mirzə Cəlilin öz əsərləri həmin

dövrdə müəllimlərimizin yaşadığı, işlədiyi ağır şəraiti aydın göstərmirmiş? Əziz Şərif isə vulqar sosiologiya meyillərini uyaraq Qori Seminariyasi müülliimlərinin çox böyük mərəfəcili fealiyyətini az qala heç endirməyə çalışır. Qori Seminariyasi təkə Azərbaycan üçün bir sira gözəl mədəniyyət xadimlərinin yetişməsində çox mühüm iş görmüşdür.

Əsərin 17-ci sahifəsində müəllif Naxçıvan ziyahılarının çar məmurlarını ifşa etdiyini, rus mədəniyyətinin xeyirxah təsirini yaydığını və sahəni göstərir. Buna sözümüz yoxdur.

321-ci sahifədə oxuyuruq:

"Etō biло očen seryoznoe ispitaniye dlya Naxçıevanskix prosvetiteley... No te neskolkо çelovek, kotorix poşşadila smert - Dj.Mamedkulizade, Eynali Sultanov, Kerballay-Nasrulla Şeyxov, Mursal-bek Bektaşev, Aqa-Muxammad Akperov i drugiye - s cestu viderjali eto ispitaniye i kajdy iz nix prinjal posilnoe učastie velikom podviqe trudovoqo Sovetskoqo naroda..."

Övvələ, Mirzə Cəlil ilə Kərbələyi Nəsruluları bir cərgəda qoymaq nə qədər birincinin xeyrinədir, ikinci və ən mühümü budur ki, Əzizin öz əsərini bir naxçıvanlı kimi yox, xalis bir azərbaycanlı kimi yazdıığını inandırmış üçün "Naxçıvan demokratları, Naxçıvan maarifçiləri, Naxçıvan ziyaliləri" və s. bu kimi istilahlara qənaət etməsini istərdik! Onuz da Azərbaycan o qədər də böyük deyil, xalqımız da o qədər çoxmilyonluq deyildir, hər rayonu bir xalq kimi alıb qələmə verək!

Əsərdə ümumən tacribəli bir qələm sahibi olan Əzizin stilinə, səliqəsinə uymalı yerlər vəardır.

Leninizm ilə yanışı, bir da bolşevizm istihalına ehtiyac yoxdur (səh.313). "Çay dəsgahı"nın vəzni heca yox, əruzdur. Pozuq yerlər

olsa da, əruzdur (səh.184). Bu əsəri şırtılmaya daymır. Ədibin buna ehtiyacı yoxdur.

Hətta bu əsəri Mirzə Cəlilin saymayanlar da vardır. Xudayar bayın adresinə bu qədər söyü (səh.232, 135, 236) basdır!

Dissertasiyadan an salıqosız yeri kitabiyat hissəsidir. Artıq şeýlər hesabına siyahı uzanıb, F.Engelsin "Ailonin mənşəyi, xüsusi mülkiyyət və dövlət" əsəri, Mirzə Fətəlinin, Haqqerdiveyin, demək olar, bütün bodü əsərləri siyahıya salımb. Qəribədir ki, bu əsərlər iki dəfə - həm rus dilində, həm Azərbaycan dilində siyahıda verilir. Üçüncü dəfə isə həmin əsərləri ahəd edən külliyyatlar gətirilir. Hətta müəllifin özündən eyni məqaləsi bir neçə qəzetdə çıxıbsa, həmisi kitabiyat siyahısına salınır. "Şərq qapısı" qəzeti də yaddan çıxmamışdır. Quranın rusca tərcüməsi gətirilir, halbuki Mirzə Cəlilin kəskin təqnid etdiyti tərcümə - Quranın azərbaycanca tərcüməsi unudulur.

531-ci sahifədə sərlövhə verilir: Komplekt qazet i jurnalov (na russkom yazike) sonra gəlir:

NA DRUQIX YAZIKAX

Burada verilən qazet, jurnallar hamısı Azərbaycan dilindədir (birçə "Tərcümə" təcaradır). Azərbaycan dilinə kənar dil kimi ya-naşmaq na üçün?

Bütün bu saydiqlarımız sahə və nöqsanlar, kitabın çapa hazırlanması prosesində düzələbilər və güman edirik ki, düzələcəkdir. Bu nöqsanlar əsərin ümumi, müsbət qiymətini azaltmır.

Unutmayaq ki, Əziz Şərif adəbiyyatımızın inkişafında məlum xidmətləri olan tanınmış tədqiqatçı, istedadlı bir adəbiyyatşunasıdır.

15 fevral, 1957-ci il.

MƏMMƏD CƏFƏR CƏFƏROVUN “HÜSEYN CAVİD VƏ 1905-1917-Cİ İLLƏR AZƏRBAYCAN ƏDƏBİYYATINDA ROMANTİZM” TƏDQİQATI

Son 15-20 il ərzində Azərbaycanda adabiyyatşunaslıq elmi gözçərçanın dərəcədə təraqqi etmişdir. Ədəbi inkişafımızın mühüm məsələ və müləhizələri, şəxsiyyətləri haqqında yazılan ayrı-ayn əsərlərdən başqa, sevincə qeyd edə bilmək ki, 3 cildlik adəbiyyat tarixi yaradılmışdır. İndi alimlərimiz adəbiyyat elmi qarşısında duran məsələ və vəzifələrin həlliində tematik ahatənən çox, elmi dərinliyin, dürüstlüyə diqqəti artırmışlar. Əgor 30-40-ci illərdə hətta bir neçə əsrin ədəbi inkişafını, omlarla yaradıcı şəxsiyyəti əhatə edən əsərlər yazıldırsa, indi ən konkret bir dövrün, hətta bir şəxsiyyətin tədqiqi doktorluq dissertasiyasına tema, möqəsad seçilir.

Məmməd Cəfər Cəfərov yoldaşın elmi şurunun müzakirəsinə təqdim etdiyi əsər də belə konkret, maraqlı temada yazılmışdır. Cavid yaradılığı, həmçinin məhz romantizm ədəbi mətbətinin tədqiqinə bizzət xüsusi əsər həsr edilməmişdir. İndiyə qədər bu temada yazılan, dörsər təhlillərini nəzərə almasaq, Məmməd Cəfərin tədqiqatı yeni təşəbbüs saymaqla olar. İki cilddən ibarət olan bu əsərdə 8 fasil vardır:

I fasilə müəllif məsələnin tarixinə ümumi baxışla romantizmin əsas prinsiplərini, tematika, janr aləmini nəzərdən keçirir.

II fasilə bu cərəyanın məfkurə istiqamətini, idealını və ziddiyətlərini verir.

III fasilə bu dövr mətbuatında burjuva “Sənət sonət üçündür” nozəriyyəsinin tabliğü və romantiklər təsiri izlenir. Bu hissədə müəllif çox doğru olaraq romantiklərin tematikasını, məfkurə istiqamətini, əsrin ümumi hayat, içtimai-siyasi mübarizələrlə sıx əlaqədə alıb təhlil edir. Baxışlarında romantiklər nə qədər ziddiyətli, mütərəddid, mücərrəd, seyrici olalar da, müasir siyasi mübarizələrdən konarda qala bilmirlər. Humanizm, gələcəkçilik, xayal-pərvənlilik, vəziyyətdən nəzarətliq, şikayət və üşyankar bir ruh, vətən məhabəti, Şərqi Qərb ələminin müqayisəsi, keçmiş idealları, qadın məsləsi, sənət modernizə məyili, inqilab, azadlıq mübarizəsinə münasibət - əsimizin mətbuat və adəbiyyatında əsas yer tutan bütün bu mətbətlər haqqında romantiklərin nəzəri-ədəbi baxışları konkret misallarla əsərdə göstərilir.

Azərbaycan romantizminin xasiyyətməsini vərmək, albət ki, çətin bir vəzifədir ki, müəllif bunun həlliində girişməkdən çəkinməmişdir, yalnız Cavid yox, həm də M.Hadi, A.Səhər, A.Şaiq, S.Divənbəyoglu və sair romantiklərin zəngin və bir qədər də pərakəndə, çox zaman ziddiyətli, qaranlıq ədəbi irsi əsasında bu məşhur cərəyanın tə-

rəqqi və tənazzül tarixçəsini elmi fənər ilə işıqlandırmağa söylemişdir.

Əsərin ən maraqlı hissəsi II kitabdır ki, bu da beş fəsildən ibarətdir. Burada konkret olaraq Cavidin hayatı və sənəti, romantikası və ziddiyətləri tədqiq olunur.

1. Cavidin hayatı, ədəbi mühiti, ilk ədəbi təcrübələri. 2. Yaradılığının II dövrü. 3. Müəllifin tərəddüdlərin qızılınlığındırıdıyi illər (1920-26). 4. Cavid yaradılığının yeni dövrü (1926-1937). 5. Cavid yaradılığının böyüdü sənətkarlıq xüsusiyyətləri.

Kitabın axırında Cavidin əsərlərini və həq-qindən tənqid və resenziyaları əhatə edən müxtəsər bir kitabiyat verilmişdir.

Əsərin ikinci hissəsində tədqiqat çoxdur, müəllif arxivlərdən, mətbuatdan, əlyazmalar və canlı xatirələrdən istifadə edərək şairin, demək olar ki, elmi tərcüməyi-halını yaratmağa cəhd etmişdir. Cavidin bir sıra biza məlum olmayan əsərini təbib meydana qıxarmışdır.

*Öyrətdi bilmirəm bizi kim cəhalətə,
İllərdi uymuşuq hamımız xəbi qəflətə...
Biz millətin aydınlaşığı qaldı qiyamətə...*

Bu məşhur şeiri biz uşaq vaxtında qram-mofon plastinkalarından, ya xanəndələrdən eşitmışık. Son demə, bu Cavidin imiş. Həm də nə qədər sadə, şairin sonrakı təntənəli stilinə yad, təbii bir dil ilə yazılmışdır.

Cavidin ilk yaradılıcı dövrü dissertasiyada diqqətlə işlənmişdir, müəllif haqlı olaraq göstərir ki, gənc Cavid, İstanbul təhsilindən əvvəlki şeirlərində sadalığı, xalq ifadələri, təbiiliyi ilə seçilir. Müəllif eyni diqqət və seliqliyə şairin bütün dramlarını, poemalarını bir-bir əyniqliqda müfəssəl təhlil edir. Bunların bazilərinin (“Maral”, “Horb və folakot”, “Bir xatira”) variant fərqlərini göstərir. Əsərlərin qısa da olsa, naşrı, oynamma tarixçəsi, bağışlaşdırıcı təsir, tonqıdın müləhizələri qeyd olunur.

Əsərlərin ayrılıqda tədqiqi ilə mən bunların bir-birindən təcrid edildiyini demək

istəmirəm. Hər əsərin konkret təhlilindən sonra elmi ümumiləşdirmələr gəlir. Şairin 15-ə qədər dram, bir neçə poeması və bütünlükdə lirikasının təhlilindən ümumi nəticə olaraq sənətkarlıq xüsusiyyətləri aydınlaşdırılır ki, bu, dissertasiyanın an yaxşı faslı silvə bilər. 130 səhifədən çox olan bu bəhsdə Cavid dramaturgiyasının xüsusiyyəti (xarakter dram, fəsli dram, faciəvi situasiya...) üzrə müəllif çox danışın və yeni müləhizələr irəli sürür. Habelə Cavid şeirinin stil, dili, texnikası, vəzni, janrı, təsvir vasitələri haqqında təhlillər də maraqlı, əsaslı, inandırıcıdır.

Məlum olduğunu üzrə ədəbiyyat tariximizdə, təhlillərdə romantizm səciyyəsinə, xüsusən Cavid yaradılığına həsr olunan hökmələr çox zaman ixtifal doğurmuş, sabit olmamışdır, dənizdə mədd-cəzr olan kimi, bu hökmələrdə də gah sol, gah sağ meyiller artmışdır. Bəzilər Cavid şənətinin çox yüksək qiymət verdiyi halda, bəzilər şairin məfkuru səhvlərini qabartmaqla kifayətlənmışlar. Müəllif mətbuat səhifələrində belə bir fikir ixtilaflarını diqqətlə öyrənib nəzərə aldıqndandır ki, ədəbi materialın həm işiqli, həm kölgəli tərafını, içtimai inkişaf nöqtəyi-nazərindən həm müsbət, həm mənfi tərafini vəhdətdə alıb qiymətləndirir. Bu da tədqiqatçı üçün əsas şartdır.

Burada Cavid yaradılığında işləqli ya-naşı ziddiyətlər və müraciət meyillər, ünsürlər də görünür. Hətta eyni əsərin özündə həm mətərəqqi, həm müraciət məfkura təsirlərini müayyən etmək asan olur.

M.C.Cəfərov yoldaşın bu yeni əsəri müəllifin uzun illər səbirlili, tömkinli, yaradıcı zahmatının samarəli nəticəsidir. Müəllifin tədqiq metodu düzgün, mühakim, müləhizələri mərəqlə, elmi hökmələri doğru, nəticələri əsaslı, dili, ifadəsi solis və aydındır.

Biz ancaq bəzi arzularımızı Məmməd Cəfərova söyləmək istəyirik ki, əsərinin takmıllaşdırıcık üçün, lazım bilsə, istifadə etsin.

1. Tədqiq obyekti seçilən adəbi cərəyanın məfkurə istiqamətini müəyyən edəndə, bir

məsələnin bütün duman və ehtimallardan kənar, daha aydın qoyulub qiymətləndirilməsinə istərdik; o da əsrimizin əvvəllerində Azərbaycan ziyahları, mədəniyyət, ədəbiyyat xadimləri arasındaki təbəqələşmə və burada əsas romantiklərin, xüsusun, Cavidin tutduğu mövqəyə məsolosudur. Cavid ilk dövrlərə, bir sırə əsərlərində Vətəninin, xalqının qurtuluş yolunu aydın təsəvvür edə bilmirdi. Cavidin bütün fikir və üslub səhvlərinin də çoxu buradan gəlirdi. O, Şərqi, müsəlman dünyasının və həmçinin Azərbaycanın galaxiyi uğrunda çarşıçay asıl qohrəmanları göstərməkdə çatılık çəkir, tarixi şəxsiyyətlərə bir qədar məftunluq göstərirdi. Məmməd Cəfər öz əsərində bu meyillərə tərəddüd kimi baxır, əslində bunlar tərəddüddən çox inam, etiqad idi. Məmməd Cəfər yoldaş öz təhlilində realistlər ilə romantiklər arasındaki fərq, ziddiyat və mübarizədən çox onların yaxınlığına, həmməslək olmasına diqqət yetirmişdir. Romantiklərin tədqiqini, demək olar ki, çox yerdə realistlərin və inqilabçı demokratların baxışları ilə müsayiətdə göstərmişdir.

2. Azərbaycan içtimai-siyasi həyatının təsviri XX əsr şairləri arasında Cavidə hamidian zəifidir. Doğrudur, dissertant "Şeyda"nın, "Azər" poemasını müasir, bir qədar də patriotik əsər sayır, ancaq "İblis"İN, "Şeyx Sənan"İN, "Peyğəmbər"İN, "Topal Teymur"UN, "Sayavuş"UN yanında bu əsərlər çox kiçik görünenür.

Pis olmazdı ki, Cavid haqqında yanan müəllif bu sirri axtara idi. Neco olur ki, azadlıq mübarizələri, inqilablar dövründə milli zəminda yetişən bir sonatkar Azərbaycan tematikasına çox yerdə etinəz qalır. Bu, elm üçün də, oxucular üçün də, tarix üçün də məraqlı məsələdir.

3. Cavid haqqında tənqidçi və bu tənqidin tarixçisini işləyənəndə dissertantın nəzərindən kənarda qalan faktlar və hadisələr vardır. Mustafa Quliyev, Zeynallı, Mehdi və sair tənqidçilərin, əsəsən, marksizm cəbhəsindən

olan tənqidindən, habelə xırımxırda, təsədüfi resenziyalardan başqa vaxtıla Cavid haqqında dedikdə adalətsiz, vicdansız tənqidlər və çıxışlar olmuşdur. 34-cü ildə Sovet Yazıçılarının I qurultayı yadımızdadır. Orada partiya biletini arxasında gizlənən məşhur aferist Əhməd Trinic şairə qarşı elə qəbələ ittihamlara çıxdı ki, Cavid əsəbi bir halda icası tərk etdi. Yalnız məşhur sovet dramaturqu Vişnevskinin Trinica və onun kimi ünsürlərə kəskin cavabı Cavidə müsəyyən təsəlli oldu.

Əlbət ki, Trinic tək deyildi. Belə üzənirəq tənqidlərin nəinki Cavidə, ümumən şeirə, ədəbiyyata ziyanı haqqında da bu əsərdə danışmaq olardı və lazım idi.

4. Cavid monoqrafiyasını təkmilləşdirmək üçün müəllif şairin arxivini axtmamaq cəhdini tərk etməməlidir. Doğrudur, arxiv əldə yoxdur və tapmaq çətindir. Ancaq o da məlumatdır ki, Cavidin və ümumən həbs olunan bir çox müəlliflərin arxivini müsəyyən təşkilatlarda nəzarət altında saxlanmışdır. Bunların bəzisi indi elda edilmişdir.

Habelə şairin həyatının son dövrü – 1937-1944-cü illər haqqında da yazmaq olar.

Müəllif əsərinin əvvəlində Cavidin 30-cu illərə qədər olan həyatı haqqında maraqlı məlumat verir və yazar. "Cavidin şəxsi arxivini əldə olmadığından hələlik onun torcımıye-i-hali haqqında bu qısa məlumatla kifayətlənmək lazımlıdır". Beləliklə də, Cavidin tam həyatı və vəfati oxucuya aydın olmur. Monoqrafiyada bu lazım idi.

Partiyamızın XX qurultayı tarixi həqiqəti və ədaləti tamamilə bərpa etmişdir. Cavid və bir çox onun kimi ziyanlılar tam bərəat almışlar. Şair və ədiblər keçmişin tohrifləri haqqında indi cəsərətə yazdıqları halda ədəbiyyatşunasları niyə yazmasın?

Əlbət ki, bu dediklərim yalnız bu əsərin müəllifinə yox, monoqrafiya yanan ədəbiyyatşunaslarının çoxuna aididir.

5. Əsərin mündəricatında "mütərəqqi romantizmə aid tədqiqlər", "mütərəqqi roman-

Mir Cəlal

tizm idəya xüsusiyyətləri" və s. kimi sərlövhələr görürük. Deməli, müəyyən bəhsler ancaq romantizmin mütərəqqi nümayəndələri haqqındadır. Hökmələr isə, ümumiyyətlə, romantizmə aid edilmişdir.

Əsərdə yeri göldikcə bunlardan danışmaq, bunların ifası üzərində xüsusi dayanmaq dilimizə, şeirimizə, mətbuatımıza vurdुqları ziyanları ətrafla göstərmək faydasız olmazdı.

Məmməd Cəfərin dissertasiyasını bütün bu kosır və qüsurlarına baxmayaraq, küll hələlinda yaxşı və sanballı bir elmi əsər kimi qiymətləndirmək lazımdır. Bu əsərin müəllifi filologiya elmləri doktoru adına tamamilə la-yıqdır.

Elmi şura üzvlərinin nəzərinə onu da çatdırmağı lazım bilirəm ki, Məmməd Cəfər Cəfərov tanılmış və yetişmiş bir alimdir. O, sovet ədəbiyyatı tarixinin yüksəlsəli dövrünü

əhatə edən mühüm üç monoqrafiyə oçerkin müəllifidir. Habelə Axundov, Mirzə Cəlil, Sabir, Füzuli kimi klassiklərin tədqiqində də çox iş görmüşdür və bizim fəal cəbhə yoldaşımızdır. O, Azərbaycan-rus ədəbi oląqları, rus ədəbiyyatı tarixi, rus klassikləri haqqında da bir çox dəyərlər əsərlər yazmışdır.

Demək istəyirəm ki, Məmməd Cəfər ədəbiyyatçı doktorlar sırasına tamamilə həzir və müsəlləh golur. Onun heç bir güzəştə ehtiyacı yoxdur. Yazuqlar da, oxucular da onu xeyirxah, obyektiv, təmkinli və layaqatlı bir ədəbiyyat tədqiqatçısı, görkəmli alim kimi tanıırlar. Əminəm ki, elmi şura üzvləri müzakirə etdiyimiz gözəl əsərin müəllifinə yekdiliklə, ürəkdən səs verəcəklər.

12 iyun, 1961-ci il



MİRZAĞA QULUZADƏNİN “FÜZULİNİN LİRİKASI” TƏDQİQATI

Inqilabdan sonra adəbiyyatın elminin görkəmli nailiyyətlərindən biri də Füzuli əsərlərinin tədqiqi, tohlili, töbliği sahəsində görürlən işlərdir.

Azərbaycan alimlərinin bu sahədəki fəaliyyəti hətta sorğudan xaricində vəziyyətin dəyişməsinə, ümumən şərqşünasların Füzuli ırsına münasibətdə bir yenilik, aydınlıq yaranmasına səbəb olmuşdur.

Bununla belə, biz Füzulinin elminin qarşısında duran vəziyələri bitmiş saya bilmərik: Füzuli haqqında yazmaq - əsl poeziya haqqında, insan mənəviyyatının sonatda inikası haqqında, sənətin ecazkar, füsunkar qüdrəti haqqında xalq dühəsi və əzəzinən bədii xariçələri haqqında, əsl şeiri keçmiş, indisi, gələcəyi haqqında yazmaq deməkdir. Buna görə də akademianın baş elmi işçisi Mirzəğa Quluzadənin müdafiəyə təqdim olunan “Füzuli lirikası” adlı təzə əsəri mühüm və maraqlı bir addım sayılmalıdır.

Əsər müqaddimə və kitabiyatdan başqa beş asas fəsildən ibarətdir:

Füzuli lirikasının öyrənilmə tarixində; Füzuli lirikasının əsas motivləri; Füzuli lirikasında bədii metod; Füzuli yaradıcılığında təsəvvüf; Füzuli şeirinin ənənələri.

Əsərin zahiri quruluşundan da göründüyü kimi müəllif əsas diqqətinin şairin lirikasına, lirikanın dolğun məzmununa, əlvənlığına, zəngin bədii xüsusiyyət və yüksək keyfiyyətlərinə, adəbiyyat tarixində müstəsna mövqeyi-

nə, dərin tasir gücü və əhəmiyyətinə vermişdir. Bu ətrafda diqqətlə araşdırılmalar aparmış, maraqlı və bir çox yerdə yeni, orijinal elmi həkmlər, natiqlər çıxarmışdır.

Məlumdur ki, Füzuli hər şeydən əvvəl lirik şairdir:

*Məndən Füzuli, istəmə aşar, məhdü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanadır.*

Tədqiqatçı buna görə də şairin qəlb, məhəbbət şeirini əsas təhlil obyekti götürmüştür. M.Quluzadə Füzuli şeirinin mövzusunu doğru tuyın edərək yazar:

“Füzuli poeziyasında hakim mövzu, yüksək esq əsasında qurulan heyat və səadət həsrətidir. Füzuli heyatın mənasını, məqsədini məhəbbətdə göründür. Şairi ilhamlandıran, onu vəcdə gətirən sərvəboylu, gülyanaqlı, gümüş sinəli, nərgiz baxışlı, zehni ənbər qoxulu canlı, insandır...”

Füzuli zəmanəsinin əsl şeiri, xalq ruhu və mənəviyyatına yaxın şeiri uğrunda çalışmayıçı özünən heyat məqsədi seçmişdi. Birinci dəfə ana dilində “nəzmi-nazik” yaratmağı başlıca vacib vəziyyət sayır, yüksək şeir sənətinə dini, mövhumi, xurafat, safsəfədən qoruyurdu:

*“Dövrən iştir ki, xar ola nazm,
Biizzatü etibar ola nazm.
Mən müntəzirəm verəm rəvacın,
Bimar isə eyləyəm alacın.*

*Təmiri xərabə təlibəm mən,
İnşaalla ki, qalibəm mən!*

Müəllif Füzulinin bu misralarından sonra iftخارla deyir: “Böyük şairin bu sözləri tarixi haqqıqtı əks etdirir. Füzuli, doğrudan da, şeiri xar olmaqdən qorudu”.

Tədqiqatçı, şairin əsərlərindən çıxaraq inandırıcı dəllişlər səbüt edir ki, Füzulinin içtimai lirikası da məhəbbət lirikası qədər qüvvətli və təsirlidir. Yalnız rübai, qozal, mürəbbələrde deyil, qosidlərində də, konkret bir obyekti, şəxsiyyətin tərənnümündə də Füzuli mütəfəkkir şairdir. Dövrünün zülm və zorakılıq quruluşuna qarşı ciddi protest edir. Zamanın qabaqcıl ideyalarını, xalq hayatı, idealını, böyük başarı arzularını tərənnüm edir.

Əsərdə oxuyurux: “Füzuli lirik şeiri, əsl hayat şeiri, xalq şeiri kimi qıymətləndirərək lirikadan xalqılık tələb edir”.

*Ki hər məhfəlinin zinəti idir qozal,
Xiradməndlər sənəti idir qozal.
Qozal de ki, məşhuru dörrən ola.
Öxumaq da, yazmaq da asan ola.*

Məhəbbət lirikasının Füzulidə üstünlüyü nü göstərməklə bərabər müəllif bu lirikanın mahiyəti, təbiati, xüsusiyyəti haqqında da maraqlı müləhizələr yeridib deyir ki, burada məhəbbət ilahi mahiyyətdə, bəzi Avropa burjuza alimlərinin düşündürüyü kimi, “ibtidai” deyil, məhz yüksək ülvi məhəbbətdir. İnsan yüksəldən, onu məhrumiyyət, zəmanəsinin əsərat, mövhumat və xirdalıqlarından, məhdudluğundan ayrıb böyük mənəvi zövq və ideal ilə yaşadan əsl insani məhəbbətdir. Şairin iştir xırda şeir və istərsə “Leyli və Məcnun” kimini epik əsərlərindəki lirik qəhrəman son dərəcə yüksək mənəvi aləmi ilə zəngin, inca düşünən, dərin kədərlənən, ixtirab çəkən, canlı, müasir, həssas bir insandır.

Əsərin diqqətəlayiq fəsillərindən biri də şairin bədii metoduna həsr olunan hissədir.

Bədii metod məsələsi xüsusiilə Füzuli kim nəhəng bir şairin bədii metodu adəbiyyat elmində hələ lazımcı işqlanırmamışdır. Son zamanlarda mərkəzi mətbuatda, Moskva universitetində, SSRİ Akademiyası alimləri arasında realizm haqqında aparılan mübahisə və müzakirələr göstərirdi ki, bu məsələ ətrafında fikir aydınlığı əldə etmək üçün hələ çox işləmək lazımdır.

Mirzəğa Quluzadə Füzulinin bədii metodunu müəyyənləşdirərkən bir çox elmi bədii mənbələrdə, şeirimin tarixinə, Nizami poemalarına müraciət edir və burada da romantikanın üstünlüyünü göstərir. Varlığı və içtimai hadisələrə romantik münasibət isə istar Füzuli, iştir başqa böyük sənətkarlıarda dövr ilə, içtimai quruluş ilə six olşaqla alınub təhlil olunur. Müəllif doğru göstərir ki, Füzuli qohramanın azadlıq arzuları, ürək cırıntıları ancaq dini, məhdud feodal quruluşu və münasibətlərindən uzaqlaşmaq meyilli ilə meydana çıxa bilirdi. Macnun dərə və tənsiyyat yoldasını cəmiyyətdə tapa bilməyib təbiət səhnəsində, bulud, külüklə, ahu, pərvana, əsm ilə ülfətdə axtarıbsa, bu bir bədii üsul, metod idi. Böyük şair bu vasitə ilə həm ağır ürək kadarı, həm da əsarət, din ehkamına qarşı keskin etirazını bildirirdi:

*Dövrən manı məzadə saldı,
Bilməm kim iddi satan, kim aldı!*

Nakam Leylinin bu ürək yandırınlığı, hissətli sözləri sevimli Sevilin etirazı qədər keşkin və mənalıdır.

Əsərin ilk fəsil Füzuli lirikasının öyrənilmə tarixi həm əhatə cəhətdən, həm də keçilmiş diqqət yoluńı işqlandırırmış cəhətdən əhəmiyyətlidir. Burada yalnız Azərbaycan, sovet alimlərinin yox, bütün dünyada Füzuli haqqında gedən tədqiqatın bir növ xülasəsi və Körpülüzadə, Nihad Tərlan, Qaraxan və s. burjuza alimlərinin tənqidindən verilir. Bu hissə də elmi səbüt və dalillərlə zəngindir.

Əsərin ilk hissində müəllif o qədər də ehtiyacı olmayan izahata yol verir. Məsələn, Füzuli əsərlərinin naşridəki forqlar, qüsurlar üzərində çox dayanır, izah, lügət, coğrafi, tarihi, dini, əfsanəvi və fəlsəfi adlara şərh verilməsi haqqında tədqiqflər irəli sürür.

Lirikamı tədqiq obyekti seçən bir əsərdə bu mətləblərlə o qədər də ehtiyac yoxdur. Bir da sovet dövründə Füzuli əsərlərinin naşrı və bu sahədə görülən, görülməyən işlər ayrıca tədqiq temasıdır ki, bunlardan ötəri danışmaq kifayət olmaz. Bu təfərruat ovazının müəllif möhə lirikanın ictimai, fəlsəfi, nəzəri köklərinə, məzmun və bədiiyyat təhlilinə, müasir şeirimizdə müxtalif və zəngin ənənələrə daha geniş yer verə bilerdi.

Bütün bu dediklərimiz və deyə bilmədiklərimiz arzular, güman etmək olar ki, ümumiyyətə, Füzülüşünəşlilik işinin, bu cəhənin əsgərlərindən olan M.Quluzadənin gələcək tədqiqatının vəzifələridir. Yəqin əsərini çapa verəndə müəllif bir də bu mətləbləri nəzərdən, mühəlizdən keçirəcəkdir.

5 fevral, 1965-ci il.



"Füzulinin lirikası" əsəri ümumilikdə alındıqdır isə, mənim fikrimcə, yüksək nəzəri səviyyədə, müasir elmi tələblər əsasında yazılmış və sovet ədəbiyyatşunaslığımızı zənginləşdirən qiymətli bir əsərdir ki, öz müəllifinin filoloji elmlər doktorluğuna tamamilə layiq olduğunu göstərir.

Əsərin rusca nəşr olunmuş avtoreferatını da oxumuşam, dissertasiyanın məzmununa uyğundur və əsas hökmələrini doğru əks etdirir.

Onu da qeyd etməyi lazımlı bilirəm ki, Mirzığa Quluzadə 25 ildən artıqdır ki, respublikamızda ədəbiyyatşunaslıq cəbhəsində say ilə çalışır. Nəsimi yaradıcılığına, klassik şeirə, qədim ədəbiyyata dair bir sira qiymətli kitabça və məqalələrin müəllifidir. Əminəm ki, elmi şuramızın üzvləri M.Quluzadənin filoloji elmlər doktoru elmi dərəcəsi almasına ürəkdən səs verəcəklər.

Mir Cəlal

KAMAL TALIBZADƏNİN “XX ƏSRİN ƏVVƏLLƏRİNDE AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİ (1905-1917-Cİ İLLƏR)” TƏDQİQATI

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktor müavini, filoloji elmlər namizədi Kamal Talibzadə Azərbaycan ədəbiyyatı tarixinin çox zəngin bir dövrünü, inqilab ərzəsi illərinin ədəbi tənqidini tədqiq edərək maraqlı bir elmi əsər yazmışdır.

Məlum olduğu üzrə ədəbiyyat alımları istor ayrı-ayrı ədiblərin, istorə da ayrı-ayrı dövrlərin təhlilinə verəndə ədəbiyyatşunaslıq və tənqid məsələlərinə ötəri toxunmuşdur. Ancaq inдиya qədər ədəbi tənqid problemini xüsusən XX əsrin ədəbi tənqidini ayrıraqda heç bir zaman monoqrafik planda alımlarımızın tədqiq obyekti olmamışdır. Halbuki bu dövrün tənqidini öz məzəməni, ictimai-ədəbi əhəmiyyəti və tasiri nöqtəyi-nazərindən heç də XX əsrin şeir, nəşr və dram məhsulundan geri qalmır. Talibzadə dövrün kaşkin, mürakəbəcək ictimai-siyasi, inqilabi hadisələrini, zəngin, əlvan mətbuat və ədəbiyyat materialını ilk mənbələrdən əvrənmiş, təhlil edib ümumişdirmiş, yeni nəticələr çıxarmış və elmi hökmələr vermişdir. Bu əsəri ilə dissertant əsimizin əvvəllərində ədəbi həyatının və fikir tarixinin müstəqil bir sahəsinə çevrilən ədəbi tənqidin ilk müfəssal elmi icməlini yaratmışdır.

Dissertasiyanın əsas fasilləri aşağıdakılardır: XX əsr ədəbi tənqidinin tarixi kökləri; XX əsrin əvvəllərində ədəbi tənqidin mövqə-

yi; Azərbaycan ədəbi tənqidinin (1905-1917-ci illər) əsas corayları: a) Demokratik tənqid; b) Burjua tənqid; c) Marksist tənqid.

Əsərin ikinci hissəsində F.Köçərli, S.Hüseyn, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhət həkim bəyik bilmər səmaların ədəbi görüşləri geniş təhlil olunur.

Mənəbəyin keçən əsrdən başlayan yeni dövrün ədəbi tənqidini əsərdə düzgün təsnifləşdirilir, üç yerə bölünür: (Demokratik tənqid, burjua tənqid) və marksist tənqid.

Bu əsas fasillərin təhlilinə başlamazdan əvvəl, müqəddimə şəklində keçən əsrlər ədəbi tənqidinin vəziyyətinə, xarakterinə, təleyinə diqqət yetirilir.

Tarixi adlar, rəqəmlər, sənədlər, mənbələr ilə zəngin olan bu tədqiqat əsərində dövrün ham şair və ədibləri, ham qəzet, jurnal və naşriyyatları, ham maarif ocaqları, ham da ədəbi məclis, təşkilat və hadisələri aydın görünür və diqqəti cəlb edir. Görürlər fakt və yürüdülən mühəlizlərlərə yalnız tənqid məsələlərini deyil, sanki bütün ədəbi, mədəni alımları və bu alımda gedən mübarizələri aşkar görür, öyrənirən.

Ədəbi hayatın inkişafın mürəkkəb və ziddiyətli mənzərasında M.F.Axundov, N.Nərimanov, Mirzə Cəlil, Sabir, Ü.Hacıbəyov, A.Səhət, A.Saïq, F.Köçərli, Seyid Hüseyn, C.Cəbbarlı, Fərhad Ağazadə, Rəsîd Əfəndizadə, S.Qənizadə, Ə.Hüseynzadə, Əhməd-

bəy Ağayev və s. kimi müxtəlif səviyyollu və məfkurlı yazıçılar, məhz bir tənqidçi kimi, ya-xud müəyyən adəbi, estetik görüşün sahibləri kimi almış tədqiq olunurlar.

Ədabi tənqidin inkişafı dövrünə kəskin içtimai-siyasi mübarizələrinə fonundan izlanır, əsasən bu mübarizələr cəbhəsindən mənalasdırılır və qiymətləndirilir. Dissertant öz elmi tədqiqatında dövrün adəbi tənqid məsələlərini nəzər planda, xalqın ictimai fikir tarixi ilə sıx əlaqədə alb ədəbi stillər, ədəbiyyatın ictimai mübarizə rolü, müasirlilik, xalqlılık, tipiklik, sətir, dil, üslub və s. kimi müüm problemləri sovet ədəbiyyatlaşmış cəbhəsindən və mövqeyindən tədqiq və təhlil edib müvafiq hökmər verir.

Talibzadə XX əsr adəbi tənqidinin inkişafını üç əsas istiqamətdə alır.

Dissertasiyada bu cərəyanların hər birinə siyasi, fəlsəfi və estetik xasiyyətnaməsi verilmişdir. Əsərdə çox doğru göstərilir ki, dövrün adəbi mübarizələri illər keçidcə məhz demokratik və marksist tənqidin üstünlüyü və get-geda qoləbəsi şəraitində davam etmişdir.

Əsərdə tənqidin ümumi inkişaf prosesi ilə yanaşı tək-tök gərkəmlı tənqidçilər ayrıca yaradıcı şəxsiyyət kimi almır, monografiyalarda təhlil olunur. Bu cəhətdən diqqət və salıqla ilə işlənmiş "Seyid Hüseynin adəbi görüşləri", "F.Köçərlinin adəbi görüşləri", "Cəlil Məmmədquluzadənin adəbi görüşləri", "Sabirin adəbi görüşləri", "A.Səhətin adəbi görüşləri" ayrıca qeyd olunmadır. Bu fasilərin bəzisində mülliiflər yaradıcılıq xasiyyətnaməsi verilir və çox yerda təhlili yeni materiallara çalb olunur (S.Hüseyn, F.Köçərli, C.Məmmədquluzadə bəhslerləri). Bunlarda yanaşı, dissertasiyada M.Hadi, A.Sur, Y.V.Çəmənzəminli və teatr tənqidçisi Hacı İbrahim Qasımovun tənqid fəaliyyəti haqqında ətraflı mühəlizə yürüdürlür, yeni faktlar əsasında həmin simaların adəbi mövqeyi xarakteriza olunur.

Ümumiyyətlə, demək lazımdır ki, K.Talibzadə tədqiq obyekti seçdiyi müüm bir elmi

məsələni əsər və təmkinlə, ətraflı və diqqətən öyrənmiş, müasir sovet elmi cəbhəsindən düzgün qiymətləndirilmiş, əsasən, doğru nəticələrə ələmələrdir. Həm müllifi üçün, həm də müasir ədəbiyyatşunaslıq elmimiz üçün şübhəsiz yeni və müüm bir nailiyət olan bu əsər ali məktəb tələbələri və aspirantlar, mülliimlər üçün çox faydalı bir adəbi vasait kimi də istifadə oluna bilər və olunmalıdır.

K.Talibzadənin bu yeni və dəyərli tədqiqatı yalnız ədəbiyyatşunaslığımızın, yalnız ədəbiyyat elminin nailiyətli kimi yox, həm də ictimai fikir inkişafı tarixini izləmək, öyrənmək nöqtəyi-nəzərindən maraqlı və əhəmiyyətli bir əsərdir.

Əsərin sonunda dövrün ədəbiyyatını, məbədatını, vətəndə və xaricdə aparılan tədqiqat materialını əhatə edən kitabiyat verilmədir.

Bütün bu məziyyətləri ilə borabor, "XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqid" əsərində bəzi qüsurlar da vardır ki, göstərməyi və çap olununda burlara diqqət yetirilməsinə ləzimdir:

1. Məlumdur ki, C.Məmmədquluzadə yeni əsərin əvvəllərində ədəbi siyaset və mübarizələrin mərkəzində duran on feal, on münəvvər bir adıb idi. O, realizm ədəbi cərəyanına, müəyyən dərəcədə demokratik tənqid istiqmət və sima verirdi. Buna görə də "Molla Nəsrəddin" ədəbi cəbhəsi və şəxson Mirzə Cəlilin ədəbi görüşləri tənqid fikir tarixini tədqiq edən dissertantı diqqətini daha çox çalb etməli idi. Mirzə Cəlil ədəbi qrupu təhlilin mərkəzində qoyulmalı idi.

2. F.Köçərli peşəkar tənqidçi idi. Ancaq onun əsas görüşləri və ədəbi prosesə münasibəti Mirzə Cəlil ədəbi cəbhəsi ilə birləşdə almış vəhdətdən göstərilə bilərdi. Belə bir münasibət xüsusən Köçərlinin ədəbiyyat tariximizdəki müüm xidmətini qeyd etmək, həm də realistlik əlbirliliyini qüdrətli göstərmək üçün lazımdır.

3. Tənqidçilərin ədəbi görüşlərini izah və müəyyən edəndə dissertant ümumi ictimai, mədəni məsələlərə (qadın azadlığı, əlifba, din,

məktəb və s.) müraciət edir. Ancaq bu müraciət bozən əsas matləbdən uzaq, artıq təfsilata aparır, əsərin və mülliifin yığcam təhlil stilinin aşırlaşmasına səbəb olur (F.Köçərli, Seyid Hüseyn bəhsləri).

4. Rza Zəki, Bağır Cəbbərzadə, Ağa Kərim Kərimov kimi ədəbiyyat tarixi üçün əhəmiyyətsiz adamların yazıları üzərində dayanmağa dəyməz. Dissertant ayrı-ayrı ədəbi problemlərin təhlilini asas götürərək həmin məsələni ayrı-ayrı ədəbi şəxsiyyətlərin görüşlərində izləyir və araşdırır. Buna görə də bəzən labüb takrarlar meydana çıxır ki, bu da əsərdə lü-zumsuz şəhifələrin çıxoluğuna səbəb olur.

5. Mülliif yeni və lazımcıca öyrənilməmiş mövzu götürdüyü və çox mətləbləri əhatə etməli olduğu üçün bəzən tədqiqatı bütün fasilələrdə eyni səviyyədə aparmır, "Demokratik tənqid", "XX əsrin əvvəllərində ədəbi tənqidin mövqeyi" fasilələr dərin, daqiq və zəngin verildiyi halda, "XX əsr tənqidinin tərxi kökləri" və bəzən şəxslərə hasr edilən oqerklər nisbətən ümumi planda işlənmişdir. Romantizm bəhsində müəyyən ümumiylük və mücorraqlıq gözə çarpar. Burada şairlərdən, bədii materiallardan misal göstərilir, ancaq daha vacib olan tənqiddən, ədəbiyyat alimlərindən lazımi nümunələr verilmir.

6. Dissertasiyanın 230-cu səhifəsində deyilir: "A.Sur ədəbi gəncliyə də az kömək etmirdi. O zaman "Molla Nəsrəddin"da "Daban qatdaq adam" imzası ilə tez-tez çıxış edən Əli Razi Suru öz mülliimi, yol göstərəni adlandırdı".

Yaxşı olardı ki, dissertant belə hökmələrin ədəbi hərəkatda müüm rol oynayan şəxsiyyətlərin adı ilə, onların mülahizələri ilə təsbit, təsdiq edəydi. Ədəbi gəncliyin qayğısına

ni çıkmak, ona istiqamət vermək Mirzə Cəlil, Sabir, Səhətin, F.Köçərli kimi böyük simaları daha çox düşündürdü. Belə bir gəncliyin nümayəndəsi kimi də Əli Razi səciyyəvi deyildir. Dissertantın həmin məsələ haqqında götirdiyi misallar A.Surun vəfatından neクロロダンド. Nekroloqlarda isə məlumdur ki, mərhumu ancaq tərif deyirlər. Elmi təhlil və münaqişə üçün belə mənbə tutarlı sayılır.

Bütün bu göstərdiyim qeyd və qüsurlar mülliifin zəngin adəbi hayat və mübarizələrinə əhatə və tədqiq edən yeni, maraqlı, dərin, elmi əsərinin qiymətinə xələl götiərə bilər. Kamal Talibzadənin uzun illər boyu yaradıcı zəhmətinin məhsulu olan bu əsər təkçə mülliifin deyil, həm də ədəbiyyat eliminiñ görkəmləri uyğundur.

Onu da Elmi Şurunun nəzərinə çatdırmağı lazımlı bilirəm ki, Kamal Talibzadə respublikamızda tanınmış, görkəmlı, istedadlı bir ədəbiyyatşunasıdır. O, "Abbas Səhətin", "Qorğun və Azərbaycan" kitablarının, sovet ədəbiyyatına, ədəbiyyat tarixinə aid bir sıra müüm nəticələrin mülliifidir. Neçə ildir ki, Akademiymanın Ədəbiyyat İnstitutuna və Yazaçılar İttifaqında tənqid bölməsinə rəhbərlik edir, respublikada elmi, ədəbi həyatın faal iştirakçısıdır.

Bütün bunları nəzərə alaraq müdafiəyə təqdim edilən "XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqid (1905-1917-ci illər)" əsəri üçün onun mülliifini Kamal Talibzadəni filologiya elmləri doktorluğununa tamamilə layiq bilirəm.

5 aprel, 1965-ci il.

ABBAS ZAMANOVUN “MÜASİRLƏRİ SABİR HAQQINDA” ƏSƏRİ

Xər Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri sahəsində çoxdan çalışın və bu sahada xeyli faydalış görən ədəbiyyatşunas Abbas Zamanovun filologiya elmləri namizədi elmi dərcəsi almaq üçün müvafiqiyyətla müdafiə etdiyi, Azərbaycan SSR EA İctimai Elmlər bölməsi Elmi Şurasının işə doktorluq dissertasiyası kimi təkrar müdafiəyə buraxıldığı əsər hər seydən əvvəl öz orijinallığı ilə diqqəti cəlb edir.

Müəllifin iki cilddən ibarət bu maraqlı əsəri ədəbiyyatşunaslıq elmimiz üçün tamamilə yenini materialların tədqiqi əsasında yazılmışdır. Dissertant uzun illərdən bəri arxivlər, kitabxanalar, muzeylərdə apardığı gərgin elmi axtarışlar nəticəsində öz mövzusuna dair külli miqdarda yeni əlyazmalar, sənədlər tapıb meydana çıxmışdır. İndiyəcən tədqiqatçılarının nəzərindən kənardır, pərakəndə halında kündə-bucaqda qalan naməlum materiallara müəllifin diqqətini cəlb etmiş və dissertasiyanın tədqiqi mənbəyi olmuşdur.

A.Zamanovun əsərinin yalnız Sabir bədii ərinsin tədqiqi sahəsində deyil, ümumən XX əsr azəri ədəbiyyat tarixinin öyrənilməsində əhəmiyyəti vardır.

“Müasirləri Sabir haqqında” problemini ilk dəfə qoyub həll edən bu əsər tədqiqatın zənginliyi, elmi təhlil və ümumiləşdirmələrin dərinliyi ilə təşəkkül tapmaqdə olan sabirşunaslıq elmimiz üçün yenidir. Bu əsər sabirş-

naslığa yeni və qiymətli bir hədiyyədir. Bizcə, əsərin doktorluq dissertasiyası səviyyəsində olmasını şərtləndirən əsas məziyyət də bundan ibarətdir.

Təcrübəli ədəbiyyatşunas kimi tanındığımız dissertant müasirlərin Sabir haqqında fikirlərini tədqiq edərkən dövrün ədəbi hərakatı ilə six suradə əlaqələndirmişdir. Dissertasiya bizi yalnız müasirlərinin Sabira münasibəti, böyük şairin öz dövründə necə qarşılıqları, ədəbi təqnidin onu necə qiymətləndirməsi ilə deyil, ümumiyyətlə, zamanın ədəbi hərakatı ilə tanış edir. Müəllif öz tədqiqatının siniflər mübarizəsi, bir-birinə zidd ictimai fikirlərin çarpışması ilə bağlayır, bütün ədəbi hadisələri zəhmətkəs kütünlərin öz azadlığı uğrundakı mübarizəsinə, zamanın apariçı ideologiyasına əsaslanaraq qiymətləndirir. Bəsliliklə, dissertantın təhlilləri, qiymətləri, nəticələri və mühakimələri, əsasən, sağlam bir metodologiya üzərində qurulmuşdur.

Dissertant öz mövzusu ilə əlaqədar olaraq Sabir ərisinin ətrafında indiyədək mübahisəli qalan bir səra məsələlərin üzərində dayanıb onları möhkəm dəllərlə həll edə bilməşdir. Məsələn, şairin bəzə müasirləri Sabirə Cəlil Məmmədquluzadəni bir-birinə qarşı qoyaraq “Sabir “Molla Nəsrəddin”i” yetişdirmişdir, yoxsa “Molla Nəsrəddin” Sabiri?“ suali ətrafında qeyri-elmi bir mübahisə meydana atmışdır. Bu mübahisə iyirminci illərdə bir çoxlarını da maraqlandırmış, o zaman Sabir

haqqında yazarlar bu haqda bir-birinə zidd fikirlər söyləmişlər.

Dissertant öz əsərində bu məsələni izah edərkən belə bir doğru nəticəyə gəlmışdır: C.Məmmədquluzadə ilə Sabir bir-birinə qarşı qoymaq metodoloji cəhətdən yanlışdır. “Molla Nəsrəddin” də, məllanəsrəddinçilərin “ağsaqal yoldaşı” C.Məmmədquluzadə də, Sabir də o zaman ictimai mühitin məhsuludur. Onları 1905-ci il inqilabi olmasayı, na “Molla Nəsrəddin”, na C.Məmmədquluzadə, na Sabir, nə də onları məsləkdaşları olan digər yazıçılar yetişə bilərdilər.

Əsərin qiymətli cəhətlərindən biri də budur ki, Sabir yaradıcılığı mücərrəd, məhdud götürülmür. Böyük sonətkarın poeziyamızın tarixində, xüsusun XX əsr azəri şeirdən dəyişikliklərin mahiyyəti açılır. Mirzə Cəlilin və ümumən “Molla Nəsrəddin” ədəbi məktəbinin köhnə, sxolastik şeirə qarşı koşkın, amansız mübarizəsi Sabir inqilabi satirik məktəbinin özünəməxsus döyüşkən stil və dili ilə göstərilir.

Dissertasiyanın “Şeirdə inqilab” adlanan dördüncü fəsli xüsusiə qeyd olunmalıdır. Bizcə, bu fasil əsərin an qüvvəti fəsildir.

Müəllif burada A.Səhət, F.Köçərli, N.Nərimanov, Ü.Hacıbayov, T.Şahbazi, Yusif Vəzir və başqa müasirlərinin müxtalif zamanlarında Sabir yaradıcılığı ətrafında apardıqları ədəbi təhlillər üzərində müfəssal dayanır, materialı saf-cürüklər, ümumiləşdirir. Müasirlərinin Sabir haqqındaki təqnid fikirlərini şərh edərək dissertant müasir ədəbiyyatşunaslığının prinsiplərinə sadiq qalaraq birtərəfiya, aludəçiiliyi yox verməmişdir. O, yeri gedikcə Sabirin müasirləri ilə mübahisəyə girişib onların yanlış təqnid fikirlərindən elmi cəhətdən obyektiv qiymətləndirmişdir.

O, belə bir doğru nəticəyə gəlib yazar ki, müasirlərinin Sabir ərisi haqqındaki təqnid fikirlərindəki yanlış və məhdud cəhətlər tosadüfi deyildir. Sabir kimi nəhəng bir sənətkarın həqiqi

qiymətini ancaq hakim dünyagörüşü ilə silahlanmış ədəbiyyatşunaslıq elmi və bilərdi ki, Azərbaycan filoloqlarının Sabir yaradıcılığı üzərində apardığı geniş tədqiqat, yaratdıqları monografiyalar bər hökümü təsdiq edən gözəl sübutdur.

Dissertasiyanın yaxşı cəhətlərindən biri də budur ki, müəllif öz tədqiqatında yalnız Azərbaycan materialları ilə kifayətənlənməmişdir. O, inqilabdən əvvəlki rus, erməni, gürç, tatar matbuatından istifadə edib, Sabirin görkəmlili bir şair kimi hələ o zaman başqa xalqların oxucuları arasında tanınması, şöhrət tapmasına dair bir sıra maraqlı məsallar gətirmişdir. Demək, A.Zamanovun dissertasiyası qonşu xalqlarla ədəbi əlaqələrimizin öyrənilməsi sahəsində də müəyyən əhəmiyyət kəsb edir.

Dissertasiyaya olavaş edilən mətnlər və onlarda elmi şəhərlərin əhəmiyyəti xüsusi ilə dikkətəlayiqdir. Bu mətnlər yuxarıda deyildiyi kimi, illər boyu davam edən elmi axtarışların nəticəsində toplanıb tərtib və şərh edilmişdir. Bu mətnlərin təpəlib üzərinqarılması və şəhərləri ilə M.Ə.Sabirin hayat və yaradıcılığının, eyni zamanda XX əsr azəri ədəbiyyatının bir sıra qararlıq cəhətləri müəyyən dərəcədə işləndirilmişdir.

Ümumiyyətlə, yüksək elmi səviyyədə yazuılmış bəzəkler, dissertasiyanın bəzə qüsurları da vardır. Məsələn:

1. Dissertasiyada, xüsusən onun birinci və ikinci fasillərində Sabir müasirlərinin fikirləri geniş, onların şəhərləri, yəni dissertantın öz fikir və müləhizələri isə nisbatan müxtəsər verilmişdir. Bizcə, dissertantın öz fikirlərinə dərəcədə geniş yer verilməli idi.

2. Dissertant “Şeirdə inqilab” adlanan dördüncü fəsildə müasirlərin Sabir haqqındaki təqnid fikirlərindən qüsurları və məhdud cəhətləri də göstərmişdir. Lakin nədənsə o, “Bəzi mübahisələr” adlanan beşinci fasildə bir dərəcədə bu məsələyə qayıdib tekrara yol verir. Bizcə, eyni məsələdən iki fasilda bəhs etməyə ehtiyac yoxdur.

Mir Cəsal

3. Doğrudur, dissertasiyanın bir sıra sahifalarında Sabir adəbi məktəbi, Sabirin müasir şairlərə təsiri haqqında bəhs edilmişdir. Bizcə, bunlar kifayət deyildir. Dissertant Sabir adəbi məktəbinin xüsusiyyətləri, onun öz dövrünün poeziyasına təsiri üzərində müfəssəl dayanımalı idi. Bu, vacib və lazım idi, əsəri daha da zənginləşdirərdi.

4. Dissertasiyada A.Sohhet, F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov kimi görkəmli şair, adıblarla yanaşı, ikincidərəcəli müəlliflərin (məsələn, H.İ.Qasımov, M.Hacinski, Ə.Fəhmi və b.) adı tez-tez çəkilir. Halbuki həmin müəlliflərin Sabir ırsını qiyamətləndirmək cəhətdən əhəmiyyətli əsərləri yox kimidir.

5. A.Zamanovun dissertasiyası, ümumiyyətlə, səlis dildə, aydın əslubda yazılmışdır. Lakin bəzi cümlə, tərkib, söz uyğunluqlarına da rast gəlmək olur.

Ictimai elmlər bölməsi Elmi Şurası A.Zamanovun filoloji elmlər namizədi elmi dərəcəsi almaq üçün müdafiə etdiyi əsərini doktorluq dissertasiyası kimi təkrar müdafiaya buraxmaqda doğru hərəkat etmişdir. Dissertasiya öz elmi səviyyəsi, əhatəsi və tədqiqat vüsəti ilə doktorluq dissertasiyasının tələbələrinə cavab verir və onun müəllifi Abbas Fattah oğlu Zamanov filoloji elmlər doktoru elmi dərəcəsi almağa tamamilə layiqdir.

18 fevral, 1966-ci il.



GÜLHÜSEYN HÜSEYNOĞLU HAQQINDA SÖZ

Gülhüseyn Hüseynoğlu sovet ədəbiyatının orta nəslində mənsub görkəmli ədiblərdəndir. O, otuz ildir ki, öz saf, səmimi, təbii hiss, həyacanlarını bədii sözün qüdrətilə sovet oxucularına deyir, onları düşündürür və ruhunu, zövqünü oxşayır. Bədii sözün qüdrətilə oxucunu düşündürmək adib üçün böyük məharət, məziyyət və xosbəxtlikdir. Gülhüseyn Hüseynoğlu oxucuların dərin rəğbətini qazanmış, imzasını sevdirmiş sovet ədiblərindəndir. Onun hekaya, povest və mənsur şeirləri sovet adamlarının dinc, qəhrəman əmək coşqunluğunun tərənnümü, müiasiñ insanın saf və temiz əxlaqi keyfiyyətlərinə həsr olunmuşdur.

On altı kitabın ("Xəzərin qoynunda", "Bir ömrün çəraqları", "Nigarənlığın sonu", "Ay nur çılayında", "Mənsur şeirlər", "Yaşamaq üçün", "İnsan", "Mücrü" və s.), çoxlu tədqiqat əsərinin müəllifi bu əməksevər yazıçının xarakteri bir əsəri qarşımızdadır. "Mücrü"!

Bu həcmə kiçik, məzmunca cəzibəli, şəkilər gözlə və mənali bir şeirdir. Müəllifin diqqətinə çəkən hadisə ictimai həyat və comiyyətini üçün xarakterik, hər kand və hər şəhərdə, ailələdə təsadüf edilən canlı bir səhnədir. Ana gəlin köçən qızına kiçik, yaraşıqlı bir mücrü bağışlayır. Mücrünü əziz ana yadigarı kimi həmişə paltar dolabının yuxarısında qoyub, qıyməti şeyləri orada saxlayırlar.

1941-ci ildə faşistlərin ana torpağımiza basqın etdiyi zamanda - Vətənin ağır günün-

də ailə başçısı cəbhəyə gedir. Aila ehtiyacı, körpələri saxlamaq qayğısı mürçrənə boşaldır. Ana balalarını çatılık ilə böyüdü.

Günün birində mücrü açılır. Boşalmaq üçün yox, daha mühüm hədiyyələri - məktəb bitirən balaların diplomlarını qoynuna almaq üçün açılır.

Əsərdə adı, təbii, həyatı bir mənzərə yazıçının diqqətini cəlb etmiş, həyacanlı ürək döyüntüsü ilə, ilhamla təsvir olunmuşdur.

Biz səda sovet ailəsinin na ünvanını bilir, nə familyasını, nə tərcüməyi-halını, nə də tərixini görürük. Ancaq ailəni bütünlükde öz şərəfi, öz taleyi, öz mənliyi ilə görürük. Kiçik yaşın bir süjetdə səmimi, həqiqi bir lövhə canlanır.

Sovet ədəbiyyatının ağsaqqalı, böyük zövq və diqqət sahibi Konstantin Fedin "Mücrü" barosunda gözəl yazımışdır: "Bu əsər ona görə diqqətəlayiqdir ki, oxucunun hissini hökmə, lakin çox inca bir tarzdə keçmiş günlərdən bu günə gətirib çıxarıb və yeni dünyamızı onun əsil ideal mənasında açıb göstərir.

Əsrdəki məcaz varlığının canlı obrazına çevrilir. Bu metamorfoz məni ovsunlamışdır".

Ədəbiyyatımızda mənsur şeirlərin inkişafı Gülhüseyn Hüseynoğluun adı ilə bağlıdır. Gülhüseynin mənsur şeirlərindən kəskin müəhiddə qüvvəti, coşgun hiss, həyacan, səda adamlara hərəkəli səmimi münasibət duryuruq.

Bədii əsərin vacib xüsusiyyətləri - sözə qənaət, iti müşahidə, ictimai məna, təfsilatdan

qaçmaq, mürəkkəb həyati hadisələri saf-cürük eləmək, müasir inkişaf baxımından monalandırmaq – Gülhüseynin mənsur şeirlərini sevdirir və yayır.

Mənsur şeir bizim ədəbiyyatda az yazılın bir böddi formadır. Bazıları güman edir ki, burada fakt yox, həyat yox, pafos, nida, xitab, çəğriş, söz tokrakları ilə ölüşmək olar. Səhvdir.

Hər yerdə, hər sonrada, hər janrda olduğunu kimi, mənsur şeirin də canı və qanı həyat həqiqətidir.

Xuxarıda misal çəkdiyimiz bəddi lövhəni sənətkar gözü ilə mənalandırmaq Gülhüseyn qələminin həssaslığı və itiliyinə sübutdur.

Mülliñin başqa bir mənsur şeirinini götürək. "Ata" adlandırdıdan bu şeirdə ilk övladı sahibi olan bir gəncin atlışə sədəti tərənnüm olunur. Ata hər yerdə adı ilə, işdə peşəsi ilə – müəllim, evdə isə ata deyə çağırılır. "Birinci ad nə qədər eziz, ikinci nə qədər şəraflidirsə, üçüncü də bir o qədər fərqliidirsə".

Təzə, haqiqi sevgi, əsl insani, sağlam vətəndaşlıq duygu və düşüncələri ilə qurulan ailədə ilk dəfə körpə səsinin eşidilməsi doğrudan da qıtbəyə layiq baxışlarlıqdır. Mülliñin bir şəhifəlik təsvirdə bunu oxucusuna iftخار və sevincə danışır. Bir şəhifəlik təsvirə bир povesťin materialımı siğndırməq hünar istayıv və bu, haqqında danışdığınız mənsur şeirlərin səciyyəvi xüsusiyyətidir.

Gülhüseyn Hüseynoğluunun "Seçilmiş əsərləri" kitabı onun ilk həkəyəsi – "Ana" ilə açılır. "Ana dili" şeirində ədib dilimizə müraciətən yazar: "İlk gecədə, yuxusuz qaldığım ilk gecədə, ilk sınaq gecəsində necə də köməyimə goldin, qüdrətinə əks barəsindəki düşüncələrim öz qəlibinə düşdü, söz qəlibinə düşdü. Səxavətini unutmamışam!".

Sınaq uğurlu olub, dilin səxavəti yerina düşüb. Yadimdadır, ilk dəfə Natavan adına klubda oxunan, sonra "Ədəbiyyat qəzeti"ndə (3 noyabr, 1944) çap olunan "Ana" həkəyəsi o zaman bizim hamımızın xoşuna goldı. Müzakirə zamanı, xalq şairimiz Səməd Vurğun,

xüsusən bu əsərdən ağızdolusu dərinəndi, onu əsl poeziya nümunəsi adlandırdı, mülliñin istedadına yüksək qiymət verdi. Bu hekaya indi də səirənə kimi dərsliklərə salınır. Çünkü bu həkaya oğul itirən, gözü yollarda qalan anaların ümidi ifadə olunub. Qələbə namına qəhrəmanlıqla həlak olan igid oğulların xatirasi əbədişib. Bu hekaya Böyük Vətən mühərbi bəsi dövründə yazılan on yaxşı əsərlərimizdən biridir.

Gülhüseynin əsərlərində müasir, sağlam ailə hissi olduqca güclü və üstündür. Mülliñin bu hissi bir fordi xüsusiyyət kimi yox, sovet adamının zəruri əxlaqi keyfiyyəti kimi, vətəndaşlıq vazifəsinin mühüm bir cəhəti kimi təsvir edir. Yazıçı sovet ictimaiyyətində məhz belə sağlam ailələri necə sevib hörmət bəslədiyini, Soriyya ("Bir ömrün çıraqlanması") kimi anaların qəhrəmanlıq laiyq olduğunu inandırıcı lövhələrə göstərir. Ədibin bu qəbildən olan, ictimai əxlaqi bəddi şəkildə təbliğ edən əsərləri, xüsusən indi müasir cavanlar arasında ailəyə məsuliyyətsiz, başdansovdu münasibət bəsləyən ünsürlər olduğu bir zamanda daha mənali və əhəmiyyətlidir!

Gülhüseyn Hüseynoğlu yurdumuzun, el-obamın nəğməkarıdır. Onun qələmində vətənin gözəl lövhələri: "Dağ da qartallı yalçın qayalarının, gurultulu şəlaləsinyən, meşə də yeddi bulağının suyuynan, yarpaqları titrək ağaclarının, bülbüllü kol-kosuyunan, danız də dəstə-dəstə qayaqlarının, kəhrəba qumlara üttü çəkən ləpalariyən, tamız, ürəkaçan, səliqəli sahiliyənə" sonətkarlıqla gözlərimiz qarşısında canlandırılır və bizim torpağa bağlılığımızı daha da gücləndirir.

Gülhüseyn Hüseynoğlu bəddi ədəbiyyatı ictimai tarbiyənin, əxlaqi-mühüm, kəsərli silahlı kimi düşünür, buna görə də o yalnız böyük lərə yox, balaca dostlara da öz ürək sözünü və məsləhatını deyir. Yaxşı ki, deyir! Balacaları unutmağa bizim heç birimizin haqqı yoxdur.

Ədibin əsərlərində bir cəhət də diqqətəlayiqdir. Həyat hadisələrini tam mürəkkəbliyi

ilə, ziddiyyəti ilə, işığı və kölgəsi ilə birlikdə alıb mənalandırmaq! O, müsbət qəhrəmanlarının hayatı və qələbə yolu hamarlamır. Cavalar təhsildə də, işdə də, sonot öyrənməkdə də, əmək prosesində də xəm kimi yox, canlı insan kimi töbii, inandırıcı görünür, bir həqiqət kimi təsir bağışlayırlar. Əsərlərində yazılıq qəhrəmanın kədar və möyusluğunu götürməkdən qorxmır. Lirika, qəlibin ən incə tellərini tərpdən daxili hayacan təhkiyin üzvi bir xüsusiyyətinə, lirik ifadənin töbii ahənginə çevirir.

Gülhüseynin heç kimə bənzəməyən, özüntün dəst-xətti, əslüblü olan, həmişə axtaran, poetik kaşflər edən, özüna tələbkər, əsərləri üzərində zərgər daqıqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənali yazmağı sevən yaziçidir. Onun yazaşlarında süni effekt tapmaq çətindir. Şairanalıq, emosionallıq, axılılıq, aydınlıq və sadəlik onun bəddi dilini sevdirən cəhətləndirir. Onun hekaya, povest və mənsur şeirləri yalnız respublikamızda yox, qardaş respublikalarda yayılmaqdır və bir sır xərçi dillərdə (ingiliscə, fransız, ispan, polyak, makedon və s.) naşr olunmaqdadır.

O, həm də diqqətli, məsuliyətli bir ədəbiyyat tədqiqatçısıdır. Gülhüseynin böyük sovet şairi M.Müşfiq haqqındaki tədqiqatı har yerdə sevili, təqdir olunur. Onun "Müşfiq" monoqrafiyası və "M.Müşfiqin yaradıcılıq yolu" disertasiyası sovet ədəbiyyatlaşdırılmışda mühüm hadisə kimi qiymətləndirilmişdir. Ədəbiyyat tariximizdə ədəbi simalara və əsərlərə münasibət də Gülhüseynin diqqəti, saliqəsi həmişə seçilir.

Gülhüseyn Hüseynoğlu 20 ilən artıqdır ki, Azərbaycan Dövlət Universitetindən sovet ədəbiyyatından yüksək məzmunlu, dərin mənali mühəsirləri ilə təlobatların hörmət və məhəbbətini qazanmışdır.

Gülhüseyn Hüseynoğlu yaradıcılığının kamil dövrünü yaşayır və ildən-ildə məzmunlu yaradıcılıq məhsulu verir. Sovet oxucuları onun yeni-yeni əsərlərini rəğbətlə gözlayır və izleyirlər.

Bu kitab ilə Gülhüseyn Hüseynoğlu – müasir sovet nəşrinin maşhur nümayəndələrindən biri – keçidiyi yaradıcılıq yoluна nəzar salır, fikrən oxucuları da özü ilə aparr: müyyən səciyyəvi əsərlərini onlara göstərmək istəyir. Yaxşı niyyətdir. Gümən etmək olar ki, oxucularımız ədəbin bu niyyətini bəyənəcəklər.



BÖYÜK DOST HAQQINDA KİÇİK QEYDLƏR

Səməd Vurğun haqqında xatır yazmaq onuna yaxın, yaşıd, həmkar yoldaşlar üçün həm asan, həm də çətindir. Asandır ona görə ki, otuz beş il ərzində mədəniyyət və adəbiyyat cəbhəsində birgə çalışmış, birgə addimlaşmış. Çətindir ona görə ki, böyük şairin hadisələr, adamlar, faktlər haqqındaki mülahizələrini təxmini yox, dürüst göstərmək lazımdır.

Mən Səməd Vurğunu 1923-1927-ci illərdə Gəncə müəllimlər seminariyasında oxuduğum illərdən təməyürəm.

O zaman Gəncəda Sovet hakimiyyətinin qayıq və diqqəti sayəsində sonaya, maarif, mədəniyyət ocaqlarının sayı gündən-güna artıldı. Şəhər sevindilərini, ümumun sovet ölkəsinin inkişaf sürətini yaxşı əks etdirirdi. Yağ-sabun zavodu, mahud fabriki, vağzal ilə şəhər arasında çökələn damır yolu, həmin yol boyu sıralanan fəhlə evləri, izdihamlı, işgürən fəhlə yığıncaqları yeni hayatın qəlbəsini əks etdirirdi.

Damır köprü yanındakı maarif evinin binasında vaxtaşırı ictimai-mədəni yığıncaqlar keçirildi.

Bələ məclislərdən biri Bakıdan gəlmış protərat məsləhətlərini görüşə həsr olunmuşdu. Qonaq şairlər, o cümlədən Ə. Fövzi öz şeirlərini oxuyurdular. Boz şinelli, qarayanzı, qırıvrımsaç bir oğlan tribunaya çıxdı, pəfəsəl danışmağa başladı.

- A yoldaşlar, bayaq burada Əbdülbəqi Fövzi yoldaş şeir oxudu. Siz də onu alıqladınız:

*Komsomol qız məni gol, dirlə bir az
Komsomol qız sənin olsun da al yaz!*

A yoldaşlar, bu, şeir deyil, açıq məktubdur. Bunu alıqlaşmaq yeni şeira ehtiramızlıdır ax! Natiqin kasərlə, təsirli sözləri ayloşənlərin diqqətini toplayırı. Sıralardan ümumi piçilti keçdi, adamlar biri-birindən soruşmağa başladılar:

- Bu oğlan kimdir?
- Bu harada oxuyur?
- Bu harada dərs verir?

Məlum oldu ki, tribunada həyacanla damışan Səməd Vurğundur.

O vaxtlar Gəncəda nəşr olunan "Qızıl Gənclə" jurnalında şairin ilə şeirləri nəşr olundur. S. Vurğun öz çıxışları, şeirləri, mədəni həyatda faal iştirakı ilə "Qızıl qələmlər" cəmiyyətinin Gənclə şöbəsini xeyli canlandırır. Fəhlə yığıncaqlarında böyük şairin ilk çıxışları xüsusi hörmət və diqqətə qarşılındırı.

"Mən Vurğunun müstəsən istedadını yaxşı duyurdum. O vaxt onun haqqında məqədə də yazmışam (1932, "Hücum" jurnalı).

Böyük şairin şeirə, adəbiyyatda məhəbbəti tükənənmiş idi. Məhz buna görə də xalituraçuları görən gözü yox idi.

Səməd Vurğun böyük şair kimi yüksəlsə də, tezliklə onun çoxcəhəlti istədiyi ictimai-elmi fəaliyyətində də üzə çıxdı. O, Respublika Elmlər Akademiyasına prezident müavini təyin olununda mən Ədəbiyyat İnstitutunda şöbə müdürü idim. Biziş adəbi klassiklərimi-

zin tərcüməsi, təbliği, çoxcildli ədəbiyyat tarixinin yaradılması onu çox düşündürdü. Müşəvvirlərdə katibi gözləmədən qələmi əlinə alır, fikirlərini qeyd edirdi.

Cavan ədəbiyyatşunaslarına tez-tez deyordı:

- Bizim böyük ədəbiyyat, böyük poeziyamız haqqında cəsərətlə, ağız dolusu danışmaq lazımdır. Dodaq büzmək, diluci danışmaq, yazmaq bizi gərək deyil. Şeirin səviyyəsindən aşağı duran təhlili kima lazımdır. Alim - şairin məfkuru həmkaridir.

Böyük şair qələm yoldaşlarına əlindən gələn köməyi əşrigəmirdi. Cavan yazıçılarınə rüscaya və başqa qardaş xalqların dillərinə tərcümə işini ədəbiyyat işçilərindən təkidlə tələb edirdi.

Yadimdadır, bir dəfə Gonçanın "28 Aprel" küçəsində Ələkbər Ziyatayla rastlaşdıq:

- Siza, - dedi, - mənim işim düşüb, bir xahiş eləmək istəyirəm.

Səməd:

- Söznü de!
- Söztüm odur ki, üzüllük olsa da, sizi elçi göndərmək istəyirəm.

Səməd türkdən güldü:

- Belə şirin sözü deməyə utancaqlıq lazımdır. Allah mübarəkə elosin.

Mən də söza qarışdım:

- Qızın evi haradadır?
- Bu yaxında, küçənin başında.
- Havaxt getməliyik?
- Havaxt kefiniz istəs.

Səməd özünəməxsus qətiyyətlə:

- Lap bu gün!

Ələkbər vaxt itirmədən bizim qabağımıza düşdü. Səliqəli bir həyətə daxil olduq.

Hayət balaca, kölgəli, sakit və sorin idi. Ev sahibi bizi hörmətlə qobul elədi. Otşa aparib aylasdırıdı. Çay-mürəbbə gotirdilər.

Səməd Vurğun müqəddiməsiz söza başladı:

- Ay xala, bilirsiz nəyə gəlmisi?

Səməd Vurğunun ailəyə tanış, məhrəm adamlar kimi verdiyi suala ev sahibi də bir az vahimə ilə cavab verdi:

Mir Colal

- Xeyr, bilmirəm nəyə gəlibsinizsə, xoş golmisiniz.

Ev sahibinin bu nəzakətli cavabı Səmədi bir az da ürkənləndirdi. Şair təmkin və aram ilə dedi:

- Xala, biz, sizin o gözəl qızınızda elçiliyə gəlmışık!

Qadın dinmədi, başını aşağı saldı. Səmədin sözündə sükütlə dinləməyə başladı.

- Xala, bizi tanıyrısunuz?
- Xeyr, tanımuram, oğul!
- Tanımrısunuz, tanyarsınız. Həc bu radio-lara qulaq asırsınızım?

Səməd şəkfin üstündə qoyulmuş reproduktor göstərdi:

- Bənlər hərdən qulaq asırsınızmı?
- Bəli, macəl olanda, axşam-səhər eşidirəm.
- Orada ki, diktörələr bir şairin adını çəkirələr, Səməd Vurğun deyirələr, bax, o mənəm!

Vurğun üzünü mənənə çevirib ev sahibinə təqdim etdi.

- Bu da mənəm qələm yoldaşım adıb Mir Colalıdır. Tanımasaq da, ark eləyib sizin evə vəcib iş üçün gəlmisi.

Qadın bir də razılıq edib, "xoş golmisiniz" dedi. Şairi diqqətlə dinləyirdi. Səməd müsahibin nəzakətindən istifadə eləyib ürəyindəkiləri deməya başladı:

- Biz bu Gəncədə oxuyub boyra-başa çatmışq. Gəncəyə də, camaatına da yaxşı bələdlik. Burada çoxlu dost-yoldaşımız var. Amma siz gəncəlilər çox zaman bizi tanımrısunuz, biza yad kimi baxırsınız, ona görə sizdən gileyiliyik.

- Yox oğul, elə deməyin biz!

- Xala, dedi, qulaq as. Mən sizə açığını deyəcəyəm: mən siz gəncəlilərdən qız istədim, vermədiniz. Bax, bu Mir Colal qız istədi, vermədiniz. Həmid Arash, Əhməd Cəmil, Cəfər Xəndən elçi saldı - qız vermediñiz. Bütə də ayrı şəhərlərdən evləndik. Keçənən güzəşt deyərlər. İndi daha o yolu tutmayıñ. Cavanlar arasında şair, adıb çox deyil, onların əsərlərini bütün ölkə oxuyur. Siz Gənclə xanımları onların xahişini yerə salmayın. Bax, cavşı şairin Ələkbər Ziyatay gözəl, zirək oğlındır. Şeirlərini de

oxuyarsınız. Sizin qızı bənd olub, bizdən xahiş edib sizin evə elçi göndərib. Gəlin bir ağızdan mübarək olsun deyək, bu iki cavanın xeyir-duasını verək. Uşaqların toy günündə yoldalarşın ilə gol-qanad açıb oynamaq da mən Səməd Vurğunun boynuna!

Qadın yaşnağı dodaqlarından çəkib, başını saldı. Hörmətəvab叫了聲。

— A qadanzı alım, bizi də yerdən göyər-məmişik, qızın böyük qardaşı var, başının ağası da odur. Onsuz biz bir iş görə bilmərik. İki aydır dağdadır. On günə qaydasıdır. Gələr, Allah qosa, sizin xahişinizi ona bildirərik. Cavabını da səza verərik. Bizim həci savadlıdır, oxumşları tanyır, hörməti var, nigarən olmayı! Xahişin cavabını alan kimi sizə çatdıraram.

Səmədin səsi eşidildi.

— Xala, oğlunuz var olsun. Onun xatırı bizim üçün də əzizdir. Ancaq son anasan. Həm qızın, həm də bizim anamızsan. Son bu xeyir işə qol qoysan daha o tərəfdən nigarən olmari.

— Nigarən olmayın!

— Sənin qolun vacibdir!

— Mən qol qoyuram, oğlum!

— Cox sağ ol, xala. Biz sənə arxayıq, gedək Ələkbəri tez müştəluqlayaq...

Başım cəllad plində

Dilim səni harayalar!

Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm getirdi. Yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döyüd:

— Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Heç Füzuli də belə alov ilə demiyib:

— Başım cəllad əlində, dilim səni harayalar!

Yanan qəlbini alovunu, tonqalını bundan yaxşı necə dəmək olar?

Mirzə Qasim, ürəyini tərpədən misali hər yetəmə, həttə qoca nənəsinə bir şair eşqi ilə deyirdi. Deyirdi, sonra da izah edirdi:

— Bunu lap böyük şair, Azərbaycan xalqı deyib. Gör necə dahiyana atış ilə, necə məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhabət dəstəndər. Biz nəhaq yera etinasız oluruq, toplayıb naşr etmirik... Mirzə Qasımın şifahı adəbiyyata maraqlı bizi də qızışdırılmışdı. Sınıfda yeri gələndə suallar verir, adəbiyyat müölliiminin rayını soruşurduq:

— Tanrıyıram, — deyirdi, — Mirzə Qasım ilə mənim də söhbətim olub. O kişi yaxşı adəbiyyat hövəskarıdır.

Biz Mirzə Qasımın evində yalnız adəbiyyatdan yox, ümumən şəhər həyatından, Bakının məişəti, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyinlərə redaksiyaların ünvanını öyrədir, redaktorun adını deyir və məsləhat verirdi.

Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə, məişət çərçivəsində qalmır. O, müasir bir icimai adam idi. Hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmərinə inandırmağı bacaran adam idi.

Mirzə Qasımın evinə çox adamlar — qonaqlar, qonşular, qohumlar galib gedirdi. Bizi də onlar ilə tanış etməyə çalışırıd:

— A filankəs, burlar bizim ali məktəb tələbələridir, tanış olun!

Biz məməniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onların söhbətinini maraqla dinliyirdik.

O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerda — Elmlər Akademiyası filialının yanında Dövlət Elmi Tədqiqat İnstitutunda açılmışdı. Buraya hövələnən cavan adəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, S. Vurğun və başqları var idi. İmtahanlardan çıxandan sonra mən, Mehdi, Heydər qəbul elədi. Səməd Vurğun da bəzi çətinliklərdən sonra adəbiyyat şöbəsinə daxil oldu.

Aspiranturun müdürüyinə Ali Sovetdə sədr vəzifəsində çalışan köhnə kommunist Səltan Məcid Əfəndiyev təyin olunmuşdu. Müavini

Gevorkyan adlı bir töbəyyatçı idi. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduğunu. Aspiranturun yataqxanası yox idi və buna təminat da verilmirdi. Biz Səltan Məcidin yanına gedib yəxhi edəndə o, bir qəbz yazıb verdi:

— Xahiş edirəm sabah saat 10-da Az.APP-a gələsiniz.

— Az.APP hayandadır?

— İsmailiyyədə, birinci mərtəbədə olurraq. Kimdən soruşsanız, yazıçıların otağını göstərərlər.

Səhərəsi mən İsmailiyyəyə (indiki Akademiya prezidiumunun olduğu bina) getdim. Mehdi ilə görüşdüm. Mehdi mənim yanında Əminbəyli ilə telefonlu danışdı və məni onun yanına göndərdi.

“Kommunist” qəzeti redaksiyası o zaman indikli Mətbuat Komitəsinin binasında yerləşirdi.

Ibrahim Əminbəylini mən Gəncədən təniriydim. Mən müəllim olanda o Maarif Şöbəsində, yaxud Maarif Xadimləri İttifaqunda rəhbər vazifədə çalışırdı.

Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi salamlaşdırın yer göstərdi.

Təhsilimə dair bəzi suallar verdi. Müəllimlər seminarıyasını bitirdiyimi bilib sevindii. Bir vərəq verib işə girmək üçün orıza yazmağımı tələb etdi.

Mən yazdım, diqqətlə oxudu, orızmədə səhifə axtarırdı, tapa bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çağırdı:

— Ədəbiyyat şöbasına məsul icraçı astarınız. Savadlı olduğundır, götürün qoyun işlosin!

Həmin gündən məni redaksiyaya işə götürdürlər.

— Mən aspiranturada oxuyuram, mane olmazlarımı?

Əminbəyli əlini tovladı:

— Xulufluşa deyərəm, oxumığına mane olmamıq, işində ol!

Mənim aspirantura təhsilinə böyük hövəsim olduğu kimi “Kommunist” kimi hörməti bir qəzetdə işləməyə də hövəsim var idi.

Fərhad Cədəfov adlı bir kök adamı mənə göstərdilər ki, sizin şöbə müdürünizdir. Bütün göstərişləri bu verəcək.

Cədəfov otagındakı şkaflardan birini açdı, aşağı yesiyindən bir neçə məktub bağlaması çıxardı:

— Bunlar, — dedi, — rayonlardan göndərilən müxtəlif məktublarıdır, adəbi yazıçılarından. Baxan olmayıb, yiğmişq qalıb. Son başla, bu məktubları bir-bir oxu, yararlılarını seç, hazırla, çapa verək.

Mən nə zamandansa buraya yiğilmiş məktubları qatın açıb diqqətlə oxumağa, yoxlamaga başladım. Bunların içində xəbər, şeir, hekayədən başqa, həttə şikayət də var idi. Mən bu məktubları düzəltməyə yox, avvalca bir-bir oxuyub başa çıxmışa, mözümündən xəbərdar olmağa çalışırdım. Nə qədər qariba və gözlonılmaz olsa da, burada vaxtilə özümən rayonları yazdığını məktubları, öqrəkləri, hekayələri tapdım və sevinclə onları təkrar oxuyub düzəldim. Öz məktublarım şöbə müdürü yox, birbaşa Əminbəyli yoldaşa oxuyub çapına icazə istəməyi lazımlı bildim. Əminbəyli, əsasən, Gəncədən olan məktubları maraqla dinləyir, səhifə başa çatmamış hökmünü verirdi:

— Yaxşıdır, ədəbiyyat səhifəsində ver getsin! Bu qayda ilə unudulmuş, tərk edilmiş ilk yazılının coxu hayatı işığı görməyə imkan tapdı, matbuata çıxdı.

Bir gün qəzətimizdə müsabiqə haqqında elan verildi.

Pambıq yiğimindən yazılın yaxşı öqrəklərə müükafat təyin olunmuşdu. Müsabiqə qapalı idi.

Bir çoxları redaksiyaya əsərlər yazardılar. Mən də gizli imza ilə “Qələbənin açarı” adlı bir öqrək yazdım.

Bir neçə gün keçdən sonra müsabiqə materialları yoxlanıb saf-çürük edildi. Bir gün mənə dedilər, redaktor soni çağırıır.

Əminbəylinin otağına girində qabağında öz yazuşunu gördüm.

O, yazı manerasından, materialin məzmunundan tanumışdı. Müləyim və xoş əda ilə soruşdu:

- Bu öcherki sən yazmışsan?

Redaktorun zənnini çəşdirməq istəmədim:

- Bəli, - dedim, - mənimkidir!

- Yaxşı yazmışsan, dedi, - sağı ol!

Həmin öcherki qızetdə, görkəmlı yerdə nəşr etdiyi və müükafat təqdim etdi.

"Kommunist" da iki, "Gənc işçi" də dörd-illik həvəskar işim mənim hərtərəfli inkişafıma, dünyagörüşümün genişlənməsinə müsbət təsir göstərdi. Mətbuatın büro gəzel təribya məktəbinə mən heç vaxt unutmaram.

Əminbəylinin, görünür işim xoşuna gəlmışdı, məni tamam təhsildən ayırmadı, şöbə müdürü kimi redaksiyada saxlamaq fikrində idi. Mən işa oxumaqdan ayrılmak istəmirdim. Aspirantura qalmaq istəyirdim. Bu ixtiyar üzündən mən o kişi ilə dalaslımlı oldum. Sonra "Gənc işçi" qəzetinə keçdim. İxtifaf, asəsan, belə oldu:

Əminbəyli məni bir aylığa qədər Bərdə rayonuna pambıq yığımı kampaniyasına səfərbərliyə göndərmişdi, həmin ayı mən səy ilə işlədim, rayon həyatından, yığımından çox yazılar yazıb çap etdirdim.

Səfərbərlik vaxtı qurtaranda Bakıya qayıtdım, maaşımı almaq üçün redaksiyaya gələndə Əminbəyli mənənə acıqlandı ki:

- Niyə gəlmisin?

- Vaxtim qurtarıb.

- Nahaq gəlmisin!

- Nə üçün?

- Hala Bərdə rayonu planı tamam ödəməyib.

- O məndən asılı deyil!

- Sən get rayona, maaşını da oraya göndərərik.

- O halda məni aspiranturadan konar eləyərlər, mən Akademianın icazəsi olmadan gedə bilməram!

Əminbəylinin deməyə sözü qalmadı, ancaq mənim maaşımı verməyə də qol çıkmadı.

- Yazın, maaşımı versinlər.

- Maası rayonda gedib alarsan?

- Mən rayonda işə girməmişəm.

- Get oraya, göndərərik!

Mən aspirant yoldaşlarımından birinə, Mehrib adlı hüquqsuna əhvalatı danışında dedi ki, maaşı saxlamağa sovet idarəsində heç kəsin haqqı yoxdur. Ver məhkəməyə, dərhal alınsınlar. Mən tənbəllik eləmədim, balaca bir ərizə ilə məhkəməyə müraciət etdim.

O vaxta qədər mən güman etməzdim ki, məhkəmə adı, sırvı, sadə bir əməkçinin ixtilafında yüksək vəzifəlilər töhmət eləyər. Məhkəmə iclasında gedəndə gördüm redaksiya öz yuristini, məsul redaktorun müaviniini, bir nəfər də kimi isə bu iş üçün göndərmişdir.

Məni vahimə bürüdü.

Məhkəmə sədri Rasizadə familyalı sədə azərbaycanlı qadını idi. Mənim ərizəm oxudu və redaksiyanın nümayəndəsindən soruşdu:

- Bu oğlanın maaşını niyə vermirsiniz?

Redaktor müavini başlıdı nağıl danışmağa:

- Mir Cəlal yoldaş özü komsomol təşkilatının məsul katibi ola-ola... - mən doğrudan da redaksiya komsomol özüyünün katibi idim.

- İşin bu qızığın vaxtında...

Məhkəmə sədri onun sözünü kəsdi:

- A kişi, nağıl açma, de görüm, oktyabr, noyabr aylarında bu oğlan sizdə işləyib, ya yox? - İşləyib.

- Maaşını alıb, ya yox?

- ...

- ... Alıb, ya yox, cavab ver!

- Maaşını rayona göndərmişik.

- "Kommunist" qəzeti rayondadır, ya Bakıda?

- Bakıda!

- Əməkçinin maaşı niyə rayonda verilsin?

Bu nə mən təqdimdir?

- ...

Sədr bir az da hirsə nümayəndəliyə açıqlandı:

- İşçi sənin redaksiyanda işləyir, maaşını da redaksiyadan alacaq, vəssalam!

Üzünü katibə tutub əmr elədi:

- Yazın, günü sabah bu oğlanın maaşını ödəsinlər!

Məhkəmənin icra vərəqəsini təqdim edib maaşımı alandan sonra redaksiyada işləmədim. Məni Mərkəzi Komsomol Komitəsinə çağırıldlar. "Gənc işçi" yə məsul katib təyin etdilər.

Mən çox havəslə komsomol mətbuatının canlı, maraqlı və çoxcəhətli işinə girişdim.

Bütün yazuçı, adəbiyyatçılardı, olı qəlam tutan cavan yoldaşları qəzet işinə colb etməyə çalışdım və az bir zamanda burada yaxşı məməznüllü müzakirələr, məclislər keçirildi.

"Gənc işçi" o zaman da çox hörməti, faal qəzet idi.

Lakin mətbuatda çox çalışmalı olmadı. Aspiranturam qurtarandan sonra ali məktəbdə tələbələr ilə işləməyi, canlı auditoriyanı üstün tutdum.

Gəncədə ilk müəllimlərimdən olan Vəli Xuluflu məni o zaman həl filial kimi fəaliyyət göstərən akademiyaya çağırıldı, ictimai elmlər bölməsində işləməyi təklif etdi.

Vəli Xuluflu hələ o zaman Azərbaycan qamusu (ensiklopediyası) naşr etmək üçün lazımi tədbirlər görmüşdü. Hətta sözlükler də nəşr olunmuşdu.

Respublikanın görkəmli ziyanlı qüvvələri bu yenisi və maraqlı işə cəlb olmuşdu.

Man ictimai elmlər üzrə bütün sözlik və məqalələri hazırladırdım. İşimin ağırlığı və həcmə böyüküyünü görən rəhbər yoldaşlar bu şəhəri bir neçə səbəbə ayırmış lazımlı bildilər və buna yeni şətərəfli olunmuşdu.

İctimai elmlər: adəbiyyat, fəlsəfə, musiqi-dil-folklor və s. səbələrə bölündü, bunnar üçün münasib adamlar axtarıldı.

Ədəbiyyat şöbəsini, şübhəsiz, özümədə saxlamalı idim. Musiqi şöbəsinə böyük bəstəkarımız Üzeyir bayı, fəlsəfə şöbəsinə Heydar Hüseynov çağırıldı.

Heydəri məni aspiranturadan, həm də "Gənc işçi" də məqalələrini çap etdiyim illərən tanıydım. Namizadlılığını görən kimi

təsdiq etdiyərək, o da həvəslə ensiklopediyada işləməyə başladı.

Əhad Yaqubov (prezident müavini idi) Mərkəzi Komitədə katib sıfati ilə işləməyə gedəndən sonra Heydəri qoyıldı.

Heydər Hüseynov cavan, həvəslə, enerjili, qeyrətlə oğlan idi. Kitab naşr etməyə, cavan alimlər hazırlamağa, institutlar açmağa, qoşun respublika alimləri ilə yarış aparmağa çox səy edirdi. Gəcə-gündüz akademiyada, öz təqəngədə, kitab-dəftər ilə əllaşdırıldı.

Mənim hələ Gəncə seminariyasında ikən olaqədə olduğum, inandığım və hörmət bəslədiyim kommunistlərdən biri də sonralar Respublika Maarif Komissarı vazifəsində işləyən Məhəmməd Cuvarılı idi.

O, vücudca balaca, ariq, xirdəgəz, zahirən qışqəşəqli adam idi.

Ancaq mənəvi cəhdəndə əksinə - faal, qeyik, ayyı, dərrakəli, təşbbüskar komunist idi. Onunla tanışlığımı tələbəlik skamyasından, seminarıyada oxuduğum illərdən başlamışdım. O zaman Cuvarı Gəncə vilayət komitəsində təbligat üzrə katib vəzifəsində çalışırdı. Seminarıya tələbələrinin təhsili, tərbiyəsi, inkişafı ilə ciddi mövcələr olurdı.

Görünür, bılık, məslək eşqi, iş həvəsindən başqa Cuvarılda təşkilatçılıq bacarığı və təmkinin də güclü idi. Seminarıyada olduğum, təşkilatda çalışdığını məddətə (man tələbə təşkilatının sadri vəzifəsində idim) Cuvarılmın mənənə qarşı rəğbətinə hiss etmişdim.

Son kursda və təhsil ilinin son aylarında, bir axşam yoldaşlarımla gəzəmdən qıxdığım zamanda qoşilden cıynımə bir al endiyini duyдум. Döñəndə gördüm Cuvarıldı!

Güldü və mənə dedi:

- Deyəsan, soni diksindirdim!

Men dinmadım. O monim kürayimə əl vur-a-vura dedi:

- Sabah vilayət komitəsinə gəl, səninlə işim var.

- Saat neçəda gəlim?

- Saat 9-dan sonra mən oradayam. Havaxt istəsən, gəl, dərsdən çıxanda gələ bilərsən!

Mən:

- Baş üstə, - deyib getdim.

Getdim. Ancaq bu çağırış məni çox narahat etdi.

Cuvarlı məni nə üçün çağırır? Görəsən, nə deyəcək?

"Soninlə işim var!"

Görəsən, bu nə işdir. Bəlkə, mənə təzə bir iş tapşırıq, quşluq taklif edəcək? Bəlkə də, tələbə həyatılı əlaqədər tapşırıq verəcək.

Cuvarının evi seminariya olan kütücadə ("28 Aprel" küçəsi), məktəbin qabağında idi. Mən dərsə gedəndə onlara getdim. O, mənimlə görüşüb içəri çağırıldı və sözünü açıb dedi:

- Seminariya məzunlarının təyinatı gedir. Anketdə gördüm ki, sən kəndə getmək istəyirsən. Gədəbəy məktəbinə müdür lazımdır. Sən orası məsləhət görmüşük. Nəce baxırsan?

- Müdür islamık çatı olmazım?

- Komsomolda yaxşı islamışın, yerli təşkilatda sənə kömək edəcəklər.

- Siz nə məsləhət bilsiniz, mən hazırlam.

- Gədəbəyin raykom katibi yanına gələcək - Ramazanov. Ona da tapşıracağım sənə kömək eləsin. Ora dağ yeridir, sofladır, ham də fəhlə rayonudur. Məktəbi də böyüdüb 7 illik eləyər. Cavan oğlansan, seminariyada aldiğın bilik və tərbiyə fəhlə balalarına vacibdir. San orada çox xeyir verərsən. Fəhlələr da qədirbilən camaatdır. Sənin inkişafını kömək edərlər...

Mənim sükut və razılığımı görəndə Cuvarı sevincdə olımı sıxış xeyir-dua verdi:

- Sən yaxşı yol. Sabah siyahınızı maarif şöbəsinə göndəracəklər. Əmrinizi alıb yola düşərsiniz. Bir aylıq maaş da qabaqcadan venirilir.

İndi mən daha aşkar və yəqin gördüm ki, bizi xalis hazır, məsul maarif işçisi kimi müyyəyənləşdirib işə göndərirler.

Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və bir az da yanlış idi: Kakor deyilən bir gödəkboy, zirək kişisinin məftiləkər faytonu zinqirovlu, gümrəh atlarla bizi Yasamal yox-

lündən çıxarıb yoxuşa aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, o əşrələr dağlırlar cəhalət, nadanlıq ilə vuruşmağa gedirik.

İyirminci illərin ortaları və axırlarında bizim respublikada məarif və mədəniyyət adamları az idi. Xüsusişə, sovet dövləti və komunist partiyasının böyük məqyaslı galəcək tədbirləri - mədəni inqilab şəhəri nəzərəalsaq və bu baxımdan məarif qızılvalarına yanaşsaq, çətinlik dahi qabarlıq görünür.

Gədəbəy kimi maşhur fəhlə rayonuna ilk qədəm qoyan seminariyən mən idim. Bəlkə, ona görə Cuvarlı məni hörmətlə, hazırlıqla yola salır, rayonun adlı-sənli fəhlələri hörmətlə qarşılayırdılar.

Mülayim avqust axşamında mənim mənzilim - mədən komitəsinin binasındakı səliqəli otaq qonaqlarla dolmuşdu. Adəton, qonaqları çay-cörək süfrəsi ilə qarşılıqlılar. Bizzət belə bir imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmandır deyildi.

"Biz" deyirəm, ona görə ki, mənimlə bərabər qoşu, yaxın kəndlərin (Qumlu, Söyüldü) müəllimləri də var idi. Onlar bir-iki günlüyü də olsa, rayon mərkəzində talimat almaq üçün bizim otaqda qalmaq isteyirdilər.

Rayon işçiləri, qocaman kommunistlər bizi xoş gəldin elemək üçün yığışmışdılar. Buna baxmayaraq biz yerlilərin açıq dedikləri arzu və tələbləri də eşidirdik.

O vaxt mən 19 yaşlı cavan bir seminariyən idim. Görünür, yerli fəhlələrin "bu təzə müəllim" dən gözləri su içmirdi. Çünkü onların aləmində qalstuk, yaxası qatlama köynək, komsomol qayıtı "bu yerlərə" o qədər də münasib deyildi.

60-70 yaşlı qocaman mədən fəhləsi - Əlihüseyin əmi asaya dörsəklənərək diqqət və ork ilə mənə baxıb deyirdi:

- Oğlum, arxayın ol. Fəhlə camaatı müəllimin qədrini yaxşı biləndi. Nə qədər ki, biz varıq, bir köpək oğlu müəllimə deyə bilməz ki, gözün üstündə qəşən var. Müəllim bizim

əzizimiz, uşaqlarımızın tərbiyəçisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin!

Əlihüseyin əmi atəklərini yüksəldirib ayaga qalxdı, yenidən oturub dedi: - Mən nayi deyirəm! Mon iki babatdan deyirəm. Biri budur ki, müəllim gərək içki sardan özünü gözləsin. Biri də əxlaq sardan, qadın babatından, abur-həyət babatından özünü gözləsin. - Qoca fəhla sanki məsul imtahan qarşısında övladına nəsihət verən atalar kimi manalı bər təmkin ilə danışırı. - Bu iki məsələ olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhla yeridir. Burada gərək özünü gözləyəsan. Camaat sənə uşaqları etibar eləyir. Bu temizlik ki oldu, görəm üstdə yerin var. Bütün mahaldə bir kişinin sənə dolasmağı cüriti yoxdur!

Qoca fəhla bər ata nəsihətli dənmiş, mənim gözümün içincə baxırdı. Əyləşənlərin Əlihüseyin əminin nəsihətinə diqqətlə qulaq asması o demək idi ki, bu tapşırıqlar tək bir adamın yox, rayon camaatının hamisünün adındındır.

Man dillənməmisi, məktəbin köhnə müəllimi Əli Qara qocaman fəhləni arxayın elədi:

- Əlihüseyin əmi, Mir Cəlal seminariyən özündə tələbə təşkilatının sadri olub. 500 tələbə onun öhdəsinə tapşırılmışdır. İki, filan, əxlaq, adab-ərkan məsəlesi onun öz nəzarəndədir. Bir də ki, bizim məqsədümüz burada dars, tərbiyə, mədəni inqilab yolunda çalışmaqdır. Komitəmizin tapşırığı yolunda can qoymağdır. Əl-əla verib işləyəcəyik. Tək əldən səs çıxmaz, partiya təşkilatının sizin köyməyiniz, fəhlə sinfinin iştirakı olmadan kənd müəllimləri na eləya bilər?

Əli Qaranın bu sözləri, görünür, Əlihüseyin əminin ümidi tomin edirdi. Kişi, təsbeh dənəsi kimi kiçik göz bəbəkleri ilə gülərək müəllimlər arxayın salırdı:

- Kəməklik bizdə, mədən fəhlələri məktəb üçün, müəllim üçün heç nəyi əsirgəməzərlər. Candan keçərlərlə!

Əlihüseyin əminin sözləri bir onun yox, bütün valideynlərin sözü idi.

Müəllim heyatını aburlı görəndən sonra fəhlələr məktəb üçün xüsusi can yandırmağa, raykomun, ispalkomun, ukomun (qəza komitəsi) yanında tez-tez danışmağa, təlab etməyə başlıdadılar. Bu diqqət və hörmət sayosunda məktəbin kəndlərdən gələn uşaq üçün 25 nəfərlək pansionunu açdıq. Musiqi kabinetini düzəltdiq, piano tərtibdik. Neçə hektarlıq bağçanı məktəb təcrübə tarlasına çevirdik. Bütün rayon məktəbləri üçün istinad məktəbi yaratdıq. Ayda bir müəllimlərin rayon müsbəvə, tacribə mübadiləsini təşkil etdik.

Bərpa dövründən sonra, mətbuatda, müzakirə, mübahisələrdə reconstruksiya dövrü ilə əlaqədar mətbəslər dəbdə idi. Mən də həvəslənərək bir məqalə yazmışdım:

"Rekonstruksiya dövrünün müəllimi".

Bu məqaləni Xalq Maarif Komissarlığının jurnalı dərhal çap etdi və rayon müəllimlərinin əzoxuna oxumağı məsləhət görüldü. Redaksiyanın xeyirxah münasibəti (o zaman komissarlıqla çalışan Məmməd Ələkbəri sonralar maarif naziri oldu) mani havaslandırmışdı. Məktəblilər üçün "Ədəbiyyat nəzəriyyəsi" kitabı yazmaq iddiasına düşmüştüm. Bu kitabın ilk qaralama nüsxəsinə həttə tədris-pedaqoji şurasına, o zaman orada çalışan Hənafî Zeynalıya təqdim etmişdim.

Satiralarından birinə Şəhab (ulduz) imzası qoymuşdum. Köhnə əlifba ilə, "Şəhab" sözünü düz oxumamışdır, ya nəse "Şöhrət" vermişdilər. Sonrakı yazılarının çoxunduda da bu imzani saxlayıb takrar etdilər.

O zaman Maarif Komissarlığının məktəblərə nəzarət və təlimatı geniş və müntəzəm idi. Komissarlığın baş təlimatçı Məmməd Xəlifəzadə Gəncə məktəblərində bir ay yoxlamaya aparmışdı.

Redaksiyanın xahişi ilə mən o yoxlama prosesini öyrənib, o haqda ətraflı yazib nəşr etdirdim. Xəlifəzadə işlərinin sonunda məni seminariya müdürüyyətinin yanına çağırıb

teşəkkür etdi. Komissarlıqdağı hesabatda da bu barədə danışdı.

Mətbuat sahifələrinin, xüsusun ədəbiyyatda zidd yazıları diqqətlə izleyirdim.

Gəncən gərənlər yaxşı bilirlər ki, şəhər iki hissəyə bölünür. Gəncə çayının sağı Azərbaycan, solu erməni məhəlləsidir. Dəmir körpünün sağında, teatr binası ilə qonşuluqla maarif evi yerləşirdi. 20-ci illardan maarif evi, şəhər ziyanlarının, xüsusun gənc komsomolu müəllim, aktyor, radioçu, mətbuatçlarının on çox toplaşış görüşdüyü yer idi. Şəhər məarif işçilərinin komssomol özüyətə maclislərini burada - Maarif evində keçirirdi. Bakıdan proletar Yazıçıları Cəmiyyətindən gəlmis nümayandalar çıxış edirdilər. Şeirlər oxunur, nitqlər deyilir, alqışlar eşidilir...

Səməd Vurğun 1926-ci ilə, yanılmırımaşa, Qubadan Gəncəyə köçürülmüşdü. Partiya məktəbindən ədəbiyyat dörsi deyirdi. Vurğun yaratmaq, yazmaq, günü-gündən böyükən doğma, izdihamlı şəhərin qaynar içtimai hayatımda faal çalışmaq həvəsi ilə yanındı. Proletar yazıçılarının burada bir şöbəsi təşkil olunmuşdu. "Qızıl Gənclə" adlı jurnal naşr edildi. Sənaye ocaqlarında, komssomol, hamkarlar yığıncaqlarında cavan şair və adıblərin çıxışları təşkil olunurdu. Belə maclislarda Vurğunun gur, bakır, səmimi, cəzibəli şair səsi eşidilir, sürətlə yayılırdı. Həmin yığıncaqlarda man Vurğunu həm komssomol yoldaşım, həm də yeni, inqilabi şeirin gələcəyə, böyük gələcəyə bir müraciati kimi iftخار hissi ilə dinləyirdim.

Cox əcmədi ki, böyük şairimizin ilk əsərləri ümumi səhərət qazandı. Tahsil həvəsi bizi mərkəza gətirdi. "Şeirlər andı" (1930) kitabı "Ələmdən nəşəyə" ilə yanaşı, gənclərin on çox maraqla izləyib oxuduğu kitablar idi. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu aspiranturasına daxil olduğum zaman S.Vurğunun yaradıcılığına həsr olmuşun "Yenidən qurulma yollarında" adlı məqaləni yazdım (1932). Məqalə "Hüküm" jurnalında dərc edildi. Böyük şair də aspiranturada ədəbiyyat-

söbəsində oxuyurdu. Onun təhsili də, iş üslubu da, münasibətləri də həmişə yenilik, bir az da şairlərə məxsus qəribəliklə seçiliydi.

Biz aspiranturada oxuyarkən K.Marksın "Kapital" əsərini öyrənib təhlil etmək məsələsi müzakirə olunurdu. Baziləri deyirdi: bu kitabı ədəbiyyatçı aspirantlar üçün sətribəsətir təhlilində keçirmək, əmtəə tasarrufatın hətta detallarını konseptləşdirmək lazımdır. Müəllim özü də ədəbiyyatçılardan ibarət olan bu auditoriyanın fikrini bilmək istəyirdi.

Səməd Vurğun ümumi axına qoşulmadı və müəllim ilə açıq danışmaqdan çəkinəndi:

- Yoldaş müəllim, - dedi, - siz iqtisadçısunuz, "Kapital"ı harfinacon bilirisiniz, çox sağ olun. Amma mən iqtisadçı yox, şairəm, şairliyimdə də qalmaq istəyirəm. Ona görə də siz bu kitabın, əsasən içtimai inkişaf qanunları, sənət və ədəbiyyatın spesifikasi ilə bağlı fassillərini biza öyrədin, onda siza çox minnətdər olarıq.

Bütün aspirantlar və müəllim bu fikri bəyəndi, dərslər bu istiqamətdə planlaşdırıldı.

S.Vurğun istədiyi dərəcəsində də məogrur, özüne, sözüne güvənən adam idı.

*Gəncliyim bir oddur, yandıqça sönməz,
İnad bir insanam, sözündən dönəməz...*

Bir dəfə qrup nümayəndəsi dərsə geçikən aspirantlar sırasında onun adını oxuyanda Səməd qəti etiraz elədi:

- Gecikmək, - dedi, - yarımqadıq adımlı işdir. Mən gecikməm. Mən ya gələram, ya heç gələram.

S.Vurğun öz sələfləri - Nizami, Füzuli, Səbir kimi sözə çox qiymət qoyur və artıq mənə verirdi:

*Artıran söz qədrini sidqılıq qədrin artırır.
Kim nə miqdər olsa əhlin eylər ol miqdər söz...*

Eşitdiyi, ya oxuduğu mətnlərdə bədii, mənəli sözü sərraf kimi dərhal seçər və ağızdolusu tarifləyib qiymətləndirəndi.

Bir dəfə cavan şairlərin yazıları təhlil olunanda çökələn bir yaxşı misalın Səmədi na qədər sevindirdiyi yadımdadır. Cavan şair çöldə uşaqlıq, çobanlıq günlərini təsvir edib deyirdi:

*Bəzən mal itirib çöldə qalardım,
Gündüzü gecədən xəbər alardım...*

Bunu eşidən kimi Səməd üzünü bütün məclis tutub dedi:

- Bu əsl şair sözüdür. Bu sözün sahibiň şair kimi baxmaq, haqqında ürkədən danışmaq lazımdır.

Kimin qələmindən çıxır-çıxsın, zoif osar böyük şairi mayus edir, güclü osar isə qanadlandırırı. O zaman lap cavan şair Adil Babayevin bir beytində xüsusi bir şeir həsr etdiyi yadımdadır. Səmədin tənqidçi və ədəbiyyatwünsəslərdən bir talibi də bu idi:

- Ədəbiyyatımızdan ağızdolusu, ifixtarla danışmaq çoxunuzda çatışır.

Akademiyada ədəbiyyat tarixi kitabının bir neçə cilddə planlaşdırılmış məsələsi qeyd olundan etirazlar asomurdu.

Səməd isə bu zəngin xəzinənin "qapısının təzəcə açıldıǵını" göstərməklə belə təşəbbüsleri hər yerdə qızığın müdafiə edirdi.

O, ədəbiyyat və sənətə xalq hayatı, idrak və hünarın mənəvi bir tacəssümü kimi baxır, vətənimizin şan-səhrətinə hər bir kitabda, tablooda və mahnida görmək istəyirdi. Vətən mühərbişəsinin illə aylarında azərbaycanlı döyüşü İsrail Məmmədov fasılıtlərə qarşı vuruşmada öz rəşadəti ilə seçilmiş, qohrəman adını almışdı. Bu hadisə Vurğunu çox sevdirmişdi. Onun rəhbərliyi ilə biz qohrəmanın kəndinə, ailəsinə təbrika getdik.

"Sovet pəhləvani" kitabı həmin günlərdə yaradı. Səməd, Kamalın, İslamın və başqa qohrəmanların adını şeir ilə əbadılmalıdır. Böyük şeirin lirik, epik, ya dramatik əsərlərində vətənin keçmişisi və indisi, həm də galacayı yüksək sənət dili ilə tərənnümü

adəmi valeh edir. Azərbaycan, onun zəngin, mübariz tarixi, həyatı, qələbə və nailiyyətləri, taleyi və adamları Vurğun sonatında həmişə şərəfi yer tutmuşdur.

20-ci illərin axırlarında Gəncədə yeni, qızığın bir ədəbi mühit canlanmaqdır. Gəncə seminariyasi, müəllimlər mühiti, şəhər teatrı, sənət texnikumu və sonra Kənd Təsərrüfatı İnstitutu kimi tədris, mədəniyyət ocaqları, şəhərdə müntəzəm noşr olunan "Qızıl Gənclə", "Zərba", "Kirovabad bolşeviki" kimi qazet və məcmuular ədəbi həyatın canlanması çox kömək edirdi. O zaman ədəbiyyat həvəskarları ədəbi mühit ilə, jurnal, qəzet ilə çox maraqlanır və yazıları ilə iştirak edirdilər. Xüsusi S.Vurğun kimi alovlu, qüdrətli bir şeirin orada olmağı cavanları həvəsləndirir, ruhlandırır, Gəncə ədəbi mühitində rövənq verirdi.

Məhəmməd Cuvarlı vilayət komitəsində tablüat müdürü idi. O, mahud fabrikı, çit fabriki, sabun zavodu, dəmər yolu işçiləri və başqa fəhlə müssəssisələrində, ədəbiyyatçılardan çıxış ilə maraqlanır və çoxlu təşkilat işi aparırdı.

Məhəmməd Cuvarlı şəhər partiya məktəbində ictiyaiyyət dörsi deyirdi və içtimai təşkilatlarda fəal rəhbərlik işləri aparırdı.

Ədəbiyyatçıların əsərlərini noşr etməkdə, teatr tamaşalarının, ədəbi yığıncaq və müzakirələrin təşkilində biza çox kömək edirdi. O, cavan yazıçıları diqqətini möhə müsəsələrlərə, sovet həyatına, fəhlə sinfinin mübarizəsinə calb etməyə çalışırı. Birinci beşillik planın təhlili və həyata keçirilməsində Azərbaycan fəhlələrinin qohrəmanlıq və rəsədətinə böyük səhər ilə əks ilə ifadə etməyi biza döndə-döndə tapşırırdı.

Bir neçə dəfə Səməd ilə bizi fəhlə yığıncaqlarına göndərdi və yaxşı da nəticə gördü.

Səməd Vurğunun ilham və istedadına pərəstiş edənlərdən olmuşam. Onun ilk yazıları, şeiri, sənətə münasibəti, mühəkimə və mülahizələrindəki sərbəstlik, coşqun ilham, qanadlı xayal və şəxsiyyət xoşuma gəlirdi. Lap ilk yaşalarından sənət qüdrətinə, şeirin somimi səsini,

quru, sünü bəzək-düzəkdən uzaq somimiyatı, qalbin saf tərənlərini duyurdum. S.Vurğunun adı golonda man hayacansız danışma bilmirdim. Otuzuncu illərin əvvəllərində Səmədin yaradılış haqqında ilk təhlili məqaləni man yazmışam (1932, "Hücum" jurnalı). Həmin məqalədə ilk şeirləri kəskin təqnid etsəm də, Vurğunun müstəsna istedəndini göstərməşem. "Vurğun əlinə qəlmən alan gündən əsl şair olmuş, kağız korlamamışdır". Şairin hadiyyə toqdim etdiyi ilk kitabını ("Şairin andı", 1930) kitabxanada saxlayıram.

Bir dəfə şeirlərindən birini çap etdirmək üçün Gəncə qəzetinin redaksiyasına getməyi məndən xahiş etdi. Redaksiyada "Şərq ərəbi" təxəllüsü ilə çalışın rəsmiyatçı bir redaktor var idi. Şeiri alıb oxudu və ehemalca Səməda qaytarlığı ki, "Bizim qəzətdə çap oluna bilməz!"

Vurğun vüqar və təmkinini pozmadan redaktora kəskin cavab verdi:

— Nə oldu, mənim şeirlərim mərkəzi mətbuatda çap olunmağa layiq olur, amma sənin bu qəzetinə yaramadı?

"Şərq ərəbi" (özü da qara, pirtlaşqı saqlı, eybacır bir vücud idı) hirs ilə ayaga qalxıb şairə ittihəm verməyə başladı.

Səməd həmin şeiri götürüb cibinə qoydu, redaksiyadan çıxdı. Neqə gün sonra həmin şeir mərkəzi mətbuatda, sonra da Moskva qəzetlərində naşr olundu. (Gərək ki, "Mən da bir aşğər kimi" sərlövhəli şeir idi.)

Vurğunun şeiri və şöhrəti yalnız Gəncədə yox, bütün respublikada və onun xaricində sürətlə yayılmağa başlayırdı.

Mərkəzi Komitənin "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" məşhur qərarından sonra bizi Azərbaycan Mərkəzi Komitəsinə, yazıçılara partiya işçilərinin müşavirəsinə çağırıldılar.

Yeni qərar münasibatlı orada keçirilən müzakirədə mən Səmədin Gəncə fəhlələri arasında şöhrət və hörmətindən, orada keçirilən ədəbi yığıncaqlardan danışdım. Sonra Səməd Vurğun özü alovlu bir çıxış elədi.

Cox çəkmədi, Yazıçılar İttifaqı təşkilatında Səmədi Respublika Yazıçılar Təşkilatına məşul katib seçildi.

Bir il sonra isə respublikanın 15 illiyi ilə əlaqədar bayramda Səmədi də partiya dövlət nümayəndləri sırasında Moskvaya – Kremlə partiya və hökumət rəhbərlərinin görüşüne apardılar.

Kremliyə göründə də şair hökumət rəhbərlərinin diqqətini cəlb etmiş, xüsusi farman ilə Lenin ordeninə layiq görülmüşdü (1936).

Əsəri mühitin bütün ölkədə qaynayıb canlandıığı həmin illarda Yazıçılar Cəmiyyətinin Gəncə şöbəsi (filialı) təşəkkül tapmaqdə, istedadlı cavaların ətrafına yığmaqda idi.

Gəncə şöbəsinin bir sıra üstünlüklerini – imkanlarını unutmaq olmaz: avvala orada nəinki köklü kitabxana, mədəniyyət ocaqları, həm də adəbi ənənə, şairlər məclisi, Mirzə Şəfi kimi şairin otagi, başqa şəhərlərin heç birində olmayan güclü çap vəsaitinə sahib olan böyük bir mətbəə var idi. Həmin mətbəənin buraxdığı kitabça və jurnallar, mərkəzdəki naşrlərdən o qədər də fərqlənmirdi.

Bir sira texnikum, orta məktəb, teatr, radio verilişi və sairədən başqa çox həvəslə bir oxucu kütłəsi var idi.

Gəncə seminariyasında tələbələrin gücü ilə təşkil olunan adəbi müzakirə və mühəkimələr, Cabbarlı və Cavid kimi dramaturqların əsərlərinin tamaşaçımızuzun indi də yadımızdadır. Hələ keçən əsrin axıllarında tikilən, inidiyən səhrətinə saxlayan teatrda həmişə müasir və maraqlı tamaşalar verilir.

Bu illər sovet adəbiyyatının təşkili dövründə Gəncədə Səməd Vurğun, Əhməd Cəmil, Həmid Arası, Fərrux Həsənlı, Əli Razi, bir az sonralar isə Möhsün Poladov, Əli Əkbərli, Məmməd Kazım, Mikail Rzaquluzada və bir çox başqların adəbiyyat tədbirlərinin nəinki maraqlısı, hətta faal təşkilatçıları idilər.

Mərkəzdə "Qızıl qələm" cəmiyyətində elə bir tədbir olmurdu ki, onun əks-sədasi Gəncədə eşidilmişsin. "Qızıl Gəncə" adı ilə xüsusi

bir jurnal çap olunurdu və buradakı yazıların hamısı yerli qüvvələrin qələmindən çıxan əsərlər idi.

Xüsusilə, axırıncılar məktəbi, tarbiyə və təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərində də bu aləmi məharətlə təsvir etmişdilər.

Süleyman Sani Nəriman Nərimanovdan hörmət və hərərətlə danışır, onunla keçirdiyi yoldaşlıq, maarif yolundakı omakdaşlığı xüsusi bir eşqə xatırlayırdı.

İnqilabin ilk illərində elan olunan bədii əsər müsabiqəsində "Laçın yuvası"nın yüksək qiymətləndirilməsini minnətdərlərlə qeyd edirdi.

Həmin illərdə Süleyman Sani bir müəllim, məarif xadımı və sovet quruluşunun təbligatçısı kimi Qarabağın bir çox şəhər və kəndlərində şəxson çox çalışmışdı. O günlərin təsərütatını qələmə almağı, bədii əsər, ya xatiro şəklində yadigar buraxmayı arzu edirdi.

Mənimlə görüş zamanında möhtərəm adıbımız səhəftindən çox şikayətlərində. Qiçılarda revmatizm tutmuş, ümumən əsəb xəstəliyindən aziyitlə çakır, sinasi dolu xatira və adəbi niyyətlərini qələmə almaqda çətinlik çəkirdi. Məsasının üzərindəki vərəqləri gəstorib gileyəldir.

— Nə qədər yazmali mətləblər, mövzular var. Ancaq na edasın ki, cansağlığı, vaxtında qədrini bilmədiyimiz gümrəhli yoxdur. İki səhifə yazıram, qolum yorulur.

Man görürdüm ki, daha bu, Qarabağ kəndlərini addim-addim gəzən, uzunboğaz çəkmə geymiş, ovçu maraqlı öz vətanının mənzərələrini seyr edən müəllim, adı deyil, əli qələm tutsa da, zehnən zəngin intibahlarla zəngin olsa da, fiziki cəhdəndən çox gücdən düşmüs, tab-taqatını itirməkdə olan bir xadimdir.

Süleyman Sani ilə olan görüşdən sonra saatlarla düşünür, kədərlənir, təssüflər edirdim.

"Gənc işçi" də çalışıdığım müddətdə çox ünsiyyət bağladıǵım, yaradıcılığına, səhbatına

maraq göstərdiyim ədiblərdən biri Hüseyn Cavid olmuşdur.

Bu iddia zahirən qəribə görünə bilər. Çünkü Cavid romantik şairdir, manim realist zövqündən, hayatı və hadisələrə münasibətimdən, görüşlərimdən çox fərqli bir sənətkardır.

Əvvələ, onu deym ki, iyirmi və otuzuncu illərdə Hüseyn Cavid cavanlar arasında çox məşhur, çox sevilən sənətkarlardan idi. Seminariya təhsili müddətində biz onun əsərlərini tez-tez sohnada görür, kitablarını oxuyurdug. Müəllimlərimizin alovlu mühəzirələrində onun haqqında çox eşidir, seminariyanın tələbə məclisiindəki müzakirə və mübahisələrdə onun yaradıcılığının maraqla izlayırdı.

Bakıya gələndən sonra, mətbuatda çalışıǵı, ilk yazılarını görməyə başladığım zamanları, görürün, böyük ədibin diqqətini cəlb etmiş, nə cəhdəndən maraqlandırmışdım. Məlum olduğu üzrə, Cavid əsərlərinə qarşı yazılın bir sıra kəskin təqnidlərdən incimədi və narazılığın aşkar bildirməkden çəkinmirdi. Bu haqda səhbatlərinin münasib bildiyi har yerdə və inandığı har kəso danışındı.

Hüseyn Cavid manimla bir küçədə, qonşuluqla olurdu. Mən də İçərisəhərin Kiçik Qala deyilən, Bakı Sovetinə söyklənən küçəsində, 16 nömrəli evdə yaşayardım.

Cavid bəzək axşamlar yazıdan, yaradıcılıq işlərindən yorulan saatlarda həm başmaq seyrinə havaya çıxar, həm də ünsiyyət üçün yoldaş astarardı.

Bir da görordün alındəki asa ilə mənzilin qapısını döyürlər:

— Ağə Mir Cəlal!

(Seyid olduğum üçün qocaman ədiblərin hamisi adının əvvəlinə ağa sözünü əlavə edərdilər.)

Biz bütün ailəlikcə təşvişə düşər, Cavidi hörmətlə mənzilimizə qəbul edərdik.

Cavid zahirən çox ciddi və ağır torpənişli, az danışan, təmkinli bir adamdı. Gözündəki

çəşmək, alındıktı əsa, başındaki qəhvəyi Buxara papağı ona xüsusi əzəmet verirdi.

İllər görüşlərde hayat yoldaşım, qayınanam tərəfindən həyəcan, təşviş, xörək hazırlığını göründə Cavid çox narahat olur, ata kimi hamimiz, bir növ danlayırdı:

— Püsta xanım, — deyirdi, — mən axşamlar bir saat səhbətə gəlirəm. Belə narahatlığı görsəm, daha cəsarət edib qapınızı döyməyəcəyəm.

Cavid çay qabağında nərd oynaması da xoşlayardı.

Mənim yazı masama da diqqət yetirməyi unutmadı.

Bir dəfə qarşımımdakı vərəqlərə diqqət eləyondə cavan qadın şairələrin əsərlərinə məqalə yazdığını görüb dedi:

— Vaxtına heyfin gəlmir?

— Bu yazılar haqqında müləhizələrimi söyləmək istəyirəm.



— Haqqında müləhizə deməli daha vacib əsərlər var. Elə əsərləri təhlil elə ki, heç olmasa, mövzu sənin zahmətinini qoruyub saxlasın. Füzulidən yazarı, yazı özü saxlamasada, Füzuli saxlayacaq!

Gördüm ki, böyük şair düz deyir, mövzu seçmək özü yaradıcılığın ilk şartıdır.

Ondan sonra mən Füzuli şeirinin poetikası ilə maraqlandım, ilk elmi əsərimi, namizədlik dissertasiyamı ondan yazış çap etdirdim. Həmin kitabın ilk nüsxəsini də bir minnətdarlıq əlaməti olaraq Cavidə təqdim etdim.

Cavidin yaradıcılığı, yüksək sənəti, şeiriyyəti və əsərlərinin şöhərtindən başqa mənə sevdirən, xüsusi, temiz insanlığı, büləllur xəsiyyəti və səmimiyyəti idi. Kənardan baxanlar, onu ancaq əsərləri ilə tanıyınlar onun məhrəm, duzlu, mənali yumorundan xəbərsiz idilər, halbuki onun bu cəhətdən səhbətləri çox monalı, maraqlı, unudulmaz idi.

V FƏSİL

Epistolyar ixs: ünsiyyətin canlı şahidi



Epistolyar irs sənətkar yazılıçının məktublar məcmiuudur. Təbii ki, ömrü boyu fəal bədii yaradıcıla məşğul olan yazılıç öz həmkarları, oxucuları, doğmaları (ailə üzvləri və qohumları) ilə məktublaşır. Yazışma dövründə toplanan məktublar etibarlı mənbə kimi yazılıçının elmi tərcüməyi-halını yazmağı qarşısına məqsəd qoyan tədqiqatçı alımların və bibliografların diqqətini cəlb edir, çünki yazılıçının həyatını, mühitini, adəbi irsini araşdırarkən bir çox mətbəblərin dərindən öyrənilməsində, dəqiqləşdirilməsində epistolyar irsə ehtiyac duyulur.

Mir Cəlalın hələ tam öyrənilməmiş adəbi-elmi və pedaqoji irsi, elmi tərcüməyi-hali ilə galəcəkda maraqlanan tədqiqatçı alımların, bibliografların öz diqqətini epistolyar irsə yönəltməsi vacibdir.

Azərbaycan Mərkəzi Dövlət Arxivində Mir Cəlalın şəxsi fondunda külli miqdarda məktub, əlyazma, avtoqraf hifz olunur.

Kitabda Mir Cəlalın əlyazmalarından, eləcə də epistolyar irsindən nümunələr oxuculara ilk dəfə təqdim olunur. Bunlarla tanış olan hər kəs Mir Cəlalın yaradıcılığını və mənəvi aləmini daha dərindən öyrənməyi imkan verən son dərəcə maraqlı fikirlərlə üzləşir.

Mir Cəlalı həssas yazılıçı, qayğıkeş ata və müəllim, alim kimi səciyyələndirən, onun yaşadığı ictimai-siyasi dövra, həmkarlarına, tələbələrinə, ailəsinə münasibətini eks etdiyən avtoqraflarda böyük ədibin canlı obrazını görməmək, qayğı dolu müləyim səsini, çırpınan ürəyinin döyüntüsünü eşitməmək olmur.

Teymur Əhmədov



Məktublar... Məktublar... Ünsiyyətin canlı şahidi! Onu oxuduqca insan münasibəti, mehr-məhəbbəti, isti nəfəsi, mənəvi-psixoloji aləmi sanki açıq-əşkar duyulur.

Bir sözlə, məktubları oxuduqca çox düyünlər açılır... İnsanın canlı, sırlı həmsəhbəti – məktublar bu gün tutya məqamundadır. Onun qadrını bilin. O, sizə dəyərli insanların dili ilə çox şey piçildayaqdır...

Mir Cəlal

Şərifəسلام!

Sən mətbəədən əldə edə bildiyim ilk nüsxəsinə sizə göndərirdəm. Oğurmanıza və dərklərdə fikrinizi mənə jəmənətə gərtəriyəm.
 Dayanar bağlamaq haqqında bəsəddiyinizi yaxşı.
 Mən burada təşkil etməyi hərəkəm.
 Adam vardır. Yalnız sizdən vəzifə gərtəriyəm.
 Eşitdiyimi görə aid olan ləri iqtidər haqqın
 də mənə məktub jəmənətənək.
 Təsəffüf ki mən almamışam. Mənə məktub
 tək jəməndənək adətət jə-
 mənətə 2024-ci ilərim:

| Dostluq. Malaya Krepostnaya 16
 Təmənbəy Muxamedov.

Dostlara, tanışlara salam!

Hörmətlə: Mir Cəlal
 18/ XI 35
 Bağışlayım, tələsik, səliqəsiz oldu.

Şərifə salam!

Son kitabımın mətbəədən əldə edə bildiyim ilk nüsxəsinə sizə göndərirdəm. Oxumağınızı və tezliklə fikrinizi mənə yazmağınızı gözləyirəm. Doqovor bağlamaq haqqında təşəbbüsünüzü yazın. Mən burada tərcüməni təşkil etməyə hazırlam. Adam vardır. Yalnız sizdən xəbər gözləyirəm. Eşitdiyimi görə, aid olan bəzi işlər haqqında mənə məktub yazmışsınız. Təsəffüf ki, mən almamışam. Mənə məktub yazanda aşağıdakı adresə yazmanızı rica edirəm: Bakı, Malaya Krepostnaya 16. Paşayevu Mir Cəlal.

Dostlara, tanışlara salam!
 Hörmətlə, Mir Cəlal
 18.XI.35

Bağışlayım, tələsik, səliqəsiz oldu.

Hörməti 22-ci
 Salam!

Doqovoru imzalayıb göndərdim. Tərcümənin ilk nüxməsinə laqmaq yox ləs qrup şə-
 daslarla Həmidə xanımın fərəna gedənə dəstə
 fərənə oquduq. Bir sərəsəkən dəvətlərdən.
 Mənim ilk intibahma gərə, Həmidə xanım
 bədii 2024-ci ilərinə təcərüratlıdır və
 fərənidir. Bəzəqaran bu səbəbdən, ləs qrup
 suna əzəmədən etdiyim İLK Həmidə xanım nüxəffə-
 qışılıb cəsən. Bu iss. ləs təcərürat
 fərənen ləs nikalların fəj, bəzəq 2024-
 ci ilərinə gərdən dəvəmizi ləs nüxəclərən
 bilsə. Ona gərs ilk nüxmə olaraq aldb-
 əyanək təcərüratçı Həmidə xanım sizə
 göndərmişdir') ləs nəqteyi. Nüxəclər də
 2024-ci ilərinə 2024-ci ilərim. Nikallən redəq
 hərbiyyəm Oryanzı ökəmisi almaraq məm-
 arxayıb ala silməliyim.

Hörmətlə Əziz! Salam!

Doqovoru imzalayıb göndərdim. Tərcümənin ilk nüsxəsinə baxmaq
 üçün bir qrup yoldaşlarla Həmidə xanımın yanına gəldik, ləs yarım oxu-
 duq, bir sərəsəkən düzəltdiq. Mənim ilk ehtimalıma görə, Həmidə
 xanım bədii əsər tərcüməsində çox tacribəsiz və yenidir. Qorxuram bu
 səbəbdən rus oxucusuna təqdim etdiyim ilk osorım müvaffaqiyətsiz çıx-
 sin. Bu iss, siza bəlli dir ki, yazığın bir kitabının yox, bütün əsərlərinin
 gözdən düşməyi ləs nüxəclərən bilsə. Ona görə ilk nüxmə olaraq aldiğınız
 tərcüməyə (Həmidə xanım sizə göndərmişdir) bu nöqteyi-nəzərdən
 də ciddi yanaşmanızı rica edirəm. Kitabın redaktorluğunu özünüz öhdə-
 dənizə almasınız, mən arxayı ola bilməyəcəyəm. Bu məktubu alan kimini
 tərcümənin keyfiyyəti haqqında fikrinizi mənə bildirin. Həmidə xanım
 bir də vaxtın azlığından, yazını tələsdirməyinizdən şikayətlənir. Cavab
 gözləyirəm.

Hörmətlə, Mir Cəlal
 8.II.36.

Mir Cəlal

№

193

il. 10-VI-36
Cavab/10-VI-36

Sizə salam!

Cavab vəzifə zənəati nüüməti və tətbiq şöbəsi
fiyat ofisində ofisəstəmənən qəbul olunub. 6.VI.36.

Eşidim ki Bakıya gəlmək istəyirsiniz.
Çox gözəl olar. Tədbiqatamda burada dekə
çox xeyir verərsiniz.

Şəhər, man kitabın tərcüməsindən
çox nigarən idim. Rahimən deməyinə görə siz
əgər yox redakte etməyi ədəbiyyatçıları alınsa
sonra. Rıca edirəm jəzen şəhərinə tətəb nə
vəzifətəldədir.

Mümkin olsa, fay istirahətindən
etibarla birinci olmağın idim. Cənab şəhər
təhsili bərə qəndə. M. 6.VI.36
Mən Şəhədayam. Cənab bu addət yox
T. Muxan. Əziz nüfuzlərinə. Mux. Şəhəday

Əzizə salam!

Eşidiyim kimi, Bakıya gəlmək istəyirsiniz. Cox gözəl olar. Ədəbiyyatımıza burada daha çox xeyir verərsiniz. Əziz, man kitabın tərcümə
keyfiyyətindən çox nigarən idim. Rahimən deməyinə görə, siz özünüz
redakta etməyi öhdənizə almışınız. Rica edirəm, yəzin görüm kitab nə
vəziyyətdədir. Mümkün olsa, yay istirahətindəki ehtiyacı nəzərə alaraq,
mənə bir az pul binagüzarlıq edəydiniz. Cavab yazın. Hələlik bu qədər.
Mən Şəhədayam. Cavabı bu adresə yaxın: Q.Şuşa, Dom pisateley.

Mir Cəlal
6.VII.36.

Hörmətli Əziz! Salam!

Hüseyin Şərifovu gördüm və sizi incitdiklərindən gileyəndim.
dulnisi vəzifəsindən. Andaman elədi, bilərəm. Zənəs dedim.
Ki, sizin pulunuzun hamisəni, guya qabaqdan
Ləxəcə adan gəndərmişlər. Əziz, emdon I
xahişim ludur ki, hekayələr əldən cəsar
datənər. Əzəmətgələr bu yaxnlarda vəzifə
dərsər. Kitabı çatdırmasaq, sonra qal
o cümlə gal olacaq. İy xahişim, əhəmiyyəti
ətibarla birinci olmağın ididi. Yəqin ki,
- Bul və təbii xənələndən əlavələr. Bütün
şəhərin manifestini, Kəhalətin Məsləhətə
riyale plana cələb. Mən sizin bu işin
şəhərin ekonomik müraciətərəm. Bu baradə
sizin şəhərinə rəyinizi və tələbinizi bil
mərə istərdim. Bilmirəm, ləğv etmə.

sizə hər baradə yoxdur ja yox.

Zənənədən qədər qonarasaq vəzifə
bilərəm. Zənəs dedim.Rəhmətli vəzifəsindən minnən işlədək
Cavabda əlam! Zəhmət olmasa siz
halacaq mənətib yox.Şəhərim pis deyil, sizin zəhmətinizi
unutmayacağız.

Hörmətli Mir Cəlal

9/839

Hörmətli Əziz! Salam!

Hüseyin Şərifovu gördüm və sizi incitdiklərindən gileyəndim.
Andaman elədi ki, Sizin pulunuzun hamisini guya qabaqdan gön
dərmişlər.

Əziz, səndən bir xahişim vardır ki, hekayələri əldən çıxarasınız. Azər
naşrda bu yaxnlarda kağız olasıdır. Kitabı çatdırmasaq, sonra qal oğlu
qal olacaq. İkinci xahişim, əhəmiyyəti etibarla birinci olmalı idi. Yəqin ki,
"Kultura və revolyusiya" jurnalını alırsınız. "Bir gəncin manifesti" kita
bımı Moskva naşriyyatı plana salıb. Mən sizin bu iş müdaxilə etməni
münətzirəm. Bu baradə sizin şəxsi rəyinizi və tələbinizi bilmək istəyirəm.
Bilmirəm, Yevgenyev sizə bu baradə yazıb, ya yox. Jurnalda olan qonora
rənizi ala bilərsiniz, Zənəs dedim. Ailənizi və xüsusiələ mənim yol yolda
sim Cavada salam!

Zəhmət olmasa, bir balaca məktub yazın.
Şəhərim pis deyil, sizin zəhmətinizi unutmayacağız.

Hörmətli, Mir Cəlal
19.X.39.

Fiziz salam!

Fiziz, mənim kitabımın tərcümə məsləsi necədir? Siz nəşriyyat ilə müqavilə bağlamışınızmı? Yaxın zamanlarda çap olunacağına ümidi varmı? Mən istayıram Yevgenyeva məktub yazım. Onlardan ağlım bir şəy kəsməsə, Moskva "Gənclər" nəşriyyatına vermək fikrindəyəm, istayırlar. Sizə məlum olan vəziyyəti mənə yazmanızı rica edirəm. Hələlik, sağ olun.

28.I.40. Mir Cəlal

Əzizə salam!

Əziz, mənim kitabımın tərcümə məsləsi necədir? Siz nəşriyyat ilə müqavilə bağlamışınızmı? Yaxın zamanlarda çap olunacağına ümidi varmı? Mən istayıram Yevgenyeva məktub yazım. Onlardan ağlım bir şəy kəsməsə, Moskva "Gənclər" nəşriyyatına vermək fikrindəyəm, istayırlar. Sizə məlum olan vəziyyəti mənə yazmanızı rica edirəm. Hələlik, sağ olun.

Mir Cəlal
28.I.40.

6.1.40
Cəlal Cəlal
Fiziz fiziz!

Məktubunuzu və materialı aldım. Sıxıqlımlarıñız ki, cavab vermirəm. Ancaq bundan qadag məktub almamışsam və sizin suallarından xəbərsizim. Sizə isə bəlgə bir nəqəd məktub şəxsiyyətəm. Cəfər cəlbə adətəni bilmiyəm.

Kelək məsləhət. Materialı oxuyuram, bəzən qeydlərim var; qurtaranda səzə jəberəm. Bəyqırığın həqiqi etdiyiniz vəsüfat (15 fevral) şəhər və qızıləmə ram. Arxayın olun. Xəzə, xahiş olıram suallarınızı mənə deyəsiniz. Mühüm dəyişiklikləri göstərəsiniz. Məktubunuzda jəberənlərin ki, deyisilən şəhər həc. Kənəfəndə?

Şəhər vəzifəsi fəxri olur. Buntarən şəhər mənə vəzifəməyəm. Tələbəyə - xəzə bacarıq, mən xəbərsiz. Arxay - Mayakovski üçün qəzəbə, mən inçəqəp dərinliyinə parçasıma tətbiq olun. (Petrogradın fəxri)

Daha nəzər mərəfət, nəzər? Ə gən, mövqədən rəbdə deyadəsən hərəkət planı tuturdug. Siz, təxəl işlənəcəsində Birostu mərəzədən mövqədən xəmənət məsələsi. Bəzən təsdiq, nəzər xəbər verəcəm.

Baxıdo peni elə bəzən hadis jəddəs. "Manifest" həqiqənədə Arif bəzən fəxri bəzən mərəzə elədi.

Xəbərliyim hərşəxəndə. İşləyirəm. Mən isə həqadən həqiqi bəzən şəhər şəhər fikrində. 17.1.40. Xəbərliyim, qızıləmənən nüvətliyəm olam.

Ağın 14-15-nə qədər mələminə gəzələm. Bəzən qoldaşınza bəzələm. Hələlik bu qədər 3/140. Vəzifələr. Məff

Əzizim Əziz! Salam!

Məktubunuzu və materialı aldım. Şikayətləriniz ki, cavab vermirəm. Ancaq bundan qabaq məktub almamışam və sizin suallarınızdan xəbərsizəm.

Sizə balaca bir açıq məktub yazmışam. Çatıb-çatmadığını bilmirəm. Keçək məsaləyə. Materialı oxuyuram, bəzən qeydlərim var, qurtaranda səzə yazaram. Özünüzün təyin etdiyiniz vədəyə (15 fevral) qədər qaytararam. Arxayın olun. Əziz, xahiş edirəm, suallarınızı mənə deyəsiniz, mühüm dəyişiklikləri göstərəsiniz. Məktubunuzda yazarınız ki, dəyişdirilən yerlər var. Hansı yerlərdür? Qaldı epigrafların bazisi ruscadan tərcümədir. (Tolstoydan, Asayevdən və s.), bunların əslini versəniz yaxşı olar. Bunların yerini mən səzə yazmalıyam (Tolstoy - "Anna Karenina"nın başında; Asayev - "Mayakovski naçinayetsiya" əsərinin çap olunmuş parçasında - Petroqradın təsviri). Daha nə var, nə yox? O gün Moskvada ədəbiyyat dekadasına hazırlıq planı tuturdı. Siz də dekada iştirakçısunuz. Bir sira mərəzə və məqalələr sizin öhdənizdir. Bu barədə səzə xəbər verəcəklər. Bakıda yeni elə bir adıb hadisə yoxdur. "Manifest" haqqında Arif bir yaxşı və dərin məruza elədi.

Xəstəliyim bir az yaxşıdır. İşləyirəm, müasir hayatdan böyük bir şey yazmaq istayıram. Xəstələnməsəm, ümidi varam ki, müvəffaq olam. Aym 14-15-nə qədər materialı qaytararam. Məndən yoldaşlara və Cavada salam. Hələlik, bu qədər.

Hörmətlə, Mir Cəlal
3.II.40.



11-11-40

Hərəkətli Əziz!
Salam!

Materiali oxudum. Şübhə

sz ki, fəst, aydın və sadə forqıymdır. Lakin dialoqlar ilə öz dilindəki forq silinmiş kimidir. Yaşın burada orijinal, hərəkətli, rəngli, qadın, qızlı, məsləhətli, rəmzi, qəzəbi, qəzəbiyyətli, hərəkəti verən, rəmzi, rəmzi olur. (Həcminin məktubu və s.) Bir də mənə elə gəldi ki, bir sira yerlərdə ağır, çox sözlü, izah dilinə yaxın cümlələr vardır.

Şəhəri xırda qeydləri materialı hərəkətləndirir. Lakin dia-

lyngət baxarınlıq. Bölkə mən şəhərləni. Hər halda eurasian ~~əfədət~~ ustasıdır. Sənət; Məməxəfənamə ki, Kifatən abşər cəməsiyət" mən baxınsə edəcəm. Sünüt.

Yenimərkələs təqərim ilə mən rəsəd fəst. Əkinçi fəslin epigrafansı qızılı məmət. Lütfəti məməməna dəha nüqəndür. Buna təqərim etməni rəza edirəm.

Hələdən bu qədər. Poloniya,
Cavada 31.11.40

8/11/40

Hərəkətli Əziz! Salam!

Materiali oxudum: Şübəhsiz ki, yaxşı, aydın və sadə tərcümədir, lakin dialoqlar ilə öz dilindəki forq silinmiş kimidir. Yaşın burada orijinal Azərbaycan koloriti məsləhəti var. Bölkə, rus sözlərlə bir sira söz və stil xüsusiyyətlərini vermak mümkün olmur (Həcminin məktubu və s.). Bir də mənə elə gəldi ki, bir sira yerlərdə ağır, çox sözlü, izah dilinə yaxın cümlələr vardır.

Ayri-ayrı xırda qeydləri materialın kənarlarında etmişəm. Yaddan çıxmış, nəzərdən qaçmış sözlər, epitetlər vardır. Özünüz baxarsınız. Bölkə, man yanılırəm. Hər halda ruscanın ustası sizsiniz. Mən arxayınam ki, kitabın abşəri çıxmasi üçün nə lazımsa edəcəksiniz...

Ümumiyyətə, tərcümə ilə mən razıyam. İkinci fəslin epigrafını dəyişmişəm. İndiki məzmuna daha uyğundur. Bunu tərcümə etməni rica edirəm. Hələlik, bu qədər. Ailənizə, Cavada salam.

Mir Cəlal
8.II.40.

16-11-40

Əziz Salam!

Bu gün məktubunuzu aldım və suallarınız-

dərəcədə oldum: Gördən sonra epigrafi mən rəsədən götürməyəm. Amma janılmırıma Faustun istehsalıdır. Məndə orijinal yoxdur, özəmən tapa teləvaz 152.10m. Asayıvdan ola da, "Mayakovski" mənim cəmiyyət-dəməndə Bölkə Pravda de bəxəndən bir parçadandır. Onu xələzəm. Onuncu fəslin Dobrolyubovdan sonrakı epigrafansı atə olşasınca. Bölkə epigrafaları özündən janılmırı; mənbəini deyin teləvaz. Eləni mən rəsədən, oxuduqum, ja etibarlı seylərdən galma-ur; ja nə end məyən mən bəxəndən istehsalımlardır. Qazadlı verilməz, alıñır, əsləy, kətəl sayıylar. Həmçinin haradən fəsilələr, həmin ləzəyi, bəlmərim.

Ümumiyyət baxarınlıq oğranır. Cənabəndən, Bələdər cəx - myəzədi, əfədət, əskərdən bəriçəp, həqiqət doğar, kimisi mənşələrəmət, ağızdan ağıza gəzən aforizmlərdə. Məzmun ilə əzədər olğularla yeganə əzədəmliyələrdir. XVII-fəsli epigraf rəqəmələrinin fərziyyətindən, əzədər olğularla yeganə əzədəmliyələrdir.

Kimin fəsildə 19, sevgi bənnəndən sehər olğularla yeganə əzədəmliyələrdir.

Eypəq. Rəmətliyənən qədəm bəzənindən, əzədər olğularla yeganə əzədəmliyələrdir. Kimin fəsildə 19, sevgi bənnəndən sehər olğularla yeganə əzədəmliyələrdir.

"Rəmətliyən qədəm bəzənindən, əzədər olğularla yeganə əzədəmliyələrdir. Həmin fəsildə 19, sevgi bənnəndən sehər olğularla yeganə əzədəmliyələrdir.

Əzizə salam!

Bu gün məktubunuzu aldım və suallarınızdan aqah oldum: Hötedən olan epigrafi mən ruscadan götürmüşəm. Amma yanılmırıma, "Faustun" avvalındadır. Məndə o kitab yoxdur, orijinal tapa bilməyacım. Asayıvdan ola da "Mayakovski naçinayıetsya" dandır. Bildir "Pravda"da buraxılan bir parçadandır. Onu xətəram. Onuncu fəslin Dobrolyubovdan sonrakı epigrafansını atıbilsəniz. Qalan epigrafları özündən yazuşmam, mənbəyini deyə bilmərim. Eləsi var, usaqlıqlıdan oxuduqlarım, ya eitidiyim seylərdən qalmadı.

"Azadlıq verilməz, alıñar" sözü kitab sözüdür. Ancaq haradan yadında qalıb, kimin sözüdür, bilmirəm. Zənnimcə, burların o qədər də böyük mənəsi yoxdur. Burların çoxu "mübadileyi əskərdən bariqeyi həqiqət doğar" kimi maşhurlaşmış, ağızdan-ağıza gəzən aforizmlərdir. Məzmun ilə əlaqədar olduqları üçün işlədilmişlərdir. XVIII-fəsli epigraf yazmaq fikriniz doğrudur. Hagverdiyevin bir cümləsi necadır, məsləhət bilsəniz, verək. Həmin fəsildə eşq, sevgi barəsində səhbət olduğu üçün bu cümlə münasibdir. Rimililərin qədəm bir asırdan göstərdiyiniz sitata razıyam, onu yazın. Həmin poeman professorumuzdan alıb oxumaq sizə söz verirəm. "Molodaya Qvardiya" ilə məktublaşdırınca sizə yazaram. Tərcümənin məndə olan hissəsini 4 gün əvvəl göndərmişəm. Yəqin çatıb. Dekadaya gəlmək məsələsindən arxayın ol! Siz nəin ki işlərik, mərəzəçilərdən biri kimi qeyd olunmuşsunuz. Nəhaq inanmırısunuz. Plan, proyekti təsdiq olunan kimi siz işa çağıracaqlar. Dünən yenə bu barədə səhbət idi. "Manifest" haqqında yazan oğlan cavan tədqiqatçılarındandır. Daha nə yazırm... Ailənizə salam.

Mir Cəlal
12.II.40.

Hərəkəti orz
Əslənə!

Deyəcə jədəd buradan ol
de qeydləri, sənə deməş olar
Onun əsi 1820 yeddi hərə
Mərə, tələhan adının əs-
kilimini (axırlarda) və
Mərdan şrifti gətirdi; cəj-
xan adının təxəl adı
ədlibanın əsərlərinə rəs-
jam, gərgis bəllək, hər
jədəd dyləndələr.
Deyəcə, dedi, mənim
adımdan əsərlərman-
a de, sən, filialı, o,
şəxətliyin pəhlə-
jini gəndərən..”
Əziz, bilirsin ki,
məndə elə, yəz
jəxəndə. Süleymana

10 2 11
deyəcə bələndim. Bundan
iñəs məni dərt vəm
gəndərələs. 2. Yəqinç
dərəfdəndə, bəzə
əbə kəcərim, aləm
qarıştlıq bəz-brisən.
Bu kaçqınsıca
səliqərlilik şəraitin-
dr jəxəram.

12 3 13
Xahiş edirəm mən kym
dyləndərən fəx-qəf
oləsə mənə hələnə
sinə. Təqəsti məm
de oxuyum necə
Deyəcə ilə hələndə
iñəldiyiñiz, mənə
jarən!

Yəqinçibə ilə do-
voroñor bacıplans-
ənəbzə ja jəq?

14 15 16
Məldix bu qədəx.
Biləməs 20 qəffy
biki soruşanlaşə bələ
23/5/40 Mir Cəlal.

Hörmətli Əziz, salamlar!

Deyev yoldaş buradan ötəndə görüşdük, sənə demiş olar. Onun bir sira qeydləri var. Mən, Kirovun adının çəkilməsi (axırlarda) və Mərdan şrift gətirdiyi çayxanın tanış adımı edilməsi təklifinə razıyam. Görüşə bilsək, bir yerdə düzəldərik. Deyev dedi mənim adımdan Süleymana de ki, sənə Tbilisiyə, Seretelinin yubileyinə göndərsin.

Əziz, bilirsən ki, məndə elə üz yoxdur. Süleymana deyə bilmədim. Bundan əlavə məni dörd rayona göndərirler. Üçüncü tərəfdən də, təzə evə köçürəm, aləm qarışb bir-birinə. Bu kağızı siza çox səliqəsizlik şəraitində yazırı. Qəräzi ay Əziz, mən sənə arxayınam. Əsərin xeyrinə olan qeyd və dəyişmələr üçün ancaq taşəkkür edə bilmərəm. Xahiş edirəm mühüm dəyişmələr təklifi olsa, mənə bildirənəsiniz. Teksti mən də oxuyum. Deyev ilə birlikdə necə işlədiyinizi mənə yazın! Yevgenyev ilə dogovor bağlamısunuz, ya yox?! Hələlik, bu qədər. Ailənizə və bütün bizi soruşanlara salam.

Mir Cəlal
23.VI.40.

17 18 19
Yəqinçibə ilə dyləndə
iñəldiyiñiz, mənə
jarən!

20 21 22
Mələkəndəyən
31/5/40 Mir Cəlal.

İstəkli Püstə, salamlar!

Bu maktub Novosibirsk şəhərindən yazıram. Səfərimiz bizi sizdən 10 günlük bir məsafə uzaqlaşdırılmışdır. Bura Sibiridir. Soyuqdur. Sağ-salamat golmişik. Şeylərimizin coxluğu, bir neçə yerdə vəqonumuzu dayışmamız bizi incidi. Daşkənddə bir gün qaldıq. Gözəl, soflu, böyük şəhərdir. Sabah saat 11-də yola çıxdıq getdiyimiz yera hələ 6 sutka qalmışdır. Yolumuz yaxşı keçir. Mirzənin yoldaşlığı çox yaxşıdır. Əsas nigaranlığımız siz tərəfdəndir. Bilirəm ki, bizzən sonra nə qədər narahat olımsın. Bilirəm ki, uşaqlar ananı, sənə nə qədər incidirlər. Ancaq buralarda, yolda, vəqonlardada bir uşaq görən kim ürəyim bir tika olur. Gözüm balalarımızı axtarır. Qulağına Arifin, Elmiranın səsi galır. Elə bilirəm bu saat Əliş səslənəcək, məni çağıracaqdır. Yəqin Hafız yeriyir. Rəna onu tutub gəzdirir. Ailəmizin xosbəxt saatları - axşamüstü hamumuzın bir yerde deyib-güldüyüümüz yadına düşür. Deyirəm əsl həyat, əsl səadət odur. Mən bir də o saatlara qovuşmaq, bir də balaları başında yiğib son uşaq səsələri şəraitində nahar eləmək, demək-gülmək hasarlısən yasayıram. Mirzə ilə bu barədə söhbət edirik. Bilmirəm, Azərkəndən pül çatdırı? Maşaları vaxtında ala bilməsən, Arifə de. Vaxtında qazət almasaq da, radionu hər gün eşidirik. Cəbhə xəbərlərini aramsız izlayırımk. Bütün yol boyu qeydlər götürmüştik. İntibahlarımız var. Sağlıq olsa, qayydanda yazarıq.

Püstə! Bilirəm istilər düşəndə ananın sohbeti ağrılır. Başisoyuqluq eləməsin. Həkim çığır evə, müalicə eləsin. Özü də onu qoyma işləsin. Otursun, dincəlsin. Əliş sənə xüsusi tapşırıram. Onu yuxuda görürəm. Əyyuba maktub yazacaq idim, yadimdən çıxdı. Rəna yazsın. Yənə məktub yazacağam. Anaya, Rənaya salam de. Uşaqların üzündən öp! Dostlara, təmşələrə salam yetir. Hələlik, öpürəm.

Mir Cəlal

19.05.42.

Novosibirsk

• Эй Өзизи-мөн! Озмон!

Азизигүз мөнине салdığın üçün sağ ol! Bu günlarda
чүхүл төл ойн бүркүлдөр ဇавасынгың көмүрсүй.
Сөзине туңынчында сүрүпкүл / گىلىقىنەنلىرى/,
Күншөвсөн, көлбөйн дөрдүн русча. Көндү,
Күнчөн дүрдүнкин, "Озмон!" чүхүл аспиарош
парсын. Ондак чабын жеңүлүнди чакан то
Сөзине кашучу Күнчөн көншөвсөндердин /Са
лағызын/ چигүлүнег-дүрдүн, то с. / چىل-
Күншөвсөн көншөвсөндердин көншөвсөндердин /
хөннүнди дүлкүпкүл көнчөн, дүрдүн.

Айланыза, дөстүңүңңүн
18 /
1950
Мир Сәлал

Баку, 28 Апрель 13 Паşaevu M.D.

Ey Өzizi-mən! Salam!

Arifa yazdığını məktubda məni yada saldığın üçün sağ ol! Bu günlərdə
cavarlılar nəşriyyatında sənin arzusunda olduğun "Yeni hekayələr" dən
ibarət kitabçım çıxır. Özü da rusca. Güman edirəm ki, "Oqonyok" üçün
axtardığını taparsan. Ondan əlavə jurnalda qızan və şəxşən sənin xoşuna
galan hekayələrdən ("Sılah qardaşları", "Çırqlar yandı" və s.) də seçmək
olar. Hazırlamaq istədiyiniz kitabçığın həcmi və varağı haqqında yazma-
nuzu xahiş edirəm.

Ailənizə, dost və tanışlara salam.

Mir Cəlal
18.II.50.

Bakı, "28 Aprel" kütçəsi, 13. Paşaevu M.D.

Нермәтли зәяз, сәлан!

Дебаев Салих сөздəйкىш токум чөйарып: "Огонек"
дек бурая имам Мolla Наореддинин та Mir Чалалын
бикемКалардан чар этинаң ылагында ряныны истайтарлар.
Илрас или бир сийах тутуб разылышып, ону Салах көн-
дарырам. Салих әззәллар тарчымга этидиккен өзөнчөлөр-
дан ыланың мөслимлөр белгиргизниң сөздү, су көндер-
диклериинин чолу өңидар та шүмәнләр, нер вада
бызин, сөзин. Салах редакциянын төлөөлөрин деге яхши
өзлөрдөрнүн. Бу кайдалардан ыланың тапы белгисинин
мени хəబəр верин. Чеп олунмamış bir hekaya eur ki,
onu da Salaх көндарырам.

Скорино Бодлар төл вурub мəndən: "Самад Вургун
ылагында" китабча истəйлər. Китабча ызярды, ачып
"нарэйчанчадыр / үн ч.в./ Илрас охуду. Салах көн-
дарырам. Орада тарчымга эдлə чар этинаң разылышыларос
верин!

Айланыза, дөстlərə, ыолчınlara салам!

Нермәтле: Mir Cəlal.

26 "Април" 1950.

Баку, ул. 28 Апреля 13. Пашаеву М.Д.

Hörmətli Əziz, salam!

Deyəsan, sizin sopdiyiniz toxum göyərib: "Oqonyok"dan buraya ya-
zıb Molla Nəsrəddinin və Mir Cəlalın hekayələrini çap etmək haqqında
razılıq istayırlar. Mirza ilə bir siyahı tutub razılaşdıq, onu sizə göndərirəm.

Sizin əvvəller tərcümə etdiyiniz hekayələrdən hansı məsləhət bi-
lirsınızsa, salın, bu göndərdiklərimiznən çıxı yenidir və müənsibdir. Hər
halda baxın, seçin, siz redaksiyanın tələbələrini daha yaxşı bilirsiniz. Bu
hekayələrdən hansını tapa bilməsəniz, mənə xəbər verin. Çap olunmamış
bir hekaya var ki, onu da sizə göndərirəm...

Skorino yoldas tel vurub məndən "Səməd Vurğun haqqında" kitab-
ça istəyir. Kitabça hazırlıdır, ancaq azərbaycançıdır (üç ç.v.), Mirza oxu-
du. Sizə göndərirəm. Orada tərcümə edib çap etməyə razıdlırlarsa, verin!
Ailənizə, dostlara, yoldaşlara salam!

Hörmətli, Mir Cəlal
26.IV.50.

Каримийән Әзиз, салам!

11/50

Китабчаның яхшى. Төкдүйинүү үзүнчүү көрсө сал
Оңай. Аның көкайылорун сөздөңиң шашы дәйни. Мен көңүрдөң
и. Өшүндиң бирдөң, "Тамаша" бурадада. Оңдурун көнүндөң,
иңде өңгүш төсүр баласына мактапчы. Чыңес, көңүр.
Мүнүз Җ. иштеп Китабчаны да көлдү. Бың иштүрүнгөнкүн бир
Көңүр Өзүнүн дөнүүрүн, түркеле төхтүр, эшкөндиң балык
дүр. Бүрдөң дөңсөн пайдалы, түтшаралы пакеттөн бирназ мактапчы.
Салам өңсүм. Арынодон көрүнүүн соруп ачылсан. Декада
үргүн Калыпкынчынды дедилор. Бакылаң көңүр-киң көңүр, көңүр-көңүр
төркүмчөң оңчыңд. Аныңнан да сорупчаныңда оңда. №

Hörmətli Əziz, salam!

Kitabçanı aldım. Çekdiyiniz zəhmətə görə sağ olun. Ancaq hekayələrin
seçkisi yaxşı deyil. Men göndərən siyahıda birçə "Tamaşa" buradadır. O
birilər köhndədir, indi yaxşı tasir bağlışlamayaçaqdır. Na isə, Mirza Celilin
kitabçası da gəlib. Bu nəşriyyatın bir gözəl cəhəti də budur ki, tiraj çoxdur,
əhatası böyükdür. Buraya yığcam, tutarlı povest yazmaq lazımdır. Sağlıq
olsun. Arıfdən kefinizi soruşmuşam. Dekada üçün gələcəyinizi dedilər.
Bakıda hazırlıq gedir, kitablar tərcümə olunur. Ailenizə və soruşanlara
salam!

Mir Celal
10.VII.50

Каңнада 14-адындан җибиди.
Балык - балык - балык - Азиз - Азиз - Азиз.
Дөнүрдөң дөнүрдөң, ыңғыштың ыңғыштың, ыңғыштың.
Чечин - Чечин - Чечин - Чечин - Чечин.
Алкын - Алкын - Алкын - Алкын - Алкын.
Мактапчы, мактапчы, мактапчы, мактапчы, мактапчы.
Декада - Декада - Декада - Декада - Декада.

Qardaş - Qardaş -
14-III-54.
Москва.

Kağız da çok uzun çıxdı. Bağışla, bəlkə, sənə başağrısı oldu. Bir otu-
ruma oxuya bilməsən, yarışımı da saxla sabaha. Zəif adamsan, üzülüb
eylərsən. Əlini sixıram mənim əziz dostum. Sənə müvəffəqiyyətlər arzu
edirəm. Aila üzvlərinə dəst salamu göndərirom.

Qardaşın Əziz.
14.III.54. Moskva.

Від Івана-Анна. Скажи!

Kaweah Canyon near town, Big Kern River drainage.

То же изложено в «Словаре языка»¹. Рассмотрим его
сейчас подробнее. Приведем сначала перевод «Словаря»
на русский язык. Член группы поэзии С. С. Жданов привел
вот такой перевод: «Причина, по которой мы можем
использовать для выражения своих мыслей и чувств
такие слова, как „жизнь“ и „смерть“».

Инженер Михаил Кирсанов назначен председателем

Судя по всему, виноваты в этом японцы? Но судя по всему, японцы не заслуживают подобного обвинения. Их можно только осудить за то, что они не сделали для спасения Северной Кореи.

Денег, или тяжких заскорбиев. Апрелесъ десетъ
Численіе Святых 67. Декр. 2. № 15

Ey Əzizi-mən, salam!

Əziz, çoxdandır görüşmürük və çoxdandır bizi yaddan çıxarmsınız. "Gənclər" nəşriyyatı "Manifest" in yeni, rusca nəşrini vermək istəyir. Əsər bu il plandadır. Yəqin ki, Əvvub sizə müqavilə və məktub göndərməsidır.

Kitabı yeniden islamış, bir neçə list artırılaşım. Təzə naşırını Əyyub, yəqin göndərmişdir. Fikrimiz var sizin təzə tərcümənizi Moskvada "Molodaya qvardiya"da çap etdirək. Ümid edirəm ki, siz, cəxdan başlığıınız gözəl bir təşəbbüsün tam qaləbə ilə nəticələnməsinə soy edəcəksiniz. Əsərə müxtəsar bir proloq da yazımuşam, göndəracayam. Arıfla Moskva-yaya gəlmək niyyətindəyəm. Sizin dissertasiyanız na vəziyyətdədir? Elə bir asərə çox böyük ehtiyac var. Şərait də yaxşıdır. Mirza Cəlilin düşmənləri cəzalarına çatırlar. Əsəri qurtarın, oxuyaq. Ailenizə, dostlarımıza salam.

Hörmatla, Mir Calal.

P.S. Öziz, man taza eva köcmüsəm.

Adresim belədir: Prospekt Stalina, 67, bl.2, kv.15

چیزی که تراویده مکله نمود، و داشته ایده همکن، ترمیم یا بایل ۱ میلیون هزار تومان
بود، آنقدر بیش از انتشار این مبلغ در اذانت، بازی ۴۰ بیس تند، پرسنل، زمانی
۵۵-۵۰ بیس تند آن روز در بیانیه بیک دستیخواستگاری میگردید. این مبلغ
بر لکه ایده همکنی، افتاده هر چیزی باعث ایجاد تقدیر، پرخواهه میزد آنکه
خدمتمندان مکلفت یا مستحب، یعنی جایب بر مده، در بیرون، بالک اورا ٹالکت
نیزیم، پسندیده. سروت هدایات یاده ای، سند اولیا او بوسیه درستگاه راه
و حمل و نقل مادرسته، مدد و مفہم، و میثم کمی و درستگاه ناو و راه راه افتخار
نموده است.

است اولی سیگر، من تینه تر آن را ایجیم، مدن و عایلرن
است غانما در پریلکی، کیمیکلی است آندرا هفته هی و اولی صیغی سالنلور

دورة عزيز
٦- XII - ١٩٥٧
مكتبة

Əzizim Mir Cəlal!

Çingiz tarcümə edəcək, mən də redaktə edəcəyəm. Tərcümənin biri də mənə çatdırılmalıdır. Ancaq xeyli ixtisar eylemək lazımlı olacaqdır. Bu barədə Mirzəgaya xüsusi məktub yazmışdım. Yenə cavab yoxdur. Deyirəm, bəlkə, o da səytəm qızını sindirib vaxt cavab yazar. Məndən ona, o biri dostlara xüsüsilsə Arifa, Mommad Cəfərə və mənim gənc dostum Nadirə salam söylə. Şənин elini sıxıram, müvəffəqiyətlər arzulayıram. Məndən, ailəmdən Püstə xanımı və böyüklü-kicikli uşaqlara xüsusi və səmimi salamlarımlı yetir.

Dostun Өзиз.
Moskva. 6.XII.57.

مقدمة ستری مبارکا!
معذکر کے پار بینا کر، ویدتک 20 سنتہ مددی ستری میں
اوپر اور نکل کر صدری اخشد، بر قدر تسلیم فرود اولاد ان بڑی رسمیتیں
بر سارہ دن ستر کے شانداریں الہاما، ابیرم آنما و برگل اسیں بیسیں
شانداریں دن بھی اضافہ کر، اما زندگی و دل خانہ تا ادارہ سارے مددیں من مددیں
شیز کی پہنچ کے لازمیں، برقا کر، مدن مددیں سوت سن ہوئے۔ جمع خدا ہم
ایڈم کو آئیں اولاد مختفی تک شکر اٹھی اور طبا سانے دینے رائی
ویدتک مددیں بھل پہنچے اسالک بھیجی باریستے سارے اندھوں کی پھر کی ایسیں
سلوک بوسا دار کی خیریہ ایک ایکی باریستے میتھی ماری سبھی ایک
رہ آئیں مددیں مختفی مددیں تدارک کی پڑھی مددیں بھی مددیں بھی مددیں دعا دلائیں
ضدی پیدا، سما خدی بیساکی ایسکے تاریخ اور خدا یہیں بوندھا یا۔
اوپر کے ستر بر قدر تسلیم فرود مددیں جا رہتے ابیرم ایک بیڑا خود
سما خدی بیساکی ایجاد سر کو کی ایک آنکھ تاریخ اور ریاضی مددیں ایجاد
کی آئندہ روزات گھنی مددیں سما خدی گوش تعمیل ایڈیں بید
و اسلام سنتن آئندہ اور نکانی بید خطا نہیں
بیدیہ کی مضمون دنیا اور بیان ایشیتیست نتاں گلی یعنی ایشیتیست
ادوار سان۔ سر ایدر کے بر ایشیتیست ندا ایا ہیز ایام ہدک
باقی بید اور ایک شام، گورہ کی بیجی ادلوں۔

Qardaşım Mir Cəlal!

Cəfərin yazdığını görə, dekabrın 20-də elmi şura mənim opponentiyyimi təsdiq etmişdir. Bu hörmətli xeyirxahlardan biri də sənəd. Bu baradə sənə taşəkkürümü bildirirəm. Arıcaq bununla iş bitmir. Təşəkkür hələ qabaqdır, amma zəhmət də hələ qabaqdır. Müdafiəni mümkün qədər tez keçirmək lazımdır. Buna görə xüsüsildə sandan çox-çox xahiş edirəm ki, ağır da olsa, zəhmət qatlaşdırıcı olmayışan və tez ray verəsan ki, bəlkə, fevralın birinci yarısında müdafiəni keçirmək mümkün olsun. Məsələ burasındadır ki, fevralın ikinci yarısında Moskvada sosializm realizmi haqqında xüsusi müşavirə keçiriləcəkdir. Və mənim bu müşavirədə olmağım zəruridir. Müdafiə yubansa, işlər qarışar və bu xeyir iş pozulə bilər. Odur ki, sənə zəhmət məhdudiyyətli cırat edirəm. Əsəri tez oxu və rəyini yubatma! Elə olsun ki, bu ayın axırına qədar rəylər hazır olsun ki, avtoreferat göndəriləsin və müdafiə günü yaqın edilsin. Vəssalam.

Yəqin ki, mənim Dünya Ədəbiyyatı İnstitutuna keçdiyimi eşitmış olarsan. Bir aydır ki, bu institutda çalışıram. Hələ ki, yaxşı bələd olmamışam. Görək necə olur...

Dostun Oziz

Əziz oğlum Hafizə
Salam və ehtiramlar!

Hafız, təsəvvür edə bilməzsən ki, uzaq, qırıbat yera düşmüş balamızın həsrəti biza no qədər ağdır. Səndən artıq biz darixir. Eyb etməz, sizin gələcək inkişafınız namına dözmək lazımdır. İslərin, mənzilin, sahətin nəcadır? Hərdən, vaxt tapanda biza yaz. Salamət olun! Balalar, dostlar hamısı sizi soruşur, salam deyirlər. Bağdan təzə qayıtmışq. Uşaq-lar dərsə hazırlırlar. Rənadan, Camal, Cəmilədən xəber tuturuq. Bu günlərdə Aqıl məzuniyyat götürür, usaqların yanına gedəcək. Bəlkə, anan da getdi. Burada sərinlər düşüb. Cəmaat yaylaqdan qayıdır. Bizlərdən nigarən qalma. Özüna, mösiyatınə fikir ver. Darixma, ayrılığın sonunda görüsün ləzzəti daha yaxşıdır.

Ailədə qələm tutanların hamısı sənə məktub yazırlar, alacaqsan. Hərəsinə yox, hamusuna bir cavab yazarsan. Özündən, işindən, güzərandan, o yerin əhvalından yazardarsın. Püstə xanım, Elmira, Ədibə, Rəna, məmə, bütün bacı-qardaşlar, qohumlar, dostlar sənə salam-dua göndərirlər. Biza məktub yaz, Baki, Moskva radiosunu dinləyəndə bizi xatırla, bil ki, bizim də qəlbimizdə sənsən! Haləlik, bu qədər. Soni bağımızı basıb öpürük!

16.VIII.75.

10/11/75 Əziz və sevindim bələdiyyə haqqında təxəy-təxəy salamlar!

Bu kürmə ləğvədən bəzənmişdir. Mənənət cümlələrin mənənətəndir. Əziz və

Dəfələr. Mənənət, mənənət, əzizlər! Kəfər, Kəfər! Cəsədler. Kəfələr! Səslər! Mənənətlər.
Mənənət, mənənət, mənənət! Kəfər! Kəfər! Cəsəd! Cəsəd! Mənənət! Mənənət! Mənənət!
Kəfələr! Kəfələr! Kəfər! Kəfər! Cəsəd! Cəsəd! Mənənət! Mənənət! Mənənət!
Ariş! Aşırı hörgədən qazanılmışdır! Kəfər! Kəfər! Cəsəd! Cəsəd! Kəfər! Kəfər! Cəsəd!
Kəfər! Kəfər! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd!
Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd!
Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd!
Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd! Cəsəd!

Boz kürmə dəyişdirdi. Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət!
Boz kürmə Cəsəd, Cəsəd! Kəfər, Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!
Boz kürmə! Kəfər! Kəfər! Cəsəd, Cəsəd! Mənənət, mənənət! Kəfər, Kəfər! Cəsəd, Cəsəd!

Azərbaycanın əməkdarları
Boz kürmə! Cəsəd, Cəsəd!

Əziz və istəkli balamız Hafizə çoxlu-çoxlu salamlar!

Bu gün bizdə bayramdır. Ayın 27-sində yazdığını məktubu aldıq, döña-döña oxuduq. Şükür, işlərin yaxşı gedir, kefin sazdır. Buralarda salamatlıqdır. Məmə da, anan da məndən xahiş edir ki, salam-dua yazım. Aqil sofradən qayıdır, göyçək qızı Nasrin xanımı oynadır. Göyçək, top-pus qızdır, hələ danışmır. Arif, Aida hərdən uşaqlarıla gəlirlər. Məktub yazımaq çox kahildirlər, bu dəfə xeyli danlanışam – Elmiranı, Tofiqi, Cümşüdü, Rənamı da. Bakıda qar düşüb, soyuqdur. Vaxt tapsaq, bağ ilə maşğıl olmaq istayıram. Rəna xanım sağ olsun ki, biza də sizdən salam verir. Deyəsən, gələn ay soni ziyanətə galacaktır. Camal da, Cəmилə də, hərdən danışırlar. Soyuqlardan fürsət tapsam, Püstə xanımı uşaqlarını yanına göndərmək fikrindəyəm.

Bu gün Ədibəyə tapsırdım ki, nömrələri götərsin, siziñlə danışaq. Deməyinə görə, siz bir neçə gün orada olmayıcaqsınız. Başqa şəhərə sefər çıxmısınız. Gələn həftə danışıq təşkil edərik. Bizim məktublar, görünür, oraya gec galır. Həftə olmur ki, buradan yazılışın. Təxminən məktub 15 günde gəlir. Buna baxmadan tez-tez yazmaq garəkdir. Buzda işlər öz qaydasındadır, qış töhfəlinə hazırlaşırıq, imtahanlar vaxt başlanır. Sonin salamını Hacıya, ailəsinə yetirdim, təşəkkür edirlər, yaqın ki, siza yazacaqlar. Sonin yoldaşının atasını, Rüstəm Görürəm (Hüseynov), kefi sazdır. Ondan bildim ki, oğlu soninə sefər getməyib. Bütün dost, tanış, qohumların sizə salamı var, sizin böyük nailiyyətlərlər qayıtmınızı gözləyirlər! Vaxt hiss olunmadan gəlib keçir, sağlıq olsun, yaz, yay aylarında görüşəcək, sizi təbrik edəcəyik!

Hələlik, bu qədər. Hafız müəllimə möhkəm sağlamlıq, qaləbə və gürrahlıqlı!

Bakı

Altay müəllimdən sənən çoxlu salam! Dünən bizdə idi, sənin söhbətin şirin və maraqlı oldu. Gələndə danışarıq, inşallah!

Mir Cəlal
10.XI.75

Дзүг бө Матрідан баласаралың көргү 8ж бө Рұка ханыме
Алғынук сұлтандар!

Тұжындар ешкінде жағдаймен шешімдеген жаңа орнамент шынында. Негіз
Сын, Гөйгө тәжірелген жаңырақ салынғаннан көзін, ішесінен салынғаннан
Маји ендерендейт. Гүлбейнегінде салынған жаңырақ болашақтың негізінде көзін
жазып жаңырақ болған ғанаң бізге тәсілдерде Сәр. Салынған бүлдүмдерден
шешімдің күнделік көз, бүтін науқа барлық жаңа-саға ишмерді.

Даныңа Сола жаңырақтар: Есептер, әзінде жаңа науқа, Азад Қоюн жаңа науқа
мәндердің /бүгүн заман бүтін көмекшілік болынадар, салынған орнамент/ Азад ғанаң
жобасынан олек жаңа жаңа көзінде. Гөйтік белгілі көзінде ғанаңа салынған орнамент
шұғ дағындықтар: Есептер, жаңырақтар мәндердің.

О күн, 20-ші Түркістан ханымы, Қызылханым бізден сүйрекшілдік жаңы орнаменттердің
Гүлбейндең көзінде олан негізде Сын то жаңырақтың жаңы жаңырақтың
Сүйрекшілдік жаңы жаңырақтар: Күнделік күннен-тәр, жаңы, соғын салынған көзін.
Пәннің олардың жаңы жаңырақтарынан салынған көзіндең көзіндең көзін.
Сүйрекшілдік жаңы жаңырақтарынан жаңы жаңырақтарынан салынған көзіндең көзіндең
Рұса, балықа көрдіндер. Соғын жаңы жаңырақтарынан салынған көзіндең көзіндең көзін
Олардың, өзіннен жаңы жаңырақтарынан салынған көзіндең көзіндең көзіндең көзін!

Мөңгіледен жаңы жаңырақтар: Ғанаң біздең салынған көзіндең көзіндең көзіндең көзін
Олардың жаңы жаңырақтарынан жаңы жаңырақтарынан салынған көзіндең көзіндең көзін
Нік салынған көзіндең көзіндең көзіндең көзіндең көзіндең көзіндең көзіндең көзін
Мұнайжарасынан! Сын баласаралың баласар онында, ғанаң көзіндең көзіндең көзіндең көзін!

12/5/76

Мир Салал
Түркістан ханымы!

Өзиз вә мәхрибан балаларым Hafiz бәй вә Rena ханима атасин salam-lar!

Təxminən bir ay evvel yazdigın məktubu döñə-döñə oxuyub şad olduq. İndi siz, böyük okeanın dilgüşə sahilində gəzir, müasir elmin zirvalorına meyil edirsınız. Qırıbat elda sizin olbir, dilbir olmanız biza nə qədər xoş və fərshlidir. Hərdən Camal bayın telefonda saf, səmimi bülbül nidasını eşidib güman edirik ki, bütün ailə birlikdə zövq-səfa içindədir.

Bakıda salamatlıqdır. Elmira, Ədiba dərs ilə, Aqıl göyçök qızı ilə məşğuldur (Bu qızı Camala nişanlaşdırmaq lazımdır, sonra gec olar!). Tofiq geologiyamı sahmana sahər, Gümüşdə bağla qulluq edir, Eldar da vəzifasında məşğuldur.

O ki qaldı Püstə xanuma, Gözal xanuma – bizim süfrənin dadi-duzu onlardan asılıdır. Təzə il münasibətə olan məclisde siza və balalarınıza xüsusi diqqət ayrılmışdı. Bakıda qar, yağış yox kimidir. Günləşli gündüzlər, quru, soyuq havalar keçir. Sizindən üzbüüz görüşməyimizə cəmi üç ay qalıb. Sağlıq olsun, sofali yaz günlərində, Bakıda görüşər, safor intibalarından səhbbət edərik. Bizzən nigaran olmayın, özünüzə fikir verin, səhhətinizi qorunyin!

Moskvadan xəbər tuturuz. Camal bayın saf, səmimi, bülbül səsinin eşi-dən şad oluruz. Bütün qohum-aqrabanın, dost-tanışların salam, xoş arzuları var. Hamının ilk suali bu oldu ki: "Haçan galirlər?" Güman edirəm ki, may bayramını burada qarşılıyacaqsınız!

Sizi bağımıza basıb öpürük, cavab gözləyirik. Hələlik!

Mir Cəlal
Püstə xanım
12.I.76.

Düyənə dərdaş Kərəzəd Cəlalı bə jəmə nə mədəbiyiñə!

Kəzənən ayları olsun, Rənə xanımın şəxsiyyətindən. Birinci işlədiyi zamanın o zaman
javınu tətqiq olurdu. Hər kün Xəzər sahiliñəndə Musa Müslimliñən Cəsum vəfat
həzzindən ümidiyi çökdürdü və arzuları etmək. Lakin bəzən işlədiyi zamanın işləməsiñəndən
Musa Müslimliñin dərisini Künəş Səmərəd aqşırındı. Bütövən o zaman işləməsiñəndən
şəxsiyyətindən. 20.6.1976-də Cəsum Cəlalı qızıl köməkçidir. Evinəndən, Rənə xanım
jədənmişən dünən gəzənəndən Kərəzəd Cəlalıdır. Tuncən xanımın Kərəzəd Cəlalı
damasına işkənəndən qızıl köməkçidir. Nəmənə Cəsum Cəlalı təsdiq etdirilmişdir.
Cəlalı.

Kərəzəd Cəlalı, Atası Müslimli, Arif, Aya, Zəmfirov, jəmə nə cüppəsindən Cəsum işgə
çəndiñəndən qızıl köməkçidir. Nəmənə, A. Əfəz, Lejla, Nurbəy, Məhrəmə, Elmə, Nəzakət,
Leyla, Nəzakət hamisi dərin qış imtahanlarının hayadadırlar. Mahirənən 20.6.1976-də
nəmənə dərək - 25. Nüjat hanımının həzzindən qızıl köməkçidir. Hələlik 20.6.1976-də
Cəsum işgəndən işkənəndən Kərəzəd Cəlalı. Atasıñın işiñəndən qızıl köməkçidir. Cəsum rəssəx
nəmənəndən Kərəzəd Cəlalı.

İşgəndən işkənəndən Kərəzəd Cəlalı. 20.6.1976-dən qızıl köməkçidir. Cəsum işgəndən işkənəndən
jəmənən işgəndən işkənəndən qızıl köməkçidir. Cəsum işgəndən işkənəndən qızıl köməkçidir.
Cəsum işgəndən işkənəndən qızıl köməkçidir. Cəsum işgəndən işkənəndən qızıl köməkçidir.
Hələlik 20.6.1976-dən qızıl köməkçidir. Cəsum işgəndən işkənəndən qızıl köməkçidir.

Cəlalı işgəndən işkənəndən qızıl köməkçidir! Cəlalı işkənəndən, Rənə xanımının
Kərəzəd Cəlalı, Atasıñın işiñəndən qızıl köməkçidir! Cəlalı işkənəndən qızıl köməkçidir!
Hələlik 20.6.1976-dən qızıl köməkçidir. Cəlalı işkənəndən qızıl köməkçidir. Atasıñın işiñəndən
qızıl köməkçidir. Cəlalı işkənəndən qızıl köməkçidir. Atasıñın işiñəndən qızıl köməkçidir!

M. M. 28/10/75 Nəmənənən işkənəndən qızıl köməkçidir

Əziz oğlum Hafizə salam və yeni il təbriklor!

Gözün aydın olsun, Rəna xanımı yanındadır. Birlikdə dünyanın o ta-
yına yaxşı bələd olarsınız. Bu gün Xəzər sahilində Musa müslim ilə sizin
səyahət haqqında sırın söhbət və arzular eləmiş. Camal və Cəmilə da-
rixmaxasın deyə Musa müslim birisi güne bilet alırdır. Burada salamatlıq-
dır. İki darəcə şəxtə var. Qohum-aqroba siza salam-dua göndərir. Elmira,
Ədibə, Rəna hərəz öy yoldaşla dünən burada idilər. Kefləri sadır. Püstə
xanım Gəncədən gəlməmişdi, başına yiğilmişdilər. Hamisə sizin bayram
təbrikınızı oxuyub təşəkkür etdilər.

Gözel xanım, Aqil müslim, Arif, Aida, Zemfira yeni il süfrəsində sizi
yad edib şüsləri saçqıldıdırlar. Aytəkin, Altay, Leyla, Nərgiz, Mehriban,
Elçin, Nəzakət hamisi dərin qış imtahanlarının hayadadırlar. Mahirənən
əsgərdədir. Aqilin balaca qızı atası ilə deyib-gülür. Gərək ki, şəklini sizə
göndəriblər.

Sizin yanınızdan bir oğlan gəlməmişdi, Aqil ilə yaxşı söhbətlər edib, sizin
rəssəm işlərindən maraqla danışır.

Hərədən bağá gedirik. Meynələri kəsirik. Daha nə yazım, siza
göndərməli çox yeməli meyvələr var, naqliyyat çatmur. Sizinla görüşməyi
aramsız gözlüyikir:

Sizdən ayrı yüz qəmə, dördü, molamətdir manə,
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir manə!

Sağlıq olsun, mayda məmənuniyyətlə görüşərik! Sənə cansağlığı, Rəna
xanımı gümrəhliq, işiniz, təhsilinizdə qələbələr! Sizi bərk-bərk öpürük!

Hələlik bu qədər. Salam və hörmətlər. Vaxt olanda yazın. Məktublarınız
bizə bayram havası getirir!

Mir Cəlal,
Püstə xanım,
ilin en uzun gecəsi
22.XII.75.

Dərəcə nəvə, cəsəd!

Şu cət, Cə. nüscəsinin go nəm. Mən dərin
gürzəm! Kəzələməm əy kün nətərə kəndəpərvərə.
Anqoulcağız mənə kəzələməm tətqiqim, mənindəm
mənindəm pərvənəm nəmənəm kəndəpərvərə. Mənindəm
kəndəm kəndəm. Tətqiqəm pərvənəm tətqiqim. Eşəm mən
əy bəsətə, kəndəpərvərəm nəyə? Həmə, kəndəm
yəy bəsətə: on nənəm Cəlil, nənəm mən
tət qəfi, arxəzəm nəsən mənindəm tətqiqəm
əxyləməm ona həqiqətəm nəyə? Mən dər gürzəm
berəm: aghən kən jənəməməm, mənə, qəfi mən bəs
əxyləməm tət qəfi, tət qəfi mənəm: mənindəm.
Eşəm go ekzamən. Mənindəm mi?

Tətqiqəm tət qəfi Cəliləm mənəm, tət qəfi
mənəm tət qəfi.

Qəndirəm mənəm həmisişərəm nəyə, mənindəm mən
əxyləməm. O de mən qəfi.
Bütün mənindəm tət qəfi mənindəm nəyə nəyə?
qəfi tət qəfi bəsətəməməm.

Cəlil mənindəməm o nəyədər də mən tət qəfi (kəndəpərvər
mənəm mən tət qəfi) əmək birim tət qəfi (mənindəməm)

Kəndəm həmə də mən tət qəfi. Bəs mən aja
əmək kəndəpərvərəməm kəndəpərvərəm tət qəfi, mənindəm
bəsət qəfi: Yəqəfətəm bəsətəməm tət qəfi ja jəx
əyəs bəsətəməm tət qəfi? Pən? Həy kəmən qəfi.
Ab. Kəndəpərvərəm Cəlili aetəm məjən ablaqəməm.

Tət qəfi: Cəlili mənindəməm nəyəsən qəfi. Cəlili:
hərəkətəməm tət qəfi mənindəməm tət qəfi (əllər həm
kəndəməm nəyəsən tət qəfi).

Şu kün hələ rəz nəyədər 25°C. Eşqəməm Bəyim
Təffər nəyə? O nə nəyə? hər dər kəndəpərvərəm
dəyəməməm tət qəfi? Eşqəməm mənəm.
Eləs nə kəp, nə jəx? Bəsət nəyədər?

Şu kəndəməm mənindəməm, kəndəpərvərəm. Bəsət!

Tət qəfi: Əy nədər. Əy nədər həminkəm

Cəlili Kəfəs

26.6.66.

VI
FƏSİL

Biografik məlumat

MİR CƏLAL

Görkəmli nasır, ədəbiyyatşunas alim və pedaqoq Mir Cəlal müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoynalarından birləşdir. O, bəddi yaradılıqla XX yüzilliyin 20-30-cu illərindən başlamışdır. O, ədəbi aləmdə atlığı inamlı addımlarla sənati söhretli zirvəsinə qədər keçdiyi çətin və şərəfi ömrünün əlli il ərzində zəngin ədəbi irs yaratmışdır.

Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və ictimai-pedaqoqi fəaliyyətə həsr etmişdir. O, olmaz nəşr əsərləri, elmi dəyərini itirməyən monoqrafiyalarda yaradmış, yenidən ədəbiyyatşunas və pedaqoqi kadrları yetirmiş, doğma xalqın milli-mənəvi yüksəlşinə çalışmışdır. Mir Cəlalin fəaliyyəti çoxchətli olmuşdur. Nasır, müəllim, ədəbiyyatşunas, tənqidçi, publisist, ictimai xadim...

Mir Cəlal bütün şüurlu hayatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərək milli mədəniyyətin, ictimai-ədəbi və pedaqoqi fikrin inkişafı uğrunda fədakarlıq nümunəsi göstərmüşdür.

Paşayev Mir Cəlal Oğlu 1908-ci il aprelin 26-də Çanubı Azərbaycanın soñufi Əməndibol kəndində anadan olmuşdur. Lakin tələyi onu uşaqlıq çağlarından qədim Gəncə şəhərinə gətirib çıxarmışdır.

1918-ci ildə atası vəfat etdiyindən böyük qardaşının himayıyásında yaşamışdır. 1918-1919-cu illərdə Gəncə Xeyriyyə camiiyətinin köməyi ilə ibtidai məktəbə daxil olmuşdur. Şəhərin qayan ictimai mühitində boy-aşa çatan Mir Cəlal 1924-1927-ci illərdə Gəncə Darülmüəllimlində təhsilini davam etdirmişdir. Bu dövrə komsmol sıralarına qəbul edilmişdir.

Tələbəlik illərində ictimai işlərdə fəal çalışmış, texnikumun tələbə-gənclər təşkilatının, iki

il sonra isə Gəncə şəhər Tələbə-Gənclər Həmkarlar Təşkilatının sədri seçilmişdir.

Onda ədəbi yaradılıqla maraqla bu dövrəda yaranmışdır. Texnikumun ədəbi dərnəklərində şeir və tərcümələrini oxuması, mütəxəsizlərə çoxus etməsi gənə yazıcıda öz bacarığına inam yaratmışdır. Mir Cəlal "Tərcüməyi-hal"ında ilk ədəbi axşansları barədə yazar:

"1926-1927-ci illərdə pedaqoqi texnikumun son sinifində oxuyunda mərkəzi qəzetləri, xüsusən "Gənc işçisi"ni müntəzəm mütləci edir, özüm də arabir məqalələr yazirdim. "Gənc işçisi"da rast gəldiyim ədəbiyyat sahifələri mənən çox maraqlandırırdı. Mən istayirdim orada yazam. Bir neçə şeir qaralayıb, poçt ilə göndərdim, cavab çıxmadı..."

Bir dəfə Mayakovskinin "Zərbaçı marşı" adlı şeiri əlimi keçdi, onu oxudum və nədənsə tərcümə etmək fikrinə düşdüm... Bir həftə sonra "Zərbaçı marşı" adlı tərcümə şeirim çıxdı. Bu, mənən mərkəzi matbuatda ilk yazım idi".

Bələliklə, Gəncə ədəbi mühitinə daxil olan Mir Cəlal "Qızıl Qələmlər" camiiyətinin yerli şöbəsinin yığıncaqlarında şair və tərcüməçi kimi iştirak edir. Bu mühit yaradılıqlı həvəsi ilə yaşıyan Mir Cəlala axtarışçılarından mənəvi stimul olur. Burada Həmid Arası, Əhməd Cəmil, Caharbaşlı, Mikayıł Rzaquluzadə, Səməd Vurğun və b. ilə yaxından tanışlığı, bu istedadlı gənclərin galaciyinə derin inamı onu da yarış-yaradıma ruhlandırmır. 1926-1930-cu illərdə Mir Cəlal "Yeni fikir" qəzetində, "Qızıl Gənclər", "İlk addımlar", "Hücum" məcmüualarında doğma dilə qəvirdiyi şeir və hekayələrə yanaşı öz ilk qələm təcrübələrini də qap etdirir. Bu dövrlərdə "Qızıl Gənclər"da "Şimaldan səs" (1928), "İlk addımlar"da "Ananın vəsiyyəti", "Müxbir"

(1929) şeirlərini, "Ədəbiyyat cəbhəsində" "Doktor Cinayatov" (1930) hekayəsini, "İnqilab və mədəniyyət"da bir sıra tərcümələrini çap etdirir, 1930-cu illərdən ədəbi aləmdə öz orijinal yaradılıqlı ilə seçilən nasır kimi tanınır.

1928-ci ildə I dərəcəli Gəncə şəhər məktəbində müəllim işləmişdir.

Mir Cəlal hamim il təyinatla göndərildiyi Gədəbəy şəhər yeddiilik məktəbində müdür olmuşdur.

1929-1930-cu illərdə Mir Cəlal Gəncə şəhər yeddiilik məktəbində direktor vəzifəsində işləyir. Sonra ikilə Kazan Şərqi Pedaqoqi İnstiutunun dil-adəbiyyat fakültəsində təhsilini artırır. 1932-1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstiutunun apsiranturasında təhsil alır, eyni zamanda "Kommunist", "Gənc işçisi" qəzetləri redaksiyalarında çalışır. Bu ona ezməyyət vaxtı kənd həyatına dərindən bələd olmaq, əmək adamlarının mösəjti, tale və amalları ilə yaxından tanışlıq imkanı verir. "Boy", "İşqli yollarla", "Biz necə böyükürük" ocerklär, "Müəllim", "İfşa" hekayələri gənc yazıçının müşahidəcilik dairəsinin artmasına, canlı həyat lövhələri yarataq bacarığını göstərirdi.

Mir Cəlal özü etiraf edirdi ki, ilk ocerklärini həyatla, adamlarla yaxın əlaqə zamanı zəngin material və canlı təssürat əsasında yazmışdır. (Bax.: "Ulduz" jurnalı, 1969, N10, səh. 23-25). Mir Cəlalin ilk əsərlərində olan həyatlı, müasirlik ruhu onun öz mövzularının şahidi olduğunu, müşahidə etdiyi hadisələrdən almış ilə six bağlıdır.

1932-ci ildə gənc yazıçının "Şağlam yollar"da ocerklär toplusunun naşri onun yeni yaradılıqlı uğurları qazanmasına ciddi təsir göstərir. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölümündə kiçik elmi işçi vəzifəsində çalışır. Sonradan Ədəbiyyat İnstiutunun yaradılmasında bilavasita iştirak etmiş, burada XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü işləmişdir.

1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqqafqaziyə filialının Azərbaycan şöbəsinin

ictimai elmlər bölümündə kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1936-1941-ci illərdə Azərbaycan Pedaqoqi İnstiutunda və Azərbaycan Dövlət Universitetində mübahizələr oxumuşdur. Bu dövrə "Füzulinin poetik xüsusiyyətlər" mövzusunda namizədlik dissertasiyasını yazıb müdafiə etmişdir.

Mir Cəlalın 1935-1939-cu illərdə "Boy" (novellalar), "Bostan oğrusu" (hekayələr), "Gözün aydın" (hekayə və ocerklär), "Dirilən adam" (romان) kitabları kütləvi tirajla buraxılır.

Gəncəyəçi ilk gündən müşahidə etdiyi həyat hadisələrini, oxucunu düşündürən problemləri qələmə alır. Onun yaradılığında müasirlik, həyatlılıq tarixi məbarizə mövzusunda yazdığı "Dirilən adam" adlı ilk iştirahəmli bədii əsərindən da güclü idi. Burada kiçik bir ailinən tələyi timsalında tarixi dönüs ərafəsində Azərbaycan kondında hökm süren özbaşınlıq təmamilədirilmiş, real lövhələrdə canlandırılmış, ictimai flakətin məhiyyəti açılıb göstərilmişdir.

Akademik Məmməd Arif yazardı: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu açıq-aydın göstərmidir. Diqqətlə ona görə deyirəm ki, o, insanları, mösəjti, tabiatı çox diqqətli öyrənmişdir, yaxşı bilir. Bunu əsərin həsəfisində hiss etmək olur..." (Mir Cəlal. Seçilmiş əsərləri (I cild), Azərnəş, 1956, səh.98).

Dünya ədəbiyyatına, klassik milli ədəbi abidələrindən bələd olun və sanatkar yaziçilərin tacribələrindən bəhrələnən Mir Cəlal öz əsərlərində yaşadıdı dövrün hadisələrlə dölu dinamik yüksəlşinən real lövhələrini yaradıma qalıdı. Müsələrlərin həyatı, yaradıcı əmək, yeni aila və axlaq normaları, nəticə insani keyfiyyətlər, humanizm onun əsərlərinin başlıca mövzusuna çevrilmişdir.

Mir Cəlal nəsri qüdrətli tərbiyəvi təsira malik idi. Onun vətəndaşlıq duyguları ilə dolu hekayələrində köhnəliliq, fanatizm, bürokratizm, tonbəlliyyə və xəyanətə qarşı barışmazlıq və qazəb hissə aşilanı.

Mir Cəlal özünügüdən, yekəxana, yalançı və yaltaq adamların cəmiyyətin inkişafında buxova

Mir Cəlal

çərvişiyini yumoristik və satirik boyalarla təqnid hədəfinə çevirir, onları istehza ilə lağır qoyurdu.

İkinci Dünya müharibəsi illərində keçmiş sovet ölkəsinə qəsəbkar alman faşist ordusunun hücumlarından xilas etmək üçün vahid cəbhədə birləşən xalqlar, "hər şey cəbhə üçün, hər şey qələbə üçün" şəhəri ilə gecə-gündüz çələşirdilər. Bu hadisə yazıçıların qarşısına böyük vətəndaşlıq vəzifəsi qoymuşdu.

Ağır müharibə dövründə Mir Cəlalın nəşr yaradıcılığında operativlik, günün labobinə cavab vermek bacarığı gücləndi. "Xalqın ürkən sözü" (1941), "Vətən hekayələri" (1942), "İlyas" (1942), "İsrail" (1942), "Vətən yaraları" (1943), "Vətən" (1944) və s. kitablarında, isterəsə də dövri mətbuatda çap etdiridi hekayələrdən arxa və ön cəbhədə Azərbaycan xalqının fəsiżmə qarşı qəhrəmanlıq mübarizəsindən bəhs olunur. Azərbaycan xalqının dar günü kütüvlə iğidiyi, dözümüz, vətənə sədəqəti, qələbəyə inamı bu əsərlərin leymotivini təşkil edirdi.

Əbülləsən, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rahimov, Ənvər Məmmədşanlı, İlyas Əfəndiyev və başqa yazıçılar kimi Mir Cəlal qazablı hekayə, povest və oęerkəlrində alman faşist ordusunun tacavüzüne qarşı ümumxalq müharibəsi illərindən ön və arxa cəbhənin möhkəm vəhdəti, canlı və qırılmaz əlaqəsini təsvir etməklə milli adəbiyyatı ideya-estetik cəhətdən inkişaf etdirirdi. Onun "Yollar", "Analarnı üsyanı" hekayələri düşmənə nifrot oyadır, səfərvərlik ruhunu gücləndirir. "Qan qardaşı", "Boz adam", "Axşam səfəri", "Athi", "Snayper", "Vətən yaraları" hekayələri on cəbhədə vuruşan Azərbaycan döyüşüsünün mənəvi və fiziki dayanatı, qüdrəti, düşmənə qarşı kin və qəzəbini, qələbəyə inamını əks etdirirdi. 1941-ci ilin dekabrında S.Vürğun, R.Rza, M.Ibrahimov, H.Hüseynov, Z.Xalil və Mir Cəlal Novorossiyskda, 1942-ci ildə Uzaq Şərqdə Azərbaycan döyüşülləri ilə görüşlərində düşmənə nifrot, vətənə məhabbat və sədəqət təbliğ edir, onları ruhlandırmırlar.

İkinci Dünya müharibəsindən sonra illərə Mir Cəlal həyatın irəli sürdüyü vacib adəbi-

tarixi vəzifələri yerinə yetirmək üçün yeni əsərlər üzərində işləyirdi. Onun "Od içindən çıxanlar" (1945) kitabındə topladığı hekayələrdə cəbhədən qaydan adamların sülh şəraitində yaratmaq eşqi, yaradıcı emayıñ romantikası verilmişdir.

Bu əsərlərdən göründüyü kimi, vətəndaş ya-ziçi həyat hadisələrinə faal münasibət baslayır, qəlamə aldiğι mövzunu aydın yazıçı mövzeyi və estetik ideal baxımdan işləyir. O, bütün bacarığı və istedadının gücü ilə sülh, asayıs, dinc xoşbəxt həyat uğrunda mübarizə aparır. Onun beynəlxalq mövzuda yazdığı "Çin qızı" (1950), "Sülh istəyənlərə" (1951), "Badam ağacları" (1953), "Ərab qızı" (1962) və b. hekayələrdə sülh, əmin-amanlıq, humanizm, yer üzündə insanların dinc, məsus yaşaması ideyəsi təbliğ olunurdu.

Mir Cəlal nədən yazırsa-yazısın, öz hekayələrində həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açıqlaşa çalısmışdır. Klassik hekayəçilik onaşasından baharlanan yazının zəngin bədii yaradıcılığında geniş yer tutan hekayələri adəbi-bədii və estetik fikrin inkişafına ciddi təsir göstərmişdir. İdeya-bədii qayası aydın olan hekayələrdə maraqlı stijet, hayatı konflikt, real və canlı insan xarakterləri Mir Cəlal güclü bədii təfəkkürə malik yazıçı kimi səciyyələndirir. Mir Cəlal aydın, mənali və canlı xalq dilində yazdığı hekayələrində həyatı lövhələr, təbii surratlar və canlı xarakterlər yaratmışdır. Akademik Məmməd Arif Azərbaycan hekayəçilik sanatında Mir Cəlalın mövqeysini yüksək qiymətləndirmişdir. O yazardı ki, "Mir Cəlal mahir bir hekayə ustasıdır; onun hekayələri əksəriyyətlə yığcam və ibratlıdır. Yazıçı hər bir hekayəsində müyyən iibratlı bir hadisədən bəhs edir və tərbiyəvi nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır". Sənətkarənə sadəlik, fəvqələdə təbiili, heyrəndicili səmimilik onun yaradıcılığının, bədii təslübünün on qüvvətli fərqləndirici cəhətidir.

Mir Cəlalın nəşr yaradıcılığında roman da başlıca yer tutur. O, illi romanı – "Dirilən adam"ı (1934-1935) yazandan sonra "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941-1944), "Yaşlılarım" (1946-1952), "Təzə şəhər" (1948-1950),

"Yolumuz hayanadır?" (1952-1957) romanlarında həyatın geniş epik lövhələrini yaratmışdır. Böyük bir zamanı əhatə edən bu əsərləri ilə Mir Cəlal Azərbaycan adəbiyyatı tarixində roman janrınnı inkişafına istor mazmun, isterəsə də bədii forma cəhətdən təsir göstərmişdir.

Mir Cəlalın hayatı geniş epik lövhələrdə təsviri dövrün təlobi idi. Xalqın ictimai-siyasi, adəbi-mədəni həyatında və mösəjdən bər oynanı, canlanma vardi. Mir Cəlal məsahədə etdiyi tarixi hadisələrin, ictimai-siyasi tokuməlin vüsətini, əxlaqi-tərbiyəvi dəyişikliyin mahiyyətini hərtərəfi, realist boyalar, tipik obrazlar və canlı həyatı lövhələr vasitəsilə verməyə çalışırdı.

Mir Cəlalın ciddi, dərin ideyəli, hətta siyasi əsaslılığına malik ilk irihəcmli əsəri "Dirilən adam"ından başlayaraq bütün romanları adəbi təqnidin nəzər-diqqətində olmuş, müxtəlif fikirlər səylənmüşdür. Oxucu ray və mətbublərdən göründüyü kimi yazıcının əsərləri hələ jurnal variantında ciddi maraq doğurmış, rəğbatla qarşılınmışdır. Dərin səmimiyət və həqiqi ihmələ yazılmış "Bir gəncin manifesti" adəbi ictimaiyyət və oxucu kütləsi tərəfindən yüksək qiymətləndirilmiş, bir çox xalqların dillərinə tərcümə olunmuşdur. Mir Cəlala söhrat qazandıran "Bir gəncin manifesti" "böyük təbəddülü poetik bir dillə" əks etdiridi, "həyat həqiqətini sənət haqqıqtına" çevirdiyinə (Mehdi Hüseyn) görə təkcə Mir Cəlalın yaradıcılığında deyil, Azərbaycan adəbiyyatında yeni hadisə idi. 1968-ci ildə "Bir gəncin manifesti" romanı Respublika Gonclor Təşkilatının mükafatına layiq görülmüşdür.

Mir Cəlal öz romanlarında Azərbaycan xalqının yarımosşlik hayatının ayrı-ayrı iibratımız, mənali və təsirli hadisələrinin mənzərəsini yaratmışdır. Azərbaycan adəbiyyatı tarixində Mir Cəlal orijinal yaradıcılıq xüsusiyyətlərinə malik romanı kimi tanınır. "Onun romanları təxminən müyyən dövrlərinin, inkişafın ayrı-ayrı mərhələlərinin, həyatın müxtəlif hadisələrini canlandıran, mühüm həyatı problemlər, vacib ictimai-siyasi və mənəvi-əxlaqi mətbəblər əks etdirir

realist əsərlərdir" (Y.İsmayılov, Mir Cəlalin yaradıcılığı, B., "Elm" nəşriyyatı, 1975-ci il, səh.158).

Mir Cəlal görkəmli adəbiyyatşunası alim kimİ Azərbaycan elmi fikrində silinməz iz buraxılmışdır. O, 25 yaşında iken SSRİ EZA Zaqafçiyə filialının Azərbaycan söbəsinin ictimai elmlər bölməsində kiçik elmi işçi vəzifəsində işlədi, eyni zamanda aspiranturada təhsil aldiğι illərdən dövri mətbuatda çıxış etmişdir. 1940-ci ildə "Füzulinin poetik xüsusiyyətləri" mövzusundan namizədlək dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alımlı dərəcəsinə layiq görülmüşdür.

Yeri golmışkan, xatırladaq ki, Mir Cəlal elmi faaliyyətindən 1920-ci illərdən adəbi təqnidlə başlamışdır. 1926-1930-cu illər arasında "Yeni Fikir", "Kommunist", "Gönc işçi", "Ədəbiyyat qəzeti", "Hücum", "İnqilab və mədəniyyət" və s. qəzet və jurnallarda müxtalif mövzularında məqalələrlə çıxış etmişdir. Ömrü boyu bu əsənləri davam etdirmiş, Mir Cəlal alovlu publisist, istedadlı təqnidçi, tədqiqatçı alim kimi coxchəhlili faaliyyət göstərmişdir. Milli təqnidçi fikrə, müasir adəbi prosesə operativ, günün özəl tələbləri səviyyəsində münasibətini bildirməsi onun fəal çalışması ilə yanşışı yenə taşşuklu tapan, formallaşan müasir adəbiyyatşunaslığı, publisistikaya və təqnidə qayğısı ilə bağlı idi.

Mir Cəlal klassik adəbiyyatın görkəmli tədqiqatçısı olmuşdur. Nizami Göncəvi, Məmməd Füzuli, Əbülləsən Nəbati, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir yaradıcılığını araşdırmuş, dəyərli fikirləri ilə adəbiyyat təriximiz yaranmasına kömək etmişdir.

Akademik Kamal Talibzadə Mir Cəlalın adəbi faaliyyətini qoşa qanad kimi tamamlayan elmi yaradıcılığı barədə yazar: "Bədii yaradıcılığında olduğu kimi, elmi əsərlərinə də Mir Cəlal həmişə aydın bər məqsəd izləməmişdir. O, həmişə xalqın mənəvəyinə xidmət edən adəbiyyatdan, yazıçıdan yazıl adəbiyyatımızın böyük ənənələrinə sadiq olan sənətə maraq göstərib, müasir ideyali adəbiyyat uğrunda mübarizə aparib. Buna görə də adib bir nəzəriyyəçi, bir təqnidçi

kimi bürdəməyib, çəşməyib, məqsəd aydınlığı ona tədqiqat mövzularını seçməkdə, adabiyatın ayrı-ayrı məsələləri haqqında konkret, aydın fikirlər söyleməkən kömək edibdir. Sabir və Məmmədquluzadə, Cabbarlı və Vurğundan, Mehdi Hüseyn və Əbülləhsəndən yazanda da onu eyni ideya-estetik məsələlər düzündürüb; bu yazıçılar bir vətəndaş, bir vətənpərvər kimi comiyyət üçün, xalq üçün na ediblər, ona necə xidmət göstəriblər, hansı böyük məsələlər qaldırıb və həll edilərlər? Realizmin estetik tələbləri fonunda onların sonatı necə görəsinər? Bu suallar adıbin hər hansı yazılımı qıymatləndirməkdə bir növ meyar olub və bu suallara verdiyi cavablar onun elmi əsərlərinə bir aydınlıq götəribdir" ("Ədəbiyyat və incasənat" qızeti, 18 may 1968).

Mir Cəlal 1944-cü ildə 36 yaşında Sov.İKP sularına daxil olur. 1944-1960-ci illərdə Mir Cəlal SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü işləmişdir. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədabiyatı kafedrasında dosent kimi fealiyyət göstərmişdir. 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" sanıllı tədqiqat əsərinə görə filologiya elmləri doktoru alımlı dərcəsi almışdır. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilmişdir.

1961-ci ildə Mir Cəlal Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədabiyatı kafedrasında müdür vezifəsində çalışmış, elmi-pedaqoji kadrlar hazırlanmasına böyük əmək sarf etmişdir. O, estetikanın nəzəri problemləri, poetika ilə məşğul olmuş, ali məktəbdə uzun müddət ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxumuşdur.

Sovet yazıçıları briqadası tərkibində Ağ dañız-Baltık kanalında yaradıcılıq ezməsiyində (1935), Moskvada keçirilen Azərbaycan ədəbiyyatı və incasənatı ongününlüyündə (1949, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) nümayəndə olmuşdur.

Mir Cəlal bütün fealiyyəti boyu bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığınu qoşa davam etdirmiş, müəllim, elmi rəhbər ol-

muşdur. Onun yetirdiyi onurlarla elmlər doktoru, professor ali məktəblərdə mühazirələr oxuyur, elmi-tədqiqat müəssisələrində çalışır. 1969-cu ildə Mir Cəlal Əməkdar Elm Xadimi faxri adı verilmişdir.

Mir Cəlal ədəbi-pedaqoji və elmi xidmətlərinə görə "Şərof nişam" (iki dəfə -1950, 1958-ci illərdə), "Qızımızı Əmək Bayrağı" (1967), "Oktyabr inqilabı" (1948) ordenləri, "Əmək igitliyinə görə" (iki dəfə -1944, 1945-ci illərdə), "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə Büyük Vətən müharibəsində fadakar əməyinə görə" medalları ilə təltif edilmişdir. Azərbaycan komsomolunun Fəxri laureati olmuş, dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Qabaqcıl mərmiş xadimi" nişanı ilə təltif olunmuşdur.

Mir Cəlal 70 il yaşadı. Büttün şüurlu həyatını Azərbaycan xalqlarını, ədəbi-elmi və pedaqoji fikrinin inkişafına həsr etdi. Ölməz əsərlər yaratdı.

1978-ci il sentyabrın 28-də Mir Cəlal Paşaevin ürəyi döyünməkdən qaldı. O, Bakıda ikinci Fəxri Xiyabanda dəfn olundu. Xatirəni obulmuşdurmak üçün ölkəmizin bir sıra yelərində küçə, məktəb, kitabxana, mədəniyyət evi onun adını daşıyır.

Azərbaycanın sonat xatirənin xatirəsinin anılmasında daim böyük diqqət və qayı-ğı göstəran möhtərəm Prezidentimiz Heydər Əliyevin Mir Cəlal Paşaevin 90 illik yubileyinin təntənəli keçirilməsi barədə 1998-ci ildə verdiyi sarıncamdan sonra respublikamızın hər yerində vətəndaş yazılıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsi hörmətlə yad edilmiş, ictimaiyyət geniş yığıncaq və elmi sessiyalar keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli sərəncamına əsasən görkəmli yazıçı, alim və pedaqoq, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşaevin 100 illik yubileyi respublikada, xarici ölkələrdə və Parisdə YUNESKO məqyasında təntənəli keçirilmişdir. Gənəcə və Gədəbəy şəhərlərində Mir Cəlalın xatirə muzeyi açılmışdır.

MİR CƏLALIN NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ:

1. Sağlam yollarda (öcherklər). Bakı: Azərnəş, 1932, 46 səh.
2. Boy (novellalar və öcherklər). Bakı: Azərnəş, 1935, 123 səh.
3. Dirlən adam. Bakı: Azərnəş, 1936, 204 səh.
4. Bostan oğrusu. Bakı: Azərnəş, 1937, 46 səh.
5. Axundun iştahası. Bakı: Azərnəş, 1938, 63 səh.
6. Gözün aydın. Bakı: Azərnəş, 1939, 477 səh.
7. Füzulinin poetik xüsusiyyətləri. Bakı: Azərb. SSR EA-nın nəşri, 1940, 96 səh.
8. Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəş, 1940, 258 səh.
9. Bir gəncin manifesti. Bakı: Azərbaycan LKGİM nəşri, 1940, 258 səh.
10. Xalqın ürək sözü. Bakı: Azərnəş, 1941, 18 səh.
11. Vətən (hekayələr). Bakı: Azərnəş, 1942, 38 səh.
12. İlyas. Bakı: Uşaqgəncnəş, 1942, 24 səh.
13. İsrafil. Bakı: Uşaqgəncnəş, 1942, 26 səh.
14. Şərbət. Bakı: Uşaqgəncnəş, 1942, 56 səh.
15. Vətən yaraları. Bakı: Azərnəş, 1943, 12 səh.
16. Həyat hekayələri. Bakı: Uşaqgəncnəş, 1945, 156 səh.
17. İki rəssam. Bakı: Uşaqgəncnəş, 1947, 12 səh.
18. Yeni kəndin adamları. Bakı: Azərnəş, 1948, 44 səh.
19. İlk vəsiqə. Bakı: Uşaqgəncnəş, 1949, 24 səh.
20. Söyüd kəlgəsi. Bakı: Uşaqgəncnəş, 1951, 20 səh.
21. Təzə şəhər. Bakı: Azərnəş, 1951, 264 səh.
22. Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəş, 1953, 201 səh.
23. Sadə hekayələr. Bakı: Azərnəş, 1955, 224 səh.
24. Fitna. Bakı: Uşaqgəncnəş, 1955, təkrar nəşri: 1962, 1966.
25. Yaşıdlarım. Bakı: Uşaqgəncnəş, 1955, 226 səh.
26. Yuxu və külək. Bakı: Uşaqgəncnəş, 1956, 12 səh.
27. Seçilmiş əsərləri (iki cild). I. c. Bakı: Azərnəş, 1956, 500 səh.
28. Seçilmiş əsərləri (iki cild). II. c. Bakı: Azərnəş, 1957, 532 səh.
29. Yolumuz hayanadır. Bakı: Uşaqgəncnəş, 1957, 247 səh.
30. İnsanlıq fəlsəfəsi. Bakı: Azərnəş, 1961, 408 səh.
31. Bir gəncin manifesti. Yaşıdlar. Bakı: Azərnəş, 1964, 452 səh.

32. Bir gəncin manifesti. Bakı: Azərnəşr, 1965, 452 səh.
33. Söyüd kölgəsində. Bakı: Maarif, 1965, 42 səh.
34. Gülbəsləyən qız. Bakı: Azərnəşr, 1965, 334 səh.
35. C.Məmmədquluzadənin realizmi haqqında. Bakı: ADU nəşriyyatı, 1966, 70 səh.
36. Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh.
37. Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh.
38. Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1968, 526 səh.
39. Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1968, 474 səh.
40. Gülüş bədii silah kimi. Bakı: ADU nəşri, 1968, 40 səh.
41. XX əsr Azərbaycan ədəbiyyatı (dərslik). Bakı: Maarif, 1969, 348 səh. (şərikli).
42. Kərpickəsən. Bakı: Gənclik, 1969, 12 səh.
43. Şəfəqden qalxanlar. Bakı: Gənclik, 1972, 272 səh.
44. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli).
45. Klassiklər və müasirləri. Bakı: Azərnəşr, 1973, 296 səh.
46. Silah qardaşları (hekayələr). Bakı: Gənclik, 1974, 293 səh.
47. Xeyir və Şər. Bakı: Gənclik, 1976, 19 səh.
48. Dağlar dilə gəldi. Bakı: Gənclik, 1978, 176 səh.
49. Dahi söz ustası. Bakı: Yaziçı, 1978, 90 səh.
50. Dirilən adam. Bakı: Yaziçı, 1978, 414 səh.
51. Bir gəncin manifesti. Bakı: Gənclik, 1980, 256 səh.
52. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 428 səh.(şərikli).
53. Yaşlılar (roman və hekayələr). Bakı: Azərnəşr, 1984, 374 səh.
54. Bir gəncin manifesti. Bakı: Yaziçı, 1984, 224 səh.
55. Ləyaqət (hekayələr və povest). Bakı: Yaziçı, 1984, 360 səh.
56. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1986, 463 səh.
57. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1987, 445 səh.
58. Ədəbiyyatşünaslığın əsasları (dərs vəsaiti). Bakı: Maarif, 1988, 279 səh.
59. Seçilmiş əsərləri (Birinci kitab), B., Çaşıoğlu, 2008, 438 səh.
60. Seçilmiş əsərləri (İkinci kitab), B., Çaşıoğlu, 2008, 462 səh.
61. Seçilmiş əsərləri (Üçüncü kitab), B., Çaşıoğlu, 2008, 450 səh.

MÜNDƏRİCAT

I FƏSİL. Ömrün mənali anları.....	17
II FƏSİL. Həyatimdə yaratdığım an böyük əsərim – ailəmdir.....	205
III FƏSİL. Mir Cəlalin əsərlərinin sohnə hayatı.....	289
IV FƏSİL. Şəxsi arxivdən olyzmalar.....	305
V FƏSİL. Epistolyar irs: ünsiyyətin canlı şahidi	343
VI FƏSİL. Bioqrafik məlumat	371

Teymur Əkbər oğlu Əhmədov

Mir Cəlal

FOTOSƏNƏDLƏR,
ƏLYAZMALAR
EPİSTOLYAR İRS

II
CİLD

Nəşriyyat redaktori: Suqra OSMANOVA

Texniki redaktor: Elñur ƏHMƏDOV

Bedii redaktor: Fexri VOLİYEV

Şəhifəleyici: Sədaqət KƏRİMÖVA

Yayılmasına verilmişdir: 01.10.2013

Çapə imzalanmışdır: 30.05.2014

Nəşrin ölçüsü: 70x100 1/8

Fiziki çap vəraqi: 47,5

Sifariş: 033/14. Sayı: 500 aded.



NURLAR

— NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ —

Bakı, Az1122, Zərdabi pr. 78 / Tel: 4977021
Faks: 4971295 / E-poçtu: office@nurprint.com

Ar 2014
2250

105124